

Timuçin Əfəndiyev

**HEYDƏR ƏLİYEV VƏ
MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZ**

- 9945-

Azerbaycan Respublikası Prezidentinin
İşlər idarəsi

PREZİDENT KİTABXANASI

Bakı - 2011

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyevin kitabı ulu öndər, ümummilli liderimiz Heydər Əliyevin çoxcəhətli mədəniyyət nəzəriyyəsinin təhlilinə həsr olunmuşdur. Müəllif tarixilik prinsipinə əsaslanaraq dünya şöhrətli siyasi xadimin mədəniyyət konsepsiyasını şərh etməyə çalışır. O, belə bir fikri metodoloji əsas kimi götürür ki, Heydər Əliyev istər çoxəsrlik zəngin ədəbiyyatımız, istərsə də qədim və bədii cəhətdən kamil mədəniyyət və incəsənətimizin ayrı-ayrı sahələrindən bəhs edərkən bütün bunlara dövlətçilik nöqtəyini nəzərindən, azərbaycançılıq fəlsəfəsinin məxəzləri kimi yanaşmışdır.

Kitabda ulu öndərin milli-mənəvi xəzinəmiz olan adət və ənənələrimiz, dini inanclarımız, ədəbiyyatın, incəsənətin müxtəlif sahələri ilə bağlı söylədiyi fikirlər yer almışdır. Həmçinin Heydər Əliyevin sənət xadimləri ilə unudulmaz görüşləri, onlara göstərdiyi qayğısı, diqqəti tədqiqatda xüsusi qeyd olunur.

Kitab elmi-konseptual xarakterdə olduğundan tədqiqatçı-alımlar, ziyanlılar, tələbələr, magistrler və doktorantlar üçün nəzərdə tutulmuşdur.



Redaktoru: *filologiya elmləri doktoru, professor*

AQSİN BABAYEV

Rəyçilər: *AMEA-nın Nizami adına Ədəbiyyat
Institutunun direktoru, akademik
BƏKİR NƏBİYEV*

*AMEA-nın müxbir üzvü,
sənətşünaslıq doktoru, professor
RƏNA MƏMMƏDOVA*

Timuçin Əfəndiyev. **HEYDƏR ƏLİYEV VƏ MILLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZ.** Bakı, “Zərdabi LTD”, 2011, 260 səh. (şəkilli).

MÜNDƏRİCAT

Heydər Əliyevin irsi milli sərvətimizdir	6
I FƏSİL. Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz	16
II FƏSİL. Ümummilli liderin ədəbi irs təlimi	60
III FƏSİL. Azərbaycan teatrının böyük hamisi	95
IV FƏSİL. Milli kino sənətimizə tükənməz qayğı	134
V FƏSİL. Rəssam duyumlu müdrik insan – Heydər Əliyev	168
VI FƏSİL. Musiqi aləmindən dünyaya baxış	222
RƏYLƏR	252

ISBN 978-9952-460-04-9

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

HEYDƏR ƏLİYEVİN İRSİ MİLLİ SƏRVƏTİMİZDİR

Tarix uzaqlaşdıqca biz Heydər Əliyev dühasının əzəmətini, onun şəxsiyyətinin böyükünü daha aydın dərk edirik. Əslində bu qeyri-adi şəxsiyyət hər zaman bizim əhatəmizdədir. Çünkü ulu öndərin layiqli davamçısı – Prezidentimiz İlham Əliyev Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanı məhz onun miras qoyduğu dövlətçilik prinsipləri ilə idarə edir, onun imkan tapıb həyata keçirə bilmədiyi idealları tarixə çevirir. Bu misilsiz şəxsiyyətin xalqımız üçün etdiyi işlərin möhtəşəmliyini, tarixi dəyər və miqyaslarını əhatə etmək olduqca çətindir. Heydər Əliyevin miras qoyduğu sərvətlər içərisində onun zəngin nəzəri irsi xüsusi yer tutur. Onun irsi bizim milli sərvətimizdir. Bu qiymətli irsin mühüm bir hissəsini onun mədəniyyət, ədəbiyyat və incəsənətin müxtəlif növ və janrları haqqında nəzəri konsepsiyaları müəyyənləşdirir.

Heydər Əliyevin irsi üzərində apardığımız tədqiqatlar belə nəticəyə gəlməyə imkan verir ki, o, ədəbiyyatdan da, teatr və kino sənətindən də, musiqi və rəssamlıqdan da bəhs edəndə həmin sahələrə məhz dövlətçilik mənafeləri baxımından yanaşır. Azərbaycan dili, ədəbiyyatı, mədəni-mənəvi dəyərləri ümumilli liderin azərbaycanlıq fəlsəfəsinin, müstəqil Azərbaycanın milli və dövlət ideologiyasının əsas məxəzləri, bədii-fəlsəfi mənbələridir. O, qürurla deyirdi: “Dünyada yaşayan azərbaycanlılar öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdır. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi vətəni vardır”. Azərbaycanlıq qayəsi Heydər Əliyevin nəzəri irsinin ən yüksək amalı sayıla bilər. Bu konsepsiyanı dövlət ideologiyası olaraq o, Dünya azərbaycanlarının I qurultayında belə ümumiləşdirmişdir: “Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycanlıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik.

Müstəqil Azərbaycan dövlətinin əsası azərbaycanlıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycanlığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələri-

ni yaşatmalıyıq.” O, həm bir dövlət rəhbəri, həm də Azərbaycanı qəlbən sevən, öz vətəni ilə qürur duyan vətəndaş kimi xalqımızın əsrlərlə yaşadıb yaratdığı mənəvi-əxlaqi dəyərlərə yüksək önəm verirdi. Tarixi varlığımızı müasirlik müstəvisinə gətirməsi, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət etməsi Heydər Əliyevin mədəniyyət konsepsiyasında başlıca yer tuturdu: “Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəсли daha da sağlam əhvali-ruhiyədə, saf əxlaqi əhvali-ruhiyədə tərbiyələndirməliyik.”

Böyük fransız maarifçi filosofu J.J.Russo yazdı: “O şey ki, əxlaqi cəhətdən düz deyil, o heç bir cəhətdən məqbul sayıla bilməz.” Cəmiyyətin mənəvi-əxlaqi tarazlığının qorunması qayəsi Heydər Əliyevin dövlət siyasetində əsas istiqamətlərindən birini təşkil edir.

Ulu öndərin nəzəri görüşlərində xalqın milli-mənəvi özünüdərki problemi əsas yer tuturdu. Bu baxımdan o, Azərbaycan xalqının misilsiz sərvəti olan klassik irsə, ümumən bədii ədəbiyyata xüsusi önəm verirdi. Onun bir fikri

bütövlükdə ədəbiyyata, zəngin söz sənətimizə münasibəti üçün epiqraf, metodoloji açar ola bilər: “Bu gün ümumiyyətlə, müstəqillilikdən danışarkən ədəbiyyatımızın xalqımız üçün nə qədər zəngin sərvət olduğunu qeyd etmək lazımdır. Bizim ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir.

Bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim milli hissiyyatları oyatmağa çalışmışlar. Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xaiqımıza birinci növbədə ədəbiyyatdan keçir”. Bu fikir olduqca doğrudur, Azərbaycan ədəbiyyatının tarixdəki ideya-bədii rolunu son dərəcə böyük dəqiqlik və obyektivliklə əks etdirir.

Məhz Heydər Əliyevin böyük nüfuzu sayəsində XX əsr Azərbaycan ədəbiyyatının klassiklərinə - Süleyman Rəhimova, Rəsul Rzaya, Mirzə İbrahimova, Süleyman Rüstəmə, böyük mədəniyyət xadimlərimizə - Qara Qarayevə, Fikrət Əmirova, Niyaziyə, Rəşid Behbudova, Tahir Salahova o dövrün ən şərəfli mükafatı – Sosialist Əməyi Qəhrəmanı adı verildi. Ədəbiyyatımız və mədəniyyətimiz dünyanın ən qabaqcıl mədəniyyətləri sırasına yüksəldi. Dünyanın böyük

yazıcılarından biri, nəhəng Turan ədibi Çingiz Aytmatov “Heydər Əliyev tarixi, hətta əfsanəvi şəxsiyyətdir” deyirdi. Bu həqiqətən belədir. O, dünyanın qədim, böyük türk eposu “Kitabi – Dədə Qorqud”un 1300 illiyini bütün dünyada keçirməklə həm dastanın ilk növbədə Azərbaycan hadisəsi olduğunu sübut etdi, həm də Sovet rejiminin pərən-pərən saldığı dünya türklərini bu dastan ətrafında bir yerə toplamaqla türk birliyi yaratmağa nail oldu. Heydər Əliyev hamidən yaxşı bilirdi ki, türkləri birləşdirmək üçün onları ortaq məxrəcə gətirən ideyanı ortaya qoymaq lazımdır. Məhz onun müdrikliyi, böyük uzaqqörənliyi sayəsində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illiyi bütün dünyada qeyd olundu. 2 noyabr 1994-cü ildə 80-dən artıq millətin nümayəndəsi iştirak edən Türkiyə Büyük Millət Məclisindəki çıxışında Heydər Əliyev demişdir: “Füzuli keçmişdə də türkləri birləşdirən bir şəxsiyyət olmuşdur. Amma indi türk dünyası XX əsrдə parçalanmış olduğu bir halda, türk dünyasına mənsub ölkələrin, demək olar ki, tam əksəriyyətinin (bir Türkiyədən savayı) onların həyatına, tarixinə, adət – ənənəsinə uyğun olmayan rejimlər içərisində yaşadığı dövrlərdə Füzuli bizi yaşadaraq bu günlərə gətirib çıxarmışdır”. Büyük romantik şair və filosof H.Cavidin nəşinin uzaq Sibirdən

gətirib doğma Naxçıvanda torpağa qovuşdurması, Cavidlər məqbərəsinin tikilməsi, Bakıda böyük hürufi şair İmadəddin Nəsimiyə, romantik şair Hüseyin Cavidə, Nəriman Nərimanova, Cəfər Cabbarlıya möhtəşəm heykəllər qoydurması Heydər Əliyevin Azərbaycan klassik ədəbiyyatına qayğısının böyük təzahürü idi.

Heydər Əliyev müasiri olduğu yazıçılara da xüsusi qayğı ilə yanaşmış, onları yüksək dövlət mükafatları ilə mükafatlaşdırılmış, təntənəli surətdə yubileylərini keçirmişdir. Bu sıradan xalq yazıçları İlyas Əfəndiyevin, İsmayııl Şıxlının, Anarın, Hüseyin Abbaszadənin, Yusif Səmədoğlunun, Maqsud və Rüstəm İbrahimbəyovların, Hüseyin İbrahimovun, xalq şairləri Məmməd Arazın, Nəbi Xəzrinin, Bəxtiyar Vahabzadənin, Mirvarid Dilbazinin, Qabilin, Xəlil Rza Ulutürkün adına keçirilən mərasimlər unudulmazdır.

İşinin həddindən artıq çoxluğuna, vaxtının isə hədsiz azlığına, vacib dövlət işləri ilə məşğul olmasına baxmayaraq Heydər Əliyev teatra gəlir, yeni tamaşalara baxır, hər zaman tamaşa sonunda səhnə arxasında sənətçilərlə görüşüb konkret tamaşa və ümumən teatr sənətimiz barəsində strateji xarakterli, dərin məzmunlu fikirlərini söyləyirdi. Bu isə teatr xadimlərimizi daha da ruhlandırır, incəsənətimizin bu unikal

sahəsinin təkamülünə səbəb olurdu. Onun teatra münasibəti təkcə dövlətçilik mənafeləri və ideoloji amillərlə bağlı deyil; o, teatri sevirdi. Aşağıdakı sözlər həmin sevginin ən yaxşı etirafıdır: “Mən həmişə teatra bağlı və yaxın olmuşam. Bu, ötəri hiss deyil, içimdən gələn bir məhəbbətdir. Teatri çox sevirəm. Teatra məhəbbət mənim içimdədir. İncəsənətin, o cümlədən kino və teatrın təsiri və tərbiyə qüvvəsi çox böyükdür. Bu qüvvədən bacarıqla istifadə etmək həmişə vacibdir.

Teatr və incəsənət sahəsində çalışanlar çox fədakar insanlardır. Səhnədə onlara baxdıqda çox vaxt hər biri qayğısız, xoşbəxt insan kimi görünür, həmişə şəndirlər. Ancaq onların həyatının səhnə arxasında necə olmasını çoxları bilmir, heç təsəvvürlərinə də gətirmir. Mən bunları bilirəm. Ona görə də incəsənət adamlarını cəmiyyətdə çox yüksək tuturam”. Bu müdrik sözlərin qüdrəti onların səmimi bir qəlbin etirafı olmasındadır. O, teatra müqəddəs bir məbəd kimi baxır, onun səhnədə həyat yaratmaq qüdrətini alqışlayırdı.

Yarandığı vaxtdan etibarən bütün xalqların dövlət başçıları XX əsrin möcüzəsi sayılan kino sənətinin böyük mənəvi-psixoloji və ideoloji qüvvəsinə inanıblar. Heydər Əliyev xalqı dünyada tanıtmaq, milli varlığımızı geniş təbliğ etmək baxımından kinonun imkanlarını teatrdan az

qiymətləndirmirdi. O, istər ədəbiyyatda, istərsə də kino sənətində tarixi mövzulara üstünlük verirdi. Lakin o, bu fikirdə idi ki, tariximizin taleyiini hər yazıçıya, hər rejissora tapşırmaq olmaz. Tarixdən yazan yaziçi həm də tədqiqatçı olmalı, tarixi dərindən bilməli, tarixdən yazmaq səlahiyyəti qazanmalıdır. Bu baxımdan o, “Nəsimi”, “Babək”, “Dədə Qorqud” filmlərini tarixə konseptual yanaşmalarına görə yüksək dəyərləndirirdi: “Bizim tarixi mövzulara aid olan filmlər çox dəyərlidir. Ola bilər ki, bədii cəhətdən birinin bir, digərinin başqa çatışmazlığı var, bunlar o qədər əhəmiyyətli deyildir. Əhəmiyyətli cəhət ondan ibarətdir ki, biz tariximizi salnaməyə salmışıq, kino sənətinə salmışıq”.

Heydər Əliyevin hələ DTK-də çalışdığı dövrdə “Uzaq sahillərdə” filmi ilə bağlı gördüyü işlər bu dahi şəxsiyyətin kino sənətimizə qayğıkeş münasibətinin parlaq təzahürüdür.

Kino sənətimizin tarixində özünəməxsus yer tutan “İstintaq” filmi bilavasitə Heydər Əliyevin güclü himayəsi ilə çəkilmişdir: ““İstintaq” filmi xatirimizdədir. Filmin nə cür çətinliklərlə yarandığını bilirsiniz, ona mane olanlar vardi.

Mən filmin çəkilməsinə nəinki kömək, həm də himayədarlıq etdim. Cünki o, 1969-cu ildən respublikanın rəhbəri kimi, siyasi xadim kimi apardığım siyasi işin, xəttin kinoda əksi idi”.

Heydər Əliyev elmin, mədəniyyət və incəsənətin hansı sahəsindən danışırsa danışın, həmişə əsl peşəkar kimi danışırdı. Öz çıkışlarındakı faktlar, sübutlar, başlıcası isə məntiqi mühakimə ilə dinləyicisini heyran qoyurdu. Bu cəhət onun zəngin rəssamlıq sənətimizlə bağlı məqalə, məruzə və çıkışlarında da öz əksini tapır. O, böyük rəssam Səttar Bəhlulzadənin 85 illiyinə (1994) həsr olunmuş sərgidəki çıxışında demişdir: “Azərbaycan xalqının mədəniyyəti böyük tarixə malikdir. Qədim əsrlərdə xalqımızın yaratdığı rəssamlıq sənəti, miniatür sənəti, Sultan Məhəmmədin miniatür məktəbi, bundan sonrakı dövrlərdə Azərbaycan rəssamlarının, Azərbaycan memarlarının yaratıqları əsərlər xalqımızın mədəni-mənəvi irsidir”. Heydər Əliyev Səttar Bəhlulzadənin sənətinin həm ədəbi-tarixi, həm də bədii-fəlsəfi özəlliklərinə yüksək professionallılıqla dəyər verir: “Bu qeyri-adilik onun daxili-fəlsəfi aləmi ilə, onun dünyagörüşü və fitri istedadı ilə bağlıdır. Şübhəsiz ki, belə əsərlər yarada bilən adam, o dövrdə klassik üslubdan kənara çıxıb öz yolu ilə gedən, öz rəssamlıq məktəbini yaradan bir insan həm öz şəxsiyyətinə görə adı deyil, həm sənətkarlığına görə adı deyil, həm də yaradıcılığına görə adı deyil. Ona görə də rəngarəng mədəniyyətimizdə, o cümlədən rəssamlıq məktəbimizdə Səttar Bəhlulzadə yaradıcılığı ilə yeni bir səhifə, yeni bir yol, yeni bir üslub açılıbdır. Bu rəssam illər boyu

yaşayacaq və heç şübhə etmirəm ki, zaman keçdikcə Səttar Bəhlulzadənin yaradıcılığı yüksəklərə qalxacaq, onun əsərlərinin qiyməti daha da artacaqdır”.

Eyni səviyyəli, dolğun və konseptual mülahizələri Heydər Əliyevin çoxəsrlik musiqi mədəniyyətimiz və musiqi xadimlərimizin yaradıcılığı ilə bağlı fikirlərindən də misal götirmək olar. Təqdim olunan kitabda bu istiqamətdə analitik təhlillər aparılır. Məqsəd belə bir elmi-tarixi həqiqəti əyanlaşdırmaqdır ki, Heydər Əliyevin irsi Azərbaycan xalqının əsrlər boyu yaşayacaq və bizə kimliyimizi tanıdacaq, hər bir yeni gələn nəsillə yenidən gündəmə gələcək milli sərvətidir.

*Biz mədəniyyətimizə, dinimizə, milli əxlaqımıza,
bütün milli ənənələrimizə, tariximizə sadıqik...*

*...Azərbaycan konfessiyalı bir ölkədir. Bu baxımdan o,
dünyada dinlərarası, mədəniyyətlərərəsi əlaqələrin
genişlənməsi, möhkəmləndirilməsi işinə öz layiqli töhfəsini
verəcəkdir.*

Heydər Əliyev

I FƏSİL

HEYDƏR ƏLİYEV VƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZ

Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı - ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan mədəniyyət və incəsənəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Azərbaycan mədəniyyət və incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir.

Hər bir xalqın mədəniyyəti onun böyükliyünün, müdrikliyinin, birliyinin təcəssümüdür. Azərbaycan xalqı qədim tarixə və mədəniyyətə malik bir xalq kimi artıq bütün dünyada tanınmışdır. Azərbaycan mədəniyyətinin yaranması və mənəvi rolunun yüksək dəyərləndirilməsində tarix boyu bir çox şəxsiyyətlərin xidməti olmuşdur ki, yeni dövrün də belə bir nəhəng şəxsiyyəti məhz Heydər Əliyevdir.

Azərbaycan mədəniyyətinin hərtərəfli inkişafında və onun zəngin mənəvi-mədəni irsinin dünya mədəni aləminə çatdırılmasında Heydər Əliyev çox böyük rol oynamışdır. Bu fəaliyyət respublikanın gələcək mənəvi-siyasi həyatı üçün örnək və irsə münasibətdə siyasetin konsepsiyasının yaranması baxımından mühüm əhəmiyyətə malikdir.

Həm dövlət başçısı, həm də vətənpərvər bir insan kimi Heydər Əliyevin milli mədəniyyətə, mənəvi irsə göstərdiyi hörmət, verdiyi dəyər onun toxunduğu hər bir sahədə özünü göstərmişdir. O, hətta siyaseti də böyük mədəniyyətlə, səriştə ilə aparmağın lazımlığını tövsiyə edirdi. Heydər Əliyev çıxışlarının birində deyirdi: "Xalqımız qədim xalqdır, böyük tarixə, böyük mədəniyyətə malik olan xalqdır". Bununla da o, zəngin mənəviyyata, qədim ənənələrə malik olmayıüzümüzü bir daha ifadə edirdi.

Dediklerinin yalnız sözdə qalmayıb, əməldə də gerçək-ləşməsi, Azərbaycanın mənəvi irsini yaşatmaq üçün o, bir sira tədbirlər həyata keçirmiş, əhəmiyyətli qərarlar imzalamışdır. Heydər Əliyev mədəni irsi yaşatmaqla bərabər, müasir mədəniyyətin inkişafına da xüsusi diqqət yetirib. Onun qayığısı bir çox sahələrdə müsbət nəticəsini vermişdir, yaxın tariximizdə bunu təsdiqləyən zəngin faktlar çoxdur.

Şübhəsiz ki, Azərbaycan Respublikası dünya birliyinin üzvü kimi müasir proseslərdən təcrid oluna bilməz. Lakin biz milli-mənəvi dəyərləri aşınmalardan qorunmalı, milli mədəniyyətimizi millətin qloballaşmadan özünü müdafiə vasitəsinə çevirməliyik. Mədəniyyət sahəsində özünü tənzimləmə metodları tətbiq edilməli, prioritetlər aydınlaşdırılmalı və maliyyələşdirilməlidir. Yalnız birgə səmərəli fəaliyyət nəticəsində milli mədəniyyətin özünəməxsusluğunu, milli-mədəni dəyərləri qorumaq, mühafizə etmək mümkündür ki, bu məsələdə də adət və ənənələr, Azərbaycan bayramları müstəsna əhəmiyyətə malikdir.

Görkəmli siyaset və mədəniyyət xadimi olan Heydər Əliyev milli-mənəvi dəyərlərimizlə bağlı bəyanatlarla çıxış etmiş, qanunlar imzalamışdı. O, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, gənc nəslidən daha da sağlam

əhval-ruhiyyədə, saf əxlaqi ruhda tərbiyələndirirməyin dövlətimiz, xalqımız qarşısında ən zəruri, həlli qaćılmaz vəzifələr olduğunu 13 avqust 2001-ci il tarixli bəyanatında da söyləmişdir: “Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir”.

Həm nəzəri olaraq çıxış və bəyanatlarında, həm də əməli olaraq göstəriş və sərəncamlarında elm və təhsil sahəsində çalışan şəxslərə qayğı və diqqətlə yanaşması hər zaman Heydər Əliyevin dövlətçilik fəaliyyətinin əsas xüsusiyyətlərindən biri olmuşdur. Heydər Əliyev öz yenilməz iradəsi, qətiyyəti və zəngin idarəcilik təcrübəsi ilə müstəqil Azərbaycanda möhkəm daxili ictimai-siyasi sabitliyi təmin etdikdən sonra inkişaf etdirməyə başladığı ilk sahələrdən biri də elm, təhsil, mədəniyyət və incəsənət, o cümlədən teatr sahəsi olmuşdur. Belə ki, ümummilli liderimiz 1998-ci il avqustun 27-də “Azərbaycanda dünyəvi peşəkar teatrın yaradılmasının 125 illiyi haqqında”, 1999-cu il iyunun 15-də “Azərbaycan Respublikasında təhsil sahəsində İslahat Programı haq-

qında”, 2000-ci il iyunun 13-də isə “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” və s. bu kimi bir sıra fərmanlar imzalamışdır ki, bu fərmanlar milli elm və təhsil sisteminin, mədəniyyət və incəsənətin köhnə stereotiplərdən azad olmasında və müasir tələblərə uyğun inkişaf etməsində mühüm rol oynamışdır.

ABŞ-nın sabiq prezidenti Corc Buş Heydər Əliyevlə görüşlərini xatırlayarkən deyirdi ki, Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur... Amerika Birləşmiş Ştatları ilə dostluq əlaqələrinin qurulmasında, Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyatı əhəmiyyət daşımışdır. Heydər Əliyevin ölkə daxilində və xaricdə dərin inam və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı siyaset inkişaf etmiş ölkələrlə sıx əməkdaşlığın qarantı olmuşdur. Rusiya Federasiyasının eks-prezidenti Vladimir Putin də onun haqqında çox yüksək fikirdə idi: “Mübalığosuz deyə bilərəm ki, o, siyaset nəhəngidir”.

Həqiqətən də Heydər Əliyev ensiklopedik təfəkkürlü, dərin erudisiyalı müdrik şəxsiyyət idi. Azərbaycanın milli-mənəvi və əxlaqi dəyərlərinin ümumbaşəri ideyalarla zənginləşdirilmişsində onun misilsiz xidmətləri olmuşdur. O, Azərbaycan

xalqının qəhrəmanlıqlarla dolu tarixi keçmişinə, zəngin mənəvi dəyərlərinə, maddi-mənəvi ırsinə, incəsənətinə qayğı ilə ya-naşmışdır. Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisi olmuşdur. O, xalqın mənəviyyatını zənginləşdirən, onu bütün dünyada tanıdan milli mədəniyyətimizin hərtərəfli inkişafını, yüksəlişini daim izləmiş, ona ən ümdə vəzifəsi kimi baxmışdır. Heydər Əliyev deyirdi: “Ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyətimizin ən böyük və fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, zaman-zaman istedadlı insanlar mədəniyyətində yeni yollar, yeni cığırlar açırlar, yeni formalar meydana gətirirlər”.

Müasir ədəbiyyatımızın, incəsənətimizin və mədəniyyətimizin bəşəri arenada öz nadir inciləri ilə dünyani heyran qoyması, ölkəmizin şöhrətini qaldırması, xalqımızın qədim mədəniyyətə malik olması bu müdrik fikri təsdiq edir. Məlum olduğu kimi, XX əsrдə Azərbaycan mədəniyyətinin bütün sahələrinin sürətli inkişafı, geniş miqyasda təbliği və böyük nailiyyətləri bilavasitə Heydər Əliyevin müstəsna tarixi xidmətlərinin nəticəsi idi. Onun rəhbərlik etdiyi 70-80-ci illərdə, xüsusən sonrakı dövrdə mədəni və ədəbi ırsimizə, təsviri sənətə, teatra qayğı xeyli dərəcədə artmışdır. Heydər Əliyevin bilavasitə himayədarlığı və gərgin səyləri nəticəsində

bu gün Azərbaycan incəsənəti bütün dünya miqyasında tanınmışdır. Keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işlədiyi dövrdə Heydər Əliyev yenə də Azərbaycan mədəniyyətinin qayğısına qalırdı. Onun sayəsində Azərbaycan mədəniyyəti ümumdünya mədəni məkanında tanınır, sevilirdi. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə “Kitabi-Dədə Qorqud” eposunun, Füzuli, Nəsimi kimi körfey sənətkarlarının dünya miqyasında yubileylerinin keçirilməsi, Molla Pənah Vaqifin, Hüseyn Cavidin məqbərələrinin inşa edilməsi, İmadəddin Nəsiminin, Nəriman Nərimanovun, Cəfər Cabbarlinin heykəllərinin ucaldılması, şəhidlərin xatirə kompleksinin və digər monumental sənət əsərlərinin yaradılması, ədəbiyyat və mədəniyyət xadimlərimizin ev muzeylərinin açılması, “Gülüstan” sarayı, Opera studiyası, Xoreoqrafiya məktəbi kimi memarlıq abidələri əlamətdar hadisələr idi. Bütün bunlar Azərbaycan xalqının milli mədəniyyətinin misli görünməmiş yüksəlişinin təzahürləri idi.

Heydər Əliyev incəsənət xadimləri ilə görüşlərinin birində demişdir: “Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Mən bununla daim fəxr etmişəm”. Bu tarixi nailiyyətlərin, xalqımızın həyatında baş verən misilsiz

yeniliklərin təşkilatçısı və himayədarı Heydər Əliyev idi. Köhnə libasını dəyişən, qədim milli mədəniyyətimizin kökləri üstündə çiçəkləyən yeni Azərbaycan mədəniyyəti Heydər Əliyev dühasının bəhrəsi idi. ~~Yatırımları və əməkdaşlığı ilə əməkdaşlığı ilə~~ Mədəniyyət və Turizm Nazirliyinin nəşr etdiyi “Heydər Əliyev və mədəniyyət” (üç cilddə) kitabında Heydər Əliyevin 1969-2003-cü illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycanın mədəniyyət, incəsənət və ədəbiyyat xadimləri – yaziçi, şair, rəssam, heykəltaraş, memar, xanəndə, bəstəkar, aktyor və s. ilə çoxsaylı görüşləri, yubiley mərasimində sənət adamları ilə onların öz sənət dilində söhbətləri, ədəbi-mədəni irsimiz haqqında çıxış və nitqləri toplanmışdır.¹ Bu zəngin materiallar bir tərəfdən Heydər Əliyevin ədəbi-mədəni irsimizə, mənəvi dəyərlərimizə sıx bağlı olmasını, ardıcıl qayığını nümayiş etdirir, ikinci tərəfdən dövlətimizin müstəqillik tarixini yaradan Heydər Əliyevin yüksək intellektə, dərin zəkaya, fənomental bədii təfəkkürə və təxəyyülə, geniş dünyagörüşünə malik olduğunu sübut edir. Azərbaycan mədəniyyət salnaməsinin

¹ Heydər Əliyev və mədəniyyət (müraciətlər, çıxışlar, müsahibələr, təbriklər, məlumatlar). 3 cilddə (birinci cild), 1969-1982, 1993-1996, Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2008, 492 s.; Heydər Əliyev və mədəniyyət (müraciətlər, çıxışlar, müsahibələr, təbriklər, məlumatlar). 3 cilddə (ikinci cild), 1997-1998, Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2008, 528 s.; Heydər Əliyev və mədəniyyət (müraciətlər, çıxışlar, müsahibələr, təbriklər, məlumatlar). 3 cilddə (üçüncü cild), 1999-2003, Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2008, 536 s.

qızıl səhifələri məqamında olan toplu, vətənini, xalqını, zəngin mədəni irsini dərin məhəbbətlə sevən hər bir adamın stolüstü kitabı ola bilər. Bu monumental toplu Heydər Əliyev irsini tədqiq edən və öyrənənlər üçün zəngin mənbədir.

Hər bir xalqın mədəniyyətinin inkişafında, milli şüuru-nun formallaşmasında tarixən yaranmış milli-mənəvi dəyərlər mühüm rol oynayır. Çünkü hər bir xalqın milli-mənəvi dəyərlərini şərtləndirən dil, din və adət-ənənə onun mənəvi aləminin formallaşmasına həllədici təsir göstərən amillərdəndir. Hər hansı bir ölkədə xalqın milli-mənəvi dəyərlərinin qorunması və mədəniyyətinin inkişaf etdirilməsi vətəndaşların milli birliyinin təmin olunmasına xidmət edir.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Eyni zamanda, ulu öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi.

Azərbaycan xalqı tarixin ən çətin dövrlərində belə, öz zəngin milli-mənəvi irsini və adət-ənənəsini yad təzahürlərdən hifz edərək onu qoruyub saxlamış və nəsildən-nəsilə ötürmüştür. Xalqımızın milli-mənəvi dəyərləri, adət-ənənəsi

insanlarımızın dini etiqadına əsaslanaraq özündə çox böyük milli, əxlaqi və bəşəri duyğuları təcəssüm etdirir. Müqəddəs daxili inama, mənəvi saflığa tapınan Azərbaycan xalqı tarixin ən keşməkeşli mərhələlərində belə, mənəviyyatın təntənəsinə xidmət edən islam dininin zəngin dəyərlərindən dönməyərək bu dəyərlərə həmişə sadıq qalmışdır. İslam dininin mahiyyətini dərk edən xalqımız onun insan ruhunu paklığa səsləyən müqəddəs çağrılarını, mərasim və ayinlərinə tarixin bütün məqamlarında əməl etməyə çalışmışdır. Eyni zamanda xalqımız digər xalqların inanclarına da hörmətlə yanaşmışdır. Ulu öndər bu haqda demişdir: "Yüksək tolerantlıq ilk növbədə yüksək mədəniyyətin təzahürüdür".

Hətta insanların yaddaşında ateizm mərhələsi kimi qalan sovet dönenində də xalqımız öz milli-mənəvi dəyərlərindən, dini baxışları və adət-ənənələrindən uzaqlaşmamış, əksinə milli və dini əxlaqa soykənərək, xeyirxah işlər görərək, qohum-qonşulara, maddi yardımə ehtiyacı olanlara əl tutaraq savab qazanmağa can atmışdır. Eyni zamanda, xalqımız həmin dövrdə bir çox qadağalara baxmayaraq milli (Novruz) və dini (Qurban, Ramazan) bayramlarını da qeyd etmişdir.

Lakin ölkəmiz müstəqillik əldə etdikdən sonra xalqımızın dini bayramları dövlət səviyyəsində qeyd olunmağa başlanmış

və milli-mənəvi dəyərlərimizin qorunması işinə dövlət tərəfindən ciddi qayğı göstərilməsi işi həyata keçirilmişdir. Məsələn, Azərbaycan Prezidentinin andıçmə mərasimində onun respublika konstitusiyası ilə yanaşı, müqəddəs Qurani-Kərimə də əl basaraq dövlətə, xalqa sədaqətlə xidmət edəcəyinə, milli-mənəvi və dini dəyərlərimizi qoruyacağına and içməsi yuxarıda dediklərimizə əyani sübutdur.

Respublikamızda ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev ilk gündən Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə sadıq olduğunu öz fəaliyyəti, əməlləri və bu sahədə həyata keçirdiyi tədbirlər vasitəsilə sübut etmişdir.

Ümummilli lider Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə (1993-2003-cü illər) xalqımızın milli-mənəvi dəyərlərinin, onun adət-ənənələrinin dirçəldilməsi, xüsusən islam mədəniyyəti nümunələri olan məscidlərin, tarixi-memarlıq abidələrinin, ziyarətgahların bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi onun bir daha xalqa mənənə bağlılığını və islami dəyərlərə sədaqətini göstərən parlaq misallardır. Heydər Əliyevin tez-tez dindarlarla görüşməsi, dini bayramlarda məscidlərə getməsi, dindarların mənəvi ehtiyaclarına həssaslıqla yanaşması xalq arasında həmişə böyük razılıq hissi ilə qarşılanmışdır.

Məsələn, Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra respublikamızda dini bayramların, o cümlədən Qurban bayramının rəsmi şəkildə qeyd olunmasını vurgulayan ulu öndər bu bayramın bəşəri-mənəvi dəyərlərindən insanların faydalananmasının əhəmiyyətindən bəhs edərək demişdir: “Müsəlmanların böyük bir təntənə ilə həmrəylik və qardaşlıq rəmzi kimi qeyd etdikləri Qurban bayramı insanlar üçün yüksək bəşəri-mənəvi dəyərlərdən faydalana maq imkanları yaradır. İslamin insanpərvərlik, mehribanlıq və mərhəmət prinsiplərinə həmişə sadıq qalmış Azərbaycan xalqı tarixinin çətin dövrlərində belə, Qurban bayramını özünün ən əziz günlərindən biri kimi qeyd etmişdir. Dövlət müstəqilliyimizin bərpasından sonra bu günün rəsmi şəkildə bayram edilməsi xalqımızın öz milli və dini ənənələrinə sədaqətinin parlaq ifadəsidir”.

Xalqımızın milli-mənəvi dəyərlərinin təbliğində və gənc-lərimizin bu ruhda tərbiyə olunmasında, həmçinin cəmiyyətin bu istiqamətdə səfərbər edilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini yada salan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Azərbaycanda humanitar və ictimai elmlər sahəsində yaranmış vəziyyət”ə həsr olunmuş müşavirədə və digər çıxışlarında 90-ci illərin əvvəllərində milli-mənəvi oriyentasiyanın olmamasının müəyyən çətinliklər yarat-

dığını vurgulamışdır.² O, bu çətinliklərin aradan qaldırılmasında və cəmiyyətin səfərbər edilməsində ulu öndərin rolundan danışarkən demişdir: “Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirmiş ümummilli lider Heydər Əliyev bütün cəmiyyəti səfərbər edərək onu düzgün yola istiqamətləndirdi. Bu gün 90-ci illərin çətinliklərini artıq geridə qoymuşuq. Biz müasir Azərbaycan dövlətinin inkişafında yeni mərhələ yaşayırıq. Möhtərəm Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iqtisadi sahədə keçid dövrü artıq başa çatmışdır. Ölkəmizdə inkişafın yüksək sürəti təmin edilmişdir. İndi möhtəşəm və məsuliyyətli vəzifələrin öhdəsindən gəlmək üçün dövlətimizin kifayət qədər potensialı və təcrübəsi vardır.”³

Müşavirədə humanitar və ictimai elm sahəsində çalışanların qarşısında duran vəzifələrdən bəhs edən akademik Ramiz Mehdiyev bildirmişdir ki, milli-mənəvi dəyərlərin qorunması indi ən ümdə vəzifələrdən biridir. Lakin milli dəyərlərin qorunub saxlanılmasından danışarkən biz heç də onların konservasiyasını nəzərdə tutmuruq. Biz daim, irəliyə, gələcəyə baxmalı, insani, maddi və mənəvi resurslarımızi səfərbər et-

² Ramiz Mehdiyev. Azərbaycanın efir məkanı: problemlər və vəzifələr. “Azərbaycan” qəzeti, 2 oktyabr 2009-cu il.

³ Ramiz Mehdiyev. İctimai və humanitar elmlər: zaman kontekstində baxış. “Azərbaycanda humanitar və ictimai elmlər sahəsində yaranmış vəziyyət”ə həsr olunmuş müşavirədəki çıxışı, 08 dekabr 2009-cu il.

məliyik. Millətin tarixi keçmiş onun gələcəyə uğurla addımlaması üçün həm etibarlı zəmin, həm də ibrət dərsidir. Yeni inkişaf yolunu müəyyən edən strategiyada, sözsüz ki, varisliklə novatorluq vəhdət təşkil etməlidir.

Ümummilli lider Heydər Əliyev həmişə həm müdrik el ağ-saqqalı, həm də təcrübəli dövlət başçısı kimi cəmiyyətimizin mənəvi əsaslarını təşkil edən ümdə prinsiplər və onların qorunub inkişaf etdirilməsi istiqamətləri barədə çox dəyərli fikirlərini xalqla bölüşdürümdür. Belə bir ünsiyyətin fərqləndirici əlaməti onun rəsmiyyətdən uzaqlığı, ulu öndərin cəmiyyətin sadə üzvləri ilə daim təmasda olması, həmişə xalqa bağlılığı ilə şərtlənirdi. Heydər Əliyev öyrədirdi ki, sərvət toplamaq, dünyanın ən ləzzətli təamlarını nuş etmək, son dəbdə geyinmək, bütövlükdə müəyyən maddi sərvətlərə malik olmaq mümkündür. Lakin hər bir insan və hər bir millət hər şeydən əvvəl öz xalqının mənəvi sərvətlərinə sahib çıxmali, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli-mənəvi dəyərlərini qorumamalıdır.

Məlumdur ki, ölkəmiz müsəlman dünyasının ayrılmaz hissəsi olaraq islam mədəniyyətinin inkişafına tarixən öz töhfələrini vermişdir. Eyni zamanda, islam dini xalqımızın həm dini əqidəsi, həm də milli-mənəvi dəyərləri kimi insanların həyatının ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Xalqımızın mənəvi

inkışafında, gənclərimizin əxlaqının formallaşmasında, azərbaycanlıların ailə institutunun möhkəm təmələ söykənməsində islamın rolu əvəzsizdir. İslam bütün müsəlman dünyası tərəfindən qəbul edilə biləcək vahid ilahiyyat konsepsiyası yaratmışdır. İslamin həyat qabiliyyəti dini sistem çərçivəsində müxtəlif nöqtəyi-nəzərlərin yanaşı mövcudluğuna imkan verməsi ilə təmin olunur. Ulu öndər milli-mənəvi dəyərlərin xalqın, vətəndaşların milli birliyinə xidmət etdiyini həmişə vürğulamış, dini bayramların milli həmrəyliyin təmin edilməsində mühüm rol oynadığını xüsusi qeyd etmişdir. Azərbaycan xalqının milli həmrəyliyinin bərqərar olmasında Qurban bayramının xüsusi əhəmiyyət kəsb etdiyini bildirən ümummilli lider Heydər Əliyev 2003-cü ildə Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edərkən demişdir: “Qoy bütün milli və dini bayramlarımız kimi mübarək Qurban bayramı da xalqımızın yüksək ideallar ətrafında daha sıx birləşməsini təmin etsin, azad, müstəqil və demokratik Azərbaycan dövlətinin gələcək inkişafi naminə bütün azərbaycanlılar arasında ümummilli həmrəyliyi möhkəmləndirsin”.

Ulu öndərimiz Heydər Əliyev türkdilli xalqların öz milli tarixlərini, doğma dillərini, ədəbiyyatlarını, mədəniyyət və incəsənətini, adət-ənənələrini qorumağı və onları zənginləş-

dirməyi həmişə dəstəkləmişdir. Bu baxımdan ümummilli lider Heydər Əliyev türkdilli ölkələrin mədəni əlaqələrini həyata keçirən Türksoy təşkilatının fəaliyyətinin genişlənməsinə və Azərbaycanın bu təşkilatın işində fəallıq göstərməsinə həmişə xüsusi diqqət yetirmişdir. Qeyd edək ki, Novruz bayramının YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilməsində Türksoyun müəyyən rolü olmuşdur. Bununla əlaqədar olaraq Türksoy 2010-cu ildə Novruz bayramını Parisdə YUNESKO-nun mənzil-qərargahında qeyd etdi.

Ümumiyyətlə, türkdilli ölkələrdə həyata keçirilən tədbirlər, o cümlədən “Türk dillərinin bədii tərcüməsinin problemləri və müasir vəziyyət” (İstanbul) və “Sivilizasiyaların dialoqunda türk dünyasının rolü” (Almatı) mövzularında simpoziumların, müxtəlif kino, teatr və musiqi festivallarının keçirilməsi həmin ölkələr arasında mədəni əməkdaşlığının genişləndirilməsində Türksoyun mühüm rol oynadığını göstərən faktlardır. Türkdilli xalqların mədəni əlaqələrinin inkişafında Türksoyun fəaliyyətinin ulu öndər Heydər Əliyev tərəfindən dəstəklənməsini türkdilli xalqların tarixən formalaşmış ortaq mənəvi dəyərlərinin qorunması sahəsində onun uzaqgörənliyi kimi dəyərləndirmək olar. Azərbaycan nözi mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada günü-gündən daha çox tanınmaqdadır.

Təbii ki, xalqımızın milli-mənəvi dəyərlərinin kökləri çox-çox qədim zamanlara gedib çıxsa da, XX əsrдə onun mədəni həyatında yeni bir dövr başlamışdır ki, bu da ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Ulu öndər deyirdi ki, "xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir". Məhz ona görə də ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlamışdır.

Ulu öndər yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını mədəniyyət təşkil edir. Sabahkı uğurlara yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır. Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə ona görə də mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi.

Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğılarından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltəraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında ulu öndərin çox dəyərli ideyalarından bəhrələnib. Heydər Əliyev Azərbaycan mədəniyyətinin

inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanıdı.

Danılmaz faktdır ki, Azərbaycan mədəniyyətinin görkəmli xadimləri Heydər Əliyev dövründə olduğu qədər heç zaman tanınmamışdı. Heydər Əliyev mədəniyyətimizi yaranan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayığını çəkirdi. Azərbaycanın müqtədir sənətkarları sovet dövründə məhz Heydər Əliyevin qayğısı nəticəsində Sosialist Əməyi Qəhrəmanı kimi SSRİ-nin yüksək fəxri adını almışlar. Heydər Əliyev bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin, məzmunlu nitqi iştirakçıların alqışlarıyla qarşılıanırdı.

Onun hər çıxışı mədəniyyətin bir sahəsinin gələcək inkişaf programına çevrilərdi. Hansı sahədən danışındısa, elə hiss edirdin ki, bu sahənin mütəxəssisi, bilicisidir. Heydər Əliyev özü də incəsənət meylli şəxsiyyət idi. Elə gəncliyində də incəsənətə gəlmək, memar olmaq istəyirdi. Amma zaman ulu öndəri siyaset memarına çevirdi. Çünkü bu xalqın belə bir siyaset xadiminə çox böyük ehtiyacı var idi.

Hələ sovetlər dönmində Heydər Əliyev Azərbaycanda mədəniyyətin maddi-texniki bazasının möhkəmlənməsinə xü-

susi diqqət yetirirdi. Nə qədər kinoteatrlar, teatr binaları, muzeylər inşa olundu. Mədəniyyətimizin kadr potensialı gücləndirildi. SSRİ-nin ən nüfuzlu incəsənət yönümlü ali məktəblərində Azərbaycan gəncləri təhsil alıb Bakıya dönürdülər. Sankt-Peterburqun, Moskvanın teatr, rəssamlıq, musiqi üzrə ali təhsil ocaqlarını bitirmiş gənclər bu gün Azərbaycan mədəniyyətinin aparıcı sənətkarlarıdır. Heydər Əliyev bu kadrların hazırlanmasında ona görə maraqlı idi ki, gələcək müstəqil Azərbaycanımız üçün onlar gərəkli olacaqdılar və oldular da.

Azərbaycan müstəqillik qazandıqdan sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verdi. Sosial problemlər ucbatından xarici ölkələrə üz tutan sənət adamları vətənə döndülər, onlara xüsusi qayğı göstərilməyə başlandı. Bağlanmış teatrlar, kitabxanalar, muzeylər öz qapılarını yenidən tamaşaçıların, istifadəçilərin üzünə açdı. Azərbaycanda bir çox teatr, klub müəssisələri təmir olundu, filarmoniya təmirdən sonra yenidən istifadəyə verildi.

Musiqi sənətimizin inkişafına xüsusi qayğı ilə yanaşan ulu öndərin sərəncamı ilə 24 bəstəkar və musiqişünə Prezident təqaüdü verildi. Onların bir çoxu “Şöhrət” ordeninə

layiq görüldülər. Arif Məlikov, Müslüm Maqomayev, Zeynəb Xanlarova, Habil Əliyev, Arif Babayev kimi müsiqi xadimləri “İstiqlal” ordeni ilə təltif olundular.

Azərbaycan kinosunun böyük bir inkişaf dövrü Heydər Əliyevin adı ilə bağlıdır. “Uzaq sahillərdə”, “İştintaq”, “Bir cənub şəhərində”, “Nəsimi”, “Babək” filmlərinin yaranmasında, sovet senzurasından keçməsində Heydər Əliyevin səyləri danılmazdır. Azərbaycanda beynəlxalq səviyyəli kinofestivallar keçirilir, filmlərimiz beynəlxalq festivallarda nümayiş etdirilməyə başlayırdı. Ən əhəmiyyətli fakt bu idi ki, Azərbaycanda ilk film nümayiş etdirildiyi 2 avqust (1898) tarixi kino işçilərinin peşə bayramı günü kimi qeyd olunmağa başladı. Əgər ulu öndərin ikinci dəfə hakimiyyətə gelişinə qədər respublikada filmlər demək olar ki, çəkilmirdi, onun gelişindən sonra sürətlə yeni filmlərin yaradılmasına başlanıldı.

Teatrlarımız öz fəaliyyətlərini genişləndirdi. Heydər Əliyev teatrı çox sevirdi. O, həmişə tamaşadan sonra yaradıcı kollektivlə görüşür, onlara öz tövsiyə və tapşırıqlarını verirdi. Bu görüşlər sənət adamlarının məsuliyyətini artırır, onları öz qüvvələrini səfərbər etməyə istiqamətləndirirdi.

Azərbaycanın qədim şəhərsalma ənənələrini özündə ehtiva edən İçərişəhərin Şirvanşahlar Saray Kompleksi ilə

birgə YUNESKO-nun maddi irs siyahısına daxil edilməsi böyük tarixi hadisə idi.

Ulu öndərin fəaliyyəti incəsənətimizin bu gün ən dəyərli mövzusudur. Onun haqqında çəkilən filmlər, yaradılan musiqi əsərləri və ədəbi əsərlər xalqımızın milli-mənəvi sərvətidir və gələcək nəsillər onlardan çox şeylər öyrənəcəklər. “Əsl məhəbbət haqqında” (rejissor V.Mustafayev) filmi ulu öndərin yüksək insani keyfiyyətləri barədə həqiqətləri tamaşaçılara çatdırır. Bu film ulu öndərə həsr olunan on filmdən biridir. “General”, “Birinci”, “Moskva, Kreml”, “Lider”, “Tale”, “Bir həsədin tarixi”, “Professional”, “Patriot”, “Xüsusi təyinat” kimi digər filmlər də bu böyük şəxsiyyətin həyat və fəaliyyətinin çox uğurlu ekran versiyasıdır.

“Şübhəsiz ki, insanlara şeir qədər, ədəbiyyat qədər güclü təsir edən, yəni insanların mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur” – deyən ümummilli liderin türk dünyası ilə bağlı xidmətləri ilə əlaqədar deməliyik ki, Heydər Əliyevin türk dünyasının birliyi yönündəki ideyaları sözün həqiqi mənasında XXI əsrin yeni dünya düzümündə türk ellərinin taleyini müsbət mənada həll edə biləcək bir programdır. Bu programın necə həyata keçiriləcəyindən çox

sey, o cümlədən türk ellərinin öz iqtisadi, həmçinin mənəvi potensialının tamhüquqlu və şəriksiz sahibi olması kimi vacib bir amilin taleyi asılıdır. Bu program türk ellərinin hər birinin siyasi mənafelərinin qorunmasına imkan verən strategiya mahiyyəti daşıyır.

Heydər Əliyev bir tarixi şəxsiyyət olaraq bu programın reallaşmasına hələ 40 il öncə başlamışdı və bu yolda bir insanın gücü yetə biləcək hər şeyi etmişdi. 60 illik iş fəaliyyətində dövlətçiliyin strateji əsaslarını nəzəri və təcrübə baxımdan zərrə-zərrə mənimsəyən Heydər Əliyev sözsüz ki, qüdrətli türk millətinin ilk ən aqil, kamil, müdrik sərkərdələrindən olan Bilgə Xaqanın dövlətçiliyi, milləti, xalqi bütövlükdə saxlamağın yolları haqqındaki öyünd-nəsihətlərini ən mötəbər örnek kimi qəbul etmiş, dövlətçilik fəaliyyətini bu istiqamətdə davam etdirmişdir. O böyük şəxsiyyət siyasi rəhbərimiz olduğu dövrlərdə təmsil etdiyi millətin mənəvi, əxlaqi, maddi dəyərlərini özündə təcəssüm etdirərək, qədim və ulu xalqın düşüncə qüdrətini yaşadığı məmləkətin hüdudlarından çox-çox uzaqlarda təsdiqləməyə müvəffəq oldu. Ümumiyyətlə, Heydər Əliyevin fəaliyyəti bütünlüklə milli özünü-təsdiqə, milli təfəkkürün inkişafına yönəlmışdı.

Heydər Əliyev türk dünyasının milli, mənəvi dəyərlərini

əməlləri ilə zənginləşdirmiş şəxsiyyətlərimizi örnək kimi qəbul edərək, onlardan mənəvi qida alan vətən övladı idi. SSRİ-nin yüksək mükafatı olan “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülməsi, SSRİ kimi qüdrətli məmləkətin siyasetçilərinin önünə çıxmazı da əslində Heydər Əliyevin milli dəyərlərə, xalqın gücünə söykənməsinin məntiqi nəticəsi idi. Bu, Azərbaycanın, bütün türk dünyasının ən böyük zəka uğuru idi. Ən əsası o idi ki, Heydər Əliyevin bu zəka uğurunu onun milli təəssübkeşliyi, milli məsələlərdə prinsipiallığı tamamlayırdı.

XX əsrin ən böyük tarixi şəxsiyyətlərindən, görkəmli dövlət və siyasi xadimlərdən biri, xalqımızın ümummilli lideri Heydər Əliyevin adı və həyatı Azərbaycanın respublika və müstəqillik tarixi ilə qoşa çəkilir. Azərbaycan Respublikasının son 50 illik tarixinin hər bir səhifəsi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Az-az dövlət xadimi, siyasetçi tapılar ki, bu qədər uzun müddətdə öz xalqına, millətinə böyük məhəbbətlə, sevərək və sevilərək rəhbərlik edə bislin. Heydər Əliyevi təkcə Azərbaycan xalqı yox, bütün türk və müsəlman dünyası, digər dünya xalqlarına məxsus olan milyonlarla mütərəqqi düşüncəli insanlar sevir və onunla fəxr edirlər. Ümummilli liderimizi dünya tarixində əhəmiyyətli rol oynamış bir çox dövlət adamları ilə müqayisə edirlər. Lakin kiminlə, hansı şəxsiyyətlə müqayisə

olunmasından asılı olmayaraq, Heydər Əliyev özünəməxsus və bənzərsiz, heç bir tarixi şəxsiyyətlə müqayisə olunmaz, dünya siyasətində öz dəsti-xətti olan bir tarixi şəxsiyyətdir. O, özünün ardıcıl və məqsədyönlü, yorulmaq bilmədən göstərdiyi dövlətçilik və siyasi fəaliyyəti ilə müasir Azərbaycan Respublikasının banisi, xilaskarı və qurucusu olmaqla bərabər, həm də XX əsrin dünya siyasətinə öz silinməz izlərini həkk edən tarixi şəxsiyyətdir. Azərbaycan xalqının şan-şöhrətini dünyaya yayaraq, “azərbaycanlı” sözünü bütün dünyada tanıdaraq demişdir: “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam”. İndi təkcə Azərbaycanda yox, onun hüdudlarından kənardə, ayrı-ayrı xarici dövlətlərdə yaşayan tarixçilər, politoloq-alimlər, yazıçılar və şairlər, müxtəlif sənət adamları Heydər Əliyev şəxsiyyətinə olan sonsuz məhəbbət, sədaqət və hörmət hissərini hər biri öz sahəsi üzrə bildirməyə çalışırlar.

Müasir dövrdə hər bir xalqın mənəvi-əxlaqi dəyərlərini qoruyaraq gələcək nəsillərə ötürmək fenomen şəxsiyyətlərin üzərinə düşür. Yalnız böyük şəxsiyyətlər yetişdirən xalqlar minilliklər boyunca möhkəm mənəvi təməl üzərində inamla irəliləyirlər. Azərbaycanda bu ağır və taleyüklü missiyani ulu öndərimiz Heydər Əliyev öz üzərinə götürmüştü. Ulu öndərimiz Heydər Əliyev, xalqın saf inanclarını, sağlam dəyərlərini

bütün siyasi proseslərin fövqündə saxlayaraq qorumağı bacarmış lider kimi əbədiyaşarlıq zirvəsinə ucalmışdır.

Bu gün Azərbaycan dini dözümlülük və tolerantlıq baxımdan bütün dünyaya nümunə göstərir. 70-ci illərdə – dinsiz və allahsız sovet cəmiyyətində Heydər Əliyev islam dininə aid ibadətgahların bərpasına nail olmuşdu. Ulu öndərin bu istiqamətdə reallaşdırıldığı tədbirlər qeyd edilən faktlarla bitmir. Onun ən böyük uzaqqörənliklərindən biri də 70-ci illərdə Qafqaz Müsəlmənləri Ruhani İdarəsinin fəaliyyətinin güclənməsinə göstərdiyi yardım sayıyla bilər. Şərqi ölkələrində, xüsusən, müsəlmən aləmində Heydər Əliyevin həmin addımı çox böyük bir islam təssübkeşliyi kimi qiymətləndirilirdi.

Heydər Əliyevin müstəqil Azərbaycanın prezidenti seçilməsi ilə ölkəmizdə milli-mənəvi dəyərlərə, dinə münasibət kökündən dəyişdi. Qısa müddətdə məscidlər təmir və bərpa olundu. Bibiheybət məscidi yenidən ucaldıldı. Heydər Əliyev bütün dini bayramlarda məscidə gəlir, dindarlarla söhbət edir, onların fikirlərini öyrənir, problemlərini həll edirdi. O, 1994-cü ildə Məkkəyə Ümrə ziyarətinə gedir, Kəbə evinə daxil olur, qara daşı öpür və ziyarət edir.

Ulu öndərimiz Mədinədə Həzrəti-Rəsulillahın məzarını ziyarət edib, burada da namaz qıldı. O, dua edərək Allaha

şükür edirdi ki, həyatda ən böyük arzusuna, Məkkəni, Mədinəni ziyarət etmək niyyətinə çatıb və Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə nail olub.

Ulu öndərimiz dəfələrlə öz çıxışlarında islam dininin missiyası ilə bağlı öz müsbət fikirlərini xalqla bölüşərək buyurmuşdur: “İslam dini yaranandan indiyə qədər kürreyi-ərzin insanların çox hissəsini düz yola, ədalətə, saflığa, pəhlığa, yüksək mənəviyyata yönəltmiş və onların belə yaşamasını təmin etmiş müqəddəs bir dindir. İslam dini bəşər tarixində misilsiz xidmətlər göstermiş, insanların, müsəlmənların yüksək mənəvi-əxlaqi dəyərlərə nail olmasını təmin etmiş və bu dinə itaət edən insanları dünyanın bütün əzab-əziyyətlərindən, keşməkeşlərindən ötürüb onların yaşayışını təmin etmiş, onları yaşatmışdır. Biz fəxr edə bilərik ki, islam dini kimi yüksək mənəvi-əxlaqi dəyərlərə mənsub olan dinimiz var, müsəlmənləri yaşamaq, yaratmaq, mübarizə aparmaq, öz həyatını qurmaq, azadlığını təmin etmək, torpağını qorumaq yolları ilə məhz islam dini aparıbdır, onun qanunları, tövsiyələri, Qurani-Şərifin ayələri, surələri, kəlamları aparıbdır”.

Heydər Əliyev ırsındə vətən sevgisi, Azərbaycan sevgisi – azərbaycançılıq hissi, xalq, millət sevgisi, dil sevgisi, milli mənəviyyat sevgisi xüsusi yer tutur. O, bunları insan üçün mənə-

vi əsas kimi qəbul edirdi.

Müasir Azərbaycan tarixinin yaradıcısı, dünya miqyaslı siyasetçi Heydər Əliyevin çoxşaxəli siyasi, ictimai və diplomatik fəaliyyəti istər ölkə daxilində, istərsə də xarici ölkələrdə bir çox tədqiqatların mövzusuna çevrilir, bu dahi şəxsiyyətlə ünsiyyətdə olanlar onunla görüşlərinin təəssüratlarını uzun illər unutmurlar. Həmin insanların sırasında Azərbaycanın sadiq dostu, Küveyt dövlətinin İslam işləri və Vəqflər Nazirinin I müavini, Asiya Müsəlmanları Komitəsinin sədri, doktor Adil əl-Fəlahın adını xüsusi çəkmək olar. Onun Heydər Əliyev şəxsiyyətinə həsr etdiyi əsərinin ilk səhifələrində bəlli olur ki, A.Əl-Fəlah ulu öndərimizi şəxsən tanımaqla bərabər, onun haqqında yazılmış əsərləri, müxtəlif səpkili çıxışlarını və nitqlərini də dərindən öyrənmişdir.⁴ Əsərin əhəmiyyətini artırıran cəhətlərdən biri də onun ərəbcə olmasıdır, çünki çoxmilyonlu ərəb oxucusu məhz bu kitab vasitəsilə Heydər Əliyevin titanik fəaliyyəti ilə tanış olmaq imkanı əldə edir. Bir neçə kəlmə müəllifin özü haqqında demək yerinə düşərdi. Doktor Adil əl-Fəlah ölkəmizin müstəqilliyinin ilk günlərindən Azərbaycanı dəstəkləmiş, üzləşdiyimiz Qarabağ problemi ilə bağlı doğma ölkəsi

Küveytin bizim haqq işimizi ədalətli şəkildə müdafiə etməsinə öz töhfəsini vermiş, qaćqın və məcburi köçkünlərimizə öz dövlətinin təmənnasız yardımını təşkil etmişdir. A.Əl-Fəlah Azərbaycanda və Gürcüstanda, habelə, müstəqil respublikalarda islamın müasir problemləri ilə bağlı keçirilmiş bir neçə beynəlxalq konfrans və simpoziumların təşkilində yaxından iştirak etmiş, həmin konfranslardakı dərin məzmunlu çıxışları ilə də yadda qalmışdır.

Zəngin həyat təcrübəsinə malik olan, obyektiv fikir və mülahizələri ilə seçilən bu şəxsiyyətə təkcə öz vətənində deyil, Azərbaycanda da böyük rəğbət və ehtiram bəslənilir. Təqdim edilən bu əsərdə xalqımızın ümummilli lideri Heydər Əliyev Qurani-Kərimə və islam elmlərinə dərin hörmət və ehtiramla yanaşan dahi siyasi xadim kimi təqdim olunur, onun müxtəlif münasibətlərlə etdiyi çıxışlarında islam dini, islam əxlaqı və dəyərləri ilə bağlı fikirlərini müəllif böyük məharətlə Qurani-Kərimin müvafiq ayələri ilə bağlayır və Heydər Əliyevin nadir düha sahibi olduğunu xüsusi vurğulayır.

Heydər Əliyevin çoxsaylı tədbirlərdə, o cümlədən Bakıda keçirilmiş nüfuzlu beynəlxalq forumlarda, beynəlxalq təşkilatların yığıncaqlarında, habelə dünya dövlətlərinin başçıları ilə görüşlərində söylədiyi fikirləri aşasdırıb təhlil edən

⁴ Adil Abdulla Əl-Fəlah. Heydər Əliyev və milli-mənəvi dəyərlər. Bakı, Qismət, 2007, 108 s.

A.Əl-Fəlah, onun öz torpağına, xalqına, dininə olan misilsiz məhəbbətini xüsusi qeyd edir, bu dahi şəxsiyyətin istər sovet dövründə, istərsə də müasir mərhələdə bəzi dövlətlərin mövcud problemlərə ikili standartlarla yanaşmalarını qətiyyətlə pişlədiyini qələmə alır. A.Əl-Fəlah bu kitabda Heydər Əliyevin daha çox dini-mənəvi, dini-fəlsəfi baxışlarına yer ayırır, onun fikir və ideyalarını təhlil edərək belə bir qənaətə gəlir ki, Azərbaycan xalqının böyük oğlu, siyasi hakimiyyət zirvəsində yüksək məqamlara sahib olan, ömrünü ölkəsinin çıçəklənməsinə sərf edən bu böyük dövlət xadimi, təkcə islam tarixinə, Azərbaycan xalqının islami dəyər və mənəviyyatına deyil, eyni zamanda səmavi dinlərin tarixinə, onların ehkamlarına və mənəvi dəyərlərinə də dərindən bələddir. O, başqa mövzularda olduğu kimi, dini mövzuda da, istər sadə insanlarla söhbətlərində, istərsə də rəsmi çıxışlarında dinşünas alım təsiri bağışlayır. Müəllif xüsusi bir şövqlə Heydər Əliyevin islama təmayülçü, terrorçu, ekstremist damgası vurmağa səy göstərənlərə islamın və Qurani-Kərimin hər cür zoru, zülmü və güc işlətməyi rədd etdiyinə dair bu müqəddəs kitaba istinadən verdiyi cavablardan tutarlı misallar gətirərək, böyük dövlət xadimimizin islama olan məhəbbətinə və inamına öz heyranlığını ifadə edir. A.Əl-Fəlahın Heydər

Əliyev şəxsiyyətini yaxından tanımmasına dəlalət edən cəhətlərdən biri də, kitabda onun müxtəlif dini bayram və tədbirlər münasibətilə möminlərlə görüşməsindən, “Təzəpir” və “Bibiheybət” məscidlərini ziyarət etməsindən, həmin görüşlərdə söylədiyi fikirlərdən nümunələr verməsidir.

Həqiqətən də Azərbaycanı islam aləminin ayrılmaz bir hissəsi, islam sivilizasiyasını yer üzündə sülhün, əmin-amanlığın və ədalətin carçası hesab edən Heydər Əliyevin ideyaları Azərbaycanda keçirilmiş bütün elmi-dini konfrans və simpoziumların əsas qayəsini təşkil etmişdir. Heydər Əliyev dühasının islamın dəyərlərinə xüsusi önəm verdiyini onun 1993-cu ildə Peyğəmbər Əleyhissəlamın mövludu münasibətilə “Təzəpir” məscidində dediyi fikirlər də təsdiqləməkdədir: “İslam Azərbaycan xalqının, Peyğəmbər Əleyhissalamın və islam aləminə mənsub olan bütün insanların ən ali əxlaq mənbəyidir”.

Heydər Əliyev islamı və islam əxlaqını təkcə azərbaycanlılar üçün deyil, islam aləmində yaşayanların vasitəsilə bütün bəşəriyyət üçün misilsiz örnek hesab edirdi. Heydər Əliyev islam elmləri sahəsində zəngin məlumatı olmaqla yanaşı, islamın dərin psixoloji təsirlərini də çox gözəl bilirdi. Məhz bu keyfiyyətləri sayəsində o, dünyada baş verən hadisələri bacarıqla təhlil edir, əxlaqi və mənəvi sapmaların səbəblərini

özünəməxsus sərrast məntiqlə izah edirdi. Heydər Əliyev keçmiş SSRİ məkanında və Qərb aləmində islamın daim artan nüfuzundan qorxan, bu dinin qılınc gücünə insanlara qəbul etdirildiyini iddia edənlərə həmin mülahizələrin islamın ruhu ilə bir araya sığmadığını bildirməklə öz qəti mövqeyini bəyan edirdi: “Müsəlmanlar dinlərini qəlblərində saxlamış və din hər bir ailədə, hər bir evdə yaşamışdır. Dinin insanlara bəxş etdiyi adət və ənənələr, qayda və qanunlar illər ötdükcə yaşamış və hətta sovet dövründə tətbiq olunmuş yeni qanunlar, adət və ənənələrdən daha güclü olmuşdur”. Bununla da Azərbaycan xalqının ümummilli lideri məhz kommunist ideyalarının zorla qəbul etdirilməsini və bu səbəbdən də 70 ildən sonra iflasa uğradığını təsdiq edir, islam ideyalarının isə 1400 ildən artıq bir dövrdə Azərbaycanda bərqərar olduğuna və bütün məhrumiyyətlərə baxmayaraq, azərbaycanlı möminlərin həmin ideyaları yüz illərlə qoruyub bu günə qədər çatdırdıqlarına dəyər vermiş olur.

Heydər Əliyev beynəlxalq miqyaslı düşüncələrində müasirləşməyə xüsusi önem versə də, bunun milli-mənəvi dəyərlərin, tarixi adət və ənənələrin zəifləməsi hesabına olmasının əleyhinə çıxmışdır. Heydər Əliyev “Təzəpir” məscidindəki çıxışında söyləmişdir: “Dinimiz mütərəqqi dindir və islam

bunu əsrlər boyu sübut etmişdir; bu dinin ümumbəşəri əhəmiyyəti vardır”.

Ulu öndər sözün əsl mənasında Azərbaycanın ən böyük sərvəti hesab olunan milli-mənəvi dəyərlər və mədəniyyətimizin keşikçisi idi. “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” – deyən Heydər Əliyev azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi dəyərləri təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irlinə və mənəvi dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yaşayan ümummilli lider həm də bu dəyərlərin qoruyucusu idi. Hələ ötən əsrin 70-ci illərində görkəmli dövlət xadimi, müdrik şəxsiyyət kimi o, yaxşı başa düşürdü ki, aydın və dərk olunmuş milli ideologiya hər bir xalqın irəliyə doğru inkişafının yolgöstərəni və bələdçisidir. Milli dövlətçilik və milli-mənəvi dəyərlər sıx daxili vəhdətdədir. Yalnız milli kimliyi bəlli olan və özünü bir millət kimi dərk edən xalqın bitkin inkişaf konsepsiyası ola bilər. Heydər Əliyev nəinki bu konsepsiyani yaratdı, həm də çox böyük ustalıqla, səbr və

təmkinlə həyata keçirdi. “Mən fəxr edirəm ki, azərbaycanlıyam!”- deyən ulu öndər bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durdu. Hələ sovetlər dönenində tariximizin qədimliyinin, zənginliyinin mühüm göstəricisi olan tarixi abidə və eksponatların qorunub saxlanması, gələcək nəsillərə ötürülməsi məqsədilə Azərbaycanın bütün bölgələrində tarix – diyarşunaslıq muzeylərinin yaradılması haqqında sərəncam imzaladı. Azərbaycan folklorunun daha dərindən araşdırılması, aşiq sənətinin inkişafı, milli mərasimlərimizin təbliği istiqamətində ciddi tədbirlər həyata keçirildi. İti fəhmi, intuisiyası ilə gələcək müstəqilliyi duyub hiss edən Heydər Əliyev o ilərdə milli-mənəvi intibah üçün möhkəm zəmin hazırlayırdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi rəhbərliyə gələn Heydər Əliyev həyata keçirdiyi dövlət quruculuğu prosesi ilə paralel surətdə mədəni-mənəvi quruculuq və milli-tarixi yaddaşın bərpası işlərinə başladı. Vaxtilə qadağalara məruz qalan, yasaq olunan milli və dini bayramlar, adət və mərasimlər xalqa qaytarıldı. Heydər Əliyev hər il qədim milli bayramımız olan Novruzda əhali ilə bayramlaşmağa çıxır, azad və müstəqil xalqımızın Novruz sevinclərindən xüsusi zövq alırı. Heydər Əliyev bu tədbirləri təkcə Azərbaycan yox, bütün türk dünyası

miqyasında həyata keçirirdi. Müdrik siyasetçi ortaq türk mədəniyyəti və mənəviyyatının öyrənilib təbliğ edilməsi, keçmişdən gələcəyə ötürülməsi yönündə müstəsna xidmətlər göstərirdi. Qırğızların “Manas” eposunun 1000 illik yubileyində iştirak və çıxış edən Heydər Əliyev bütün türk dünyası üçün əvəzedilməz müdrik bir şəxsiyyət olduğunu bir daha sübut etdi.

Heydər Əliyev islamiyyətlə bağlı olan dini mərasim və adətlərin də layiqincə keçirilməsi üçün hər cür şərait yaratdı. 1994-cü ildə Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində müqəddəs Kəbəni ziyarət etməsi, Mirmövsüm Ağa ziyarətgahında din xadimləri və möminlərlə görüşməsi, Bibiheybət məscid-kompleksinin yenidən qurulmasına xeyir-dua verməsi ulu öndərin dini-əxlaqi dəyərlərə sadıqlıyının, Allahını və peyğəmberini sevən imanlı bir insan olmasının real təsdiqi idi. Qloballaşan dünyada mənəvi dəyərlərin böyük təhlükələrlə üzлəşdiyi məqamlarda Heydər Əliyev qətiyyətli bir lider kimi mövqeyini ortaya qoyurdu. Ulu öndərin milli-mənəvi dəyərlərin qorunması ilə bağlı 2001-ci il avqustun 13-də verdiyi bəyanat bu məsələyə təkcə dövlət rəhbərinin yox, həm də müdrik bir el aqsaq-qalının münasibəti idi. “Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik”- deyən ümummilli liderin işıqlı ideyaları bu gün də yaşayır və həyata keçirilir.

Ulu öndərin daxili və xarici siyasetini uğurla davam etdirən, xalqımızın milli-mənəvi dəyərlərini həmişə uca tutan ölkə Prezidenti cənab İlham Əliyev də islam dini ilə bağlı tarixi ənənələrə və dini bayramlara hörmət və ehtiramla yanaşır. Bütün milli və dini bayramlarda Azərbaycan xalqını təbrik edən hörmətli Prezidentimiz Qurban bayramı münasibətilə təbrikində demişdir: "Xalqımız öz milli-mənəvi dəyərlərinə və ənənələrinə həmişə ehtiramla yanaşır. Bütün dini mərasimlər, o cümlədən Qurban bayramı hər il böyük təntənə ilə qeyd olunur. Ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, xalqımızın və dövlətimizin əmin-amallığı və firavanlığı üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, builki Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir. Əziz bacı və qardaşlarım! Bu müqəddəs bayram günlərində bir daha hər birinizə cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzibərəkət arzulayıram. Qurban bayramınız mübarək olsun!"

* * *

Hər bir xalqın tarixi yetkinləşmə və təkamül prosesinin ümdə qayəsini dövlətçilik ənənələri ilə yanaşı, həm də zəngin

milli-mənəvi irsi, pak və ali dəyərləri müəyyən edir. Bu ənənə və dəyərlər bir-biri ilə çulgaşaraq həm də xalqların məfkurə və düşüncə sisteminin, dünyagörüşünün parlaq təcəssümü kimi meydana çıxır. Dünyanın ən qədim xalqlarından sayılan azərbaycanlılar da tarixən formalaşmış zəngin milli-mənəvi və əxlaqi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr vermiş, ülvi və saf ideallara sarsılmaz bağlılığı ilə daim özünəməxsusluqlarını qorumuşlar. Şərqə məxsus mütərəqqi adət-ənənələrlə Qərbin mötədil dəyərlərinin mənəvi mədəniyyətimizdəki uğurlu harmoniyası həm də milli təfəkkürümüzə fərqli dünyagörüşləri və mədəniyyətləri bir araya gətirir.

Müasir qloballaşma dövründə elmi-texniki tərəqqinin sürətli inkişafı gündəlik həyatda yüksək nailiyyətlərə, mütərəqqi əyişikliklərə yol açsa da, bu prosesin tarixi-mədəni irsə, əxlaqi-mənəvi dəyərlərə müəyyən təhlükə təşkil etməsi də özünü qabarık göstərir. Şərq-Qərb sivilizasiyasının bir-birinə yaxınlaşlığı, bəzən də gizli və ya açıq mübarizələrin getdiyi bir zamanda soykökə qayıdışın, milli özünədərkin böyük əhəmiyyəti vardır. Xalqın tarixən formalaşmış yüksək mənəvi-əxlaqi meyarlarını pak və sağlam niyyətlərlə qoruyaraq bütövlükdə cəmiyyətin pozitiv ruhda inkişafına təsir göstərmək, onun genetik yaddasını, tarixi kimliyini, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə

ötürmək kimi çətin missiyanın həyata keçirilməsi zərurəti ilk növbədə ziyalıların, elm və mədəniyyət xadimlərimizin üzərinə böyük məsuliyyət qoyur. Azərbaycan Respublikası müstəqillik yolu ilə inamlı irəlilədiyi, demokratik, hüquqi, sivil və açıq cəmiyyət qurduğu bir vaxtda milli-mənəvi dəyərlərin qorunması, gənc nəslə aşılanması xüsusi aktuallıq kəsb edir. Ümummilli liderimiz Heydər Əliyevin təbirincə desək, “gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə olunmalıdır”.

Heydər Əliyevin Azərbaycana, onun sosial-mədəni, elmi-intellektual, iqtisadi, siyasi inkişafına, milli-mənəvi intibahına həsr olunan, xalqımızın tarixində bütöv mərhələ təşkil edən fenomenal fəaliyyətində milli dil siyasəti həmişə həllədici mövqe, aparıcı yer tutur. Təkcə yaşanılan dövrü, müasir mərhələni yox, Azərbaycan ədəbiyyat və mədəniyyətinin bütöv milli tarixini, mühitini əhatə edən dil siyasəti xalqın tarixi uğurlarına əsaslanaraq böyük perspektivlərə istiqamətlənib. Müəyyən qədər unudulan, tarixin gizlinində xalqdan ayrı salınan milli ədəbiyyat və mədəniyyət nəhənglərinin üzə çıxarılması, bu yolla Azərbaycan dilinin böyük ədəbi yaddaşının bərpası, dilin daxili enerjisinin min illər boyu yığılan etnogenetik, ruhi-mənəvi potensialının oyadılması, hərəkətə gətirilməsi Heydər Əliyevin

misilsiz xidmətlərindən biridir. Bakıda, respublikanın digər şəhərlərində xalqın ədəbiyyat və mədəniyyət xadimlərinə ucaldılan çoxsaylı heykəllər, həm də Azərbaycan dilinin halal haqqını, uca şərəfini təsdiqləyən abidələrdir. Yubileylər vasitəsilə xalqa yenidən bütün böyüklüyü, əzəməti ilə, olduğu kimi qaytarılan İmadəddin Nəsimilər, Molla Pənah Vaqiflər, Həsən bəy Zərdabilər... Onların heykəlləri Azərbaycan dilinin tarixi uğurlarını, sənət zirvələrini milli mühitin daimi, əbədi enerji mənbəyinə çevirir, ümummilli intibahda “gizli” iş görürdü. Beləliklə, Heydər Əliyevin Azərbaycan dili siyasəti çox geniş mənası, elmi-konseptual əsasları ilə, əslində Azərbaycanı xilasetmə yolunun mühüm tərkib hissəsi idi.

“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyun tarixli fərmanı, 30 sentyabr 2002-ci il tarixli “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanunu və bu qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli fərmanından irəli gələn vəzifələrdə Heydər Əliyevin mənəvi dəyərlərimizə münasibəti açıq ifadə edilmişdir.

Bu bir danılmaz faktdır ki, Azərbaycan dilinin dövlət dili kimi rəsmiləşdirilməsi və inkişafi ümummilli lider Heydər

Əliyevin adı ilə bağlıdır. Ulu öndər çox yaxşı başa düşürdü ki, hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas, bəlkə də yeganə təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən, qədim tarixə malik olan və min illərin müxtəlif burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ana dilimiz ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.

Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabançı təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində Heydər Əliyevin yeritdiyi siyaset bu gün onun siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan dilində latin qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli məlum sərəncam imzalanmışdır. Ana dilimizə göstərilən xüsusi qayğı baxımından “Azərbaycan əlifbası və Azərbaycan

dili gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 yanvar 2004-cü il fərmanı xüsusi əhəmiyyətə malikdir. Bu zamandan etibarən hər il avqust ayının 1-i “Ana dili günü” kimi qeyd olunur.

Göründüyü kimi, Azərbaycan dilinin inkişafı və onun dövlət səviyyəsində işlədilməsi məhz ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı cənab İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqı, Azərbaycan dili var olduqca Heydər Əliyevin dillə bağlı qoyub getdiyi zəngin irs də var olacaq, bizimlə, qəlbimizdə yaşayacaq, körpələrimizlə yenidən doğulacaq, yenidən nəfəs alacaqdır.

Dilimizin inkişafında dövlət qayğısının parlaq təzahürü olan fərman və sərəncamlar, o cümlədən “Azərbaycan dili gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmani (09.08.2001-ci il), “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu (30.09.2002), “Azərbaycan Respublikasının dövlət dili haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin fərmani (02.01.2003), “Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmani (04.01.2003), “Azərbaycan Milli

Ensiklopediyasının nəşri haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamı (12.01.2004), “Azərbaycan dilində latin qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamı (12.01.2004), habelə dil və təhsil quruculuğu ilə əlaqədar olan normativ sənədlər, aktlar, təlimatlar və metodik göstərişlərdən irəli gələn tələblər aidiyyatlı qurumlarda, ali məktəblərin fəaliyyətində, əməli işlərdə geniş şəkildə tətbiq edilməkdədir.

Estafeti ümummilli liderdən alaraq şərəf və ləyaqətlə mühafizə və inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də elm, təhsil, mədəniyyət və incəsənət sahəsində Heydər Əliyev kursunu uğurla davam etdirir. Dövlət başçımız cənab İlham Əliyevin imzaladığı bir sıra fərman və sərəncamlar respublikamızda bu sahələrin müasir dünya standartlarına uyğunlaşmasında böyük rol oynamışdır. Son bir neçə il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində elm, təhsil və mədəniyyətin ayrı-ayrı problemlərinə həsr olunmuş çoxsaylı dövlət proqramları hazırlanıb təsdiq olunmuşdur. Dövlətimizin teatr sənətinə göstərdiyi qayğının bariz nümunəsi kimi 6 fevral 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Teatr və teatr

fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu-nu və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 18 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatri 2009-2019-cu illərdə” Dövlət Proqramını göstərə bilərik.⁵

“Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 fevral tarixli 1964 nömrəli sərəncamına əsasən Azərbaycan xalqının ic-timai-siyasi həyatında, milli mədəniyyətimizin inkişafında böyük rol oynayan Azərbaycan teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq potensialının inkişaf etdirilməsi, habelə teatr təhsili sisteminin yaxşılaşdırılması məqsədi ilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan teatr sənətinin yaxın 10 il ərzində inkişaf perspektivlərini müəyyənləşdirən “Azərbaycan teatri 2009-2019-cu illərdə” Dövlət Proqramında isə göstərilir ki, bu proqram “öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilmiş Azərbaycan teatrinin zəngin bədii ırsinin və yaradıcılıq ənənələrinin qorunmasına, ümumbəşəri və milli dəyərlərin təbliğinə, dünya mədəniyyətinə integrasiyasına, informasiya və maliyyə resurslarından

⁵ Teatr və teatr fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu. “Ədəbiyyat qəzeti”, 9 fevral 2007-ci il, № 5 (3548); “Azərbaycan teatri 2009-2019-cu illərdə” Dövlət Proqramı (Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 18 may tarixli sərəncamı ilə təsdiq edilmişdir). “Xalq qəzeti”, 19 may 2009-cu il, № 106 (26164).

səmərəli istifadə edilməsinə və repertuarın günün tələblərinə uyğun formalaşması məqsədlərinə xidmət edəcəkdir.”⁶

Bu gün Azərbaycanda mədəniyyətin müxtəlif sahələri – teatr, kino, kitabxana və muzey işinin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları ölkəmizdə mədəniyyətin tərəqqisi üçün yeni stimul yaratmışdır. Mədəniyyət obyektləri təmir olunur, yeniləri inşa edilir. Bakıda təmir olunmamış teatr binası qalmamışdır. “Nizami” kinoteatri əsaslı təmir olunur, Milli Akademik Dram Teatrının təmiri başa çatmışdır. Bakının 2009-cu ildə islam mədəniyyətinin paytaxtı elan edilməsi Azərbaycan mədəniyyətinin dünyaya integrasiyası istiqamətində çox önəmlı bir hadisə idi.

Heydər Əliyevin mədəniyyət siyasetinin reallaşması işində bu gün ulu öndərin adını şərəflə daşıyan Fondun böyük xidmətləri vardır. “Heydər Əliyev Fondu”nun prezidenti, millət vəkili, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə mədəniyyət və incəsənətin inkişafı üçün həyata keçirilən məqsədyönlü və səmərəli əməli fəaliyyət proqramları respublika ictimaiyyəti tərəfindən böyük razılıq və rəğbət hissi ilə qarşılanmaqdadır.

⁶ “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı (Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 18 may tarixli sərəncamı ilə təsdiq edilmişdir). “Xalq” qəzeti, 19 may 2009-cu il, № 106 (26164).

Fondun muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirlər olduqca əhəmiyyətlidir. “Muğam”, “Aşıq sənəti”, “Novruz” bayramı kimi mədəniyyət incilərimizin YUNESKO tərəfindən dünyanın qeyri-maddi irs siyahısına salınmasında bu fondun xidməti danılmazdır. İndi Bakıda Muğam Mərkəzi fəaliyyət göstərir, yeni Xalça Muzeyi inşa olunur, muzeylər, sərgi salonları yaradılır. Bunnlar Heydər Əliyev ideyalarından güc alan dövlət başçımızın həyata keçirdiyi mədəniyyət siyasetinin real nəticələridir.

Bu gün mədəniyyət sahəsində Heydər Əliyev tərəfindən əsası qoyulan müasir siyasetin və idarəciliyin aparıcı istiqamətləri keçmiş, milli-mədəni sərvətləri qoruyub saxlamaq, indiki nailiyyətləri dəstəkləmək və inkişaf etdirmək, gələcəyə inamla baxmaqdır. Cəmiyyətin ardıcıl surətdə demokratikləşməsi, mədəniyyətin bəşər inkişafının ayrılmaz amili kimi dərk olunmasının və qəbul edilməsinin getdikcə güclənməsi, bu sahənin uğurlu inkişafı mədəniyyət siyasetinin düzgün olmasını təsdiqləyir və nikbin proqnozlar üçün inandırıcı əsas yaradır.

Bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim milli hissiyyatları oyatmağa çalışmışlar. Milli özünüdərk, milli oyanış, dirçəlis prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçir.

Heydər Əliyev

II FƏSİL

ÜMUMMİLLİ LİDERİN ƏDƏBİ İRS TƏLİMİ

Dünya şöhrətli siyasetçi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çox möhtəşəm nəzəri irsi içərisində onun ədəbiyyat konsepsiyası əsas yerlərdən birini tutur. O, ədəbi-mədəni irsə öz dövlət siyasetinin tərkib hissəsi kimi yanaşırdı. Heydər Əliyev ən qədim çağlardan bəri xalqın yaratdığı hər nə varsa, bundan dövlətçilik mənafeləri baxımdan uğurla istifadə edirdi. Xüsusilə hakimiyyətə ikinci dəfə qayıtdıqdan sonra dövlət və xalq arasında etibar və etimad körpüsünü, inam dayaqlarını yaradıcı ziyahlar vasitəsilə qururdu. O, əvvəllər də belə idi. Nəinki 1969-cu ildə Azərbaycan SSR-in rəhbəri təyin olunduqdan sonra, habelə ondan da əvvəl - DTK-nin rəhbəri olduğu dövrdə Azərbaycan

ədəbiyyatı ilə dərindən maraqlanır, klassik bədii əsərlərimizi oxuyur və mühafizə edirdi. Heydər Əliyev üçün ədəbiyyat özündə milli-mənəvi dəyərləri hifz edən zəngin xəzinə, xalq həyatının və xalq taleyinin ensiklopediyası idi. Ona görə də Heydər Əliyevin ədəbiyyat konsepsiyası çoxcəhətli bir təlimdir. Hələ sovet dönməndə məhz onun nüfuzu, səyi və təşəbbüsü sayəsində bir qrup yazıçıya keçmiş SSRİ-nin ən böyük mükafatı – Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. S.Rüstəm, R.Rza, S.Rəhimov, M.İbrahimov bu adın sahibi olan sovet ədəbiyyatı klassikləri idi. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə Bakıda C.Cabbarlı, İ.Nəsimi, H.Cavid, N.Nərimanov kimi ədəbi şəxsiyyətlərə monumental heykəllər ucaldıldı.

Heydər Əliyevin ədəbiyyat siyaseti onun ümumdövlət siyasetinin əsas inkişaf istiqamətlərindən biridir. Ulu öndərin ədəbi-nəzəri görüşlərini aşağıdakı əsas istiqamətlər üzrə təsnif etmək olar:

1. Bədii ədəbiyyat (və dil) Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin ideya zəmini və məxəzi kimi;
2. Heydər Əliyev və çağdaş ədəbi proses;
3. Heydər Əliyev və folklor (epos təfəkkürü);
4. Heydər Əliyev və klassik bədii irs.

* * *

Azərbaycanşunas - alim, professor N.Şəmsizadə yazar: "Azərbaycançılıq – Azərbaycanı yüksəltmək, dünyada tanıtmaq və onun əbədiliyini qorumaqdır ki, Heydər Əliyev bütün ömrünü bu müqəddəs və ali məqsədə həsr etmişdir. Bu yolda o, bədii ədəbiyyatımızın böyük imkanlarına əzmlə güvənirdi: "Bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim hissiyyatlar oyatmağa çalışmışlar, milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan gəlir". Beləliklə də, Heydər Əliyevin azərbaycançılıq konsepsiyası çoxəsrlik Azərbaycan ədəbiyyatının bədii-fəlsəfi əsasları zəminində bərqərar olurdu".⁷

Qeyd etməliyik ki, ümumiyyətlə, Azərbaycanın fəlsəfi fikri daha çox bədii ədəbiyyatın bətnində formalasdıb. "Avesta", "Kitabi-Dədə Qorqud" abidəleri, Xaqani, Nizami, Nəsimi, Füzuli, M.F.Axundzadə və s. kimi şəxsiyyətlər təkcə böyük yazıçılar deyil, eyni zamanda böyük filosoflar idi. XI əsrin böyük ədəbiyyatşunası, şərhçilik məktəbinin banisi Xətib Təbrizi öz araşdırmlarını ümumən ərəbdilli poeziya

üzərində qururdu ki, burası Azərbaycan şairləri də daxil idi. Ümumiyyətlə, klassik Şərq ədəbiyyatına yanaşmada belə bir prinsip nəzərə alınmalıdır: bir var ərəb poeziyası, bir də var ərəbdilli poeziya. Məsələn, Məvali şairlərin əksəriyyəti azərbaycanlılar idi. Eyni mülahizəni fars poeziyası və farsdilli poeziya barəsində də söyləmək olar. Məsələn, farsdilli poeziyanın zirvəsi Nizami Gəncəvi azərbaycanlı idi...

Artıq qeyd etdik ki, Heydər Əliyevin təkcə dilə və ədəbiyyata yox, ümumən ictimai və humanitar elmlərə müraciət və münasibətinin təməl daşında milli dövlətçilik təlimi olan azərbaycançılıq ideologiyası dayanırdı. O, Dünya azərbaycanlılarının I qurultayındakı (10 noyabr 2001) məşhur nitqində demişdir: "Öz ürəyimdən gələn fikirləri bir daha bildirmək istəyirəm ki, hər bir insan üçün milli mənsubiyyət onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, zəngin milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".⁸ Beləcə, Heydər Əliyevin ədəbiyyat konsepsiyası və mədəniyyət nəzəriyyəsi,


⁷ Heydər Əliyev və Azərbaycan ədəbiyyatı, Bakı, "Şərq-Qərb", 2009, s. 244

⁸ Heydər Əliyev və azərbaycançılıq məfkurəsi. Bakı, 2002, s. 162

onun ana dili haqqındaki baxışları da məhz azərbaycançılıq fəlsəfəsi kontekstində daha aydın dərk olunur. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli Prezident fərmanında belə yazılıb: “Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir. İnkışaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorумalı, qayğı ilə əhatə etməlidir. Bu onun vətəndaşlıq vəzifəsidir.

Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarları nadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir”.⁹

Heydər Əliyev təkcə bütövlükdə ədəbiyyata, ədəbi-bədii irsə deyil, müasiri olduğu hər bir istedadlı sənətkara bir azərbaycançı kimi, sənətkar və vətəndaş kimi baxırdı. Onun



Görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 600 illik yubileyinin təntənəli şəkildə qeyd olunması. 13 sentyabr 1973-cü il.



Akademik Bəkir Nəbiyevə Dövlət mükafatının təqdim edilməsi. 3 noyabr 1978-ci il.

⁹ Heydər Əliyev və azərbaycançılıq məfkurəsi. Bakı, 2002, s. 166-167



Şair Hüseyin Abbaszadəyə Dövlət Mükafatının
təqdim olunması. 3 noyabr 1978-ci il.




Heydər Əliyev gənc istedad X.Məmmədovani yaxşı mahni
ifa etdiyinə görə təbrik edir.



Nəsiminin heykəlinin açılış mərasimində. 20 fevral 1980-ci il.



Heydər Əliyev xalq yazıçısı İljas Əfəndiyevə
Lenin ordenini təqdim edərkən.



Xalq şairi Rəsul Rzaya Lenin ordeninin təqdim olunması.
4 dekabr 1980-ci il.



Xalq yazarı Mirzə İbrahimovun mükafatlandırılması.



Yazıcısı Anara Dövlət mükafatı laureati adının və medalının verilməsi. 26 dekabr 1980-ci il.



Azərbaycan Yazarlar İttifaqının VII qurultayında. 12 iyun 1981-ci il.



“Azərbaycan tarixi və mədəni abidələri” sərgisində. 27 noyabr 1981-ci il.



Aşıq Alının 110 illik yubiley tədbirində. Dekabr, 1981-ci il.



Yazıcı və şairlərlə görüş zamanı. 10 dekabr 1981-ci il.



Ədəbiyyat xadimləri ilə söhbət. 1981-ci il.




Heydər Əliyevin bir qrup ədəbiyyat və incəsənət xadımı ilə görüşü.



Böyük dramaturq Cəfər Cabbarlının ev muzeyində. 22 mart 1982-ci il.




Şuşa şəhərində böyük Azərbaycan şairi Vaqifin məqbərəsinin açılış mərasimində. 14 yanvar 1982-ci il.



Xalq yazıçısı Əli Vəliyevə ali mükafatın təqdim edilməsi. 15 may 1982-ci il.



Heydər Əliyev Şuşada, Vaqifin məqbərəsinin interyerində.
2 avqust 1982-ci il.



Həcc ziyarəti. Müqəddəs qara daşın önündə.



Müqəddəs həcc ziyarətində.



Kəbə evini ziyarət edərkən.



Xalq şairi Fikrət Qocanın 60 illik yubileyində. 26 iyun 1995-ci il.



Cəlil Məmmədquluzadənin Bakıdakı ev muzeyinin açılış mərasimində.
28 dekabr 1994-cü il.



Xalq şairi Məmməd Araz Prezidentlə görüşdə.



Gənc istedadlarla görüş.



Ulu öndər yeni dərs ilinin başlanması münasibəti ilə
balaca məktəbliləri təbrk edir.



Heydər Əliyev tanınmış qazax yazılıçısı və
ictimai xadimi Oljas Süleymenovla.



M.F.Axundov adına Milli Kitabxanada. 6 mart 1996-cı il.




Xalq yazarı Maqsud İbrahimbəyov Heydər Əliyevin görüşündə.



Rusiya Federasiyasının Lüksemburqdakı səfirliyi ərazisində böyük Azərbaycan şairi Nizaminin heykəlinin açılış mərasimində. 22 aprel 1996-cı il.



Heydər Əliyev akademik Y.Məmmədəliyevin 90 illik yubiley tədbirində nitq söylərkən. 10 sentyabr 1996-cı il.




Naxçıvanda Hüseyin Cavidin məqbərəsinin açılış mərasimində.
29 oktyabr 1996-cı il.



Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik
təntənəli yubiley mərasimində. 8 noyabr 1996-cı il.



Türksoyun Bakıda keçirilən VIII toplantısında. Noyabr, 1996-ci il.



Xalq şairi Səməd Vurğunun 90 illik yubileyində. 6 mart 1997- ci il.



Xalq şairi Səməd Vurğunun məzarı qarşısında. 6 mart 1997-ci il



Novruz Bayramı şənliyində. 21 mart 1998-ci il.



Xalq yazuçısı Əkrəm Əylisliyə ali dövlət
mükafatının təqdim edilmə mərasimi.



Yazıçı və şairlərlə görüş.



Nizami Gəncəvinin məqbərəsi önündə.



Uşaqların bayram şənliyində. 10 dekabr 2000-ci il.



Gənc istedadla görüş.

XX əsrin yazıçıları haqqında fikirlərini oxuyanda XIX əsrin böyük rus şairi, "Sovremennik"ın baş redaktoru Nekrasovun məşhur kəlamı yada düşür: "Sən şair olmaya bilərsən, lakin vətəndaş olmağa borclusən". Vətəndaş -və yazıçı! Heydər Əliyevin müasir ədəbi proses konsepsiyasında bu müddəə başlıca yer tutur. Yalnız M.Araz kimi "Bir qayaya söykənmışəm, deyirəm kaş // Bax beləcə daşa dönəm yavaş-yavaş" deyən, yaxud "Vətən daşı olmayandan // Olmaz ölkə vətəndaşı" çağrıları ilə ədəbiyyat cəbhəsinə atılan şairlər təkcə ədəbiyyata yox, həm də xalqa, millətə, tarixə və dövlətçiliyə xidmət göstərə bilər. Hələ hakimiyətə gəldiyi ilk dövrlərdə - Azərbaycan yazıçılarının V qurultayındakı nitqində (5 iyun 1972-ci il) o, böyük ruh yüksəkliyi ilə deyirdi ki, "...respublikanın nailiyyətlərində yazıçılarımızın da xidməti böyükdür".¹⁰ O, yazıçıların əməyini, dövlətçilikdə və ümumən cəmiyyətdə rolunu yüksək qiymətləndirməklə bərabər, həm də prinsipial mövqedən nöqsanları da tənqid edirdi. Qurultaydakı nitqində o, demişdi: "Azərbaycan Yaziçilər İttifaqında yaradıcılıq məsələlərinin müzakirəsi bəzən ümumi xarakter daşıyır, lazımı dərəcədə konkret olmur. Bəzən yoldaşlar "münasibətləri korlamaqdan" ehtiyat edərək əsərə açıq

¹⁰ Heydər Əliyev. Ədəbiyyatın yüksək borcu və amali. Bakı, "Ozan", 1999, s.23

qiymət verməkdən çəkinir və prinsipsizlik mövqeyinə enirlər. Ədəbi tənqidimiz bəzən lazımi yüksəklikdə olmur, ayrı-ayrı əsərlərin ciddi nöqsanları, ideya-bədii qüsurları haqqında öz rəyini cəsarətlə ifadə etmir". Bu elə bir dövr idi ki, elə həmin il Sov. İKP MK-nin məşhur "Ədəbi-bədii tənqid haqqında" qərarı qəbul olundu, hər yerdə ədəbi tənqidin problemləri, metodoloji zəifliyi təhlil predmetinə çevrildi. Heydər Əliyevin uzaqgörənliklə söylədiyi fikirlər ədəbi tənqid haqqında qərarda söylənilənlərlə üst-üstə düşürdü.

Heydər Əliyev ədəbiyyata, sənətkar şəxsiyyətinə tarixilik kontekstində yanaşan, bədii fikrin tarixi-fəlsəfi qüdrətini hər şeydən üstün tutan şəxsiyyət idi. 1975-ci ildə Azərbaycanda sovet ədəbiyyatı günlərində söylədiyi məşhur nitqində demişdi: "Tarixin bir-birinə qovuşdurduğu əsrlər bir çox xalqların oğul və qızlarını məhəbbətlə tərənnüm edən Nizami dühəsinin ölməz əsərlərini, Füzulinin insanpərvərlik və xeyirxahlıq dolu misralarını, Nəsiminin fəlsəfi fikirlə zəngin lirikasını, Xaqanının məhəbbət və iztirab tərənnüm edən poemalarını, Vidadi və Vaqifin xalq yaradıcılığı çeşməsindən qidalanan ölməz şeirlərini bizə gətirib çatdırmışdır. Tarix tələbkar ittihamıdır. Hökmdarlar, saray əyanları, zülmkarlar unudulub getmişlər. Azərbaycanın böyük

mütəfəkkir və humanist şairlərinin təravətdən düşməyən misraları isə bu gün də öz hikməti və insanpərvərlik ruhu ilə dünyani heyran qoyur".¹¹ Ədəbi-tarixi prosesə belə baxış, heç şübhəsiz ki, konseptual xarakter daşıyır və böyük perspektivlərə malikdir. Əlbəttə, Heydər Əliyevin ədəbiyyat və mədəniyyətlə bağlı bütün məruzə və çıxışlarının özünəməxsus orjinal, dəyərli cəhətləri var. Bununla yanaşı, biz belə hesab edirik ki, Azərbaycan yazıçılarının VII qurultayında (12 iyun 1981-ci il) söylədiyi geniş və parlaq nitq onun ədəbiyyat haqqında program əsəridir. Burada ədəbiyyatın cəmiyyətdə və tarixdə rolü, sözün tarixilik və müasirlik imkanları kontekstində yazıçı taleyi problemləri nəzərdən keçirilir. Bu nitqdəki (əslində sanballı məruzədir!) bəzi tezislərə nəzər salmadan Heydər Əliyevin ədəbiyyat konsepsiyasını düzgün şərh etmək olmaz. Məsələn: "Müasir Azərbaycan ədəbiyyatında cərəyan edən proseslər mühüm və diqqətəlayiq proseslərdir: onlar özləri ilə yenilik gətirir. Bədii söz sənətkarlarının gerçəkliyi daha dolğun əhatə etməyə, həyatı daha dolğun şəkildə təsvir etməyə, adamlar və zaman haqqında həqiqəti bər-bəzəksiz deməyə səy göstərdiklərini xüsusişə nəzərə çarpdırmaq istəyirəm...

¹¹ Heydər Əliyev. Ədəbiyyatın yüksək borcu və amali. Bakı, "Ozan", 1999, s. 71

Cəmiyyətin mənəvi tələbatının artması, ədəbiyyatın mil-yon-milyon adama ideya-mənəvi və estetik təsiri imkanlarının genişlənməsi dövrümüzün mühüm əlamətidir. Beləliklə, bədii sözün siyasi, ictimai siqləti artır...

Hər bir sənətkar öz xalqının övladıdır və onun tarixi qarşısında məsuliyyət daşıyır. Əvvəlki nəsillərin istedadı və əməyi ilə yaradılmış bütün sərvətləri mənimsemədən... müvəffəqiyyətlə irəli getmək olmaz. Tarix ən qüdrətli və təsirli tərbiyə vasitələrindən, şüurları və həyat mövqelərini formalaşdırmaq vasitələrindən biridir...

Açıq demək lazımdır: Azərbaycan tarixinin bir çox parlaq səhifələri bədii ədəbiyyatda layiqincə eks etdirilməmişdir". Etiraf etməliyik ki, xüsusilə bu sonuncu iraddan sonra həm romançılıqda, həm dramaturgiyada, həm də kino sənətində tarixi mövzulara maraq intensiv surətdə gücləndi. Həm də Heydər Əliyev bu fikirdə idi ki, hər yazılıcını tarixi mövzuya yaxın buraxmaq olmaz. Yalnız istedadlı, tarix qarşısında məsuliyyəti bütün ciddiliyi ilə duyan, tarixi həqiqətləri eks etdirən, bədii və peşəkarlıq imkanlarına malik yazılıclar tarixi mövzuda uğurlu əsər yazmağa müvəffəq ola bilərlər. Heydər Əliyevin ədəbi proses təlimində ədəbi tənqidin yeri dəqiq qeyd olunur: "Müasir ədəbi-bədii prosesi tənqidçilərin, ədəbiyyat-

şunasların fəal və faydalı işi olmadan təsəvvür etmək mümkün deyildir... İctimai, bədii-estetik zövqləri formalasdırmaq, incəsənətdə sönüklüyü, durğunluğa, xalturaya, yabançı baxışlara qarşı mübarizə aparmaq işində ədəbiyyatşunasların və tənqidin rolunu gücləndirmək lazımdır.

Tənqidin sözün nüfuzu bir çox cəhətdən tənqidin obyektivliyi ilə, qərəzsizliyi ilə müəyyən olunur. Xeyirxahlıqla yanaşı ciddiyət, professional tələbkarlıq – ədəbi tənqid məhz belə olmalıdır".¹²

Artıq qeyd etdik ki, Heydər Əliyev müasiri olan sənətkarlarla görüşür, onları müstəqil dövlətimizin orden və medalları ilə təltif edir, eyni zamanda müxtəlif yubileylər münasibəti ilə keçirdiyi tədbirlərdə onların ədəbi-tarixi prosesdəki mövqeyini, xidmətlərini səlis mühakimələrlə dəyərləndirirdi. Bəzi faktları ulu öndərin mənalı deyimlərini qeyd etməklə xatırlayaq. Məsələn, 6 oktyabr 1993-cü ildə Məmməd Araza 60 illiyi münasibəti ilə "Qırx ildən çoxdur ki, dərin fəlsəfi lirikanız çağdaş Azərbaycan poeziyasını zənginləşdirməkdədir", xalq yazılıcısı İlyas Əfəndiyevə 80 illiyi münasibəti ilə (25 may 1994-cü il) "Dünya mədəniyyətinə olməz dühalar bəxş etmiş qədim Odlar Diyarında xalqın

¹² Heydər Əliyev. Ədəbiyyatın yüksək borcu və amali. Bakı, "Ozan", 1999, s. 147

məhəbbətini qazanmaq, sənət zirvəsinə ucalmaq olduqca çətin və şərəflidir. Siz fədakar əməyiniz sayəsində bu şərəfə nail olmuşsunuz”, xalq yazıçısı İsmayıł Şıxlıya 75 illiyi münasibəti ilə (4 iyul 1994-cü il) “Siz istedadlı yazıçı, müdrik və mahir pedaqoq, mübariz vətəndaş kimi xalqın qəlbində əbədi məskən salmışsınız” söyləmişdi.

Heydər Əliyev 16 aprel 1995-ci ildə Məmməd Arazın yaradıcılıq gecəsində geniş məzmunlu çıxış edərək, bütövlükdə ədəbi yaradıcılığa dərin qiymət verib. “İstiqlal şairi” adı ilə çap olunmuş bu çıxışda oxuyuruq: “Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Xəlil Rzanın – bu üç şəxsin adını mən fərəhlə çəki-rəm. Dünən mən üç fərman vermişəm. Bildiyiniz kimi, müstəqil Azərbaycanın ən yüksək ordeni “İstiqlal” ordenidir. İndiyə qədər bu ordenlə heç bir vətəndaş, heç kəs təltif olunmayıbdır. Dünən isə mən fərman verərək Bəxtiyar Vahabzadəni, Məmməd Arazi, mərhum Xəlil Rzanı “İstiqlal” ordeni ilə təltif etmişəm. Bu bir təsadüf, ... mənim tərəfimdən birdən qəbul olunmuş qərar deyil. Bu haqda mən çox düşünmüşəm”.¹³ Heydər Əliyev adı çəkilən şairlərə öz əsərlərində hələ sovet dönəmində, xüsusilə 60-ci illərdə istiqlalçılıq ideyaları, milli-mənəvi özünüdərk tərənnüm etdiklərinə görə böyük qiymət verirdi.

¹³ Heydər Əliyev. Ədəbiyyatın yüksək borcu və amalı. Bakı, “Ozan”, 1999, s. 250

O, yazıçıları həm də müasirliyinə görə qiymətləndirirdi. Maqsud İbrahimbəyovun 60 illiyinə həsr olunmuş mərasimdə “Xalqımızın tarixində ən görkəmli yeri mədəniyyət, ədəbiyyat tutur” adı ilə çap olunmuş nitqində (14 may 1995-ci il) M.İbrahimbəyovun müasir bir yazıçı kimi ədəbi-ictimai qiymətini verərək yazıçılıq fenomeni haqqında demişdir: “Bilirlisiniz, yaradıcılığa bir peşə kimi baxmaq olmaz. Yaradıcılıq fitri istedadla bağlıdır. Şair olmaq, musiqiçi olmaq – bunları oxumaqla öyrənmək olmaz. Mən bilirəm ki, Maqsud da, Rüstəm də ədəbiyyat institutunu bitirməyiblər. Bunlar ikisi də mühəndis olub. Ancaq fitri istedadlarına görə yazıçılıq yolu, ədəbiyyat, mədəniyyət, incəsənət yoluna düşüblər...”.¹⁴

Əlbəttə, bu fikir artıq marksist fəlsəfədən xeyli uzaq, bədii yaradıcılığın vergi olduğunu təsdiq edən mötəbər bir qənaətdir. Həqiqətən də şairlik ixtisası, yazıçılıq peşəsi yoxdur. Şairlik istedadı var, vəssalam.

Heydər Əliyev xalq şairi Nəbi Xəzriyə anadan olmasının 70 illiyi ilə əlaqədar (17 dekabr 1995-ci il) təbrikində yazmışdır: “Sizin bəşəri duyğuları vəsf edən şeir və poemalarınız, xalqımızın qəhrəmanlıq tarixini tərənnüm edən səhnə əsərləriniz insanlarda ruh yüksəkliyi və gələcəyə sarsılmaz

¹⁴ Heydər Əliyev. Ədəbiyyatın yüksək borcu və amalı. Bakı, “Ozan”, 1999, s. 263

inam doğurur. Tükənməz ilhamla yaratığınız əsərlərdə həmişə mənəviyyat problemləri ön planda durmuş, yaşadığımız dövrün, zamanın nəbzi duyulmuşdur”.

Ulu öndər 19 dekabr 1995-ci ildə 60 yaşı tamam olmuş Y.Səmədoğlunu “Müasir Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan görkəmli yazıçı”, “fitri istedada, yüksək intellektə malik olan bir yazıçı və siyasetçi”, milli azadlıq hərəkatının fəal xadimi kimi qiymətləndirir.

Ədəbi ictimaiyyətə yaxşı məlumdur ki, şair Qabil öz duzlu-məzəli söhbətləri, gözəl poeziyası ilə təkcə oxucuların yox, bir çox müasirlərinin, o cümlədən ümummilli lider Heydər Əliyevin rəğbət və hörmətini qazanmış sənətkar idi. 7 yanvar 1997-ci ildə Qabilin yubiley gecəsində söylədiyi “Müasir poeziyamızın görkəmli nümayəndəsi” adlı nitqində Heydər Əliyev səmimiyyətlə demişdir: “Mən bu yubiley gecəsinə təkcə Qabilə hörmət naminə gəlməmişəm. Buraya həm də incəsənətimizlə, ədəbiyyatımızla, şeirimizlə görüşmək üçün gəlmışəm. O vaxt mən Qabilə dedim ki, sən əsl kişişən. Bu elə belə söz deyil. Bu mənim əvvəlki dövrdə, qurultaylarda, müxtəlif tədbirlərdə yazıçılarla görüşlərimdə müşahidələrimin nəticəsi idi və beynimdə Qabil haqqında toplanmış bir fikir idi”.¹⁵

¹⁵ Heydər Əliyev. Ədəbiyyatın yüksək borcu və amali. Bakı, “Ozan”, 1999, s. 355

Çox dəyərli bir faktı da qeyd etməklə ulu öndər və ədəbiyatixi proses məsələsinə yekun vurmaq istəyirik. Heydər Əliyev 1997-ci il sentyabrın 20-də türk dünyasının böyük alimi İhsan Doğramacı ilə birlikdə xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” tamaşasına baxmış və tamaşadan sonra çıxış etmişdir. “Çox dəyərli, xalqımız üçün lazımi əsər” adı ilə çap olunan bu çıxış öz müasirliyi və tarixiliyi ilə onun ırsində diqqətəlayiq yer tutur. Ümummilli lider səmimi - qəlbdən demişdi: “Bu gün siz çox gözəl bir əsər təqdim etdiniz. Mən sizi bu əsər, bu tamaşanız münasibəti ilə təbrik edirəm. Çox dəyərli və bu gün xalqımız üçün lazımi əsərdir. Şübhəsiz ki, biz bu gün ilk növbədə bu əsərin müəllifini – böyük yazıçımız, dramaturqumuz İlyas Əfəndiyevin xidmətlərini qeyd etməliyik, onun xatırəsini yad etməliyik.

...Mən bu gün İlyas Əfəndiyevin bütün yaradıcılığını, onun yazdığı əsərləri böyük minnətdarlıq hissi ilə xatırlayıram. Hesab edirəm ki, o, xalqımız qarşısında öz borcunu, daha doğrusu öz missiyasını şərəflə yerinə yetirmişdir, xalqımıza, mədəniyyətimizə, teatrımıza, ədəbiyyatımıza çox böyük bir ırs, böyük sərvətlər qoyub getmişdir. Güman edirəm ki, bunu xalqımız heç vaxt unutmaycaqdır”.¹⁶

¹⁶ Heydər Əliyev. Ədəbiyyatın yüksək borcu və amali. Bakı, “Ozan”, 1999, s. 368-369

Biz belə hesab edirik ki, bu dəyərləndirmə kamil bir metodoloji başlanğıc kimi xalq yaziçisi İ.Əfəndiyev haqqında yazılıacaq monoqrafiya və dissertasiyaların nəzəri əsasında dayanmalıdır. Həqiqətən də, İ.Əfəndiyev yarı� əsrlik böyük və bütöv bir epoxa idi – yeni üslublu nəşr, yeni formalı milli teatr epoxası...

* * *

Yaşı bilinməyən, tarixi bəlli olmayan çoxəsrlik şifahi xalq yaradıcılığı, folklor örnəklərimiz, epos təfəkkürümüz haqqında fikirlər, onların təsiri və tədqiqi ilə bağlı problemlər Heydər Əliyevin ədəbi-nəzəri görüşlərində mühüm yer tutur. Folklorşunas-alim M. Qasımlı Heydər Əliyevin folklorla münasibətinin xarakterini “Kitabi-Dədə Qorqud” eposunun timsalında tarixi-metodoloji baxımdan doğru açıqlayaraq yazır: “Ümummilli liderimiz Heydər Əliyevin mədəniyyətimizin tarixi köklərinə, o cümlədən də folklor qaynaqlarımıza həssas, diqqətcil münasibəti “Kitabi-Dədə Qorqud” eposu ilə bağlı fikir və mülahizələrində də özünü əyani şəkildə göstərir. Ulu öndərin “milli varlığımızın mötəbər qaynağı” adlandırdığı “Kitabi-Dədə Qorqud” eposuna böyük ehtiram və məhəbbətlə yanaşması təbii bir qanunauyğunluqdan doğurdu: bu möhtəşəm folklor abidəsində öz inikasını tapmış milli-

mənəvi dəyərlər xalqımızın tarixi kimliyini qürurverici bir görüntü ilə əks etdirdiyindən müstəqil Azərbaycan dövlətçiliyi baxımından dünəni, bugünü və sabahı çevrələyən bütün zamanlar üçün böyük siyasi-ideoloji əhəmiyyətə malikdir”.¹⁷ Fikrimizcə, bu çox doğru qənaətdir. İkinci cəhəti də biz belə qeyd edərdik: Heydər Əliyev “Kitabi-Dədə Qorqud”a, “Manas”a yalnız epos təfəkkürümüzü əks etdirən folklor abidəsi kimi baxmır, bəlkə də daha çox dünya türklərini kök və mənəvi cəhətdən birləşdirən tarixi təməl daşı kimi dəyərləndirirdi. O, təkcə müstərək dastanlarımıza deyil, məsələn, dahi şair M.Füzuliyə də bu yönən yanaşırdı. Bu danılmaz bir həqiqətdir ki, Rumi, Füzuli, Nəvai kimi klassiklər bütün türklərə məxsusdur, hər bir türk övladının, hər bir türk qövmünün klassik sənətkarıdır. Eləcə də “Kitabi-Dədə Qorqud”, “Manas”, “Koroğlu” və s. kimi monumental eposlar məhz belə ədəbi abidəldir. “Eposun əsas mahiyyətini qəhrəmanlıq ideologiyası təşkil edir” - deyən Heydər Əliyev “Kitabi-Dədə Qorqud” həm də bizim etika kitabımız, əxlaq kodeksimizdir” nəticəsinə gəlir. Bu kontekstdə Heydər Əliyevin bir konseptual mülahizəsi ümumən ırsə münasibətin tarixi-ideoloji düsturu səviyyəsində maraq doğurur: “Müstəqil

¹⁷ Heydər Əliyev və Azərbaycan ədəbiyyatı. Bakı, 2009, c. 79

dövlətimiz üçün taleyüklü məsələlərin həyata keçirilməsi tariximizin bir çox qaranlıq səhifələrini açmaqla kimliyimizi tam müəyyən etməyi, milli kökləri ilə bağlı yeni təfəkkürlü gənc nəsil yetişdirilməsini zəruri edir. Keçid dövrünün çətinliklərinə, ağır proseslərinə baxmayaraq, biz öz tarixi keçmişimizin çox dəyərli səhifələrini qısa bir müddətdə aça bilmiş və xalqa göstərməyə nail olmuşuq. Xalqımızın hər bir övladı öz tarixi keçmişini, varisi olduğu mədəni irsi daha dərindən öyrənərək böyük qürur hissi duymağa başlayır və sözsüz ki, bununla fəxr edir”.¹⁸ Belə mədəni irsin parlaq nümunələrini yaradanlardan Aşıq Ələsgərin 150 illiyinin (1972), Aşıq Alının 180 illiyinin (1981) keçirilməsi, onların əsərlərinin çap olunub xalqa çatdırılması Heydər Əliyevin aşiq sənətimizə, folklor ırsimizə olan qayğısının misilsiz təzahürü idi.

Epos mədəniyyətinin türk xalqlarının vahid kökü üstündə təşəkkül tapdığını Heydər Əliyev bir də 28 avqust 1995-ci ildə Bişkekdə “Manas” dastanının 1000 illik yubiley təntənələrindəki çıxışında inamla qeyd etmişdir: “Manas” dastanın 1000 illik yubileyi qırğız xalqının böyük tarixini dünyaya bir daha nümayiş etdirir. Qardaş qırğız xalqı “Manas” dastanının

qoyduğu yolla gedir. Min il, əsrlərdən-əsrlərə böyük yol keçmiş “Manas”ın dahi fikirləri, dahi sözleri bu yolu daim işq-landırmışdır. “Manas” qırğız xalqının müdrikliyinin rəmzi, zəkasının, qəhrəmanlığının, cəsarətinin rəmzidir. “Manas” qırğız xalqının daim vətənpərvər olduğunu, azadlıqsevər, ədalətsevər olduğunu bütün dünyaya nümayiş etdirir. “Manas” qırğız xalqının böyük mədəni və mənəvi sərvətidir, bütün dünya sivilizasiyasının, bəşəriyyətin dəyərli sərvətidir, türk dünyasının, türkdilli xalqların, islam dünyasının böyük mənəvi sərvətidir. “Manas”, eyni zamanda, Azərbaycan xalqına məxsusdur, Azərbaycan xalqının da mənəvi, mədəni sərvətidir. Manas bizim hamımızın, xalqlarımızın hamısının ulu babasıdır... “Manas”ın dili bizim hamımızın dilidir”.

Bu mülahizələr türk dastan mədəniyyətinə, dünya epos düşüncəsinə yanaşmanın ən düzgün yoludur. Türkün siyasi birliyinə, turançlığının hələ mümkün olmadığı bir dövrdə türkün mədəni birliyinə nail olmaq türkçülüyün əsas qayəsidir. Türk mənəvi birliyi tarixi zərurətdir. Bu da həm epos mədəniyyətimizdə, həm folklorun digər janrlarında, həm də anadilli - türkdilli klassik ədəbiyyatımızda əsas bədii-fəlsəfi ideya kimi yüksək poetik formalarda öz ifadəsini tapır.

¹⁸ Kitabi-Dədə Qorqud ensiklopediyası. I – c., Bakı, 2000, s. 6

* * *

Heydər Əliyevin klassik irs təlimi Azərbaycan ədəbiyyatının dahi sənətkarları – Nizami, Xaqani, Nəsimi, Füzuli, Vəqif, M.F.Axundzadə, habelə XX əsrin görkəmli ədibləri - C.Məmmədquluzadə, Ü.Hacıbəyov, H.Cavid, C.Cabbarlı, N.Nərimanov, S.Vurğun, R.Rza, M.Şəhriyar... haqqında müxtəlif zamanlarda söylədiyi fikirlər zəminində formalaşıb. Bu, əslində böyük və müstəqil tədqiqatın predmeti olmağa layiqdir.

1 avqust 1994-cü ildə Füzulinin 500 illik yubileyi üzrə Dövlət Komissiyasının iclasındaki giriş sözündə Heydər Əliyev bu yubileyin keçirilməsinin bir neçə tarixi əhəmiyyətini göstərmişdi:

1. Füzulinin yubileyini keçirməklə Azərbaycan xalqını dünyaya bir daha tanıtmaq;
2. Böyük mütəfəkkir şairin Azərbaycan xalqı qarşısında və bütün türk xalqları, dünya mədəniyyəti qarşısında xidmətlərini qiymətləndirmək;
3. Bu əlverişli fürsətdən istifadə edib mədəniyyətimizi, tariximizi təbliğ etmək.

Heydər Əliyev bu məqsədləri dahi şairlə bağlı əksər tədbirlərdə dənə-dənə açıqlayır. Füzulinin 500 illik yubileyi üzrə Dövlət Komissiyasının növbəti – 23 iyul 1996-ci il tarixli icla-

sında, “Yekun sözü”ndə o, bir daha qeyd edir ki, “...tarixi şəhəsiyyətlərin yubileylərinin keçirilməsi, bir tərəfdən onların xalq qarşısında, millət qarşısında xidmətlərinə verilən qiymətdir. Bu, lazımdır, özü də mütləq lazımdır. Digər tərəfdən isə belə yubileylərin keçirilməsi xalqın, millətin mənəvi zənginliyini nümayiş etdirir. Eyni zamanda, yubileylər xalqın, millətin daha da yüksəlməsinə kömək edir”. “Kitabi-Dədə Qorqud” eposunun 1300 illiyi, M.Füzulinin 500 illiyi məhz bu vəzifələrə xidmət edən möhtəşəm yubileylər idi. Bu yubiley tədbirləri çərçivəsində həm “Kitabi-Dədə Qorqud” eposu haqqında, həm dahi Füzuli barəsində fundamental tədqiqat işləri aparıldı, qorqudşunaslıq və füzulişunaslıq elmləri formalaşdı. Heydər Əliyev dahi Füzulinin 500 illiyinə həsr olunmuş zirvə toplantılarında (8 noyabr 1996-cı il) şairin sənətinə, dünya ədəbiyyatındaki sənətkar mövqeyinə nəzəri-tarixi qiymət vermişdir: “Məhəmməd Füzulinin yaradıcılığı, əsərləri, ədəbi irsi dünya mədəniyyətinə böyük töhfələr vermişdir, dünya mədəniyyətini zənginləşdirmiştir. Məhəmməd Füzuli 40 illik yaradıcılığı dövründə 500 il daim yaşayan əsərlər yaratmışdır. O, Azərbaycan şeirinin, Şərq şeirinin ən yüksək zirvəsinə çatmış və onun yaratdığı şeirlər, onun poeziyası, poemaları, qəzəlləri, qəsidiələri, rübai'ləri 500 ildir ki, insanlara böyük mənəvi ruh verir.

Məhəmməd Füzulinin yaradıcılığında elmin, fəlsəfənin bir çox sahələri geniş təhlil olunmuş və onun əsərlərində öz əksini tapmışdır. Onun bütün əsərləri şeir, poeziya, ədəbiyyat nümunələri olmaqla bərabər, eyni zamanda böyük fəlsəfi ideyalar, elmi fikirlər daşıyır...

Məhəmməd Füzuli öz əsərləri, yaradıcılığı ilə özünə yenilməz bir heykəl, abidə ucaltmışdır....”.¹⁹ Bu minvalla da ümummilli lider Heydər Əliyev dahi Füzuli ırsinin həm idyeafəlsəfi, həm də bədii-poetik əhəmiyyətini qeyd edir, Füzulinin ümummilli, ümumtürk, ümumislam və ümumbəşəri mövqeyini müəyyənləşdirir.

Əsərlərini Yaxın və Orta Şərqi geniş yayılmış üç klassik poeziya dilində yazan Məhəmməd Füzulini yalnız Azərbaycan türkləri deyil, böyük türk dünyasının digər nümayəndələri, habelə ərəblər və farslar haqlı olaraq öz sənətkarları sayırlar. Füzuli şəxsiyyətinə və yaradıcılıq ırsinə müxtəlif münasibətlərlə müraciət edən ümummilli lider hər dəfə onun yaradıcılığının bu beynəlmiləl mahiyyətinə və ensiklopedik xarakterinə ayrıca diqqət yetirmiş, bunu Füzulini və onun təmsil etdiyi Azərbaycan mədəniyyətini yüksəldən, ümumbəşəri və humanist ideallara qovuşdurən mühüm fəlsəfi və estetik amil kimi nəzərə

çarpdırmışdı: “...Ərəblər və farslar Füzulini öz şairləri sayırlar. Türkəlli xalqlar isə belə hesab edirlər ki, o, turkdür. Biz də deyirik ki, Füzuli türk, azərbaycanlıdır. Eyni zamanda, bunu türkmən, özbək, qazax, Türkiyədə yaşayan türklər, İraq türkmanları da deyə bilərlər. Qoy Füzuli hamiya məxsus olsun, tarixə bəşəri bir şəxsiyyət kimi düşsün”.

Füzuli klassik Azərbaycan ədəbiyyatı ilə maraqlanan hər bir həmvətənimiz kimi Heydər Əliyevin həyatına da ilk gənclik illərindən daxil olmuş və ömrünün bütün sonrakı mərhələlərində onun daimi yol yoldaşına çevrilmişdi. Özünün etiraf etdiyi kimi, ulu öndərimizin Məhəmməd Füzuli şəxsiyyəti və yaradıcılığı ilə ilk tanışlığı keçən əsrin 30-cu illərinin ortalarında Naxçıvanda orta məktəb şagirdi olarkən başlamışdı. O da əlamətdardır ki, gənclik illərində rəssamlığa və memarlığa böyük maraq göstərən Heydər Əliyevin çəkdiyi ilk rəsm əsərlərindən biri də Məhəmməd Füzulinin portreti olmuşdur. Hətta bu portret həmin dövrdə məktəblilərin rəsm əsərlərindən ibarət müsabiqədə birinci yer tutmuşdu. Əyalət şəhərindəki orta məktəbdə təhsil alan və rəssamlıq sahəsində ilk addımlarını atan bir gəncin məhz Füzulinin şəxsiyyətinə müraciəti, heç bir portreti dövrümüzə gəlib çatmamış böyük şairin zahiri görünüşünü təxəyyülünün gücünə əsaslanaraq

¹⁹ Heydər Əliyev və Azərbaycan ədəbiyyatı. Bakı, 2009, s. 347

yaratmağa çalışması bir tərəfdən onun özünün böyük Füzuli sevgisindən, digər tərəfdən isə 30-cu illərdə Füzuli yaradıcılığına olan böyük maraq və məhəbbətdən irəli gəlirdi.

Yubileyə hazırlıq dövründə Heydər Əliyev Füzulinin dünya miqyasında tanıda biləcək dərin elmi müdəricəli, yüksək tədqiqatçılıq keyfiyyətlərinə malik, eyni zamanda populyar bir əsər yazılmasını vəzifə olaraq qarşıya qoymuşdu. Ölkə başçısının fikrincə, professional elmi səviyyədə hazırlanacaq və müxtəlif dillərə tərcümə olunaraq dünyanın çeşidli ölkələrində yayılacaq belə bir kitab təkcə Füzuli irlsinə deyil, bütövlükdə Azərbaycanın klassik poeziyasına işıq sala bilərdi.

Heydər Əliyevin Azərbaycan ədəbiyyatının nəşrinə və təbliğinə göstərdiyi böyük qayğı, ilk növbədə, özünü klassik ədəbi abidələrin timsalında göstərir. İlk dəfə respublika rəhbərliyinə gəldiyi 1969-cu ildən 2003-cü ilə kimi, yəni bir qərinədən artıq tarixi dövr ərzində klassik ədəbi-mədəni irlsin öyrənilməsi, təbliği, nəşri, qlobal səviyyədə tanıtılması və bununla da Azərbaycan xalqının, Azərbaycan Respublikasının dünya səviyyəsində layiq olduğu yüksək mövqeyinin bərqərar edilməsi bir an belə Heydər Əliyevin diqqətindən kənarda qalmayıb. Hakimiyyətə gəldiyi ilk aylardan mənəvi mədəniyyət və ədəbiyyat məsələlərini prioritət sahələrdən biri

kimi müəyyənləşdirən ulu öndər 1969-cu ilin noyabrında, Azərbaycan Dövlət Universitetinin 50 illiyi münasibəti ilə söylədiyi program səciyyəli nitqində qarşıda duran mədəniyyət siyasetinin əsas tezislərini belə ifadə etmişdi: “Azərbaycan xalqının parlaq və orjinal mədəniyyətinin ən yaxşı ənənələri Azərbaycan Dövlət Universitetində inkişaf etdirilmişdir. Məşhur filosof Bəhmənyarın və mütəfəkkir şair Nizaminin, riyaziyyatçı-astronom Nəsiməddin Tusinin və dahi lirik şair Füzulinin, orta əsrlərin böyük alimi Rəşidəddinin və üsyankar şair Nəsiminin, tarixçi Abbasqulu ağa Bakıxanovun və realist yazıçı Mirzə Fətəli Axundovun, görkəmli satiriklər-dən Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin və bir çox başqalarının adları bu mədəniyyətin çoxəsrlilik tarixinin bəzəyidir.

Biz Azərbaycan xalqının bu və bir çox digər görkəmli oğullarına ona görə minnətdarıq ki, onlar zülmətli irtica və özbaşınalıq şəraitində Azərbaycan xalqının ictimai fikrini, elm və mədəniyyətinin məşəlini göz bəbəyi kimi qorumuşlar”.

Rəhbərlik fəaliyyətində məhz bu tezisdən çıxış edən ulu öndərimiz, vətən tarixində ədəbi iz salmış bir çox başqa əməlləri ilə yanaşı, “mədəniyyətimizin çoxəsrlilik tarixinin bəzəyi” (Heydər Əliyev) olan böyük klassiklərimizin ölməz

irsinə özünə layiq və klassiklərə layiq səviyyədə qayğı göstərmışdır. Elə buna görə də qədirbilən Azərbaycan xalqının üzəyində öz əbədi heykəlini ucaltmışdır.

Heydər Əliyevin klassiklər haqqında dediyi dərin mənali sözlərin ardınca konkret işlər gəldi. Təkcə onu göstərmək kifayətdir ki, istər Nəsiminin, istərsə də Füzulinin qərib məzarları, onlara yiyəlik eləyən, sahib çıxan tapılmadığı vaxtlarda, müəyyən qədər başqa statusda, başqa vəziyyətdə olmuş, sonra isə məhz Heydər Əliyevin yüksək səviyyədə göstərdiyi maraq nəticəsində daha yüksək statusa keçirilmişlər.

Heydər Əliyevin ədəbiyyat konsepsiyasında önəmli yer tutan XX əsrin dörd klassiki – Mirzə Cəlil, Üzeyir Hacıbəyov, Hüseyin Cavid və Cəfər Cabbarlı haqqında deyilmiş fikirləri tezislər şəklində olsa belə qeyd etməsək, həmin konsepsiya şübhəsiz ki, yarımcıq görünə bilər.

Heydər Əliyev bu fikirdə idi ki, Cəlil Məmmədquluzadə Azərbaycan xalqının milli dirçəlişində əvəzsiz rol oynamışdır. Bu fikir onun 28 dekabr 1994-cü ildə Mirzə Cəlilin 125 illik yubiley mərasimindəki nitqindən qızıl bir xətt kimi keçir. Həmin nitqində ulu öndər demişdir: “Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə, əsərləri ilə, publisistikası ilə, böyük mətbuatçılıq fəaliyyəti ilə Azərbaycan xalqının milli oyanışın-

da, milli dirçəlişində əvəzsiz rol oynamışdır. Xalqımızın milli şürünün formalaşmasında məhz “Molla Nəsrəddin” journalının və məhz Mirzə Cəlil fəaliyyətinin rolu misilsizdir”.²⁰

Heydər Əliyev Mirzə Cəlil yaradıcılığına və “Molla Nəsrəddin” ədəbi məktəbinə yeni istiqlal məfkurəsinin – azərbaycançılıq ideologiyasının məxəzlərindən biri kimi dəyər verirdi: “Cəlil Məmmədquluzadənin yaradıcılığında Azərbaycanın milli xüsusiyyətlərini, eyni zamanda ümumbəşəri dəyərləri əks etdirən fikirlər bizim milli ideologiyanın əsasıdır və həmin ideologiyanın yaranması üçün böyük bir vasitədir, böyük bir sərvətdir”.²¹

Beləliklə, bir daha Heydər Əliyevin ədəbiyyat konsepsiyasında milli ideologiya – azərbaycançılıq təlimi məsələsi ortaya çıxır. Maraqlı və dəyərli cəhətdir ki, Ü.Hacıbəyov ilə bağlı mülahizələrdə də onun milli sənəti məhz bu nöqtəyinənəzərdən təhlil olunub qiymətləndirilir. Yeri gəlmışkən qeyd edək ki, Heydər Əliyev XX əsrin əvvəllərindəki ədəbi-tarixi prosesə müxtəlif ideya-fəlsəfi cərəyanların sonu dövlətçiliyə gəlib çıxacaq fikir mücadilələri məkanı kimi baxırdı.

Heydər Əliyev anadan olmasının 110 illiyi ilə bağlı yubileydə (18 sentyabr 1995-ci il) söylədiyi geniş nitqində onu “dün-

²⁰ Heydər Əliyev və Azərbaycan ədəbiyyatı. Bakı, 2009, s. 241

²¹ Yenə orada, s. 242

ya korifeylərinin öncülü” adlandıraraq demişdir: “Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur”.²² Ulu öndər eyni səviyyəli mülahizələri N.Nərimanov, H.Cavid, C.Cabbarlı, S.Vurğun barəsində də söyləmişdir. H.Cavidin məqbərəsinin və ev muzeyinin yaradılmasına həsr edilmiş müşavirənin giriş sözündə o, demişdir: “Bilirsiniz ki, Hüseyin Cavidin həyatı, yaradıcılığı Azərbaycan üçün nə qədər dəyərli, əhəmiyyətli olub, onun qoyduğu ədəbi, mənəvi irs bizim üçün nə qədər əhəmiyyətli və gərəklidir. Eyni zamanda, onun həyatı faciəli olubdur. Ancaq bu faciəli dövrlər onun yaratdığılarını Azərbaycan xalqının qəlbindən çıxara bilməyib, onu yaşadıbdır”.²³ Heydər Əliyev ədəbiyyatın, bədii-fəlsəfi məzmunlu klassik irsin böyük hamisi idi. 26 mart 1982-ci ildə ölməz Azərbaycan dramaturqu Cəfər Cabbarlinin abidəsinin açılışı zamanı söylədiyi geniş nitqində o, bu bənzərsiz sənətkarın ədəbi-tarixi dəyərini verərək söyləmişdir: “Cabbarlinin həyat yolu və yaradıcılıq taleyi heyrətamızdır. O, az yaşasa da, qoyub getdiyi zəngin ədəbi irs Azərbaycan ədəbiyyatı və incəsənətinin

²² Heydər Əliyev və Azərbaycan ədəbiyyatı. Bakı, 2009, s. 289

²³ Yenə orada, s. 267

tarixində bütöv bir dövr təşkil edir. Cabbarlinin ədəbi irsi xalqın qəlbində və şüurunda, müasirlərimizin adlarında və əməllərində, yeni-yeni oxucu və tamaşaçı nəsillərində, sənətkarın mənəvi təsirinin zəifləmək bilməyən qüvvəsində yaşayır. Bax, budur görkəmli sənətkarın ölməzliyi”.²⁴ Bu, həm də C.Cabbarlı sənətinin müasirliyi deməkdir.

C.Cabbarlinin böyüklüyü onda idi ki, o, milli bir sənətkar – şair, yazıçı, dramaturq, tərcüməçi, teatrşunas, kinorejissor, kinoşunas kimi Azərbaycan ədəbiyyatı və mədəniyyətini dünya ədəbi prosesi səviyyəsinə qaldırmağa nail olmuşdu.

Heydər Əliyevin XX əsrin II yarısının sənətkarları - Anar, Elçin, Ə.Əylisli, M.Araz, S.Rüstəmxanlı haqqında söylədiyi fikirlər, əslində onun “XX əsr ədəbiyyatı” konsepsiyasını tamamlayırdı.

Ədəbi irsə tarixilik pinsipi ilə yanaşma, ədəbi prosesin müasirliyi ideyasını müdafiə, bədii-fəlsəfi fikri milli dövlətçilik mənafelərinə tabe etmək bacarığı onun ədəbi-nəzəri görüşlərini səciyyələndirir.

* * *

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin möhtəşəm adı və əzəmetli əməlləri tarix bizdən uzaqlaşdıqca

²⁴ Heydər Əliyev və Azərbaycan ədəbiyyatı. Bakı, 2009, s. 171

daha möhtəşəm təsir bağışlayır. Onun Azərbaycan naminə gördüyü işlər barəsində cild-cild kitablar yazılıb və zaman keçdikcə bu cildlərin sayı və sanbalı artacaq. Onun dövlətçilik konsepsiyasında, milli mədəniyyət təlimində xalqın misilsiz milli-bədii sərvəti olan ədəbiyyata diqqət və qayğı önəmli yer tutur.

Heydər Əliyevin otuz ildən artıq bir dövrdəki rəhbərlik fəaliyyəti sübut etdi ki, o, Azərbaycanın müdrik fikirlər xəzinəsi olan ədəbiyyatını nəinki yüksək səviyyədə doğrudürüst qiymətləndirir, həm də bu milli sərvətə güvənir, ona arxalanır. Heydər Əliyev ədəbiyyata bütöv Azərbaycan və ümumtürk kontekstində yanaşırdı. Bu mənada iki cəhətə diqqəti cəlb etmək istəyirik. Sovet rejiminin, totalitar ideologiyanın kəshakəs vaxtı - 1981-ci ildə Heydər Əliyevin böyük səyi və cəsarəti sayəsində Azərbaycan yazıçılarının VI qurultayının gündəliyinə Cənubi Azərbaycanda ədəbi proses haqqında ayrıca məruzə daxil edilmişdi. Bunun nəticəsi olaraq Yazıçılar İttifaqında Cənubi Azərbaycan ədəbiyyatı üzrə katib ştatı, Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda isə “Cənubi Azərbaycan ədəbiyyatı” şöbəsi yaradıldı. Xalq yazıçısı, akademik M.İbrahimovun rəhbərlik etdiyi bu şöbə az vaxtda dörd

cildlik “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası”nı hazırlayıb çap etdirdi. Bu, təkcə ədəbi-tarixi əhəmiyyətli bir fakt deyil, bütöv Azərbaycan naminə irəli atılmış böyük siyasi addım, vətənpərvərlik nümunəsi, taleyüklü məsələyə əsl rəhbər münasibəti idi. Tarixin və ideoloji təzyiqlərin bütün dönəmlərində Heydər Əliyev Azərbaycan ədəbiyyatını, xalqın malik olduğu zəngin, çoxşaxəli mədəniyyəti ümumşərq, ümummüsəlman və ümumtürk kontekstindən ayırmamış, ona genetik və mənəvi vəhdətdə nəzər salmışdır. O, 1996-ci ildə Bakıda türk dünyası yazıçılarının III qurultayında inam və iftخارla deyirdi: “Qədim dövrlərdə “Dədə Qorqud”, “Manas”, “Alpamış”, “Koroğlu” dastanları, xalqlarımızın hamısına mənsub olan şairlərimiz, yazıçılarımız - Nizami, Yunis İmrə, Əlişir Nəvai, Füzuli, Nəsimi, Məhtümqulu, Abay və digərləri xalqlarımızın tarixini, mənəvi dəyərlərini əks etdirən, onu dünyada tanıdan ölməz əsərlər yaratmışlar...”.

Ədəbiyyata məhəbbət Heydər Əliyev siyasetinin ən dəyərli tərkib hissələrindən biri idi. Hələ sovet dönməndə S.Rüstəm, R.Rza, M.İbrahimov və S.Rəhimov kimi yazıçılara o zaman ən yüksək fəxri adlardan olan Sosialist Əməyi Qəhrəmanı adının verilməsi Heydər Əliyevin böyük xidməti,

onun Azərbaycan yazıçısına yüksək qayğısı idi. O, bununla milli ədiblərimizin geniş şöhrət qazanmasına nail olurdu.

O, istiqlal dövründə də Azərbaycan yazıçılarının əməyini yüksək qiymətləndirərək İ.Əfəndiyev, B.Vahabzadə, X.Rza, M.Araz, M.Dilbazi, İ.Şıxlı, H.Abbaszadə, Qabil kimi yazıçı və şairləri ölkənin ən yüksək mükafatları – “İstiqlal” və “Şöhrət” ordenləri ilə təltif etdi.

Heydər Əliyevin mədəni siyasetində ədəbiyyata bütöv bədii sistem kimi nəzər salınır, həmişə klassiklərlə müasirlər arasında tarixi-mənəvi əlaqələrin, varislik münasibətlərinin qorunmasına diqqət yetirilirdi. Elə buna görə də o, klassik bədii irsimizin dünya şöhrəti qazanması naminə bu irsi yaradınların yubileylərinin təntənəli tarixi hadisə kimi qeyd olunmasına həssaslıqla yanaşır, böyük önem verirdi. Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 70-80-ci illərdə dahi Nizaminin 840, Nəsiminin 600, M.F.Axundovun 170, böyük romantik və filosof şair H.Cavidin 100 illik yubileyləri keçirilmişdir.

“Kitabi-Dədə Qorqud” haqqında aparılan tədqiqatlar, çap olunan kitab, monoqrafiya və məqalələrin sayı və sanbalı belə deməyə imkan verir ki, Heydər Əliyevin tarixi sərəncamı qorquşunaslıqda yeni mərhələnin əsasını qoymuşdur.

Azərbaycan tarixində əsl ədəbiyyat bayramı olan dahi şair Füzulinin 500 illik yubiley məclisi Bakıda 8 noyabr 1996-cı ildə keçirildi. Bu tarixi ana qədər Türkiyədə, İranda, İraqda, Fransada, Qazaxıstanda, Özbəkistanda, Gürcüstanda, Dağıstanda keçirilmiş Füzuli yubileyi tədbirləri Heydər Əliyevin ədəbi-bədii irsin böyük hamisi olduğunu təsdiq edən faktlardır.

“Kitabi-Dədə Qorqud”un 1300 illiyi, M.Füzulinin 500 illiyi ilə bağlı milli istiqlal məfkurəsi işığında keçirilən möhtəşəm tədbirlər Heydər Əliyev epoxasının mədəniyyət üzrə zirvə məqamları, Azərbaycan prezidentinin milli-mənəvi keçmişə məhəbbət və ehtiramının, xalqın gələcəyinə inamının tarixi ifadəsidir.

Heydər Əliyev böyük təfəkkür, fenomenal yaddaş və istedad sahibi, gözəl natiq idi. Azərbaycana rəhbərlik etdiyi böyük tarixi dövr ərzində ədəbiyyat və mədəniyyətə dair keçirilmiş bütün böyük tədbirlərdə öz parlaq nitqi, məntiqi, qeyri-adi təfəkkürü, başlıcası isə, sənəti duymaq məharəti ilə bədii-mədəni irsə vətəndaş münasibətini ifadə etmişdir.

Heydər Əliyevi hər şeydən önce ədəbiyyatın yüksək borcu və amalı düşündürdü. Azərbaycan yazıçılarının X qurultayındakı tarixi nitqində də o, ədəbiyyat və mədəniyyəti xalqımızın milli sərvəti və intellektual mülkiyyəti adlandırmışdı.

“Azərbaycanda yazılıçı daim böyük hörmətə layiq olmuşdur. Bu, bizim tarixi ənənəmizdir, əcdadlarımızdan bizə gəlib çatmış gözəl bir xüsusiyyətdir”, - deyən Heydər Əliyev ümumən intellektə, ağıl və zəkaya böyük qiymət verirdi. Çünkü o özü XX əsr Azərbaycan tarixinin yetişdirdiyi böyük zəka, intellekt sahibi idi. Bəlkə elə buna görə də həm tarixi-ictimai inkişafı, həm də ədəbi-mədəni prosesi dəyərləndirmək üçün alim təfəkkürünü qiymətləndirən prezidentin “Müstəqillik yolunda” kitabında deyilir: “Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, nəzəri fikirlərini tətbiq edə bilən, bu fikirlərdən əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alımların sırasında xüsusi yer tutur”. Dövlətçilik, tarixi proseslər, siyaset kimi sahələri demirik, təkcə ədəbiyyat haqqında “Ədəbiyyatın yüksək borcu və amalı” (Bakı, 1999) kitabına toplanmış nitq və məqalələri göstərir ki, Heydər Əliyev belə bir alim idi. “Ədəbiyyatın yüksək borcu və amalı” kitabına daxil edilmiş “İdeyalılıq, istedad və həyat həqiqətinə sədaqət”, “Xalqların dostluğu ədəbiyyatların dostluğunudur”, “Həyat həqiqəti-yaradıcılıq həqiqəti”, “Qoy ədalət zəfər çalsın”, “M.Füzuli türkləri birləşdirən şəxsiyyətdir” kimi yazılar, habelə müasiri olduğu canlı klassiklər haqqında dəyərli

nitqləri Heydər Əliyevdən qüvvətli nəzəriyyəçi-ədəbiyyatşunas kimi danışmağa böyük imkanlar verir. Heydər Əliyevin ədəbiyyata münasibəti haqqında akademik B.Nəbiyevin “Heydər Əliyev”, AMEA-nın müxbir üzvü, mərhum Y.Qarayevin “Müstəqillik dövrünün milli öndəri”, T.Kərimli, V.Quliyevin “Heydər Əliyev və klassik ədəbi irsimiz”, M.Qasımlının “Heydər Əliyev və Azərbaycan folkloru” kimi dəyərli əsərləri çap olunub. Fəqət “Heydər Əliyev və ədəbiyyat” mövzusu fundamental elmi tədqiqatlara ehtiyacı olan bir problemdir. Bu mövzu, hər şeydən öncə, qlobal siyasətin əxlaqi təməlini müəyyən edir. Heydər Əliyev ədəbiyyata təkcə estetik nöqtəyinə nəzərdən, bədiilik mənafeləri baxımından yanaşmırıdı. Onun siyasetində bədii söz, ədəbi irs xalqın varlığını ifadə edən qüdrətli vasitə kimi dəyərləndirilirdi.

Bu baxımdan onun 28 dekabr 1994-cü ildə Azərbaycan ədəbiyyatının böyük, qüdrətli klassiki C.Məmmədquluzadənin anadan olmasının 125 illiyi ilə əlaqədar dediyi fikirlər olduqca maraqlı və ibrətlidir: “Cəlil Məmmədquluzadə Azərbaycan tarixində görkəmli yer tutmuş dahi insan, yazılıçı, publisist, filosof, mütəfəkkir, xalqımızın mədəniyyətini çox zənginləşdirmiş bir şəxsiyyətdir. O, ədəbiyyatımızın, mədəniyyətimizin klassikidir. Eyni za-

manda o, bizim müasirimizdir. Cəlil Məmmədquluzadənin yaradıcılığında Azərbaycanın bütün milli xüsusiyyətləri, eyni zamanda ümumbəşəri dəyərləri əks etdirən fikirlər bizim milli ideologianın əsasıdır...”.

Heydər Əliyevin H.Cavidin tarixi haqqı uğrunda fədakar mübarizəsi isə artıq Azərbaycan xalqının yaddaşında bir əfsanəyə çevrilib. Fəqət bu, real bir əfsanədir. Bu əfsanənin ədəbi və əbədi qəhrəmanı böyük ədəbiyyat hamisi Heydər Əliyevdir. O, ədəbiyyat və mədəniyyətə tarixin dərkini, özü də ümumxalq dərkini asanlaşdırın unikal bədii təfəkkür hadisəsi kimi baxırdı.

Heydər Əliyevin ədəbiyyat haqqında dedikləri Azərbaycan bədii mədəniyyətinin tarixi rolunu müəyyənləşdirən milli nəzəri-metodoloji sərvətdir. Onu qoruyub saxlamaq, zaman-zaman tədqiq və təbliğ etmək müasir ədəbiyyatşunaslığın və ədəbi tənqidin nəzəri-tarixi vəzifəsidir.

Heydər Əliyevin ədəbiyyat konsepsiyası müstəqil nəzəri təlimdir. O, böyük bir təfəkkürün nəzəri-tarixi imkanlarından formalışdır. XX əsrin ikinci yarısının ədəbi-tarixi prosesini Heydər Əliyevin nəzəri irsi olmadan bütöv təsəvvür etmək mümkün deyil.

İnsanların mənəvi cəhətdən formalaşmasında teatr həmişə çox böyük rol oynamışdır...

*Fəxr edirik ki, bizim dünyəvi teatrın 130 illik tarixi vardır.
Fəxr edirik və bu, bölgədəki bütün xalqlardan bizi fərqləndirir.
O mənada ki, bizdə demokratik, dünyəvi ideyalar bu günün,
dünənin hadisəsi deyil.*

Heydər Əliyev

III FƏSİL

AZƏRBAYCAN TEATRININ BÖYÜK HAMİSİ

Ümummilli liderimiz Heydər Əliyevin fəslin epiqrafında verilmiş sözləri bu fenomenal şəxsiyyətin teatr sənətinə verdiyi yüksək qiyməti bütün parlaqlığı, dolğunluğu ilə əks etdirir. 1969-cu ildə Azərbaycan KP MK-nin birinci katibi seçildiyi ilk gündən Heydər Əliyev respublikamızın həyatının başqa sahələri kimi, mədəniyyət və incəsənətə də xüsusi diqqət yetirirdi. Onu tez-tez teatrlarda, konsert salonlarında, incəsənətə dair müxtəlif sərgilərin açılışında və başqa tədbirlərdə görmək olardı. Teatr sənətinə isə xüsusi önem verərdi. Tamaşaların premyeralarına gələr, əsər bitdikdən sonra səhnə arxasına keçər, dramaturqla, rejissorla, ayrı-ayrı aktyorlarla bu sahənin bilicisi kimi söhbət edər, fikirlərini

bildirərdi. Ulu öndərimiz ömrünün son günlərinə qədər bu ənənəni davam etdirdi.

Heydər Əliyevin teatra bağlılığı təsadüfi deyildi. O, bir televiziya filmində belə demişdi: “13-14-15 yaşlarında Naxçıvan Dövlət Teatrinin tamaşalarına çox böyük həvəs və maraqla baxırdım. İbrahim Həmzəyevin ifa etdiyi rolların vurğunu idim. Sonralar eşitdim ki, İbrahim Həmzəyev dram dərnəyi təşkil edib. Mən o dərnəyə yazılıdım və həvəslə iştirak etdim.

...Mən teatrla gənc yaşlarımdan məşğul olmuşam. Baş rollarda oynamışam.”

Böyük öndərin Naxçıvanda keçən uşaqlıq və gənclik illərinin dostu, Azərbaycanın xalq artisti Zəroş Həmzəyevanın xatirələrində oxuyuruq: “Mənim bu dahi insanla təmiz və səmimi münasibətlərim var idi. 2001-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Şöhrət” ordeni ilə təltif olundum. Heydər Əliyev bu ali mükafatı mənə təqdim edən zaman çox həyəcanlandım. Adım çəkiləndə cənab Prezidentə yaxınlaşmış dedim: “Mən təkcə ordeni aldığım üçün həyəcanlanmırıam. Sovet dövründə Lenin ordenindən başqa, bütün ordenləri almışam. Ona görə həyəcanlanıram ki, həmin fərmanlarda böyük Heydər Əliyevin imzası olmayıb. İndi isə müstəqil dövlətimizin “Şöhrət” ordenini alıram. Bu ordeni mənə

63 il bundan əvvəl mənimlə bir partada oturan Heydər, bu gün isə dünya şöhrətli prezident Heydər Əliyev təqdim edir”.

Heydər Əliyevin səhnə arxasında yaradıcı heyətlə görüşü, söhbətləri bir qayda olaraq televiziya vasitəsi ilə xalqa çatdırılırdı. Böyük həvəs, maraq və heyrətlə bu görüşlərinə baxırdım. Heydər Əliyevin sənət haqqında fikirləri, yeri gələndə dramaturqa, rejissora və aktyorlara xoş sözlərlə bərabər haqlı irad tutması da o qədər obyektiv, professional səviyyədə, tutarlı olurdu ki, mən heyranlığımı gizlədə bilmirdim. Bəli, Heydər Əliyev doğrudan da fenomen bir şəxsiyyət idi. Çox vaxt Heydər Əliyevi Mustafa Kamal Atatürkə müqayisə edir, onların ruhən bir-birinə yaxın olduğunu deyirlər. Bu yerdə mən Mustafa Kamal Paşanın bir tamaşadan sonra səhnə arxasına keçib aktyorlarla görüşünü və onu müşayiət edən məmurlara dediyi sözləri xatırladım. Atatürk məmurlara belə demişdi: “Əfəndilər, onu bilin ki, hər biriniz nazir ola bilərsiniz, millət vəkili ola bilərsiniz, hətta cumhurbaşqanı da ola bilərsiniz. Amma sənətçi ola bilməzsınız. Gəlin həyatını bu müqəddəs işə qurban vermiş cocuqları sevək!”²⁵

Heydər Əliyev nəinki tamaşalara gedir, yaradıcı heyətlə görüşür, sənət haqqında mülahizələrini bildirirdi, o,

²⁵ Metin And. 50 yılın türk tiyatrosu, İstanbul, 1973, səh. 8

eyni zamanda Azərbaycanda teatr sənətinin inkişafı üçün mühüm qərarlar qəbul edir, rejissor və aktyorların həyat şəraitini yaxşılaşdırmaq üçün əlindən gələni əsirgəmirdi. Teatr xadimlərinə münasibətdə Heydər Əliyevin çox xarakterik, ancaq onun özünə məxsus olan bir xüsusiyyəti də var idi. Rejissorların, aktyorların yubileylərində onların evlərinə telefon açar, sənətkarları şəxsən özü təbrik edər, hal-əhval tutar və nəyə ehtiyacları olduğunu öyrənərdi. Hər hansı bir sənət adamı xəstəxanaya düşəndə mütləq ona baş çəkər, bununla əlaqədar Səhiyyə Nazirliyinə müvafiq göstərişlər verərdi. Onun bu qayğıkeşliyi lentə çəkilər, televiziya ekranlarında göstərilərdi. Mən onun İlyas Əfəndiyevə göstərdiyi böyük diqqətinin şahidi kimi onu deyə bilərəm ki, Heydər Əliyev qayğısı sayəsində insanlar şəfa tapırdılar. İlyas Əfəndiyev Moskvada xəstəxanada yatarkən Heydər Əliyevin ona baş çəkməsi, qayğı göstərməsi bu günə qədər bizim xatirimizdədir və biz həmişə ulu öndərimizi şükrənlıqla xatırlayıraq. Bu qayğı təkcə İlyas Əfəndiyevlə bağlı deyildi. Onun Süleyman Rüstəmə, Mirzə İbrahimova, Rəşid Behbudova, Qara Qarayevə, Fikrət Əmirova, Hökümə Bülluriyə, Yusif Səmədoğluna göstərdiyi qayğı xalqımızın yaddaşındadır. İlyas Əfəndiyevdən söz düşmüşkən bir faktı da

xatırlamaq yerinə düşərdi. Dramaturqun “Mahni dağlarda qaldı” tamaşasının Dövlət Mükafatı alması şəxsən Heydər Əliyevin təşəbbüsü ilə baş tutmuşdu. Dövlət Mükafatı üzrə komissiya üzvləri o vaxt tamaşaaya baxa bilməyibləmiş. Dövlət Komissiyasının yekun iclasından sonra ona təqdim olunan siyahıda “Mahni dağlarda qaldı” tamaşasının adını görməyən ulu öndərimiz soruşur: “Niyə bu əsərin adı siyahıda yoxdur? Mən bu əsərə baxmışam və bəyənmişəm -deyir, - o vaxt komissiya üzvlərinin bir çoxu da teatrda idi.”

Heydər Əliyev sənətin və sənətkarın qədrini bilən nadir şəxsiyyət idi. Bir cəhəti də qeyd etmək istəyirəm. O da Heydər Əliyevin teatr tamaşalarına həyat yoldaşı, unudulmaz insan, böyük alim Zərifə xanımla birlikdə gəlməsi idi. Heydər Əliyevin ən çox bəyəndiyi tamaşalardan biri də respublikanın xalq artisti, görkəmli satira ustası Nəsibə Zeynalovanın oynadığı “Qayınana” idi. Sözsüz ki, Nəsibə Zeynalovanın televiziya ekranlarında göstərilən yubiley məclisləri, Heydər Əliyevlə görüşləri ulu öndərin bu böyük sənətkara diqqəti, qayğısı hamının xatirindədir.

Bəzən belə olurdu ki, Heydər Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına yaradıcı kollektivin gözəlmədiyi halda bir həftənin içində iki dəfə gedirdi. Məsələn,

1972-ci il mart ayının 25-də ümummilli liderimiz Nəbi Xəzrinin “Sən yanmasan” tamaşasına baxdıqdan sonra premyeraya hazırlaşan başqa bir kollektiv məyus olur. İki gün sonra Nodar Dumbadzenin “Darixma ana” pyesinin premyerası gözlənilirdi. Aktyorlar elə güman edirdilər ki, bu gün, yəni martın 25-də teatra gələn Heydər Əliyev iki gün sonra, yəni martın 27-də tamaşa qoyulacaq əsərə təbii ki, gələ bilməyəcək. Onlar dərk edirdilər ki, respublikada görüləcək işlər çoxdur və Heydər Əliyevin fəaliyyəti təkcə teatrla bağlı ola bilməz. Amma martın 27-si səhər teatr kollektivinə xəbər çatdı ki, Heydər Əliyev Nodar Dumbadzenin o vaxt çox məşhur olan, müəyyən dairələrdə də mübahisə doğuran “Darixma ana” pyesinin tamaşasına gələcəkdir. Həmin gün Azərbaycan Dövlət Akademik Milli Teatrının kollektivi üçün əsl bayram oldu.

Heydər Əliyevin Azərbaycan teatrına, rejissor və aktyorlara çox böyük rəğbəti və məhəbbəti var idi. Azərbaycanın xalq artisti Məlik Dadaşov Nəriman Həsənzadənin “Bütün Şərq bilsin” tamaşası ilə əlaqədar demişdir: “Sumqayıt teatrının “Bütün Şərq bilsin” tamaşasına Heydər Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində baxdı. Mən orada Nərimanov rolunu ifa edirdim. Rəhbər tamaşa haqqında öz fikirlərini söylədi və axırda dedi: “Əgər bu

gün siz Məlik Dadaşov kimi bir sənətkarla belə bir tamaşa yaratmışsınızsa, bu yaxşı haldır. Bu işi davam etdirin.” Sonra kollektivə müraciətlə: “Nə arzunuz var deyin. Allah bilir belə bir fürsət bir də nə vaxt ələ düşəcəkdir”, - dedi. Heç kim dinmədi. Çünkü tapşırılmışdır ki, sual verməyin, heç nə deməyin. O, öz sualını bir də təkrar etdi. Yenə hamı susdu. Rəhbər dönüb onunla birlikdə gələn Mərkəzi Komitə işçilərinə baxdı, sonra kollektivə: “Görünür sizə danışmamağı tapşırıblar, gözlərinizdən oxuyuram”, - dedi. Yenə heç kim dinmədi. Lakin gülümşədilər. Heydər Əliyev onunla gələnlərə – nahaq belə etmisiniz - deyə narazılığını bildirdi. İş bu yerə çatanda mən dedim:

- Xahiş edirəm bizimlə şəkil çəkdirəsiniz.
- Elə bu?
- Bəli, elə bu, ancaq, bir şərtlə. O şəkildən bizi də versinlər”.

Daha sonra Məlik Dadaşov Heydər Əliyevlə onun və teatr kollektivinin səmimi səhbətlərindən söz açır, qayğısından, diqqətindən danişır.

Görkəmlı satira ustası, respublikanın xalq artisti Nəsibə Zeynalova Heydər Əliyev haqqında belə deyirdi: “Heydər Əliyevin həyat yoldaşı Zərifə xanım oğlu və qızı ilə Musiqili Komediya Teatrına tez-tez gəlirdilər. Onlar mənim

iştirakımla göstərilən “Qayınana” tamaşasına da baxdılar. Tamaşa çox xoşlarına gəlmışdı. Az sonra Heydər Əliyev də “Qayınana”ya baxdı. Razi qaldı və göstəriş verdi ki, tamaşa lentə alınıb qızıl fondda saxlanılsın. Tamaşanın üçüncü pərdəsindən sonra o, teatrın müdürü Şəmsi Bədəlbəyli ilə qrim otağına gəlib məni təbrik etdi. Sonra “Qayınana” əsəri əsasında film çəkildi. Mən Dövlət Mükafatına təqdim olundum.

İllər keçdi. Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Sovetinə sədr seçildi. 1992-ci ildə mən İrana gedərkən Naxçıvana gəlib onunla görüşdüm. O, məni həmişəki kimi gülərzlə, səmimi qarşıladı. 1993-cü ildə mənim yubileyim keçiriləndə Heydər Əliyev Naxçıvandan təbrik telegramı göndərmişdi. Bu telegram yubiley zamanı tamaşılara oxundu. Bununla kifayətlənməyən Heydər Əliyev həmin günü evimə zəng edib, özü şəxsən məni təbrik etdi.”

Belə misalların sayını istənilən qədər artırmaq olar. Məsələn, 1981-ci ildə Heydər Əliyev Azərbaycan KP MK-nin büro üzvləri ilə birlikdə İlyas Əfəndiyevin “Xurşudbanu Natəvan” pyesinə maraqla tamaşa etmiş, sonra əsərin müəllifinə belə demişdi: “Siz ilk növbədə Natəvan - bu şairə haqqındaki şayihələrə son qoydunuz. Natəvanı təmkinli, ziyalı Azərbaycan qadını kimi biza təqdim elədiniz, bununla

yanaşı, gözəl xan qızının timsalında siyasi baxımdan onun xan qızına layiq hərəkətləri ilə bizim Şərq qadınlarının obrazını yarada bildiniz. Mən buna görə sizə sağ ol deyirəm.”

Ulu öndərimiz Səməd Vurğunun “İnsan” pyesinin tamaşasına da böyük maraqla baxmışdı. Tamaşa haqqında müsbət fikirlərini, hətta iradlarını da bildirmişdi. Heydər Əliyevin bəyəndiyi əsərlərdən biri də Anarın “Şəhərin yay günləri” pyesi idi. Bu əsər ümummilli liderimizin xeyir-duası ilə Dövlət Mükafatına təqdim olundu və əsərin quruluşçu rejissoru Tofiq Kazimov, Bəhram Zeynallı rolunun ifaçısı Səməndər Rzayev və Dilarə rolunun ifaçısı Şəfiqə Məmmədova Respublika Dövlət Mükafatına layiq görüldülər.

Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə keçmiş SSRİ-nin müxtəlif yerlərindən Bakıya teatr kollektivləri çox böyük həvəslə qastrol səfərlərinə gəldilər. Belə ki, 1969-cu ildə Sevastopol Dövlət Rus Dram teatri, 1970-ci ildə Leninqrad Dövlət Akademik Dram teatri, Moskva Bədaye Akademik Teatrının kollektivləri, habelə Xarkov, Donetsk və başqa şəhərlərin rejissorları, aktyorları şəhərimizə gələrək maraqlı tamaşalarla seyrilərin hüsn-rəğbətini qazanmışdır. Bu tədbirlərin hər birində Heydər Əliyev şəxsən iştirak və çıxış edir, müxtəlif xalqların ədəbiyyat və incə-

sənətinin qarşılıqlı zənginləşməsində müstəsna rol oynayırırdı.

1974-cü ildə Azərbaycan teatrının 100 illiyinə həsr olunmuş yubileydə Heydər Əliyev görülən işlərə yekun vuran və teatr sənətimizin gələcəyini müəyyənləşdirən dərin məzmunlu, program xarakterli məruzə ilə çıxış etdi. Bu məruzədə Azərbaycan teatr xadimləri qarşısında çox ciddi vəzifələr qoyuldu, gənc kadrların hazırlanması işinə xüsusi diqqət yetirməyin əhəmiyyətindən danışıldı.

Heydər Əliyev görkəmli ictimai xadim, böyük siyasetçi olmaqla yanaşı, həm də incəsənəti, o cümlədən incəsənətin ən mürəkkəb növlərindən olan teatr sənətini sevən, dərindən anlayan bir insan olmuşdur. Ulu öndərin çıxışlarından, müxtəlif sənət hadisələri və sənətkarlar haqqında mülahizələrindən bəlli olur ki, o, teatr sənətini ən dərin qatlarına qədər bilir, teatr tamaşalarını peşəkar teatrşunas səviyyəsində qəbul edirdi. Heydər Əliyevin peşəkar milli teatr sənətimizin 100 illik yubileyinə həsr olunmuş geniş və əhatəli çıxışına nəzər salarkən bir daha buna əmin oluruq. Söyügedən çıxışında ulu öndər Azərbaycan teatr sənətinin yaranma və inkişaf tarixinə nəzər salmış, o zamankı 100 yaşılı milli teatr sənətinə dəqiq və dürüst qiymət vermişdir: "Yüz il bundan əvvəl ictimai və dini köləliyin zülmət səltənətində Azərbaycan dram sənətinin ilk

qığılçımı parladı. Mirzə Fətəli Axundovun "Lənkəran xanının vəziri" pyesinin tamaşası ilə Azərbaycan teatrının təməli qoyuldu.

Şərqdə ilk teatr olan Azərbaycan teatrı maarifçilik və azadlıq ideyalarının carçısına çevrildi, köhnə dünyani dağıdırıb alt-üst etməkdə mühüm rol oynadı. O, zamanın qatı qaranlığını yararaq parlaq gələcəyə yol açan, insanların şurunu, qəlbini oyadan, onları azadlıq, səadət naminə hünərlər göstərməyə ruhlandıran bir məşəl idi.

Azərbaycan Dram teatrı böyük və şanlı yol keçmişdir. O, Azərbaycanda mütərəqqi ictimai fikrin təşəkkül və inkişafında fəal iştirak etmiş, öz xalqının mənəvi xəzinəsini zənginləşdirmiş... həmişə qabaqcıl ideya mövqeyində durmuş və indi də qabaqcıl ideya mövqeyində durmaqdadır. Azərbaycan Dram teatrının yaradıcılıq axtarışları və nailiyyətləri ölkənin bütün teatr ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb bəyənilmiş, Sovet İttifaqının bir çox şəhərlərində tamaşaçılar tərəfindən yüksək qiymətləndirilmişdir.

Məhz buna görə, Azərbaycan Dram teatrının yüz illik yubileyi respublikamızın həyatında böyük mədəni və siyasi əhəmiyyətli hadisəyə, bütün çoxmillətli sovet teatrının bayramına çevrilmişdir...

İcazə verin, bu təntənəli və fərəhli gündə... respublikanın zəhmətkeşləri adından Azərbaycan teatrının bütün xadimlərini 100 illik yubiley münasibətilə səmimi qəlbdən, hərarətlə təbrik edim.

Teatrımız illər boyu enişli-yoxuşlu yollarla getmiş, ağır sınaqlara məruz qalmış, xalqa zidd mürtəce qüvvələrə qarşı şiddətli ideoloji mübarizə aparmalı olmuşdu. Görkəmli mədəniyyət xadimləri Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Əbdürəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov ilk dərin şırımla açaraq Azərbaycan teatr sənətinin toxumunu səpmiş, onun cürcətilərini hifz edib qorumuşdular”.

Azərbaycan teatrının 100 illiyi münasibətilə söylədiyi tarixi məruzəsində Heydər Əliyev peşəkar milli teatr sənətimizin yarandığı dövrə tarixi ekskurs edir, “ilk dərin şırımla açaraq Azərbaycan teatr sənətinin toxumunu səpmiş, onun cürcətilərini hifz edib qorumuş” Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Əbdürəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov kimi ziyanlıların zülmət içində olan səltənətin tərəqqisi, xalqın maariflənməsi, milli mədəniyyətin və milli mənəviyyatın qorunmasındakı xidmətlərini yüksək

qiymətləndirir. O, milli teatr sənətinin ilk addımlarında onun inkişafı üçün əllərindən gələni əsirgəməyən mədəniyyət xadimlərinin hər birinin yaradıcılığını, milli teatr sənətinə töhfələrini dərin təhlilə cəlb edir, konkret tarixi faktlara söykənən dürüst qənaətlərə gəlir: “İncəsənət xadimlərinə divan tutulması bütün tərəqqipərvər ictimaiyyəti, teatrın bütün dostlarını hiddətləndirirdi. Hüseyn Ərəblinskiin öldürülməsi onları xüsusiylə bərk sarsılmışdı.

Hüseyn Ərəblinski, onun həmkarları və məsləkdaşları olan Sidqi Ruhulla, Cahangir Zeynalov, Abbas Mirzə Şərifzadə, Mahmud Kazimovski, Mirzağa Əliyev, Hüseynqulu Sarabski, Əbülfət Vəli və başqaları teatrın özünü qoruyub saxlamaq uğrunda daimi, hətta fədakarcasına mübarizə şəraitində xalqı Azərbaycan və rus dramaturqlarının, dünya dramaturgiyası klassiklərinin ən yaxşı əsərləri ilə tanış edirdilər”.

Milli mədəniyyət və incəsənətimizin qeyrətli təəssübəsi, ulu öndər Heydər Əliyev öz çıxışında teatr sənətinin mayasını təşkil edən aktyor sənətinə də toxunur, realist ənənəyə söykənən milli aktyor məktəbinin görkəmli nümayəndələrinin yaradıcılığını təhlilə çəkirdi. Heydər Əliyevin milli aktyor məktəbinin ən parlaq nümayəndələrindən biri – Hüseyn Ərəblinski-

nin yaradıcılığı ilə bağlı söylədiyi fikirlər, irəli sürdürüyü mülahizələr xüsusi maraq doğurur. O, haqlı olaraq, Hüseyin Ərəblinskini “böyük faciə ustası, professional rejissor, Azərbaycan aktyorlarının bütöv bir nəslinin tərbiyəçisi” adlandırır. Ulu öndər Sidqi Ruhulla, Cahangir Zeynalov, Abbas Mirzə Şərifzadə, Mahmud Kazımowski, Mirzağa Əliyev, Hüseynqulu Sarabski, Əbülfət Vəli kimi müqtədir aktyorların milli teatr sənətinin qoruyub saxlamaq uğrunda fədakarcasına mübarizəsini yüksək qiymətləndirir: “Dram teatrının nəcib təsiri altında Azərbaycanda səhnə sənətinin yeni növləri yaranıb inkişaf etməyə başladı. 1908-ci ildə Bakıda ilk milli operanın, Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının tamaşası ilə musiqili teatr, indi məşhur olan M.F.Axundov adına Opera və Balet Teatri meydana gəldi. Cox keçmədən musiqili komedyalar, vodevillər yaradılmağa başladı”.

Heydər Əliyev dramatik teatrın inkişaf tendensiyalarına toxunmaqla yanaşı, milli opera sənətimizin də yaranma və inkişaf tarixini işıqlandırmağı unutmur. 1908-ci ildə Bakıda ilk milli operanın - Şərqdə birinci opera olan Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının tamaşası ilə əsası qoyulan musiqili teatrın, M.F.Axundov adına Opera və Balet Teatrinin inkişaf tarixinə nəzər salır, milli opera və operet-

taların özəl səciyyələrini araşdırır: “Milli teatr sənətinin inkişafında müasir dramaturgiyanın rolu və əhəmiyyətini qeyd etmək lazımdır. Müasir dramaturgiyanın inkişafı, şübhəsiz, bilavasitə teatrın özündən, onun bədii və estetik səviyyəsindən acılıdır. Bununla birlikdə, qeyd etməmək olmaz ki, özünün bütün müvəffəqiyyətlərinə baxmayaraq, dramaturgiyamız zəhmətkeşlərin artan tələbatından geri qalır. Dramaturqlar qabaqcıl rus sovet dramaturgiyasının, mütərəqqi dünya dramaturgiyasının təcrübəsinə diqqətlə öyrənib yaradıcılıqda tətbiq etməli, müasir həyat şəraitini və ideya-estetik tələbləri nəzərə almaqla öz bədii vasitələr xəzinəsini yorulmadan zənginləşdirməlidirlər. Ən başlıcası isə budur ki, dramaturqlar həmişə xalq həyatının içərisində, nəhəng quruculuq işlərinin qaynağında olmalı, insanların daxili aləmini, psixologiyasını dərindən və hərtərəfli öyrənməli, tədqiq etməlidirlər. Səthi müşahidələr əsasında tərtib edilmiş sxemlər üzrə soyuq ürəklə dərin məzmunlu səhnə əsərləri, müasirlərimizin şüuruna və qəlbini təsir edə bilən əsərlər yaratmaq mümkün deyildir”.

Milli teatr sənətinin dərin bilicisi Heydər Əliyev teatr sənətinin inkişafında müasir dramaturgiyanın rolunu və əhəmiyyətini xüsusi qeyd edərək dramaturgiyanın inkişafını

teatrın bədii-estetik səviyyəsinin əsas şərtlərindən biri kimi təqdim etmişdir: “Fərəhli haldır ki, respublika teatrlarındakı tamaşaların əksəriyyəti müasirlərimizə, həyatımızın ciddi, aktual ictimai və etik problemlərinə həsr olunmuşdur. Müasirlərimizin qaynar həyatını əks etdirən tamaşaların xüsusi cazibə qüvvəsi vardır. Bunlar qoyulmuş problemlərin müasirliyi, aktuallığı ilə tamaşaçı kütłələrini həyəcanlandırır. “Sən yanmasan”, “Sən nə üçün yaşayırsan”, “Ömür elə qıсадır ki”, “Unuda bilmirəm”, “Qəribə oğlan”, “Kəndçi qızı”, “Göz həkimi”, “İkinci səs” tamaşalarında və digər tamaşalarda qəhrəmanların sözlərinə və hərəkətlərinə tamaşa salonunun dərin maraq göstərməsi bunu sübut edir”.

Görkəmli ictimai-siyasi xadim, teatr sənətinin böyük himayədarı Heydər Əliyev teatr sənətimizin tarixini təhlil etməklə kifayətlənməmiş, həmçinin müasir dövrdə milli teatrın inkişaf istiqamətlərini, nailiyyətlərini, uğurlarını, ən əlamətdar tamaşalarını da təhlil etmişdir. Göründüyü kimi, ulu öndər yeni əsərlər əsasında hazırlanan, dövrün aktual problemləri ilə səsləşən parlaq müasir tamaşaların yaranmasını böyük sevinc və fərəh hissi ilə qarşılamışdır: “V.Şekspirin pyeslərinin tamaşaları M.Əzizbəyov adına teatrın qızıl fonduna daxildir. “Otello” və “Hamlet”, “Maqbet” və “Kral Lir”, “Romeo və

Cülyetta” və “Qiş nağılı”, “On ikinci gecə” və “Fırtına”, “Şiltaq qızın yumşaldılması” və “İki veronali” - Azərbaycan teatrının zəngin Şekspir repertuarı belədir. Bu repertuar bədii kamilliyyi, böyük dramaturqun mürəkkəb obrazlarının daxili aləminə dərindən nüfuz edilməsi, onun şah əsərlərinin fəlsəfi məzmununun parlaq şəkildə açılması ilə fərqlənir”.

Heydər Əliyev milli teatrın milli dramaturgiya nümunələri ilə yanaşı, dünya dramaturgiyası nümunələrinə müraciətini də teatrın inkişafından ötrü vacib hesab edir. O, haqlı olaraq, M.Əzizbəyov adına Akademik Dram Teatrının qızıl fonduna daxil olan V.Şekspir tamaşalarını milli teatrın ən böyük qələbəsi hesab edir: “Azərbaycan teatrının ən yaxşı tamaşaları rejissorlardan İsmayıllı Hidayətzadənin, Aleksandr Tuqanovun, Sergey Mayorovun, Rza Təhmasibin, Mehdi Məmmədovun, Məhərrəm Haşimovun, Tofiq Kazimovun, Ələsgər Şərifovun, Əliheydər Ələkbərovun, rəssamlardan Nüsrət Fətullayevin, İsmayıllı Axundovun, Bədүrə Əfqanlinin, bəstəkarlardan Asəf Zeynallının, Qara Qarayevin, Fikrət Əmirovun, Cahangir Cahangirovun, Səid Rüstəmovun, Tofiq Quliyevin yaradıcılığı ilə bağlıdır”.

Görkəmli siyasetçi milli rejissuranın yaranma və inkişaf tarixinə də nəzər salmış, ümumi şəkildə müxtəlif dövr-

lərdə Azərbaycan teatrında fəaliyyət göstərmiş rejissorların yaradıcılığına toxunmuşdur. Heydər Əliyev teatr sənəti ilə bağlı heç bir məqamı diqqətdən qaçırmir, görkəmli teatr rəssamlarının və bəstəkarların milli teatr sənətinin inkişafında böyük rolu olduğunu vurğulayırdı: “İndi respublikamızda 14 dövlət teatri və 41 xalq teatri vardır. Azərbaycanın paytaxtında yeddi teatr fəaliyyət göstərir. 1923-cü ildə Şərqdə ilk dəfə yaradılmış teatr texnikumuna o zaman Şövkət Məmmədova başçılıq edirdi. Sornalar o, SSRİ xalq artisti adına layiq görüldü. M.Əzizbəyov adına teatrin və digər Azərbaycan teatrlarının səhnə ustalarının əksəriyyəti bu texnikumun ilk məzunlarıdır. İndi SSRİ xalq artistləri olan Həlimə Nəsirova, Sara İşanturayeva, Mühməməccan Qasımov, Altı Karlıyev, Özbəkistan SSR xalq artisti Nəzirə Əliyeva və bir çox başqaları da həmin texnikumu bitirmişlər. Sovet teatrına istedadlı aktyorlar və rejissorlar dəstəsi vermiş bu texnikum sonradan ali məktəbin - M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət institutunun əsası olmuşdur”.

Heydər Əliyev öz çıkışında peşəkar teatrin bütün tələb və şərtlərinə toxunur, heç bir amili diqqətdən kənardan qoymurdu. O, peşəkar teatrin ən ümdə şərtlərindən olan teatr təhsili məsələsinə, 1923-cü ildə yaradılmış, Şövkət Məmmə-

dovanın başçılıq etdiyi Şərqdə ilk teatr texnikumunun tarixinə və fəaliyyətinə toxunur. O, sonradan bu texnikum əsasında ali məktəbin - M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət institutunun yaradılmasını xüsusi olaraq vurğulayır.

Milli-mənəvi dəyərlərimizə xüsusi diqqət və qayğı Azərbaycanda Heydər Əliyevin hakimiyyətə gəlişi ilə yeni vüsət aldı. Heydər Əliyevin o vaxtkı unitar Sovet dövlətinin tərkibində, Azərbaycan Respublikasında apardığı gərgin, cəsarətli, uzaq perspektivə yönəlmış və bütün sahələri ehtiva edən islahatları respublikada gedən mədəniyyət prosesinə güclü inkişaf təkanı verdi. Dövlət rəhbəri olan Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən öz işlərində mədəniyyət və incəsənət xadimlərinə güvəndiyini bəyan etdi.

Həddindən artıq gərgin iş rejiminə baxmayaraq, o, respublikanın mədəni həyatında fəal iştirak edir, bundan həm özü zövq alır, həm də mədəniyyət və incəsənət xadimlərini ruhlandırırırdı. “Teatr xalqımızın böyük sərvətidir!” deyən Heydər Əliyev bu yaradıcı fəaliyyət sahəsinə xüsusi diqqət yetirirdi. Heydər Əliyevin geniş erudisiyası, mükəmməl analiz bacarığı və incə bədii-estetik zövqü çox tez bir zamanda onu teatr çevrələrində də danılmaz bir avtoritetə çevirdi. Heydər Əliyevin teatrlarda baxdığı tamaşalardan sonra yaradıcı

heyətlə apardığı söhbətlər, aktyor və rejissorlar üçün hər şeydən əvvəl əsl teatral ilə səmərəli ünsiyyət aktına çevrilirdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illiyi dövlət səviyyəsində böyük təntənə ilə keçirildiyi zaman təntənəli yığıncaqda söylədiyi nitqində o, demişdir: "Azərbaycan səhnəsinin görkəmli ustalarından Abbas Mirzə Şərifzadənin, Sidqi Ruhullanın, Mirzağa Əliyevin, Kazım Ziyanın, Ülvi Rəcəbin, Mərziyə Davudovanın, Fatma Qədrinin, Ələsgər Ələkbərovun, Mustafa Mərdanovun müxtəlif tamaşalarda yaratdıqları canlı və dərin obrazlar M.Əzizbəyov adına teatrin salnaməsinə həmişəlik daxil olmuşlar. Diqqətəlayiq artistlərdən Hökümə Qurbanova, İsmayıł Dağıstanlı, Ağasadiq Gəraybəyli, İsmayıł Osmanlı, Barat Şekinskaya, Əli Zeynalov, Möhsün Sənani və başqaları Azərbaycan teatrının inkişafına böyük kömək göstərirlər".

Böyük dövlət rəhbəri bu nitqini söylədiyi zamanda Tofiq Kazimov artıq on il idi ki, M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rejissoru idi. Bu on il ərzində Tofiq Kazimov bioqrafiyasında yer alan "zədə"ləri hələlik tam sağaltmasa da, ağrı-acıları xeyli yüngülləşmişdi. Amma məhz bu məqamda, onun əleyhinə olan bəzi "kəslər" sənətkarın ətrafında yaradıcılıqla bağlı

olmayan "işlər" görməyə başladılar. Bu işlərdə səriştəli olan "intriqacı"lar T.Kazimovu ruhdan salmaq, onu əsəbiləşdirmək, düşünülməmiş, çılgın, emosional addımlar atmağa təhrik etməkdən ötrü xeyli çalışıdilar. Bəzi bədxahların məkrli əlləri o vaxtkı hakimiyyətin ali eşelonlarına belə çatırdı... T.Kazimovun başının üstünü "qara bulud"lar almışdı. Tədrisən yaranan və sənətkarın "gününü qara" edən buludlar bir anın içində parçalandı, havaya sovruldu. T.Kazimovu normal yaradıcı həyata qaytaran yenə də milli liderimiz Heydər Əliyev oldu.

Pərdə axırıncı dəfə bağlanandan sonra Heydər Əliyev adəti üzrə səhnəyə qalxdı: yaradıcı heyət onu alqışlarla qarşıladı, o da cavabında hamiya bir-bir əl verdi. Yaranmış sükütu pozmağa heç kim cürət etmirdi. Sükütu Heydər Əliyev özü pozdu. Onu müşayiət edən rəsmilərə sarı döndü və konkret olaraq, heç kimə müraciət etmədən uca səslə dedi:

- Bəs deyirdiniz Tofiq Kazimov bir rejissor kimi tükənib?! Mən isə gözəl rejissor işi gördüm.

Birinci katibin bu sözləri sürəkli alqışlar qopartdı. Amma o, əlini qaldırdı və sözünə davam etdi:

- "Şəhərin yay günləri" çox lazımlı, aktual olmaqla yanaşı, əsl bədii əsərdir. Hamınıizi təbrik edirəm.

Program xarakterli məruzəsində diqqət və qayğı ilə yanaşı, Heydər Əliyev teatr sahəsindəki nöqsanları da açıq-aydın göstərir, sanki bununla bütün teatr aləmini, əlaqədar nazirlilik və təşkilatları səfərbər edirdi. O, Mərkəzi Komitənin plenumundakı (1979) çıxışında belə demişdi: “Mədəniyyət Nazirliyi teatrların repertuarının formallaşmasına lazıminca təsir göstərmir, ideya və bədii səviyyəsi yüksək olmayan, yalnız kassa mülahizələrinə görə tamaşaşa qoyulan pyeslər repertuarda hələ də az deyildir.” Eyni zamanda, Heydər Əliyev qeyd edirdi ki, “respublikada mənfi hallara qarşı aparılan prinsipial mübarizəni əks etdirən pyeslərin teatrlarımızın səhnəsində tamaşaşa qoyulması müsbət hal, fərəhli hadisədir, belə pyeslər incəsənəti həyata yaxınlaşdırır”. Ulu öndər onu da nəzər-diqqətə çatdırırdı ki, bu əsərlərin bəzilərində şər qüvvə müsbət qəhrəmanın mövqeyinə nisbətən son dərəcə geniş və bədii cəhətdən daha inandırıcı verilmişdir.

“Şair və hökmdar” problemi Şərq mədəniyyətində sənətkarla iqtidarın münasibətlərini ehtiva edən ictimai-siyasi, mənəvi məsələlər kompleksi halında tarixin bütün dönmələrində aktual olmuşdur. Xatırlayaq ki, sənətkar və hakimiyyət münasibətləri bir ənənə kimi sovet dönməmində də mövcud idi. Sənətkar marksist-leninçi estetikanın sərt çərçivələrində yarat-

mali və öz yaradıcılığının təməlinə mütləq “partiyalılıq, sinfilik” prinsiplərini qoymalı idi. Sözsüz ki, yuxarıda göstərilən prinsipləri özünə doğma bilən sənətkarlar bunları əsas kimi qəbul edib, yüksək səviyyəli bədii əsər yarada bilərdilər və yaratmışdilar da; amma əsl demokratik mədəniyyət öz incəsənətini normativ sənədlər üzərində inkişaf etdirə bilməz. İstənilən sənətkarın yaradıcılığını proses kimi qəbul edəndə, məntiqi olaraq, hakimiyyətin bu prosesə münasibəti də təyin olunur; “ixtiyar sahibi” olan hakimiyyət bu prosesin səmərəli halda baş verməsindən ötrü şərait yaratmalıdır. İstər sovet vaxtında, istərsə də sonralar, müstəqil Azərbaycanın Prezidenti kimi ali dövlət vəzifəsində Heydər Əliyev bu münasibəti təmin etmək üçün ardıcıl olaraq tədbirlərdə şəxsən iştirak edirdi. İndi aydın görünür ki, bu mövqeyi onun insani, əsl ziyalı, həssas sənətsevər əqidəsinə əsaslanırdı. Həm sovet dönməmində, həm də müstəqillik dövründə Heydər Əliyev hər imkandan istifadə edərək mövqeyini açıqlayırdı.

1998-ci il oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Dövlət Musiqili Komediya Teatrının açılış mərasimində öz mövqeyini bir daha səsləndirmişdi.

Heydər Əliyev demişdi: “Bəlkə kimsə deyə bilər ki, biz ağır vəziyyətdəyik, nə üçün teatr binasının tikintisinə bu qədər

xərc qoyulubdur və belə gözəl bina yaradılıbdır? Ancaq yox, biz Azərbaycan xalqının mədəniyyətinin inkişafını heç vaxt dayandırıa bilmərik. Bizim xalqımız öz mədəniyyəti, elmi ilə yüksəlibdir. Biz mədəniyyətə nə qədər diqqət yetirsək, qayğı göstərsək mədəniyyət xadimlərinin yaradıcılığı üçün imkanlar yaratsaq, xalqımızı da o qədər yüksəldəcəyik, xalqımızın mənəviyyatını daha da yüksəklərə qaldıracaqıq.

Müstəqil Azərbaycan dövlətinin Prezidenti kimi mənim siyasetimin böyük bir qolu bundan ibarətdir. Əmin ola bilərsiniz ki, bu siyaseti mən bundan sonra da davam etdirəcəyəm.

Bu teatr binasının tikilib başa çatdırılması və bu gün istifadəyə verilməsi bütün Azərbaycan teatri üçün böyük hədiyyədir, Azərbaycan teatrı buradan başlayır. Bu, bütün Azərbaycan teatrı üçün böyük bir nemətdir. Ona görə də, mən bu binanın hazır olması və istifadəyə verilməsi münasibətilə Azərbaycanın bütün mədəniyyət, incəsənət, teatr xadimlərini, səhnə ustalarını, teatr işçilərini ürəkdən təbrik edirəm. Və hamiya cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıram”.²⁶

Heydər Əliyevin mədəni irsimizin keşiyində durmasının bəlkə də ən başlıca səbəbi onun ta gənc yaşılarından əsl

teatrsevər olması idi. Təbii ki, Prezidentin tamaşaşa gəlməsi, ilk növbədə, “dövlət tədbiri”dir – bu belədir və təyininə görə belə də olmalıdır. Ancaq tamaşadan sonra səhnəyə qalxan və tamaşanın yaradıcı heyəti ilə söhbət edən yalnız dövlət başçısı deyil, ilk növbədə, sənət adamlarının çox sevdiyi, ehtiram bəslədiyi həssas, bilikli və səmimi teatr tamaşaçısı idi. Məhz buna görə, onun “səhnə söhbətləri” həm də teatr tarixinin faktlarına dönürdü.

1997-ci il iyunun 7-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında unudulmaz xalq şairi Səməd Vurğunun “Fərhad və Şirin” pyesinin yeni quruluşda ilk tamaşası göstərildi. Təbii ki, teatrsevər Heydər Əliyev yaratdığı ənənəni yaşadaraq premyeraya təşrif buyurdu və həmişəki kimi aktyorlarla görüşdə dərin və mənalı bir nitq söylədi.

Heydər Əliyev dedi: “Tamaşaşa hissiz-həyəcansız baxmaq mümkün deyil. Səməd Vurğunun bu əsərindəki psixoloji məqamlara, fəlsəfi fikirlərə, onun yüksək şeiriyətinə, ədəbi qiymətinə bir daha qayıdır. Bütün bu məziyyətlər hədsiz dərəcədə təsiredicidir. Əsəri kitabdan oxuyan hər kəs bu təsirin altında olacaqdır. Amma siz – rejissorlar, tərtibatçılar, aktyorlar, tamaşanı hazırlayan bütün kollektiv isə onu dərk etmək üçün, anlamaq üçün, məzmunu

²⁶ Heydər Əliyev. Mədəni irsimizin keşiyində. II kitab, Bakı, 2001, səh. 18

başa düşmək üçün çox böyük məharət, sənətkarlıq nümunəsi göstərmisiniz. Ona görə də mən və eləcə də, salonda əyləşənlərin hamısı bu əsəri başdan-ayağa yaşadıq”.²⁷

Heydər Əliyevin “səhnə söhbətləri”ndən gətirdiyimiz bu misala konseptual prizmadan yanaşsaq, burada teatrşunaslığın təməl anlayışlarını aşkarlaya bilərik. Belə ki, Heydər Əliyev pyeslə – tamaşanın ədəbi əsası ilə zaman-məkan sənət növü olan tamaşanın köklü fərqini vurğulayır və əsərin “məzmununu, mənasını” tam dərk etməkdən ötrü onu “yaşamaq” şərtini onə çəkir. Səhnə əsərinin özünəməxsus təsir spektrini açıqlayan həmin nitqində Heydər Əliyev teatrşunaslıq analizinin təməlində duran əslaslara istinad etmişdir.

Heydər Əliyev demişdir: “...Siz tamaşanı elə gözəl qurmusunuz ki, salonda oturanlara hər dəqiqə çox böyük estetik, psixoloji və mənəvi təsir edirsiniz. Mən şəxşən belə təsirin altındayam və ona görə də sizin yanınıza həyəcanlı gəlmişəm”.²⁸

Tamaşanın estetik, psixoloji və mənəvi təsirinin əhəmiyyətini alım dəqiqliyi ilə vurğulayan Heydər Əliyev istənilən tamaşanın başlıca məqsədini – emosional hasilini qeyd edir. Tamaşadan həyəcanlanmaq qabiliyyətini ömrü

boyu itirməyən, əksinə, onu daha da dərinləşdirən, XX əsr Azərbaycanının siyasi tarixinin ən böyük siması olan Heydər Əliyevin şanlı adı mədəniyyət və incəsənət tariximizin də parlaq bilicisi və həssas keşikçisi kimi tariximizin səhifələrində qızıl hərflərlə yazıldı.

Milli xarakterin fərdi keyfiyyətlərini fitri bir istedadla birləşdirən, hər anı xalqa, dövlətçilik ideyalarına həsr edilən bir ömür yaşayaraq xalqın böyük gələcəyinin yollarını müəyyən edən Heydər Əliyev nəinki tarixi şəxsiyyətdir, həm də tarixi yaradan şəxsiyyətdir. Görünür, elə buna görə də Heydər Əliyev mövzusu zaman-zaman bədii təfəkkürə əlahiddə təsir göstərmiş və göstərməkdədir.

1981-ci ilin aprel ayında Heydər Əliyev Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının 60 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqdakı məruzəsində bu teatrın keçdiyi sənət yoluna yüksək qiymət verərək söyləyirdi: “Dərin razılıq hissi ilə demək olar ki, Rus Dram Teatrının işçiləri özlərinin gündəlik fəaliyyəti ilə, öz şərəfli borcuna sədaqətlə, fədakarlıqla xidmət nümunələri göstərir, var qüvvəsini incəsənətin inkişafına sərf edirlər. Odur ki, biz onların xidmətlərini layiqincə qiymətləndiririk. Bununla birlikdə biz səhnə ustalarına - artistlərə və rejissorlara,

²⁷ Heydər Əliyev. Mədəni irsimizin keşiyində. II kitab, Bakı, 2001, səh. 44

²⁸ Yenə orada, səh. 44

rəssamlara və sex işçilərinə, bu gün bu salonda olan və şanlı yubileyi qeyd edən bütün teatr işçilərinə xüsusi minnətdarlıq və dərin ehtiram hissərimizi ifadə edirik”.

Azərbaycan Dövlət Rus Dram teatrinin 60 illik yubileyi məhz Heydər Əliyevin təşəbbüsü və yaxından iştirakı ilə təntənəli surətdə keçirildi. Bu münasibətlə ulu öndər demişdi: “Bu teatr yaradıldığı unudulmaz 1920-ci ilin dekabrından etibarən fəaliyyət göstərdiyi illər ərzində və bütün tarix boyu böyük bir vəzifəni ləyaqətlə yerinə yetirir. O, Azərbaycanda mədəni inqilabın həyata keçirilməsi işinə, zəhmətkeşlərin ideya-siyasi və estetik tərbiyəsinə, Sovet hakimiyyəti illəri ərzində Azərbaycan torpağında bütün görkəmlü nailiyyətlərə böyük kömək göstərmişdir...

Artistin, səhnə işçisinin sənəti mürəkkəb işdir, istedaddan əlavə çox böyük mənəvi və fiziki gərginlik, fədakarlıq, daha doğrusu, fədalilik tələb edən bir işdir”.

1982-ci ildə Heydər Əliyev Moskvaya dəvət olundu və SSRİ Nazirlər Sovetinin birinci müavini təyin edildi. Heydər Əliyev Azərbaycandan uzaqlarda olsa da, Azərbaycan mədəniyyət və incəsənətinə diqqətdən kənardı qoymurdu. Teatr xadimlərinə öz qayğısını bir an olsun belə əsirgəmirdi. 1993-cü ildə Heydər Əliyev yenidən hakimiyyətə qayıdanda Azərbay-

can böhran içində idi. Bu böhran özünü təkcə sənaye, kənd təsərrüfatı, elm, maarif sahəsində deyil, mədəniyyət və incəsənət aləmində də açıq-aydın göstərirdi. Ona görə də Heydər Əliyev paralel olaraq Azərbaycan incəsənətinin, o cümlədən teatrinin inkişafına xüsusi diqqət yetirməyə başladı. Yenə əvvəlki kimi Azərbaycan teatrinin repertuar zənginliyindən tutmuş, rejissor və aktyorların iş və həyat şəraitinin yaxşılaşdırılmasına qədər bütün məsələlərə xüsusi diqqət yetirdi. Təkcə bunu göstərmək kifayətdir ki, 1993-2002-ci illər ərzində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən 405 nəfər elm, incəsənət və mədəniyyət xadimi ölkənin yüksək mükafatları ilə təltif olunmuşdur. Müstəqillik illərində də Heydər Əliyev Akademik Milli Dram teatrına, Musiqili Komediya teatrına, Səməd Vurğun adına Rus Dram teatrına və başqa sənət ocaqlarına gedir, xeyir-duasını verir, fikirlərini bildirirdi. Belə görüşlərdən biri 1998-ci il aprelin 12-də Azərbaycan Akademik Milli Dram Teatrında oldu. Xalq şairi Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” pyesinin premyerasında iştirak edən dövlət başçısı tamaşadan sonra yaradıcı kollektivi təbrik edərək demişdi: “Əsərin mövzusu, məzmunu və mənəsi çox böyük əhəmiyyət kəsb edir. Şübhəsiz ki, hər bir ədəbiyyat əsəri, o

cümlədən səhnə əsəri bizim üçün əzizdir. Çünkü mədəniyyətimiz, incəsənətimiz indiyə qədər gözəl sənət nümunələri ilə yaşamış və güman edirəm, gələcəkdə də məhz bu əsərlərlə yaşayacaqdır. Bizim səhnəmizdə, ədəbiyyatımızda hər bir janrda, mövzuda əsər olmalıdır. Ancaq tarixi mövzuda əsər yazmaq həmişə çox mürəkkəbdir, çətindir. Müasir həyatdan, yaxud mücərrəd mövzuda əsər yazmaq da, şübhəsiz ki, asan deyildir. Amma başqa mövzulara nisbətən asandır. Ancaq tarixi mövzuda əsər yazmaq çox zəhmət tələb edir. Xüsusən də bizim ən qədim tarixə dair əsər yazmaq. Düzünü desək, indiki Azərbaycan cəmiyyətində bu tarixi bilənlər azdır. Ona görə də belə bir əsər qədim tariximizi, o cümlədən millətimizin qədim köklərinin tarixinin böyük bir səhifəsini açıb ictimaiyyətə göstərir. Bunun özü böyük bir işdir və hesab edirəm ki, böyük yaradıcılıq qələbəsidir.”

Bundan sonra Heydər Əliyev üzünü Bəxtiyar Vahabzadəyə tutaraq söyləmişdi: “...Şübhəsiz, biz gərək Bəxtiyar Vahabzadəni təbrik edək. Çünkü onun böyük zəhməti nəticəsində ədəbiyyatımız, incəsənətimiz, dramaturgiyamız yeni, çox dəyərli əsərə malik olubdur. Mən bu əsər haqqında eşitmışdım. Ancaq səhnədən, bugünkü tamaşadan aldığım təəssüratlar indiyə qədər əsər haqqında verilən məlumatları

həddindən artıq genişləndirdi. Bizim böyük şairimiz, yazıçımız, dramaturqumuz Bəxtiyar Vahabzadə indiyə qədər fədakarlıqla çalışıb, öz istedadı, yaradıcılığı ilə, hesab edirəm ki, bu əsəri yaratmaqla ədəbiyyatımızı, mədəniyyətimizi zənginləşdiribdir.

Biz yeni bir əsər almışq. Ədəbiyyatımızın tarixinə yeni, dəyərli əsər daxil olubdur. Bu, böyük bir hadisədir. Mən bunu birinci növbədə xüsusi qiymətləndirmək istəyirəm”.

Bayaq qeyd etdiyimiz kimi, 1997-ci il iyun ayının 7-də Heydər Əliyev yenə də çox sevdiyi Azərbaycan Dövlət Akademik Milli Dram teatrına gəldi. Bu dəfə o, xalq şairi, ölməz Səməd Vurğunun “Fərhad və Şirin” pyesinin yeni quruluşda premyerasına tamaşa etdi. Tamaşadan sonra, hər zaman olduğu kimi, ulu öndər yaradıcı kollektivlə görüşmək üçün səhnə arxasına keçdi, əsərlə, tamaşa ilə əlaqədar öz təəssüratlarını söylədi, müəyyən tövsiyələr verdi. Görüş zamanı belə bir fakt da vurğulandı ki, tamaşa xalq şairinin anadan olmasının 90 illiyinə qədər hazırlanmalı və yubiley günlərində ictimaiyyətə təqdim olunmalı idi. Lakin müəyyən obyektiv səbəblərə görə o zaman işi başa çatdırmaq mümkün olmadı. Bununla belə ulu öndər qeyd etdi ki, yaradıcı kollektiv işinə peşəkarcasına yanaşıb və çox müvəffəqiyyətli səhnə əsəri

nümayiş etdiribdir. İstənilən halda bu, təqdirəlayıqdır. Bu ənənə gələcəkdə də davam etdirilməlidir.

Sonra Heydər Əliyev çox sevdiyi ölməz Səməd Vurğun haqqında, onun daim canlı poeziyası, yaradıcılığı haqqında aşağıdakıları dedi: “Səməd Vurğunun dahi şair, dramaturq, yazıçı, filosof, alim olduğunu cəmiyyətimiz bir daha dərk edir. O, həqiqətən çox dəyərli irs qoyubdur. Onun adı da, əsərləri də, yaradıcılığı da yaşayır. Məhz buna görə Səməd Vurğunun 90 illik yubileyini biz təntənə ilə, onun adına, yaradıcılığına layiq şəkildə keçirdik. Siz isə öz vəzifənizi yüksək səviyyədə, Səməd Vurğun yaradıcılığına layiq şəkildə həyata keçirdiniz. Bu, bizim Azərbaycan teatr sənətinin, Milli Dram Teatrının böyük müvəffəqiyyəti və uğurudur.”

Prezident Heydər Əliyev İlyas Əfəndiyevin “Hökmdar və qızı” tamaşasına o vaxt respublikamızda qonaq olan görkəmli alim İhsan Doğramacı ilə birlikdə gəlmişdi. Tamaşadan sonra Heydər Əliyev qonaqla birgə səhnə arxasına gəlib yaradıcı heyəti təbrik etdi və dedi: “Mən sizi təbrik edirəm. Azərbaycan Dövlət Dram teatri 125-ci mövsümünə başlayıbdır. Allah bunu sizə qismət edibdir. Azərbaycan teatrının 100 illik yubileyini sizinlə birlikdə təntənəli surətdə keçirmişik. Bundan sonra 25 il yaşamışıq. Doğrudur, bu 25 il

hamar olmayıbdır, enişli-yoxuşlu, çətin, əzab-əziyyətli keçibdir. Ancaq bizim çox böyük nailiyyətimiz ondan ibarətdir ki, nəhayət Azərbaycan xalqı öz dövlət müstəqilliyinə nail olubdur. Bu müstəqilliyə, azadlığa görə hər bir əzab-əziyyətə, itkiyə, hər bir qurbana razı olmaq olardı. Çünkü Azərbaycanın dövlət müstəqilliyi tarixi nailiyyətdir və çoxəsrlik tariximizdə bütün xalqımız üçün Allah tərəfindən göndərilmiş bir nemətdir. Ona görə də mən salonda olarkən, sizinlə görüşərkən keçən 25 ili xatırlayıram. 1973-cü ildə bizim teatrın 100 illiyini qeyd etdik, sonra da 25 il yaşadıq”. Elə həmin görüşdə Heydər Əliyev İlyas Əfəndiyev haqqında belə dedi: “İlyas Əfəndiyev Azərbaycan teatrına çox böyük töhfələr veribdir, böyük xidmətlər göstəribdir. Çox dəyərli əsərlər yaradıbdır. İlyas Əfəndiyevin yaradıcılığı başqa cəhətlərlə yanaşı, bir də ona görə əhəmiyyətlidir ki, o, öz əsərlərində həm Azərbaycan xalqının tarixinin çox mühüm səhifələrini ədəbiyyat, teatr vasitəsilə bugünkü nəsillərə çatdırıbdır, həm də öz əsərlərində müasir həyatımızın müsbət və mənfi cəhətlərini çox gözəl təsvir edibdir”.

Heydər Əliyev 1999-cu il dekabr ayının 10-da Azərbaycan Akademik Milli Dram Teatrında xalq şairi Nəbi Xəzrinin anadan olmasının 75 illiyi münasibəti ilə onun

“Burla Xatun” adlı pyesinin tamaşasına baxdı. O, əsər haqqında fikirlərini bildirməklə yanaşı, tövsiyələrini də verdi. Heydər Əliyev belə dedi: “Teatr gərək yeni-yeni əsərlər yaratsın. Bizim teatrımız həmişə xalqımızın fəxridir... Mən istəyirəm ki, siz həmişə fədai olasınız. Teatrımız yaşasın, inkişaf etsin və daha da yüksəlsin”.


Ulu öndər digər istedadlı şair və yazıçılarımız kimi, Nəbi Xəzrinin də yaradıcılığını layiqincə qiymətləndirir, bu yaradıcılığı daim izləyirdi. Heydər Əliyevin onun əsərlərinə dərindən bələd olması tamaşadan sonra keçirilən görüşdə, söhbət zamanı bir daha özünü göstərdi. Heydər Əliyev tamaşa haqqında, Nəbi Xəzrinin yaradıcılığı haqqında aşağıdakılari söylədi: “Təbiidir, əsər mürəkkəbdır. Ümumiyyətlə, “Dədə Qorqud” mövzusu özü - özlüyündə mürəkkəbdır. Çünkü çox qədim bir dövrün yazılışıdır. Bugünkü insanlar, bugünkü nəsil onun hamısını birdən dərk edə bilmir. Ona görə mürəkkəbdir və bu gün mən sizin bu tamaşaya baxarkən gördüm ki, bunu bir dəfə yox, gərək bir neçə dəfə görəsən ki, dərinliyini tama-milə hiss edəsən. Ancaq həm bunun mənzum şəkildə yazılması, həm də sizin bu mövzunu çox məharətlə səhnədə açmağınız və göstərməyiniz mövzunu nisbətən asan edir. Təbiidir ki, rejissorun da, aktyorların da yaradıcılığı nəticəsində siz belə bir



Üzeyir Hacıbəyovun ev muzeyində. 20 noyabr 1975-ci il.



Xalq artisti Əlabbas Qədirova Dövlət mükafatının təqdim edilməsi. 3 noyabr 1978-ci il.




Heydər Əliyev İlyas Əfəndiyevi xalq yazarı adı alması
münasibəti ilə təbrik edərkən. 15 may 1980-ci il.



Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının 60 illiyinə
həsr olunmuş təntənəli gecədə. Heydər Əliyevin qarşısında xalq artisti,
rejissor Mehdi Məmmədov durmuşdur. 11 aprel 1981-ci il.



Ümumi və tətbiqi kimya üzrə XII Mendeleyev qurultayı iştirakçıları üçün keçirilən konsertdə. 25 sentyabr 1981-ci il.




Heydər Əliyev Azərbaycan Teatr cəmiyyətinin VII qurultayında.
Sağda xalq artisti Ə.Bədəlbəyli. 30 noyabr 1981-ci il.



Hüseyin Ərəblinskiyin 100 illiyinə həsr olunmuş gecədə.
Nəsibə Zeynalova ilə. 1 dekabr 1981-ci il.




Ölməz dramaturq Cəfər Cabbarlının Bakıdakı ev muzeyində. 23 mart 1982-ci il.



M.F.Axundovun 170 illiyinə həsr olunmuş təntənəli mərasimdə.



Maestro Niyazinin ev muzeyində. Heydər Əliyev xatirə kitabının ilk səhifəsinə təəssüratlarını qeyd edərkən. 18 sentyabr 1994-cü il.



Cəlil Məmmədquluzadənin anadan olmasının 125 illiyinə həsr olunmuş yubiley mərasimində. 28 dekabr 1994-cü il.



Naxçıvanda, Hüseyin Cavidin məzarı önündə. 29 oktyabr 1996-cı il.



Heydər Əliyev xalq yazıçısı İlyas Əfəndiyevin "Xurşudbanu Natəvan" tamaşasına baxıldıqdan sonra. İlyas Əfəndiyev və tamaşanın yaradıcı heyəti ilə görüş.



Heydər Əliyev Rusyanın tanınmış kino xadimlərini - Viktor Sergeyevi və Rusyanın xalq artisti Aleksandr Abdulovu qəbul edərkən. 24 may 1997-ci il.



Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı İlyas Əfəndiyevin
«Hökmdar və qızı» tamaşasına baxdıqdan sonra yaradıcı heyətlə görüş.
20 sentyabr 1997-ci il.



Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Hara gedir bu dünya”
tamaşasından sonra Heydər Əliyevin yaradıcı heyət ilə görüşü. 7 noyabr 1997-ci il.



Türkdilli Ölkələrin Milli Pediatriya Cəmiyyətləri Birliyinin fəxri prezidenti
İhsan Doğramacı ilə Azərbaycan Dövlət Opera və Balet teatrında “Arşın mal alan”
musiqili komedyasının tamaşasında. 21 sentyabr 1997-ci il.



Heydər Əliyev istedadlı balerina Mayya Plisetskayani qəbul edərkən.
24 may 1998-ci il.



“İmperiya rus baleti”nin kollektivi ilə görüş. 24 may 1998-ci il.



Xalq artisti, bəstəkar Vasif Adigözəlova “Şöhrət” ordeninin təqdim olunması. 21 avqust 1998-ci il.



Xalq yazıçısı Elçinə ali dövlət mükafatının təqdim olunması.
21 avqust 1998-ci il.



Xalq artisti Həsən Turabova “Şöhrət” ordeninin təqdim olunması.
21 avqust 1998-ci il.



Xalq artisti Siyavuş Aslana “Şöhrət” ordeninin
təqdim olunması. 21 avqust 1998-ci il.



“O olmasın, bu olsun” musiqili komediyasının yeni quruluşda
tamaşaşında. 4 dekabr 1998-ci il.



Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında
sənət xadimləri ilə görüş. 15 noyabr 1998-ci il.



Hər zaman olduğu kimi sənət adamlarının əhatəsində.



“Leyli və Məcnun” tamaşasından sonra. Yaradıcı heyətlə görüş zamanı.



Xalq artisti Həsən Məmmədov Prezidentlə görüşərkən.



Sənət adamlarının əhatəsində.



Heydər Əliyev tanınmış kinorejissor Vaqif Mustafayev və məşhur gürcü kinorejissoru Lomer Axvlediani ilə söhbət zamanı. 27 sentyabr 1999-cu il.



“Bakılı oğlanlar” komandasının çıkışını izlərkən.



Heydər Əliyev Bakıda keçirilən “Şərq-Qərb” kinofestivalının iştirakçılarını qəbul edərkən. 8 oktyabr 1999-cu il.



Heydər Əliyev Azərbaycan Dövlət Musiqili Komediya Teatrı artistlərinin görüşünə gəlmışdır.



Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev muzeyində. 13 oktyabr 1999-cu il.



"Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinə həsr olunmuş təntənəli yubileyin bədii hissəsində. Aprel, 2000-ci il.

HEYDƏR ƏLİYEV VƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZ

qeyri-adi tamaşanı meydana gətirmisiniz. Bunlar hamısı böyük yaradıcılıq nailiyyətləridir və bizim teatrın - bugünkü mərhələsində onun inkişafı üçün dəyərli bir töhfədir." Sonra Heydər Əliyev rejissor Vaqif Əsədovun işindən danışdı:

"Heydər Əliyev: Rejissor orijinal bir forma tapıbdır. Doğrusu, bunu heç təsəvvür etmək mümkün deyil ki, səhnədə heç bir şey yoxdur. Hamısı bu palazın, paltarın altında gedir.

Nəbi Xəzri: Cənab Prezident, mən özüm də bunu əvvəlcə həzm edə bilmirdim.

Heydər Əliyev: Heç bir şey yoxdur, hamısı bunun altında gedir. Burada nə bir dekorasiya var, nə filan var. Deyəsən, bir balaca rəqs var idi, amma çox az. Mahnı da bir az var idi. O da az idi. Ona görə də bu, böyük faciə təsəvvürü yaradır. Həqiqətən də, bu, faciəvi bir əsərdir və belə də olmalıdır. Ancaq sizin tapdığınız bu müasir forma, – əvvəllər belə olmazdı, - öz-özlüyündə sizin yaradıcılıq axtarışlarınızın nəticəsidir. Mən bunu müsbət qiymətləndirirəm. Yaxşı haldır.

Bilirsiniz, bir var keçmiş klassik teatrın ənənələrinə olduğu kimi riayət edəsən, bir də var ki, o klassik teatrın ənənələrini müasir zövqə, müasir tələblərə uyğunlaşdırısan. Siz buna nail olmusunuz və bu, çox güclü təsir bağışlayır. Bəzən də insanı hətta qorxudur. Belə hissiyyatlar yaradır".



Vyana Motsart orkestrinin konsertindən sonra. Vyana, 5 iyul 2000-ci il.

Ulu öndərin teatr ictimaiyyəti ilə unudulmaz görüşlərindən biri də xalq yazıçısı Elçinin “Ah Paris, Paris...” tamaşasının nümayiş etdirilməsi ilə bağlıdır. Heydər Əliyev bu tamaşaaya 2000-ci il iyunun 25-də baxmış və tamaşa onun çox xoşuna gəlmışdı. Tamaşadan sonra ulu öndər səhnə arxasına keçdi və yaradıcı kollektivi gözəl əsər göstərməsi münasibəti ilə təbrik etdi. O, dedi:

“ – Axşamınız xeyir olsun. Bu gün təqdim etdiyiniz bu tamaşaşa görə hamınızi təbrik edirəm. Mənə Elçin məlumat verdi ki, bu tamaşa çoxdandır ki, bizim Milli Dram Teatrının səhnəsində uğurla gedir. Ancaq təəssüflər olsun ki, mən vaxt tapıb indiyə qədər gələ bilməmişdim. Bu gün mən bu imkanı əldə etdim və gəlməyimdən, tamaşanı görməyimdən çox da məmənnunam. Çünkü eşitməmişdim, amma bir var ki, eşidəsən, bir də var ki, görəsən.

Elçin bizim çox istedadlı yazıçıımızdır, gənc vaxtlarından çox dəyərli əsərlər yazıbdır. Amma son illər o, eyni zamanda teatr üçün də əsərlər yazıbdır.

Elçin: Bəli, cənab Prezident.

Heydər Əliyev: Atan rəhmətlik İlyas Əfəndiyev bu işlərlə çox uğurla məşğul olurdu və çox da gözəl əsərlər yaratmışdır. Elçin isə daha çox nəşr əsərləri yazırı və dəyərli

əsərlər yaratmışdır. Ona görə də gənc vaxtlarından – 60-70-ci illərdən yazıçılar, şairlər sırasında idi. Hətta xatirimdədir ki, ilk dəfə Yazıçılar İttifaqının ən gənc katibi Elçin Əfəndiyev oldu, o seçildi. Amma son zamanlar görürəm ki, o, eyni zamanda pyeslər də yazar və onlar bizim Milli Dram Teatrının səhnəsində tamaşaşa qoyulur, uğurla göstərilir. Beləliklə də, bizim teatr həyatı yaşıyır.

Mən bu əsərə baxanda bir az həmin o mövzu yadına düşür ki, indi görün, Azərbaycan belə ağır, çətin vəziyyətdədir, Ermənistən hücum edibdir, ölkə dağılır, iqtisadiyyat dağılır, insanların həyatı dağılır – amma şeyx Nəsrullah kimi, Parisdən bura bir milyonçu gəlib, hamı, hətta ət kombinatının müdürü də istəyir Parisə getsin, o partokrat da, - həmin obrazı Yaşar Nuriyev ifa edir, - istəyir Parisə getsin, yaxud rus aktyoru da istəyir Parisə getsin. Hamı həyatın bütün məsələlərini qoyub öz şəxsi məsələləri barədə düşünür...Bunun da bir səhnəsini burada Elçin göstəribdir. Mən düz başa düşmüşəm?

Elçin: Tamamilə doğru deyirsiniz.

Heydər Əliyev: Düz başa düşmüşəm. Ona görə də hesab edirəm ki, pyes dəyərlidir. Yəni 1991-ci il bizim yaxın keçmişimizdir. Təbii ki, bu pyes 1991-ci ildəki hadisələrin hamısını əhatə edə bilməz, onların bir hissəsini əhatə edir və

məni də sevindirən odur ki, burada süjet mənəviyyatsızlığının ifşası üzərində qurulubdur. Pyes əvvəldən axıra qədər bu mənəviyyatsız adamları ifşa edir. Bu ifşa ilə bu pyes xalqımıza, millətimizə, vətəndaşlarımıza göstərir ki, belə olmayıñ, bu ət kombinatının müdürü kimi olmayıñ. Yaşar Nuriyev kimi yox, o partokrat kimi olmayıñ, yaxud o birisi kimi olmayıñ. Təmiz olun, pak olun, yüksək mənəviyyata malik olun. Başa düşürsünüz? Mən bunu belə anlayıram.

Elçin: Tamamilə doğrudur.

Heydər Əliyev: Bunun da faydası bax, bundadır. İndi bizim tamaşaçılarımız üçün, cəmiyyətimiz üçün, xalqımız üçün bunun faydası bundadır, bu çağırışdadır. Ona görə mən bu əsəri çox dəyərli hesab edirəm. Buna görə də səni – Elçini təbrik edirəm. Yaxşı ki, sən belə əsərlər yaratmağa başlamışan”.

* * *

Ümummilli liderimiz Heydər Əliyev ömrünün sonuna qədər Azərbaycan incəsənətinin, o cümlədən teatrının inkişafı üçün əlindən gələni əsirgəməmişdir. Onun ölməz ideyaları bu gün də yaşayır, bu gün də bizim yol göstərənimizdir. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyev zəkasının izi görünməmiş olsun.

Bu gün ulu öndər Heydər Əliyevin ideyalarını yașadan və onu böyük ləyaqətlə həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyev cənabları Azərbaycan teatrının inkişafı üçün əlindən gələni əsirgəmir. Bunun ən parlaq nümunəsi Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 18 may tarixli “Azərbaycan teatri 2009-2019-cu illərdə” adlı Dövlət Proqramıdır. Proqramda deyilir: “Azərbaycan teatr sənətinin yaxın 10 il ərzində inkişaf perspektivlərini müəyyənləşdirən bu Dövlət Proqramı öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilmiş Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunmasına, ümumbəşəri və milli dəyərlərin təbliğinə, dünya mədəniyyətinə integrasiyasına, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsinə və repertuarın günün tələblərinə uyğun formalaşması məqsədlərinə xidmət edəcəkdir.”

Heç şübhəsiz ki, ulu öndərimiz Heydər Əliyevin böyük diqqət və qayğısının nəticəsində inkişaf etmiş Azərbaycan teatri gələcəkdə daha böyük nailiyyətlər qazanacaqdır.

*Hər şey dəyişsə də, kino hər bir insan üçün
çox mühüm incəsənət növü, mənəvi hayatın
mühüm sahəsi olaraq qalır.*

Heydər Əliyev

IV FƏSİL

MİLLİ KİNO SƏNƏTİMİZƏ TÜKƏNMƏZ QAYĞI

Ulu öndər Heydər Əliyev hələ ötən əsrin 60-70-ci illərində sovet ideologiyası çərçivəsində Azərbaycanın müstəqilliyinin rüşeymlərinin ədəbiyyat, sənət və o cümlədən kinematoqraf sahəsində bəcərilməsinə imkan yaradı, bu sahədə təxirəsalınmaz işlər görürdü. İctimai fikrin formallaşmasında, xalqın mədəni səviyyəsinin yüksəlməsində kinonun rolunu daim diqqət mərkəzində saxlayırdı. Respublika rəhbəri kimi idarəcilikdə də bu sahənin imkanlarından bacarıqla istifadə edirdi. Məlumdur ki, normativ səciyyə daşıyan sovet kinosu daim partiya və hökumət qərarlarının həyata keçirilməsi ilə məşğul olurdu. Odur ki, filmlərin mövzularının əksəriyyəti bilavasitə istehsalatla, neft sənayesi, maşınqayırma və kənd təsərrüfatı ilə bağlı müxtəlif sahələri əks etdirirdi. İdarəciliyi dərindən bilən Heydər Əliyev hakimiyyətə gələndən sonra kinonun imkanlarından səmərəli

istifadə etməyə başladı. Kinostudiya ilə müntəzəm əlaqə saxlanıldıgından ssenarilərin yazılışından tutmuş müvafiq elmi məsləhətçilərin cəlb olunmasına, peşəkarlardan ibarət çəkiliş qrupunun yigilmasına, müasir texnologiyanın tətbiqinə və yerlərdə çəkilişlərinin həyata keçirilməsinə köməyə qədər heç bir məsələ Heydər Əliyevin diqqətindən kənarda qalmırı. “Mozalan” satirik kinojurnalında gedən oyun və sənədli mikrofilmlərin yaratdığı rezonans daim təhlil olunur, müvafiq tədbirlər görüldürdü. Cəmiyyətdə baş verən neqativ halların “Mozalan” satirik kinojurnalında işıqlandırılması da rəhbərin ürəyincə idi.

Kinorejissor Ənvər Əblucun “Mozalan”dakı fəaliyyəti ilə bağlı “Sinematoqraf” nəşrində çap olunmuş xatirəsindəki cümlələr reallığı əks etdirir: “O vaxtlar kinoya maraqlı hədsiz böyük idi... Kinoteatrlar ağızına qədər dolu olurdu. Və hər filmin, hər seansın əvvəlində “Mozalan”ın buraxılışları göstərilirdi, bu da tamaşaçı, xalq tərəfindən rəğbətlə qarşılanırdı. Özü də “Mozalan”ın çəkilmiş hər buraxılışı o vaxtkı Mərkəzi Komitəyə gedirdi, Heydər Əliyev şəxsən özü baxırdı. Sonra üzə çıxmış, daha doğrusu “Mozalan”ın üzə çıxardığı neqativ hallar, onun səbəbləri araşdırılır, günahkarlarla bağlı ölçü götürülürdü. Qəribəydi, sənətlə real həyat arasında bir

bağlılıq, inkişafa xidmət edən əlaqə formalasmışdı. Biri digərini doğurur, islah edirdi...”.²⁹

1973-cü ildə Heydər Əliyevin sayesində yubileyi keçirilən Nəsiminin həyat və yaradıcılığını əks etdirən, İsa Hüseynovun “Məşhər” romanının motivləri əsasında yazılan “Nəsimi” adlı tarixi-bioqrafik ssenariyə kinorejissor Həsən Seyidbəylinin quruluşunda çəkilmiş filmdə şairin yaşadığı dövr və faciəvi ölümü dramaturji strukturun özülündə durdu. Dövlət sifarişi ilə ərsəyə gələn filmdə Nəsiminin mənsub olduğu hürufiləri şərləmək üçün Şeyx Əzəmin Şirvanşah İbrahimə baş tutmayan sui-qəsdi, Teymurun və oğlu Miranşahın hürufilərin ideya başçısı Fəzlüllah Nəimini edam etdirməsi kütləvi səhnələr, zəngin dekorlar fonunda cərəyan edirdi. Tanrıni özəl surətdə qəbul edən, metafizik qanunlara əsaslanan hürufi ideologiyasının mahiyyətinin açıqlanması filmin başlıca nailiyyətlərindən idi. Əsgərin gücünün qılınca deyil, əqidədə görünməsi, “həqq” saydıqları insanın mütiliyinin qəbul edilməməsi, cəhalətlə barışmazlıqdan doğan söhbətlər, kainat elmi - “Cavidannamə” kitabının yazılıması barədə məlumat, sevgi, günah haqqında dialoqlar, hürufi qiyamının beyində, ürəkdə, şüurda, ruhda olması əqidəsi akademik mənbələrə əsaslanır,

tarixi və elmi baxımdan da reallıqla səsləşirdi. Hələbdə şairin dərisi soyularkən Fəzlüllahın qızı Fatimənin Nəsiminin oğlu ilə meydanda görünməsi şəxsi-psixoloji motivi üzə çıxarsa da, ölüm ayağında Nəsiminin söylədiyi “Məndə sıgar iki cahan” qəzəlini meydandakıların davam etdirməsi filmdəki ictimai motivi gücləndirir. Nəsimidən nə üçün saraldığını soruşduqda onun artıq folklorə dönmüş “Mən əbədiyyət üfüqündə doğan günəşəm, günəş qürub edəndə əlbəttə saralar” cavabı və dillərində Nəsimi qəzəli olan dərvişlər şairin yaradıcılığının əbədiliyinin bədii həllini vermiş oldu.

Heydər Əliyevin baş rolun ifaçısına, yeri gəlməkən, universitetimizin yetirməsinə ünvanladığı “Hörmətli Rasim Balayev, siz milli kinomuzun zəngin ənənələrini layiqincə davam etdirərək oynadığınız parlaq rollarla tamaşaçıların hörmətini qazanmışınız. Azərbaycan kinosunda yaratdığınız ilk obraz – Nəsimi obrazı fitri istedad və bacarığınız sayesində kinomuzun nadir inciləri sırasına daxil olmuş və sizin gələcək yaradıcılığınızı güclü təkan vermişdir”³⁰ cümləsi ölkə rəhbərinin xalqın sənətkarına münasibətinin incəliyinin təsdiqidir.

1976-cı ildə Azərbaycan kinosunun 60 illik yubileyi keçirilərkən Heydər Əliyevin imzaladığı sərəncam əsasında

²⁹ “Sinematoqraf” nəşri, 2002-ci il, s. 30

³⁰ E. Quliyev, C. Mirzəliyev. Rasim Balayev. Bakı, 1999, s. 80

kino işçilərinin böyük dəstəsinə fəxri adlar, mənzillər verildi. "Kinostudyanın maddi-texniki bazasının daha da inkişaf etdirilməsi tədbirləri haqqında" Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 11 yanvar 1977-ci il tarixli qərarında kinostudyanın mövcud vəziyyəti təhlil olunurdu. Qərardakı "“Azərbaycanfilm” kinostudiyası son vaxtlar istehsalat-yaradıcılıq fəaliyyətini bir qədər yaxşılaşdırılmışdır: doqquzuncu beşilliyyin planı uğurla başa çatdırılmış, filmlərin istehsalının həcmi səkkizinci beşilliklə müqayisədə bir dəfə yarım artmışdır. Bədii, xronikal-sənədli, elmi-kütləvi, cizgi filmlərinin və digər kino məhsullarının buraxılışı üzrə 1976-ci ilin proqramı vaxtından əvvəl yerinə yetirilmişdir. Bununla belə, "“Azərbaycanfilm” kinostudiyasının maddi-texniki bazası müasir kinematoqrafiyanın tələblərinə cavab vermir, kino istehsalının artan həcmində uyğun gəlmir. Bunun üçün də müxtəlif janrlarda yüksək bədii səviyyəli filmlər yaratmaq olmur. Studyanın kino-texnoloji avadanlığı köhnəlmışdır, müasir yoxlama-ölçü aparatlarına, işıq cihazlarına ciddi ehtiyac vardır" maddələri texnoloji yeniləşməyə təkan verdi. Sonralar həmin yubileyi yada salan Heydər Əliyevin - "Hamımıza aydındır ki, televiziya kinonu sıxışdırılmışdır. Yادimdadır, biz burada, elə bu salonda Azərbaycan kinosunun

60 illiyini qeyd edirdik. Bu, 76-cı ildə olmuşdur. Tədbirdə mən də iştirak edirdim, zənnimcə, hətta çıxış da etdim. Xatirimdədir, o vaxt mən təkcə kinodan deyil, başqa məsələlərdən də danışdım. Lakin sonralar da kinematoqrafiya ilə ünsiyyətdə oldum, deyirdim ki, televiziya öz imkanlarını nə qədər genişləndirsə də, teatr, kino öz əhəmiyyətini itirməyəcəkdir. Mən bunu indi bir daha təsdiq edirəm. Belə bir qanuna uyğun hal baş verir – televiziya kinonu müəyyən dərəcədə sıxışdırır. Amma adamlar televiziyanın, necə deyərlər, doyurlar və bir daha kino salonuna qayıtmak, kinoya qayıtmak, böyük ekrana qayıtmak arzusu baş qaldırır. Mən belə düşünürəm ki, bu da baş verəcəkdir"³¹ cümlələri kinonun inkişafına təkan verən program sənədini bəyan edirdi.

1978-ci ildə Nəsibə Zeynalovanın ifası ilə məşhurlaşmış "Qayınana" tamaşası əsasında Hüseyn Seyidzadənin quruluş verdiyi eyniadlı filmin çəkilişi də məhz Heydər Əliyevin təklifi ilə həyata keçirildi və Ayaz rolunu da universitetimizin yetirməsi, indi burada kafedra müdürü kimi çalışan İlham Namiq Kamal ifa etdi.

16 dekabr 1995-ci ildə cənab Heydər Əliyevin Respublikə Kinematoqrafçılar İttifaqının qurultayında seçilmiş yeni

³¹ "Xalq qəzeti", 5 may 1998-ci il.

idarə heyəti üzvlərini qəbul edərkən söylədiyi yekun çıxışındakı “Azərbaycan xalqının bir çox nəslə kino ilə tərbiyələnilər, kinonun təsiri altında formalaşıb, inkişaf edibdir, mədəniyyətə qovuşubdur... Biz bunu öz həyatımızda görmüşük. O vaxtlar kinodan savayı heç bir şey yox idi, nə televiziya var idi, nə də radio o qədər də kütləvi deyildi. Əgər teatr Bakıda, başqa şəhərlərdə var idisə, kino belə idi ki, onu yayırıldılar, aparıb kənddə də göstərirdilər. Azərbaycan nefti, Azərbaycan neftçiləri haqqında kinematoqrafçılarımız yüzlərlə bədii, sənədli, elmi-kütləvi və cizgi filmləri çəkmişlər. Hətta neftçilərin Böyük Vətən müharibəsi illərində faşizm üzərində qələbənin qazanılmasında çəkdikləri böyük zəhmət, ön cəbhənin yanacaqla gecə-gündüz təmin olunmasında baklıların əsl qəhrəmanlıq göstərmələri “Bakının işıqları”, “Bizim Cəbiş müəllim”, “Bakıda küləklər əsir” bədii filmlərində fraqmentar şəkildə öz əksini tapmışdır” - cümlələri ekran sənətinə yaxından bələd olan mütəxəssis düşüncələri səviyyəsindədir. “...Tariximizin bir çox mərhələlərini kinoda əks etdirmək bugünümüz və gələcəyimiz üçün çox gərəkli bir işdir. Məsələn, mən dəfələrlə söhbət aparmışdım ki, İkinci Dünya müharibəsi dövründə Azərbaycan neftçilərini kinoda göstərək. Təəssüflər olsun ki, bunu edə bilmədik. Amma güman edirəm

ki, vaxt gələcək, bunu edəcəyik. Bu il fasizm üzərində qələbənin 50 illiyini bütün dünya qeyd etdi.³² Londonda da, Parisdə də, Moskvada da - bütün dünya qeyd etdi. Bütün yubiley mərasimlərində - həm Londonda, həm Parisdə, həm də Moskvada keçirilən mərasimlərdə iştirak etmək mənə nəsib oldu. Qələbənin 50 illiyini qeyd etməyə dünyanın, demək olar, bütün ölkələrinin başçıları toplaşmışdı” - xatirəsi müəyyən mənada kinomuzun digər xalqların mədəniyyəti ilə əlaqələrini təsdiqləyir, həm də onun qarşısına yeni vəzifələr qoyur.

Heydər Əliyevin “Tariximizi əks etdirən filmlər, məsələn, “Nəsimi”, yaxud da “Babək”, “Dədə Qorqud”, “Nizami” filmləri gözəl filmlərdir... Tariximizin hələ çox səhifələri var ki, onları kinoya salmaq lazımdır. Məsələn, “Dədə Qorqud”un kinoya salınması tariximiz üçün nə qədər böyük hadisədir! Nə üçün? Çünkü, gəlin açıq danışaq, elə özümüzün içərisində də çoxları “Dədə Qorqud”u, Azərbaycan xalqının kökünü yaxşı bilmirlər. O əsəri oxumaq asan deyil, onun dili də çox adam üçün çətindir, onu dərk etmək də çətindir. Amma kino elə bir vasitədir ki, gedib baxırsan, hər şey aydın olur” - sözleri Azərbaycan tarixinin ədəbiyyat və sənətinin dəyərli nümunələrinin ekranlaşdırılmasının vacibliyini vurğu-

³² Söhbət 1995-ci il dekabrın 16-da ulu öndər kino işçilərini qəbul edərkən olmuşdur.

layır. Onun “Bizim tarixi mövzulara aid olan filmlər çox dəyərlidir... Əhəmiyyətli cəhət ondan ibarətdir ki, biz bunu salnaməyə salmışıq, kino sənətinə salmışıq” sözlərində mədəniyyət strategiyasının yerinə yetirilməsindən irəli gələn məmənunluq hissi duyulur.³³

Ulu öndər deyirdi: ““Uzaq sahillərdə” filmi Azərbaycan xalqına nə qədər şöhrət gətirdi! Mən bunu bir dəfə demişəm, ancaq fürsətdən istifadə edib bir də demək istəyirəm ki, ümumiyyətlə, Mehdi Hüseynzadənin kəşf olunmasında mənim şəxsi xidmətim var... Xatirimdədir, təxminən 1956-1957-ci illər idi, bunları qəbul etmək istəmirdilər. Yenə deyirəm, istiqamət ondan ibarət idi ki, düşmənləri tapaq – kim gedib legionda faşistlərə qulluq edib. Orada kim qəhrəmanlıq göstərib – onları axtaran yox idi. Özü də düşmən arxasındaki qəhrəmanlar sonralar meydana çıxdı. Həmin o “Baharin on yeddi ani” və başqa filmlər nə vaxt çəkildi? Amma “Uzaq sahillərdə”ni biz nə vaxt çəkdik? Görürsünüz, o vaxt biz bu materialları qaldırdıq, verdik. Olan olub, keçən keçib. Bu materiallar meydana çıxanda bizim özümüzdə fikir doğdu ki, bu barədə bir očerk yaradaq. Materialları iki-üç işçimizə verdik ki, onlar yazsınlar. Onlar bunu yazmağa

başladılar, ancaq peşəkar deyildilər və bir şey alınmadı. Ona görə də Kommunist Partiyasının Mərkəzi Komitəsinə müraciət etdik, Mehdi Hüseynzadə haqqında böyük bir material verdik. Müraciət etdik ki, bizə kömək etsinlər, buna biz bir əsər kimi yaradaq”.³⁴ Bu sözlər kino tariximizin parlaq bir səhifəsini açır.

Göründüyü kimi, H.Seyidbəyli və İ.Qasımovun Mehdi Huseynzadəyə həsr olunmuş “Uzaq sahillərdə” sənədli povestinin, bu əsər əsasında ssenarinin və nəhayət 1958-ci ildə kinorejissor Tofiq Tağızadənin quruluş verdiyi filmin ərsəyə gəlməsində Heydər Əliyevin əməyi danılmazdır. Bədii dəyəri də yüksək olan bu filmdə oğlunun xilaskarı Mixayloya “İsa köməyin olsun, bala!” deyən atasına dostunun xristian olmadığını bildirən Veselinin qocanın “Bəs hansı dinə inanır?” sualına “Qardaşlıq dininə. O, ürəkdən inanır ki, faşistləri məhv etmək çox çəkməyəcək. Biz bunun üçün vuruşuruq, ata!” verdiyi cavabı şərlə mübarizə aparanların irqi, dini, milli ayrı-seçkililikdən uzaq olmasını təsdiqləməklə bəşəri ideyanı vurğulayır. Ölüm ayağındaki xəyal – fantaziyasında Anjelika ilə doğma yurda qayıtmasını gözləri önündə canlandıran Mehdi bir gəncin puç olmuş arzularını

³³ “Sinematoqraf” nəşri, 2002-ci il, s. 6

³⁴ “Sinematoqraf” nəşri, 2002-ci il, s. 7

bəyan etməklə müharibənin acı nəticələrinin ümumiləşdirilmiş obrazını yaradır.

Kino tənqidçisi Y.Tolçenovanın “İskusstvo kino” jurnalının 1959-cu il 10-cu sayındakı “Ekranın özündə və yanında” məqaləsində “Bu əsərin vətəndən uzaqlarda, Adriatik dənizi sahilərində faşistlərə qarşı vuruşan qəhrəmanının heç də uydurma sima deyil, canlı, real adam olması respublikanın özündə də hamiya məlum deyil. Nəyə görəsə, povest əsasında filmə quruluş verən Tofiq Tağızadə bunu tamaşaçının diqqətinə çatdırmağı lazımlı bilməmişdi. Çox təəssüf!...”³⁵ yazmışdı. Əsər çap olunub yayıldıqdan sonra bizdə Mehdinin yetərincə tanındığını düşünmək mümkün idi. Bununla belə, ““Uzaq sahillərdə” filmində faşistlərin qurduğu torlardan, tələlərdən, düşdüyü çətin vəziyyətlərdən məharətlə çıxan Mixaylo, gözəl Anjelikanın həsrətini çəkən Mixaylodan daha çox yadda qalır” qənaəti obyektiv təsir bağışlayır. Bu qənaətdə olan müəlliflərin “Ümumiyyətlə bizdə “Uzaq sahillərdə” filmi kimi kəskin, fasılısız inkişaflı, coşqun artan fabulalı filmlərin sayı elə də çox deyil”³⁶ fikri qürur yaradır. Mixaylonun ekran obrazının ölkə miqyasında özünütəsdığı barədə kinoşunas S.Lavrentyevin yazdığı “Sovet qadınları

onilliklər boyu “Uzaq sahillərdə” filmindəki nasist forması geymiş “bizim oğlan”a pərəstiş etdilər”³⁷ cümləsi uzun illərdən sonra da, müvəffəqiyyətin unudulmadığını göstərir. Filmin əvvəlində ifrata varan diktor mətnində deyildiyi kimi, bir neçə dili, xüsusən alman dilini təmiz bilən Mehdinin görkəmcə almanlardan fərqlənməsinin gestapoçuların diqqətindən yayınması ekran obrazının gücünü təsdiqləyir.

16 dekabr 1995-ci ildə Respublika Kinematoqrafçılar İttifaqının qurultayında seçilmiş yeni idarə heyəti üzvlərini qəbul edərkən kinonun əhəmiyyətindən söhbət açan Heydər Əliyev çıxışında bir sıra vacib məqamlara da toxunmuşdu. Bu məqamların bəzilərinə nəzər salaq: “Bizim kinonun tarixi və əldə etdiyi nailiyyətlər milli sərvətimizdir, mədəni sərvətimizdir və bunu qorumalıyıq... Azərbaycan kinosunun 80 illik tarixi xalqımızın salnaməsidir. Çünkü biz tariximizlə həmişə fəxr etmişik və eyni zamanda tariximizi qorumalıyıq. Əgər Azərbaycan xalqı – Şərqdə yaşayan və keçmişdə bu sahədə Qərb ölkələrindən geridə qalmış bir xalq, millət 80 il bundan önce kino sənətini bu müddətdə yaşadıb inkişaf etdiribsə, bu, xalqın mədəniyyətinin nə qədər zəngin olduğunu göstərir. Biz bununla fəxr etməliyik və buna

³⁵ “Kino” qəzeti, oktyabr, 1999-cu il.

³⁶ “Xalq qəzeti”, 5 may 1998-ci il.

³⁷ “Xalq qəzeti”, 5 may 1998-ci il.

əsasımız var. 80 il müddətində Azərbaycan kinosu çox dəyərli əsərlər yaradıbdır və bunu heç vaxt unutmaq olmaz...

Ümumiyyətlə, bəşəriyyət qarşısında kinonun xidməti böyükdür, amma bizim xalqımızın inkişaf yolunda Azərbaycan kinosunun xidməti əvəzsizdir... Siz elə bir sahədə işləmisiniz və işləyirsiniz ki, doğrudan da xalqımıza böyük xeyir gətirmisiniz. Həyatınız nə qədər çətin olsa da - ümumiyyətlə, hamımızın həyatı çətindir - fəxr etməlisiniz ki, belə bir sahənin fədakar adamlarısınız və bu ağır dövrdə də sənətinizdən uzaqlaşmamışınız, onu unutmamışınız və davam etdirirsiniz... Şübhəsiz ki, indi keçmişdəki imkanlarımız yoxdur, bunu bilmək lazımdır. O vaxt nə sizin probleminiz var idi, nə də bizim. Sizdən xahiş edirdik ki, yeni ssenarilər verin, yeni filmlər yaradın, amma heç vaxt problem yox idi ki, vəsait çatışdır.

Yadımdadır, axır illər mən Azərbaycanda işləyəndə dedilər plynoka tapılmır. Köhnə plynokaları yiğib Moskvaya göndərirdik, dəyişdirib qaytarırdılar. Sonra bəzən Şərqi Almaniyada istehsal edilən plynokalar lazım olurdu, onu da tapırdıq. Yəni bunları edirdik, problem yox idi, meydana çıxan məsələləri həll edirdik, amma indi böyük problemlər var. İqtisadi vəziyyətimizin ağır olması gətirib bu problemlərə çıxarmışdır...

Kinonu, kinematoqrafiyanı, kino sənətini yaşatmaq lazımdır. Şübhəsiz ki, bizim kino sənətinin on illərlə yaranmış böyük bir kollektivinin dağılmasına imkan vermək olmaz... Gərək hər birimiz bu ağır dövrə dözək. İnanıram ki, bu ağır dövrün ömrü uzun olmayıacaqdır. Biz bu dövrü keçib gedəcəyik, mən gələcəyə çox nikbin baxıram. Müharibədən də çıxacağıq... Bununla məşğuluq, iqtisadiyyatda da dəyişikliklər aparırıq və bütün imkanları axtarıb kinomuzu da saxlamağa çalışacağıq".³⁸ Bu məqamlar, xatirələr rəhbərin kino sənətinin incəliklərinə yaxından bələd olduğunu və hətta texnoloji prosesi belə diqqətlə izlədiyini aşkar nümayiş etdirir.

1997-ci il oktyabrın 30-da keçirilən Azərbaycan Yazıçılarının X qurultayındakı çıkışında “1969-cu ildə mən Azərbaycana rəhbər seçilən gündən Azərbaycanın həyatında olan eybəcərlikləri, mənfi cəhətləri daim tənqid etmişəm və onlarla mübarizə aparmışam. Ona görə də gəlib mənə deyəndə ki, Anar “Şəhərin yay günləri” pyesini yazıbdır, orada bizim quruluşun əleyhinə gedir, filan edir, dedim, yaxşı, gedib baxaram. Gəldim, baxdım, çox da təriflədim, mükafat da verdim... “Şəhərin yay günləri” pyesi mənim çox xoşuma gəlmişdi. Dedim ki, bir kino çəkilsin, amma o vaxt

³⁸ “Sinematoqraf” nəşri, 2002-ci il, s. 5

çəkmədiniz, məndən sonra çəkildi. Xatirimdədir, pyesə baxandan sonra mən dedim ki, onu Rus Dram teatrında tamaşaya qoysunlar, sonra da mütləq kino çəkilsin”³⁹ - deyən Heydər Əliyev sənətkarlara obyektiv münasibətini faktlara əsasən səciyyələndirirdi.

2 may 1998-ci ildə Azərbaycan kinematoqrafının 100 illiyinə və “Festivallar festivalı”nın açılışına həsr olunmuş təntənəli gecədən sonra mərasim iştirakçıları qarşısında çıxış edərkən “Bu gün biz bir kəşf etdik. Bu, həm Rüstəm İbrahimbəyov üçündür, həm də onun həmkarları üçün, göstərdik ki, Azərbaycan kinosu 1898-ci ildən başlanır, onun yüz ili tamam olur... Bu birincisi, Sizin bunu bilməməyiniz pisdir. Elə biz də 1916-ci ili başlangıç ili hesab edirdik... Lakin Azərbaycan kinosunun stajını - əgər belə demək olarsa - on il, yaxud neçə il artırmaq ümumən heç də sadə bir məsələ deyildir. Bu, o deməkdir ki, Azərbaycan sivilizasiyalı ölkədir, dünyada kino meydana çıxan kimi, o, Azərbaycanda da peyda olmuşdur. Axı az-az ölkə tapılar ki, Avropada kino banilərinin kino yaratdıqları həmin vaxtdan bu ölkələrdə kino həqiqətən mövcud olmağa başlasın. Buna görə də bugünkü festival hiss etdiyimiz bütün xoş, yaxşı hallarla yanaşı, məsələn mənim üçün

məhz bu kəşflə dəyərə malikdir – onun həm sübutu ilə, həm də nümayiş etdirilməsi ilə. İkincisi isə, bu gün doğrudan da elə bir vaxtdır ki, çox adamın bir yerə topluşması çətindir. Bununla belə, toplaşmışınız. Mən iki il öncə keçirilmiş “Festivallar festivalı”nı xatırlayıram. Sizin dəvətinizlə mən də orada idim. Lakin qonaqlar az idi və əgər belə demək mümkünsə, kiçik bir toplantı idi. Bu dəfə toplantı daha böyükdür. Ümid edirəm ki, gələn dəfə daha böyük olacaqdır”⁴⁰ – deyə söylədiyi cümlələri Prezidentimizin milli kinomuzun tarixinə necə məhəbbətlə yanaşdığını təsdiqləyirdi.

Bakıda keçirilən III Beynəlxalq “Şərq-Qərb” kinofestivalının iştirakçıları ilə görüşərkən “Şadam ki, Azərbaycanda kinofestivallar keçirilməsi ənənəsi artıq təşəkkül tapmışdır. Bütün bunlar dəlalət edir ki, Azərbaycanda cəmiyyət, xalq kinonu sevir və kinoya marağı itirməyib. Bu, həm də ona dəlalət edir ki, kino sənəti xadimləri ölkəmizə daim diqqət yetirirlər. Bunların hər ikisi bizə, xüsusən mənə çox xoşdur” söyləyən Heydər Əliyev özünün bu sənət sahəsinə məhəbbətini bir daha açıq etiraf edir.

Heydər Əliyevin “Festivallar festivalı”nın açılışındakı nitqindəki “Mən şadam ki, Azərbaycan kinosu mövcud

³⁹ Anar (foto - kitab), Bakı, 2000-ci il, s. 9

⁴⁰ “Xalq qəzeti”, 5 may, 1998-ci il.

olduğu dövr ərzində geniş inkişaf etmişdir. Bu gün, siz Azərbaycan kinosu xronikasının tarixindən bəzi kadrları göstərəndə də, açığını desəm, mən bir daha və bir daha sevindim. Baxmayaraq ki, bunların hamısını görmüşəm, bütün bunlar mənə məlumdur. Elə vaxt gəlir ki, yenidən tarixlə temasda olursan. Bu, şəxsən məndə çox böyük sevinc hissi, öz xalqım, öz respublikam üçün iftخار hissi doğurur” fikirləri rəhbərin sənədli, elmi-kütləvi kinematoqrafa da rəğbətini təsdiqləyir.

Rüstəm İbrahimbəyovun “9-cu Xrebtovı” povesti əsasında ikiillik ali kurslarda diplom işi kimi yazdığı “Bir cənub şəhərində” ssenarisi sənətkarlar tərəfindən yüksək dəyərləndirilmişdi. Bu ssenari haqqında S.A.Gerasimovun yazdığı “Materiala yaxından bələd olmaqla şəhərin bir məhəlləsinin sakinlərinin həyatını müfəssəl aşadıran müəllif adamlara hakim kəsilən xurafatdan, ehkamdan xilasın, mənəvi azadlıq prosesinin çətinliyindən danışır” qənaəti, “Azərbaycanfilm” kinostudiyasının 11 sentyabr 1967-ci il tarixli Bədii Şurasında ssenarının müzakirəsində Həsən Seyidbəylinin “Mən Rüstəm kimi bir müəllifin bizim studiyaya gelişinə şadam və ona həsəd aparıram” etirafı səmimiyyətin timsalına çevirilir.⁴¹ Kinorejissor Eldar Quliyevin 1969-cu ildə quruluş verdiyi “Bir cənub şəhə-

rində” filminin ərsəyə gəlməsində isə ümummilli liderimiz Heydər Əliyevin rolu danılmazdır. O, deyirdi: ““Bir cənub şəhərində” filmi çəkiləndə mən DTK-da işləyirdim. Bu filmin yaranması böyük səs-küy doğurmuşdu, deyirdilər ki, belə olmaz, bu bizi ləkələyir, korlayır. Rəhmətlik Cəfər Cəfərov da mənə zəng elədi ki, belə bir məsələ var, xahiş edirəm, sən də baxasan, münasibət bildirəsən. Mənə də çox siqnallar, materiallar, şikayətlər gəldi ki, bu, xalqımızı ləkələyir. Xatirinizdədir, mən kinostudiyaaya gəldim, filmə baxdım. Yenə də həmin Şolokovun onun qarşısını Moskvada nə üçün aldığıni sizə deyim. Yادınızdadırımı, filmdə belə bir epizod var ki, milisə bir manat pul verirlər. Şolokov demişdi ki, nə təhər ola bilər, milis işçi bir manat pul alır? Belə şey olmaz. Filmi buraxmırıdı. Biz filmi buraxdırıdık və hesab edirəm ki, o, bizim kinematoqrafiyanın həyatında çox böyük hadisə oldu. Sonra mən Moskva da dedim ki, Şolokovun dünyadan xəbəri yoxdur, nədir – əgər milisdə rüşvət bir manatla qurtarsayıdı, biz deyərdik ki, cənnətdə yaşayırıq”.⁴² Bu fikirləri ilə ümummilli liderimiz özünə xas olan yumorla olduqca maraqlı faktları üzə çıxarıır.

Rüstəm İbrahimbəyovun Azərbaycan KP-nin cinayətkarlığı qarşı mübarizəyə dair 1969-cu il avqust plenumuna

⁴¹ E.Quliyev, C.Mirzəliyev. Rasim Balayev. Bakı, 1999.

⁴² “Sinematoqraf” nəşri, 2002-ci il, s. 10

həsr olunmuş “İstintaq” povesti, pyesi və ssenarisi eyni dövrdə yazılmışına qadağa qoyulan gizli iqtisadiyyat mövzusunu yüksək bədii səviyyədə həll etdi. O, insan talelərinin kəsişdiyi dramaturji strukturda hadisələrin dialoqlarla təzahüründə əsas hadisəyə çevrilən dindirmə prosesini peşəkar üslubda yaratdı. Kinorejissor Rasim Ocaqovun 1979-cu ildə quruluş verdiyi “İstintaq” filmində də hadisələri tələsdirməyən müstəntiq Seyfi Qəniyevin (Aleksandr Kalyagin) milyonlar mənimsəmiş Almazov, Səlimov kimi cinayətkarlar tərəfindən oyuncağa çəvrilmiş keçmiş idmançı Murad Abiyevin (Həsən Məmmədov) günahları üzərinə götürmək qərarına qarşı çıxması bu ziddiyəti detektiv janrında müəyyən etdi. Cinayətkarlarla qanun keşikçiləri arasındaki əbədi ziddiyət əsas dramaturji hadisənin aparıcı qüvvəsi olsa da, bu ziddiyətin mücərrədliyi Seyfi ilə Muradın münasibətlərində fakt kimi üzə çıxan kristallaşmış reallıqlarda - fotosəkillərdə əksini tapır. Günahsız Muradın güdaza getməsinə, cinayətkarların cəzasız qalmasına qarşı çıxaraq mafioz qüvvələrə silahsız müharibə elan edən müstəntiqin sadə həyatı, əqidəsinə sədaqəti ədalətin bərpasına inam yaradır.

Dramaturji zirvədə Seyfinin gerçəkliyi əks etdirən fotosəkilləri göstərməklə əsl cinayətkarların növbəti qurba-

nının Ayan olduğunu sübuta yetirməsi, Muradin hadisələrə münasibətini dəyişməsi, toy mərasimində qonaqlar arasından əsl günahkarların həbs edilməsi həqiqətin qələbəsini göz önündə canlandırır.

“İstintaq” bədii filminin yaradılması ideyasının, bu kino əsərinin ekrana çıxmasının qarşısına çıxan əngəlləri dəf edən Heydər Əliyev mədəniyyət, o cümlədən kino sənətinin hamisi missiyasını bu dəfə də şərəflə yerinə yetirmişdir. Ümumilli liderimiz həmin hadisələri belə xatırlayır: “Bizim müasir dövrə aid filmlərin də çox böyük rolu oldu. Bilirsiniz, həm tariximizi, həm də müasir həyatımızı göstərmək lazımdır. Məsələn, “İstintaq” filmi xatirimizdədir. Sonralar bu mövzular açıldı, onlardan geniş danışıldı, bu mövzular əsasında ədəbi əsərlər yaratmağa başladılar, amma biz 1969-cu ildən etibarən, 70-ci illərdə korrupsiya ilə, rüşvətxorluqla, cürbəcür mənfi hallarla mübarizəni Azərbaycanda başladıq. Bu işlər Sovet İttifaqında ilk dəfə Azərbaycanda başlandı, biz bunun təşəbbüskarları olduq. O vaxtlar Sovetlər İttifaqında cəmiyyətimizin bu mənfi cəhəti ilə mübarizə məsələsini biz təşkil etdik və bunun da nəticəsi olaraq, məsələn, “İstintaq” filmi yarandı. Filmin nə cür çətinliklərlə yaradığını bilirsiniz, ona mane olanlarvardı.

Mən filmin yaranmasına nəinki kömək, həm də himayədarlıq etdim. Çünkü o, 1969-cu ildən respublikanın rəhbəri kimi, siyasi xadim kimi apardığım siyasi işin, xəttin kinoda əksi idi. Ona görə də filmin yaranmasına kömək etmək istəyirdim, ancaq buna nə qədər mane olanlar vardı. Moskva da buraxmırıldı. Çünkü o vaxtlar Moskvada Daxili İşlər Nazirliyinin başında – indi açıq danışmaq lazımdır – rüşvətxorlar, Şolokov və başqaları oturmuşdular. Onlar deyirdilər ki, “belə şey olmaz, siz bununla göstərirsiniz ki, bəli, bizim inzibati orqanlarda, hüquq-mühafizə orqanlarında rüşvətxorlar var. Bu, ola bilməz, doğru deyildir, belə filmi buraxmaq olmaz”. Mən nə qədər mübarizə apardım. Ancaq o film göstəriləndən sonra həm Moskvadan, həm də başqa respublikalardan mənə xeyli telefon zəngləri oldu ki, siz nə qədər böyük işlər görürsünüz. O işləri biz başqa vasitələrlə göstərə bilmirdik. Bu film ilə o işləri bütün dünyaya yaydıq. Deyirdilər nə qədər cəsarətli adamsınız ki, siz öz' içərinizdə olan mənfi halları, çürüklüyü və sairəni göstərirsiniz. Dedim ki, biz nəinki göstəririk, həm də bununla mübarizə aparırıq. Amma biz bu mübarizəni çoxdan aparırdıq, film isə 1978-ci ildə çəkildi. Biz səkkiz il mübarizə aparandan sonra bu film ilə həmin mübarizəni daha da açıq gördülər. Sonra yenidən-

qurma vaxtı Azərbaycana qarşı mənfi münasibət başladı. Özbəkistanda da yalan-doğru bəzi şeylər meydana çıxardılar. Azərbaycana da başladılar müdaxilə etməyə. Mən o zaman Siyasi Büroda idim. Bir dəfə Siyasi Büronun iclasında Qorbaçova da dedim, Liqaçova da dedim, onlar bir az canfəşanlıq edirdilər, siz “İstintaq” filminə baxın. Moskvada işləyəndə kinematoqrafiya da mənə tabe idi, ona rəhbərlik edirdim. Yermişə göstəriş verdim ki, filmin lentindən birini Qorbaçovun, birini də Liqaçovun bağına göndər. Çünkü Siyasi Büro üzvlərinə məxsus bağlarda kinozallar var idi, biz şəhərdə kinoya getmirdik, orada baxırdıq. Filmi göndərdim, bir neçə gündən sonra soruştum ki, baxdinizmi? Dedilər ki, hələ vaxt olmayıb. Dedim ki, xahiş edirəm baxasınız. Onların mühafizəçilərinə göstəriş verdim, dedim ki, xatırınə sal. Xüsusən bazar günləri kinoya baxırdılar, o vaxtlar elə mən də hərdən bir bazar günü kinoya baxırdım. Sonra dedim ki, birincisi, budur rüşvətxorluqla, korrupsiya ilə bizim mübarizəmiz, ikinci də filmin səviyyəsi yüksəkdir. Bilirsiniz, o film ilə çox iş gördük”.⁴³

1979-cu ildə Heydər Əliyevin təklifi ilə Ənvər Məmmədəxanlıının ssenarisi əsasında kinorejissor Eldar Quliyevin

⁴³ “Sinematoqraf” nəşri, 2002-ci il, s. 9

qurulus verdiyi “Babək” filmi istiqlal ideyasının bəyan edilməsinə rəvac verdi. Məlumdur ki, 833-cü ildə Abbasilər hakimiyyətinin növbəti xəlifəsi Məmənun ölümündən sonra qardaşı Mötəsimin hakimiyyətə keçməsi Qafqaz istiqamətindəki qətiyyətli hücumlara təkan verdi. Həmədan yaxınlığında torpağı və digər istehsal vasitələrini əhalinin ixtiyarına verməklə sosial bərabərlik yaradan xürrəmilərlə aparılan müharibədə xəyanət nəticəsində Babəkin edam olunmasından sonra islamın Qafqaz ərazilərinə yayılması yolundakı əsas maneə aradan götürüldü. Sonralar Azərbaycan ərazilərində yaranmış Şirvanşahlar, Şəddadilər, Sacilər dövlətləri mərkəzi hakimiyyətdən imtina etmiş, istiqlaliyyət qazanmış və xeyli möhkəmlənmişdilər. Azərbaycan valisi Yəzid ibn Məzyədin nəvəsi, Şirvanşahlar dövlətinin yaradıcısı Heysəm ibn Xalid IX əsrin 60-ci illərindən xilafətdə yaranan iğtişaşlardan istifadə edib mərkəzlə əlaqəni kəsərək paytaxt Şamaxını babasının şərəfinə Yəzidiyyə adlandırdı. 945-ci ildən iki yüz ilə qədər xilafəti əlində saxlamış Abbasilər sülaləsinin mərkəzi hakimiyyətinin islamın məzhəblərə parçalanması, əyalətlərdəki hakimiyyətlərin güclənməsi və xalq hərəkatlarının artması səbəbindən laxlaması hərbi-siyasi güc mərkəzinin yeniləşməsinə tələbat yaratdı.

12 yanvar 1979-cu ildə çıxan “Ədəbiyyat və incəsənət” qəzetindəki müsahibəsində “Mən Babəki belə görürəm” məqaləsinin müəllifi Fərman Kərimzadəyə “Biz islam dini ilə xürrəmilik arasındaki mübarizəni deyil, öz ictimai quruluşu, adət-ənənəsi, mədəniyyəti və siması olan xalqları islam dini pərdəsi altında əsarətə alıb əzən, istismar edən, onların mədəniyyətini, mənəviyyatını, özünəməxsusluğunu məhv etməyə çalışan istibdada qarşı suverenlik, istiqlaliyyət, öz haqqını müdafiə üçün mübarizəyə qalxan xalq qüdrətini əsas götürmüşük”⁴⁴ söyləyən quruluşçu rejissor, hal-hazırda ADMİUNUN professoru Eldar Quliyev filmin ən ağır illərdə belə məhz respublika rəhbərinin dəstəyi ilə yaşıyan müstəqillik ideyasına sədaqətini göstərir. Filmin əsl dəyərini isə totalitar rejimin tügən etdiyi bir şəraitdə onilliklər ərzində sarsılmayan azərbaycanlıq ideyasının ekrandan birbaşa bəyan edilməsində axtarmaq düzgün olardı. Bu da yalnız respublika rəhbəri Heydər Əliyevin yaxından dəstəyi ilə reallaşdı.

“Dahi bəstəkar Üzeyir Hacıbəyovun, dahi müğənni Rəşid Behbudovun və Azərbaycanın çox böyük rejissorlarından biri Rza Təhmasibin hələ o ağır dövrə - 1944-cü ildə, müharibə qurtarmamışdı - “Arşın mal alan”ı ekranlaş-

⁴⁴ “Kommunist” qəzeti, 25 fevral 1982-ci il.

dirması təbii ki, böyük bir hadisə idi. Səhv etmirəmsə, 1945-ci ildə bu film artıq işq üzü gördü. Qısa bir müddətdə təkcə Azərbaycanı yox, demək olar ki, keçmiş SSRİ-nin bütün şəhərlərini, bölgələrini, respublikalarını fəth etdi...”⁴⁵ - fikirləri uzun illər universitetimizdə pedaqoji fəaliyyət göstərmiş görkəmli rejissor, xalq artisti, professor Rza Təhmasibin yaratdığı filmi, kino sənətimizin incisini yetərinə dəyərləndirən Heydər Əliyevin yüksək zövqündən xəbər verir.

Heydər Əliyev deyirdi: “Mən Moskvada Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən Kinematoqrafiya Komitəsinə kuratorluq edirdim. Yermaş yanına tez-tez gələrdi, biz bir çox məsələləri həll edərdik. Sovet kinematoqrafiyasının inkişafına əhəmiyyətli yardım göstərmək qərara alındı. Siyasi büroda da, Nazirlər Sovetində də bu sahəyə mən başçılıq etdiyimə görə, komissiyaya başçılıq etmək, bu məsələ ilə məşğul olmaq mənə tapşırılmışdı. Mən isə hər şeylə maraqlanan insanam, nə isə bir iş görmək, nə isə hazırlamaq üçün çox diqqətlə məsələnin kökünə varmaq lazım idi, kinematoqrafi bilməyimdən əlavə, onun vəziyyətini, imkanlarını və sairəni də öyrənməli idim. Mən kinematoqrafiyanın ən böyük xadimləri ilə çoxlu görüşlər keçirdim və hər şeyi –

sənəd, qərar layihəsi hazırladıq. Yermaş dedim ki, siz bizim kinematoqrafin ən görkəmli adamlarını yanınız çağırın, mən də gələcəyəm. Bu, 84-cü il idi. Biz bir neçə saat səhbət etdik. Orada iştirak edən insanların bəziləri artıq həyatdan gediblər. Ancaq bəziləri indi buradadır – Rüstəm orada idi, Şengelaya orada idi. Deməliyəm ki, sonra biz o dövr üçün çox sanballı sənəd, Sovetlər İttifaqı kinematoqrafiyasının inkişaf programını yaratdıq. Həmin sənəd qəbul edildikdən sonra biz Moskvada “Oktyabr” kinoteatrında kinematoqrafçıların geniş ümumittifaq fəallar yığıncağını keçirdik və mən məruzə etdim. Birincisi, kinematoqrafiyanın inkişafı barədə danışdım. Yəqin ki, sizin xatırınızdır? Bizim türkmənistanlı qonağımız hanı, mənim xatırımdır, siz orada çıxış etdiniz. Biz bütün günü bu məsələləri müzakirə etdik, kinematoqrafiyanın ən böyük xadimləri çıxış etdilər, öz təklifləri, düşüncələri barədə danışdılar. Gördüyünüz kimi, mən kinematoqrafiya ilə bilavasitə bağlıyam. Ona görə də sizi sadəcə kino tamaşaçısı kimi ekrandan yox, praktiki fəaliyyətinizdən tanıyıram və sizə böyük hörmətlə yanaşırıam. Bilirəm ki, kinematoqraf əməyi çox mürəkkəb və ağırdır. Ümumiyyətlə, artistlik çox ağır zəhmətdir”.⁴⁶ Bu səmimi sözlər, xatırələr ölkə miqyasında

⁴⁵ “Sinematoqraf” nəşri, 2002-ci il, s. 23

⁴⁶ “Xalq qəzeti”, 5 may 1998-ci il.

digər iqtisadi və mədəni sahələrə, o cümlədən kinoya rəhbərlik edən dövlət xadiminin təfəkkürünün genişliyindən xəbər verir.

Heydər Əliyevin Moskvada ümumittifaq müşavirəsindəki “Sovet kinematoqrafçılarının mübariz vəzifələri” məruzəsindəki çox dəyərli, obyektiv mülahizələrinə nəzər salaq: “...Bizim günlərdə ekran ustaları ideya və peşə baxımından kamil, istedadlı filmlərlə sovet mədəniyyətini zənginləşdirirlər. Bu filmlərdə xalqın keçmiş və müasir dövrü işıqlandırılmış, cəmiyyətin həyatında insanları narahat edən əsas problemlərə diqqət yönəldilmişdir. Milyonlarla sovet əməkçisinin rəğbətini qazanmış filmlər danılmaz həqiqəti bir daha təsdiq edir: yalnız sənətkarın həyatla, reallıqla sıx əlaqəsi, onun dərindən və inandırıcı şəkildə əks etdirilməsi yaradıcılıq uğurlarına, ümumxalq tərəfindən tanınmasına düzgün yol açır. Lakin həyat kinematoqrafiya qarşısında yeni-yeni tələblər irəli sürür, onun vəzifələrini mürəkkəbləşdirərək irəliyə gedir. Sovet kinosunun xadimləri yaxşı bilirlər: partiya və xalqın ümidi ləyaqətlə doğrultmaq üçün yeni cəmiyyətin yaradılmasının real iştirakçısı olmaq lazımdır. Təcrübə öyrədir ki, incəsənət nəinki həyatla birgə addımlayanda, həm də onu qabaqlayanda, sənətkar cəsarətlə sabahkı günə baxanda, bugünkü prizmadan gələcəyi, perspektivi parlaq, bədii cəhətdən inandırıcı göstər-

məyi bacaranda öz yüksək vəzifəsini yerinə yetirmiş olur. Əldə etdiklərindən razı qalmayıb yaradıcılıqda daha böyük zirvələr fəth etməyə çalışmaq xeyirxah işdir, əsl sənətkarları məhz bu cəhət həmişə fərqləndirmiş və fərqləndirir...

Şəxsiyyətin sosial və mənəvi kamilləşməsi prosesi bədii tədqiqatın ən mühüm predmetidir. Onu incəsənətin vasitələri ilə hərtərəfli, obyektiv göstərmək, prosesin özünün sürətləndirilməsi və fəallaşdırılmasında iştirak etmək deməkdir. Lakin, təəssüf ki, hələ də əsl tədqiqat ekranda təsadüfi hadisələrin solğun “zarisovkaları” ilə əvəz olunur. Bu isə sosial reallığı bütünlükə, yaxud film müəlliflərinin müasirlər və müasirlik haqqında tamamilə şəxsi, subyektiv təsəvvür-lərini təcəssüm etdirə bilmir. Kinematoqrafın təcrübəsi göstərir ki, film tamaşaçılara hər şeydən əvvəl şəxsiyyətin bütövlüyü, xeyirxah əməlləri, öz qəhrəmanın mənəvi və intellektual cazibədarlığı ilə təsir göstərir, adamların qəlbində iz qoyur. Qəhrəmanın şəxsiyyətinin maraqlı, genişmiqyaslı olması, onun xarakterinin dərindən açılması – filmin müvəffəqiyyətinin, təsirli və uzunmürlü olmasının ən vacib şərtlərindəndir... Müsbət qəhrəman – parlaq, qüvvətli, cəlbedici, fəal, igid adam – belə qəhrəmanın ekranda olması çox vacibdir. Belə qəhrəman azdır. Halbuki real həyatda bu

cür qəhrəmanlar milyonlarladır...”.⁴⁷ Bu fikirlər kinonun qlobal problemlərini sanki quş uçuşu nöqtəsindən izləyən dövlət xadiminin dünyagörüşünün dərinliyini göstərir. Və yaxud: “Kinoteatrda və ya televiziya ekranında kinematoqrafın səlahiyyətli nümayəndəsi hər kəsdən əvvəl aktyordur. Filmdə əksini tapan fikir və hisslər cərəyanı tamaşaçıya məhz onun vasitəsilə ötürülür. Ekranda insanın təsvirində ssenaristin, rejissorun, operatorun, rəssamın bütün cəhdləri məhz aktyorun üzərində çarpzlaşır. Biz bunda çox maraqlıyıq ki, aktyorun şəxsiyyəti və professional ustalığı bədii obrazların dərinləşdirilməsinə, onların inandırıcılığının və iibrətamizliyinin gücləndirilməsinə kömək etmiş olsun. Sənətin həqiqiliyi meyari müasirimizin təsviri problemi ilə bağlıdır. Qəhrəman tamaşaçıya o vaxt təsir göstərir ki, o, obyektiv olsun, xarakter və münasibətlərin cizgilərini özündə əks etdirsin, kinematoqrafik baxımından ifadəli olsun. Uydurulmuş obraz isə nə qədər bərbəzəkli olsa da, tamaşaçıları laqeyd qoyur. Kino sənətinin həqiqiliyi ilə qırılmaz surətdə bağlı daha bir problem var. Kino ustaları, onun nəzəriyyəçiləri və tənqidçiləri yaxşı bilirlər ki, necə deyərlər, elita üçün nəzərdə tutulmuş orjinallıq etmək, həm də sadələşdirmək filmlərin təsirli olmasının daha

da artırılmasına maneçilik törədə bilər. Bunlar əsl sənətlə bir araya sığmir. Kinematoqraf kütləvi tamaşaçı ilə yüksək sənət dilində danışmalıdır. Bu, həm intellektual, həm də emosional qavrama baxımından asan olmalıdır”⁴⁸ fikirləri sanki mahir kinoşunas təhlilinə çevrilir. “Tənqidin bizim kinematoqrafa təsiri, əlbəttə, o vaxt güclənə bilər ki, əgər o, filmlərin yaradılması təcrübəsinə, kinostudiyanın işi də daxil olmaqla, daha artıq yaxınlaşmış olsun. Kino tənqidçisi yaradıcılıq prosesinin bütün mərhələlərində – tematik planların və ssenarilərin müzakirəsindən başlayaraq, filmin təhvil verilməsinin sonuna qədər onun hökmən fəal iştirakçısı olmalıdır. Çox təəssüf ki, tənqidçilərin və ssenaristlərin, rejissorların, operatorların, rəssamların belə six əməkdaşlığı hələ ki, nadir hadisədir. Aydındır ki, tənqid yalnız peşəkarların öhdəsinə düşməməlidir. Tənqid və özünütənqid biz bütün həyatımızın böyük hərəkətverici qüvvəsi kimi qiymətləndiririk. Buna görə də Dövlətkinonun, Kinematoqrafçılar İttifaqının, kinostudiyaların, partiya və həmkarlar ittifaqları təşkilatlarının rəhbərləri kino istehsalının bütün sahələrində prinsipial tələbkarlıq şəraitinin inkişafı üçün daim qayğı göstərməlidirlər. Kino işçiləri əgər tamaşaçıların - diqqətli,

⁴⁷ “İskusstvo kino” jurnalı, 1984, № 8, s. 15

⁴⁸ “İskusstvo kino” jurnalı, 1984, № 8, s. 17

tələbkar və xeyirxah, sənət qədrini bilənlərin arzularına, təkliflərinə və qeydlərinə diqqətlə qulaq assalar, özləri üçün, şübhəsiz, xeyir əldə edə bilərlər..."⁴⁹ cümlələri sağlam elmin nəzəri təhlil hesabına kinonun inkişaf istiqamətinin proqnozlaşdırılmasının mümkünlüyünü, vacibliyini önə çəkir.

"Faydalı tənqid sənətkara kömək edir ki, o, həyatın bütün cəhətlərini dialektik vəhdətdə görsün və göstərsin, xeyirlə şərin, müsbətlə mənfinin mübarizəsini daha parlaq, daha kəskin şəkildə əks etdirsin. Tənqidin sözün nüfuzu bir çox cəhətdən tənqidin obyektivliyi ilə, qərəzsizliyi ilə müəyyən olunur. Xeyirxahlıqla yanaşı, ciddiyət, professional tələbkarlıq – ədəbi tənqid məhz belə olmalıdır. Tənqidin verdiyi qiymətlərin prinsipiallığı tənqid edilənlərin mövqeyindən, vəzifəsindən və keçmiş xidmətlərindən asılı olmamalıdır, xüsusilə şəxsi rəğbət bəsləyib-bəsləməməkdən asılı olma- malıdır. Tənqid yalnız bu zaman cəmiyyət tərəfindən ona həvalə edilmiş funksiyaları müvəffəqiyətlə yerinə yetirə bilər"⁵⁰ deyimləri kino tənqidçisinin istinad etməli olduğu başlıca müddəaları əks etdirir.

Ulu öndər həm də bunları söyləmişdir: "...Kino - mədəniyyətin böyük qoludur. Teatrla biz öz varlığımızı ancaq

⁴⁹ "İskusstvo kino" jurnalı, 1984, № 8, s. 19

⁵⁰ Heydər Əliyev. Ədəbiyyatın yüksək borcu və amalı. Bakı, 1999, s. 147

respublika çərçivəsində təbliğ edə bilirik. Kino - ümumittifaq və ümumdünya səhnəsidir. Podqornı və Kulikov yoldaşlar Bakıda olanda, mən hansı filmə baxmaq istədiklərini so-ruşdum, ikisi də "Arşın mal alan"nın adını çəkdi... Kino xalqı belə yaşıdır... Sizə studiyada bu istiqamətlərdə iş aparmaq lazımlı gələcək:

1. Tələbkarlığı artırmaq, yüksək əmək və maliyyə intizamı yaratmaq, qətiyyətli və prinsipial olmaq. Liberal- liqdan biz daha çox uduza bilərik, nəinki tələbkarlıqdan. Bütün zümrələr üzrə əsaslı dəyişiklik aparmalı. Sol gedən cavanlarla mühafizəkar yaşlıların bir yaradıcılıq mühitində birləşmələrinə nail olmaq, heç kəsin yüksək titulu önündə, istər xalq yazıçısı və ya artisti olsun, baş əyməmək.

2. Ssenari işinin səviyyəsini yüksəltmək, Moskvadan təcrübəli yoldaşları kino istehsalı işinə cəlb etmək, Orta Asiyada, Gürcüstanda olduğu kimi. Biz intiriqalar və şəxsi mənafelər xətti götürmüşük, bunlar inkişaf yolunu kəsir, kinomuz bunda çox uduzur. Bugünlərdə mən "Səbuhi" filminə baxdım. Deyəsən, 40-ci illərin əvvəllərində çəkilib. Elə filmlə biz Axundov kimi böyük bir adamı tanıtdıra bilmərik. Axundov bizim xalqın tarixində nadir bir şəxsiyyətdir. Onun haqqında rəngli, genişekranlı film çəkmək lazımdır. Vaqif çox

böyük simadır. Zaqafqaziya xalqlarının dostluğuna arxalanan görkəmli dövlət xadimi, həm də böyük şairdir. Deyirlər Səməd Vurğunun oğlu “Vaqif” pyesi əsasında film ssenarisi üzərində işləyir. Bəlkə də film - tamaşa çəkmək daha məqsədəuyğun olar. “Yeddi oğul istərəm” yaxşı alınıb.

3. Sənədli filmlərin əhəmiyyəti çox böykdür. Ölkədə gözəl filmlər çəkilir. Həm zövq oxşayır, həm də siyasi iş görür, tarixi canlı yaşıdır. Bizdə buna fikir verilmir. Podqornı ilə İran şahının Lənkəranda keçirilən görüşündə nə televiziyadan, nə kinodan heç kəs yox idi, bu biabırçılıqdır. Belə hadisələr hər gün olmur, bunlar tarixdir. Bu sahədə dönüş yaratmalı, xronika çəkilişini gücləndirməliyik.

4. Ssenari işini ayrı-ayrı adamların monopoliyasından çıxarmalı. Klassiklərin əsərlərinin ekranlaşdırılması sizin üçün yaxşı mənbə ola bilər”.

* * *

Xalqın israrlı tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin qayğısı sayəsində durmadan inkişaf edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Kinoşünaslıq”, “Kinorejissorluq”, “Ssenari sənəti” üzrə mütəxəssislərin hazırlanması və müvafiq kafedralların açılması da onun adı ilə bağlıdır. Burada çalışan

professor, dosent, müəllim heyətinin xeyli qismi ulu öndər Heydər Əliyevin vaxtilə həyata keçirdiyi sistemli kadr siyaseti nəticəsində Moskva, Leninqrad və digər şəhərlərin ali məktəblərində təhsil almış mütəxəssislərdən ibarətdir. Onlar Heydər Əliyevin kino barəsindəki tövsiyələrini uğurla həyata keçirirlər. Son illər həm də öz yetirmələrimiz olan, təkmil-leşmiş, püxtələşmiş kadrlarımız bu böyük işə qoşulmuşlar.

Azərbaycan rəssamlıq məktəbi çox yüksək səviyyəyə malikdir. Mədəniyyətimizin nailiyyətlərindən biri də XX əsrda Azərbaycanda böyük rəssamlıq məktəbinin yaranması, çox görkəmli rəssamlarımızın, heykəltəraşlarımızın, memarlarımızın yetişməsi və onların yaratdığı əsərlərdir.

Heydər Əliyev

V FƏSİL

RƏSSAM DUYUMLU MÜDRIK İNSAN – HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin nəzəri irsi bizim milli sərvətimizdir. O, ölkəmizə rəhbərlik etdiyi 30 ildən artıq bir dövr ərzində böyük sənaye və kənd təsərrüfatı, şəhərsalma və dövlətçilik sahələri ilə bərabər ictimai-humanitar fikrin inkişafı sahəsində də Azərbaycanı dünya elmi-fəlsəfi fikri səviyyəsinə qaldıran cahanşüməl işlər görmüşdür. Həyatda baş verən proseslərin mürəkkəbliyinə, iqtisadi problemlərin ağır təzyiqinə baxmayaraq Heydər Əliyev milli-mədəni məsələlərin həllinə xüsusi önəm verirdi. Dahi Azərbaycan şairi M.Füzulinin 500 illik yubileyi üzrə Dövlət Komissiyasının 1 avqust 1994-cü il tarixli birinci iclasındaki giriş sözündə ulu öndər demişdir: "Respublikamızın

bu ağır dövründə böyük yubileylər keçirilməsi, şübhəsiz ki, müəyyən qədər çətinliklərlə üzləşəcək. Ancaq bunlara baxmayaraq, həyatımızın mənəvi-mədəni sahəsi heç vaxt unudulmamalıdır. Çətinliklər nə qədər çox olsa da, mədəniyyətə, mədəni irsimizə, mənəviyyata daim xüsusi diqqət yetirməli və bu sahələrin geri qalmasına yol verməməliyik".⁵¹

Göründüyü kimi, mədəniyyət və incəsənət məsələləri Heydər Əliyev üçün ümumdövlət işinin ayrılmaz tərkib hissəsi idi. Ulu öndərin bu unikal sahələrə münasibəti təsadüfi olmayıb konseptual nəzəri-metodoloji əsaslara malik bir nəzəriyyə idi. Onun teatr, kino, musiqi və rəssamlıq sənətlərinə münasibətinin də təməl daşında məhz bədii irsə münasibətlə bağlı metodoloji görüşləri dayanır. Heydər Əliyevin bu baxımdan önemli bir fikrini misal gətirək: "Müstəqil dövlətimiz üçün taleyüklü məsələlərin həyata keçirilməsi tariximizin bir çox qaranlıq səhifələrini açmaqla kimliyimizi tam müəyyən etməyi, milli kökləri ilə bağlı yeni təfəkkürlü gənc nəsil yetişdirilməsini zəruri edir. Keçid dövrünün çətinliklərinə, ağır proseslərinə baxmayaraq, biz öz tarixi keçmişimizin çox dəyərli səhifələrini qısa bir müddətdə aça bilmiş və xalqa göstərməyə nail olmuşuq. Xalqımızın hər

⁵¹ Heydər Əliyev. Ədəbiyyatın yüksək borcu və amali. Bakı, "Ozan", 1999, s. 201

bir övladı öz tarixi keçmişini, varisi olduğu mədəni irsi daha dərindən öyrənərək böyük qürur hissi duymağa başlayır və sözsüz ki, bununla fəxr edir”.⁵² Beləliklə də, tarixilik və müasirliyin üzvi vəhdəti Heydər Əliyevin sənət konsepsiyası üçün başlıca şərtidir.

Qədim və zəngin ənənələrə malik rəngkarlıq sənətimizin də kökləri Azərbaycan xalqının mifik təfəkkürü, əski inanclarımızla bağlıdır. Azərbaycan rəssamlığının tarixini və inkişaf mərhələlərini, çağdaş rəssamlığımızın bədii-estetik uğurlarını müstərək türk mifindən, islam təfəkküründən ayırib təhlil etmək, dəyərləndirmək olmaz.

Heydər Əliyev bütün yaradıcılıq sahələrinə – teatr, kino, musiqi və rəssamlıq sənətinə də tarixilik və müasirlik müstəvisində nəzər salırdı. 1994-cü il dekabrın 17-də böyük rəssam Səttar Bəhlulzadənin anadan olmasının 85 illiyi münasibəti ilə R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində açılmış sərgidəki nitqində Heydər Əliyev təsviri sənət ənənələrimizin böyük bir tarixə malik olduğunu fərəhli qeyd etmişdi. Buradan bir daha aydın olur ki, mədəniyyətdə tarixilik prinsipi Heydər Əliyevin sənət nəzəriyyəsinin metodoloji əsasında dayanır. O, sənətin

tarixinə də, estetik mahiyyətinə də həyat tarixindən, cəmiyyət tarixindən ayrılmadan dəyər verir. Heydər Əliyevin XX əsrin böyük rəssamı Səttar Bəhlulzadənin ecazkar sənətinə münasibətində də tarixilik və müasirlik, novatorluq ön plana keçir: “Səttar Bəhlulzadə yaradıcılığının özünəməxsus xüsusiyyətləri var. Həmin xüsusiyyətlər onun əsərlərində aydın görünür. Bu qeyri-adilik onun daxili fəlsəfi aləmi ilə, onun dünyagörüşü və fitri istedadı ilə bağlıdır”.⁵³

Heydər Əliyev Səttar Bəhlulzadənin misilsiz sənətini bədii-tarixi ənənələr kontekstində qiymətləndirməklə bərabər, həm də onun dünya əhəmiyyətini göstərir. Ümumiyyətlə, kontekstoloji yanaşma onun nəzəri irlisinin, o cümlədən zəngin rəssamlıq sənətimizə verdiyi dəyərin əsasında durur. Bu isə ümummilli liderin fikir və mülahizələrinə nəzəri dolğunluq, inandırıcılıq gətirir. Belə bir tutarlı qənaətə diqqət yetirək: “XX əsr Azərbaycan xalqının mədəni həyatında böyük hadisələr dövrü olubdur. XX əsrдə mədəniyyətimiz bütün sahələrdə sürətlə inkişaf edib, dünya mədəniyyətinə böyük simalar bəxş edib. Onların arasında rəssamlıq sahəsində Səttar Bəhlulzadənin xüsusi yeri var. O, nəinki Azərbaycan, həm də bütün dünya mədəniyyəti üçün, dünya rəssamlıq sənəti

⁵² Kitabi-Dədə Qorqud ensiklopediyası. I c., Bakı, 2000, s. 6

⁵³ Heydər Əliyev. Mədəni irlisin keşiyində. II kitab.Bakı, 2001, s. 430

üçün görkəmli bir rəssamdır və böyük mədəni irs qoymuşdur. Azərbaycan xalqı belə bir şəxsiyyəti ilə, belə bir insanla fəxr edir və bundan sonra da fəxr edəcəkdir”.⁵⁴ Bu sözləri də dahi siyasetçi dahi rəssamin yubiley mərasimində söyləmişdir. Burada ulu öndər bir məsələyə də diqqəti cəlb edir. O, heç zaman sənətkarın yaradıcılığını şəxsiyyətindən ayırmır. Şəxsiyyətlə yaradıcılığın vəhdəti sənətin tükənməz enerji mənbəyidir. Məhz buna əsaslanaraq Heydər Əliyev qeyd edir ki, “...onun yaratdıqları adı rəsm əsərləri deyildir”. Qeyri-adiliyi isə o, hər seydən öncə S.Bəhlulzadənin qeyri-adi şəxsiyyətində, fitri istedadının qüdrətində göründü. Ümmükmilli lider səmimiyyət və vəcdlə demişdir: “Onun özünəməxsus aləmi var idi. O, bir insan kimi fəlsəfəyə bağlı adam idi. Ona görə də Səttar Bəhlulzadənin yaratdığı əsərlər, onun həyatı, rəssamin daxili dünyasının nümayişidir...”

Ulu öndər deyirdi: “O, qeyri-adi bir insan idi. Qeyri-adiliyini öz əsərləri ilə hamiya nümayiş etdiribdir. Rəssamı tanımayan adamlar da onun orjinallığını, novatorluğunu öz gözləri ilə görmüşlər... O, bir insan kimi də əzmkar və fədakar, sənətini çox sevən və bütün həyatını öz sənətinə həsr edən adam idi. Bu insan heç vaxt şan-şöhrət, ad, mükafat dalınca getməmişdir.

⁵⁴ Heydər Əliyev. Mədəni irsin keşiyində. II kitab.Bakı, 2001, s.434

Belə şeylər onu heç vaxt maraqlandırmayıbdır. Buna görə, onun həyatı da çox sadə olmuşdur. Bəlkə də onun şəxsi həyatı, yaşayışı çox çətin keçmişdir, - mən bunları da bilirəm. Ancaq bununla bərabər, onun daxili aləmi, mənəviyyatı, yaratdığı əsərlər o qədər böyükdür ki, bunlar Səttar Bəhlulzadəni bize böyük bir sima kimi tanıdır və gələcəkdə də tanılacaqdır”.⁵⁵ Əslində bu məntiqli fikirlərə diqqət yetirilsə, görmək çətin deyildir ki, Heydər Əliyev dahiyanə bir fəhmlə S.Bəhlulzadənin dahi bir rəssam olaraq portretini yaradır. Yüksək nəzəri-intellektual səviyyə, dərin fəlsəfi məzmun, zəngin müşahidə və ən əsası, rəssamlıq sənətinin sırlarınə bələd olmaq Heydər Əliyevin sənət konsepsiyasını səciyyələndirir.

Ulu öndər zaman-zaman XX əsr Azərbaycan milli rəssamlıq məktəbinin görkəmli nümayəndələrinin yaradıcılığı haqqında dəyərli fikirlər söyləmiş, onlarla görüşüb ünsiyyət saxlamışdır. Tahir Salahov, Toğrul Nərimanbəyov, Elmira Şahtaxtinskaya, Oqtay Sadıqzadə, Maral Rəhmanzadə... onun sənətkar kimi yüksək dəyərləndirdiyi şəxsiyyətlər idi. Ulu öndərin portretini işləmiş dünya şöhrətli rəssam Tahir Salahov onun yüksək qiymətləndirdiyi qüdrətli sənətkarlardandır. 1995-ci il mayın 21-də Heydər Əliyev onu qəbul

⁵⁵ Heydər Əliyev. Mədəni irsin keşiyində. II kitab.Bakı, 2001, s.436

etmiş və demişdir: "Bizim səninlə münasibətlərimizin böyük, on illərlə tarixi var və çox vacibdir ki, bu münasibətlər heç bir şəraitdə kəsilməmişdir.

Biz səninlə tanış olduğumuz vaxtdan bəri mən sənə, sənin yaradıcılığına həmişə böyük hörmətlə yanaşmışam, səni burada da, Moskvada da dəstəkləmişəm, ona görə ki, sən mədəniyyət və incəsənət, o cümlədən də Azərbaycan mədəniyyəti və incəsənəti üçün çox işlər görürsən".⁵⁶

Heydər Əliyev bütün sənətkarlara, xüsusən də "Azərbaycan milli rəssami olaraq, bütün dünyada böyük rəngkarlıq, təsviri sənət ustası kimi məşhur" olan T.Salahova xüsusi həssaslıqla yanaşır və ona qayğı göstərirdi.

Öz-özlüyündə rəssamlıq unikal bir sənətdir. Rənglərin dilini bilmək, ruhi aləminə daxil olmaq hər adama nəsib olan səadət deyil. Kətan üzərində möcüzə yaratmaq üçün özün də bir möcüzəyə çevrilirsən. Bəs rənglərin musiqisini duymaq? Bu, artıq ikiqat möcüzədir. Dünya şöhrətli rəssam və müğənni Toğrul Nərimanbəyov belə nadir sənətkarlardan biridir və onun sənəti haqlı olaraq möcüzə adlanır.

1998-ci il mayın 12-də Azərbaycan Dövlət Opera və Balet Teatrında rəssam və müğənni Toğrul Nərimanbəyovun

yaradıcılıq gecəsində iştirak etdikdən sonra Heydər Əliyev ona demişdir: "Mən sənin konsertindən çox məmənun oldum. Eyni zamanda həm istedadlı rəssam, həm də istedadlı müğənni olmaq fitri vergiyə malik insana xas cəhətdir. Sən bu gün gözəl oxudun, səni səmimi-qəlbən təbrik edirəm. Səni qırx ildir tanıyıram, sən hələ gənclik illərində özünü vokal sənətində də sinamışan".⁵⁷

Toğrul Nərimanbəyov rəngin səsini və səsin rəngini tapan və duyan bir sənətkardır. 2010-cu ildə bu əvəzsiz sənətkarın anadan olmasının 80 illiyi tamam oldu. T.Nərimanbəyovun "Narlar" əsəri XX əsr milli rəssamlığımızın şedevrlərindən biridir. Bu əsərdə rənglərin simfoniyası söslənir. Azərbaycanda məşhur bir tapmaca var: "Hacilar Haca gedər // Gündüzü qoyub gecə gedər// Bir yumurtanın içində // Qırx min cüçə gedər". Bu tapmacanın cavabı "Nar"dır. T.Nərimanbəyovun "Narlar" əsəri 40 min səsli bir rəngdir, rəngin və musiqinin – səsin ilahi istedadla vəhdətində yaranmış sənət möcüzəsidir.

Heydər Əliyev görkəmli Azərbaycan rəssamları Elmira Şahtaxtinskayayı və Oqtay Sadıqzadəni də qəbul etmiş, səmimi söhbətində onların sənətinə yüksək qiymət vermişdir.

Həmin görüşdə ulu öndər hər iki rəssama belə demişdi:

⁵⁶ Heydər Əliyev. Mədəni irsin keşiyində. II kitab.Bakı, 2001, s.442

“Siz böyük rəssamsınız, çox işlər görürsünüz. Azərbaycanın rəssamlıq sənətini inkişaf etdirirsiniz. Dediym kimi, Elmira xanım Şahtaxtinskaya da çox böyük əsərlər yaradıbdır... Ona görə sizin sənətiniz, yaradıcılığınız çox qiymətlidir. Bunları nəzərə alaraq, mən sizi ordenlə təltif edirəm”.⁵⁸

Heydər Əliyev həm mədəni irsin yaranmasına, həm də onun qorunub təbliğ olunmasına xüsusi qayğı ilə yanaşındı. Məsələn, o, muzeylərin vəzifəsini təkcə tarix, ədəbiyyat və incəsənət əsərlərini əşya kimi mühafizə etməklə bitmiş hesab etmir, tələb edirdi ki, muzeydə canlı həyat olsun, müxtəlif dövrlərin sənət əsərləri hər gələn nəslin nəfəsi ilə təravətlənsin. Dünya muzeyləri ilə əlaqələrin, sərgi mübadilələrinin aparılmasına xüsusi bir önəm verirdi. Həqiqətən də, sənət inciləri, misal üçün, rəssamlıq əsərləri muzeylərə yalnız qorunub saxlanılmaq üçün verilmir, burada onun əsl həyatı başlanır.

1996-ci il avqustun 3-də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində xalq rəssamı Maral Rəhmanzadənin 80 illiyinə həsr olunmuş sərgidəki çıxışında Heydər Əliyev bu istedadlı rəssama demişdir: “Həyatınız boyu yaratdığınız əsərlər Azərbaycan təsviri sənətinin zənginləşməsində və Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafin-

da böyük rol oynayıbdır. Bu xidmətlərinizə görə xalqımız, millətimiz Sizə minnətdardır....

Əminəm ki, Azərbaycan vətəndaşları Sizin sərginizə böyük həvəslə gələcək, əsərlərinizi bir daha görəcək və bunlardan estetik zövq alacaq, mənəviyyatca yüksələcəklər”.

İkinci salonda Maral Rəhmanzadənin Naxçıvan silsiləsinə baxdıqdan sonra Heydər Əliyev məmnunluq hissi ilə aşağıdakı sözləri söyləmişdi: “Mən o qədər də yaxşı bilmirdim ki, Siz Naxçıvanın təbiətini belə gözəl əks etdirmisiniz. Ora həqiqətən möcüzəli bir yerdir. Bilirsiniz, oradakı dağların səhər bir rəngi olur, günorta rəng dəyişir. Qəribə bir şeydir. Məsələn, dağlara, daşlara uzaqdan baxırsan, biri göy, biri yaşıldır, digəri narıncı rəngdədir. Qəribə rəngləri var. Siz ki, oraya getmişsiniz, onları öz əsərlərinizdə əks etdirmisiniz, bu, çox gözəldir. Çünkü Naxçıvan elə bir yerdir ki, oraya gedib gəlmək də çətindir, ona görə o yerləri görən də azdır. Xinalığda çəkmisiniz, bu da çox gözəldir. Çünkü Azərbaycanın elə guşələri var ki, bunlar abidədir. Bir tərəfdən təbiət abidəsidir, ikinci tərəfdən də insanların dağlar qoynunda yaratdıqları evlər, yaşayış yerləri – bunlar da abidədir. Xinalıq da Azərbaycanın bir abidəsidir, nadir bir yerdir”.⁵⁹ Bu sətirlərdə

⁵⁸ Heydər Əliyev. Mədəni irsin keşiyində. II kitab.Bakı, 2001, s.449

⁵⁹ Heydər Əliyev. Mədəni irsin keşiyində. II kitab.Bakı, 2001, s.456

təkcə rəssamlıq sənətimizə deyil, ümumən Azərbaycana, onun varlığına, daşına, torpağına dərin məhəbbət ifadə olunur. Heydər Əliyevin bu məhəbbət dolu, vətənpərvərlik hissələri ilə dolu sətirlərini oxuyanda onun çox sevdiyi xalq şairi Məmməd Arazın misraları yada düşür:

Bir qayaya söykənmişəm,
deyirəm kaş,
Bax beləcə daşa dönəm,
yavaş-yavaş.
Onda Vətən sanar məni,
Bir balaca Vətən daşı.
Vətən daşı olmayandan,
Olmaz ölkə vətəndaşı.

1998-ci il may ayının 15-də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində Heydər Əliyevin və Zərifə xanım Əliyevanın bənzərsiz portretlərini böyük istedad və məharətlə yaratmış rus rəssamı Nikas Safronovun sərgisi keçirilmiş və bu sərgidə ümummilli lider nitq söyləmişdir. Sərgini böyük bir mədəni hadisə kimi dəyərləndirən ulu öndər populyar rus rəssamı haqqında demişdir: "Həqiqətən rəssam Nikas Safronovun adı çox istedadlı, özünəməxsus dəst-xətti

olan, orjinal bir rəssam kimi qısa vaxtda bütün dünyada məşhur olmuşdur. O, qısa dövr ərzində bir çox yüksək dəyərli təsviri sənət əsərləri yaratmışdır. Buna görə də rəssam Nikas Safronovun Azərbaycana diqqət yetirməsi və öz rəsmlərini Azərbaycanda nümayiş etdirmək arzusu respublikamıza, ölkəmizə, xalqımıza diqqət göstərilməsi deməkdir. Azərbaycan xalqı isə ümumiyyətlə incəsənəti, xüsusən də təsviri sənəti yüksək qiymətləndirir. Azərbaycanda bir çox görkəmli rəssamlar var, onlar öz rəsm əsərləri sayəsində dünya şöhrəti qazanmışlar".⁶⁰

Heydər Əliyev Azərbaycan mədəniyyəti və incəsənəti, xüsusiilə rəssamlıq sənətimizlə qürur hissi keçirir, rəssamlarımızın Avropa və dünya arenasına çıxmasını böyük vətəndaşlıq duyğusu və iftixarla qeyd edirdi.

XX əsr Azərbaycan rəssamlığında, memarlıq və heykəltəraşlıqda Şərqi bədii təfəkkür tərzi ilə Avropa bədii formaları vəhdətdə ifadə olunur. Bu, XIX əsrin ortalarından etibarən ümumiyyətlə mədəniyyətdə, ədəbiyyat və incəsənətdə Şərqi-Qərb dəyərlərinin sintezi ilə bağlı bir tendensiya idi. Doğrudur, 70 illik sovet dönməndə bədii yaradıcılığa ideoloji təsir (və təzyiq) metodu olan sosializm realizmi nəzəriyyəsi məzmunca sosialist, formaca milli mədəniyyət konsepsiyası

⁶⁰ Heydər Əliyev. Mədəni irsin keşiyində. II kitab. Bakı, 2001, s.461

adı altında sənətə xeyli zərər vurdu, bədii yaradıcılığı siyasilaşdırdı. Lakin, məhz bədii yaradıcılıq sayəsində, ənənələrin qorunub saxlanılması sayəsində milli müəyyənlik hissiitmədi. Rəssamlıq sənətinin timsalında bu cəhəti Heydər Əliyev həmişə qeyd edir: “Azərbaycanın rəngkarlıq, təsviri sənət məktəbi dünyada layiqli yer tutmuşdur. Biz bununla fəxr edirik. Biz fəxr edirik ki, tarixən qısa bir vaxtda Azərbaycanda gözəl, güclü təsviri sənət məktəbi, rəngkarlıq məktəbi təşəkkül taparaq yaranmışdır.

Azərbaycan qədim mədəniyyət ölkəsidir. Azərbaycan xalqı dünya sivilizasiyasına bir çox olduqca qiymətli mədəniyyət əsərləri, memarlıq, sənət abidəleri, olduqca dəyərli təsviri sənət əsərləri bəxş etmişdir. Lakin keçmişdə, uzaq keçmişdə Azərbaycan təsviri sənəti öz ifadəsini milli sənətdə, miniatür sənətində tapmışdı. Buna görə də fəxr edirik ki, Azərbaycan xalqı təsviri sənətdə öz yoluna, öz dəst-xəttinə malikdir... Lakin bununla bərabər, biz şadıq ki, Azərbaycan rəssamları Avropa rəngkarlıq məktəbinə də yaxınlaşmışlar”.⁶¹

Heydər Əliyev rəssamlardan, onların sənətindən heyrətamız bir vurğunluqla danışır, hər dəfə rəngkarlıq tariximizə üz tutaraq miniatür sənətinin dahisi Sultan

Məhəmmədin adına müraciət edir və bundan qürur duyduğunu gizlətmirdi.

Heydər Əliyev rəssamlıq sənətinin tarixi ilə bərabər onun estetik mahiyyətinə də müdaxilə edir, öz çıxışlarında obrazlı formanın poetik özəlliklərindən də bəhs edirdi. Qeyd edək ki, ümumiyyətlə o, obrazı sənət əsərinin başlıca xüsusiyyəti kimi ön plana çəkirdi. Həyatda ona çox doğma olmuş bir insan, sevimli həyat yoldası, akademik Zərifə xanım Əliyevanın portreti ilə bağlı rus rəssamı Nikas Safronovla söhbətində o, belə demişdi:

“Bəri başdan deyim ki, Siz yaxşı portret çəkmisiniz. Ona görə yaxşı deyirəm ki, şübhəsiz, insan yaşa dolduqca dəyişir. Zərifə xanım da dünyasını dəyişməzdən bir neçə il əvvəl təxminən belə görünürdü. Bir sözlə, Siz bu məqamı həssaslıqla tutmusunuz. Lakin ən başlıcası bündür ki, Siz onun xarakterini canlandırmağa müvəffəq olmusunuz. Tam oxşarlıq var. Özü də məsələ təkcə oxşarlıqda deyil, obrazdadır. Siz onun obrazını çox yaxşı təsvir etmisiniz”.⁶²

“Məsələ oxşarlıqda deyil, obrazdadır” - bu olduqca perspektivli tezisdir. Əslində sənət, xüsusilə poeziya, musiqi və rəsm əsəri önce obrazı tapmaqdan başlanır. Obraz hər cür

⁶¹ Heydər Əliyev. Mədəni irsin keşiyində. II kitab.Bakı, 2001, s.461

⁶² Heydər Əliyev. Mədəni irsin keşiyində. II kitab.Bakı, 2001, s.467

sənətin əsasında dayanan birləşdirici, toplayıcı, cəmləşdirici qüvvədir. Obrazlılıq sənətin təfəkkür usuludur. Sənət obrazlarla düşünür. Obraz daha çox daxili aləmin ifadəsidir. Sənətkar daxili aləmə obrazın zahiri təsvirindən daxil olur. Ümumiyyətlə, zahirlə daxilin vəhdəti obrazın bütövlüyü üçün başlıca şərtidir. Rəssamlıqda obraz rənglərin simfoniyasından yaranır. Sənət əsəri obrazın adı ilə adlanır.

* * *

Sənətə və sənətkara həssaslıqla yanaşan Heydər Əliyev güclü şəxsiyyət, müdrik siyaset adamı idi. Müasir dövrdə qloballaşan dünyanın nüfuzlu siyasi liderlərindən biri kimi bütün ölkələrdə tanınmışdı. O, regional düşüncəni qəbul etmir və mədəniyyətə də bu nöqteyi-nəzərdən yanaşırdı. Bu dahi şəxsiyyət mədəniyyətdə milliliyə böyük önəm verir, bununla bərabər mədəniyyətdə ideyanın bəşəriliyini hər şeydən üstün tuturdu. Heydər Əliyev ictimai və humanitar fikrin bütün sahələrinə, o cümlədən ədəbiyyata, mədəniyyətə, incəsənətin teatr, musiqi, kino, rəssamlıq kimi sahələrinə – dövlət ideologiyasının – azərbaycançılığın ideya mənbəyi, məxəzi kimi yanaşırdı. Ümummilli liderimizin bu fəlsəfi

təlimindən bəhs edərkən akademik Ramiz Mehdiyev yazmışdır: - “Azərbaycançılıq - xalqımızın çox əzab - əziyyətlə nail olduğu tarixi sərvətdir. O, real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Bu gün azərbaycançılıq milli həyatın, konfessiyaların harmoniyasının çoxəsrlik ənənəsi, ölkədə yaşayan bütün millətlərin və etnik qrupların qardaşlığı, qarşılıqlı əlaqə və təsirinin tarixi, onların ümumi taleyi və müstəqil Azərbaycanın bütövlüyü uğrunda bирgə mübarizəsinin tarixi təcrübəsidir”.⁶³ Akademik Ramiz Mehdiyevin bu qənaəti kontekstində Heydər Əliyevin mədəniyyət, incəsənət konsepsiyası daha parlaq görünür. Ulu öndər elə bir tarixi şəxsiyyət idi ki, o, çox vaxt zamanla hesablaşdırır, öz zamanını yaradırdı. Onun uzaqgörənliyi haqqında ən obyektiv tarixi fikri, onu hamidan yaxşı tanıyan insan - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev söyləyib. Hələ 2001-ci ildə o, Heydər Əliyev siyasetinin tarixi, ədəbi-mədəni əhəmiyyəti barəsində yazırırdı: “Azərbaycan rəhbərliyinin apardığı siyaset yeganə düzgün siyasetdir. Bunu həyat da sübut etmişdir. Azərbaycan çox böhranlardan şərəflə çıxmışdır. Vətəndaş

⁶³ Heydər Əliyev və azərbaycançılıq məfkurəsi. Azərbaycan Universiteti nəşriyyatı, Bakı, 2002, s. 10

müharibəsi və cəmiyyətin parçalanması təhlükəsindən qurtulmuşdur. İndi Azərbaycanda sabitlikdir, güclü iqtisadiyyat vardır, demokratikləşdirmə yolunda çox işlər görülür. Buna görə də mən qəti əminəm ki, hazırda yeridilən xətt davam etdirilməlidir. İndiki siyaset bir çox onilliklər üçün nəzərdə tutulmuş siyaset olmalıdır. Əks halda Azərbaycan yenə də hansıa hərc-mərcliyə məruz qala bilər".⁶⁴ Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu sözlərində ulu öndərin mədəniyyət konsepsiyasının formalasdığı mühit və onun ideoloji zəmini öz ifadəsini tapır.

Heydər Əliyev fenomenal bir şəxsiyyət, böyük mədəniyyət hamisi idi. Onun rəssamlıq və rəssamlar barəsində söylədikləri böyük fəlsəfi-estetik mahiyyət daşıyan, milli rəssamlıq sənətinin təkamülünə xidmət edən ideyalar idi.

* * *

Qədim mədəniyyətə malik olan Azərbaycan xalqı dünya sivilizasiyasına bir çox dəyərli mədəniyyət nümunələri, memarlıq və incəsənət abidələri, təsviri sənət əsərləri bəxş edib. Orta əsrlərdə Azərbaycan təsviri sənəti özünəməxsus miniatür sənətində öz əksini tapmışdır. Azərbaycan xalqı

təsviri sənətə dahi Sultan Məhəmmədin saldığı yolla, onun fərdi üslubu, dəsti-xətti ilə, yaratdığı mükəmməl miniatür əsərləri ilə daxil olub, qüdrətli Təbriz məktəbinin qiymətli bədii ənənələrini əsrlər boyu saxlamış və təkmilləşdirmişdir.

XIX əsrden başlayaraq Azərbaycan rəssamları Avropa rəngkarlıq məktəbinə də qoşuldu. Bu, həm İntibah və sonrakı dövr incəsənət ustalarının, həm də görkəmli rus rəngkarlarının təsiri altında baş verdi. Nəticədə, XX əsrə Azərbaycanda güclü rəngkarlıq məktəbi formalaşdı. Rəngkarlarımıızın əsərləri Azərbaycanın muzeylərini bəzəməklə bərabər, Azərbaycan incəsənətini dünyada layiqincə təmsil edirlər.

Bu illər ərzində Azərbaycanda dəzgah boyakarlığının və monumental heykəltəraşlığın ənənələri təşəkkül tapmış və güclənmişdir. Təkcə Qəzənfər Xalıqovun, İsmayııl Axundovun, Kazım Kazımovun, Ələkbər Rzaquliyevin, Maral Rəhmanzadənin, Böyükəga Mirzəzadənin, Tağı Tağıyevin, Vəcihə Səmədovanın, Elmira Şahtaxtinskayanın, Asəf Cəfərovun, karikaturaçı rəssamlar Həsən Haqverdiyevin, Nəcəfqulunun, teatr rəssamları Rüstəm Mustafayevin, İzzət Seyidovanın, Nüsrət Fətullayevin, xalçaçı rəssamlar Lətif Kərimovun, Kamil Əliyevin, heykəltəraşlar F.Əbdürəhmanovun, P.Sabsayın, C.Qaryagdının, M.Mirqasimovun, Ö.El-

⁶⁴ "İzvestiya" qəzeti, 19 may 2001-ci il.

darovun, T.Məmmədovun, E.Şamilovun, İ.Zeynalovun adlarını çəkmək kifayətdir ki, Azərbaycan təsviri sənətinin rəngarəng dünyasının panoramını təsəvvür edəsən.

Tanınmış ustad Mikayıl Abdullayevin, sağlıqlarında layiqincə qiymətləndirilməmiş görkəmli rəssamlar Mircavad Cavadovun, Tofiq Dadaşovun, Əşrəf Muradın və bütün adlardan, rütbələrdən və mükafatlardan yüksəkdə duran Azərbaycan təbiətinin tərənnümçüsü Səttar Bəhlulzadənin adlarını xüsusi olaraq qeyd etmək lazımdır.

XX əsrin ortalarında Bakı şəhəri Sadıq Dadaşovun və Mikayıl Hüseynovun birgə layihələri əsasında tikilmiş monumental tikililərlə, S.Dadaşovun erkən vəfatından sonra isə M.Hüseynovun layihələri üzrə ucaldılmış tikililərlə bəzədilmişdir.

60-ci illərdə Tahir Salahov, Toğrul Nərimanbəyov, Rasim Babayev, Fərhad Xəlilov kimi novatorçu rəssamların əsərləri Azərbaycanı, onun təsviri sənətini dünyada tanıtmışdır. Heykəltəraşlar Fuad Bakıxanov, Elmira Hüseynova, Elxan Aslanov, Fazil Nəcəfov, Fuad Salayev, memarlar Rasim Əliyev, Fuad Seyidzadə özlərini maraqlı sənətkarlar kimi tanımlıslar.

Xalqımızın ümummilli lideri Heydər Əliyev həmişə mədəniyyət məsələlərinə böyük diqqət yetirmişdir. Hələ Sovet

hökümti illərində o, ədəbiyyat və incəsənət xadimlərinin ev muzeylərinin təşkil olunmasının, əzəmətli heykəllərinin ucaldılmasının, ən yüksək beynəlxalq səviyyədə təntənəli yubiley mərasimlərinin keçirilməsinin təşəbbüskarı olub.

Keçmiş Sovetlər İttifaqının heç bir respublikasında (Rusiyadan başqa), Azərbaycanda olan qədər ölkənin yüksək mükafatlarına bu qədər mədəniyyət və incəsənət ustaları layiq görülməmişdi. O dövrün nüfuzlu rəhbər işçisi olan Heydər Əliyevin şəxsi təşəbbüsü və səyləri nəticəsində həmin illərdə memar Mikayıl Hüseynov və rəngkar Tahir Salahov ölkənin ən yüksək mükafatı olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldülər.

Müstəqillik dövründə, Azərbaycan Respublikasının Prezidenti olduğu zaman Heydər Əliyev daha geniş miqyasda və daha geniş əhatədə milli mədəniyyətin inkişafına himayədarlıq etməyə başladı.

1997-ci il aprelin 15-də Bakı İncəsənət Mərkəzində Azərbaycanın məşhur heykəltəraşı, xalq rəssamı, Milli Məclisin deputatı Ömrə Eldarovun görkəmli oftalmoloq - alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr etdiyi "Elegiya" əsərinin – möhtəşəm mərmər abidənin təqdimat mərasimi keçirildi. Azərbaycanın görkəmli heykəltəraşları içərisində Ömrə

Eldarova xüsusi önem verən Heydər Əliyev ustadin yaratdığı əsərləri bədiiliyinə, emosionallığına, gözəlliyyinə görə yüksək tutur və dəyərləndirirdi. Məhz buna görə Heydər Əliyev Zərifə xanımın heykəlini Azərbaycan mədəniyyətinin, incəsənətinin ən görkəmli simalarından biri, zəhmətkeş, fədakar və işgüzər adam olan Ö.Eldarova sifariş etməyi qərara almışdı. Halbuki o zaman Moskvada yaşayan Heydər Əliyevə yaxından tanıldığı Moskva heykəltəraşlarından təkliflər gəlirdi. Amma onun istəyi o idi ki, abidənin müəllifi mütləq azərbaycanlı, öz həmvətəni olsun. Onu da qeyd edək ki, Ömər Eldarov keçmiş Sovetlər İttifaqında, Rusiyada, Moskvada heykəltəraşlar içərisində çox yüksək nüfuzlu malik olan bir heykəltəraşdır. Ona görə də təsadüfi deyildir ki, Ö.Eldarov o vaxt Sovetlər İttifaqı Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilmişdi, – indisə bu, Rusiya Rəssamlıq Akademiyasıdır.

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü olan Ömər Eldarov Müslüm Maqomayev, Fikrət Əmirov, Niyazi, Səttar Bəhlulzadə kimi şəxsiyyətlərin abidələrinin müəllfidir. Son əsərləri arasında dahi Azərbaycan şairi Hüseyn Cavidin Naxçıvandakı məqbərəsi, Bakıda, Şəhidlər Xiyabanındaki xatırə kompleksi, görkəmli oftalmoloq - alim, akademik Zərifə xanım Əliyevanın xatırəsinə həsr etdiyi,

haqqında söz açdığını “Elegiya” abidəsi xüsusi yer tutur.

Ö.Eldarovun yaratdığı “Elegiya” abidəsini mürəkkəb əsər kimi qiymətləndirən Heydər Əliyev onun heykəltəraşın məsləhəti ilə muzeydə qorunub saxlanılmasına qərar verdi. Zərifə xanım Əliyevanın qəbri üzərində isə həmin heykəlin əsasında tuncdan hazırlanmış heykəli qoyuldu.

“Elegiya” abidəsi yüksək keyfiyyətli ağ mərmərdən hazırlanmışdır. Bu bütöv mərmər blokun gətirilməsi Heydər Əliyevin xüsusi zəhməti və səyi nəticəsində həyata keçdi. Ö.Eldarovun sifarişi ilə Azərbaycana beş blok ağ mərmər gətirildi. Bunlardan biri Zərifə Əliyevanın abidəsinə, digərləri isə Fikrət Əmirovun, Niyazinin, Müslüm Maqomayevin heykəllərinə sərf olundu. Adı çəkilən heykəllərin ərsəyə gəlməsində Heydər Əliyevin böyük rolü olmuşdur.

Bu hadisə yeganə belə hal deyil. Vaxtilə Cəfər Cabbarlinin heykəlini yaradan Mirələsgər Mirqasimovun sifarişi ilə böyük qranit daşın Ukraynadan gətirilməsi də məhz Heydər Əliyevin tədbirli işinin nəticəsidir. Beləliklə, Cəfər Cabbarlıya layiq olan heykəl Bakının gözəl güşələrindən birini bəzəyərək daima ədibi yaşadacaqdır.

Heydər Əliyev Azərbaycan ədəbiyyatının əksər korifeyləri kimi, Cəfər Cabbarlinin da yaradıcılığına böyük önem verirdi.

Heykəlin açılışı zamanı o, demişdi: "Azərbaycan xalqına səadət və dirçəliş gətirən baharın bu gözəl çağında biz sovet mədəniyyətinin görkəmli xadimi Cəfər Cabbarlinin abidəsini açırıq. Cəfər Cabbarlı tarixdə misli görünməmiş müzəffər ictimai ədalət cəmiyyətinin təşəkkül tapdığı, dramatik vəziyyətlərə dolu olan mürəkkəb bir şəraitdə dünyaya gəlmişdir. Yeni həyatın təsdiqi uğrunda şiddətli mübarizə Cabbarlı yaradıcılığında qədim Azərbaycan torpağının yeniləşməsinin, çıçəklənməsinin parlaq rəmzi oldu.

İcazə verin... inqilabın tükənməz yaradıcı qüvvələrinin istedadlı carçası Cəfər Cabbarlinin abidəsini açaq".

Elə həmin təntənəli mərasimdə Heydər Əliyev heykəli, onun dərin bədii məzmununu yüksək qiymətləndirmiş, həmçinin Cabbarlı yaradıcılığının mükəmməl ədəbi təhlilini vermişdi: "Şair, nasir və dramaturq Cabbarlinin yaradıcılığı çoxşaxəlidir. Onun gördüyü işlər sözün əsl mənasında yorulmaz əmək fədaisinin hünəridir. O, müasir Azərbaycan dramaturgiyasının bünövrəsini qoymuşdur. Bu dramaturgiyanın inkişafının əsas istiqamətlərini müəyyən etmişdir. Azərbaycan xalqının və sovet ölkəsindəki bir çox başqa xalqların teatr mədəniyyətini zənginləşdirən qiymətli töhfələr vermişdir. Bizim bütün müasir dram sənətimiz müəyyən

mənada Cabbarlı teatrının bəhrəsidir. Mirzə Fətəli Axundovun və Cəlil Məmmədquluzadənin böyük ənənələrini inkişaf etdirən, zənginləşdirən Cabbarlı, teatr yaradıcılığının həqiqi novatoru olmuş, Azərbaycan səhnəsində bu gün də gözəl səmərə verən yeni ənənələrin əsasını qoymuşdur".

Ulu öndər abidənin açılışı zamanı söylədiyi nitqinin bir hissəsində belə deyirdi: "Azərbaycan sovet ədəbiyyatı və incəsənəti Cabbarlı ənənələrinə sadıqdir. Onun əməlləri, arzu və istəkləri müasir şairlərin və nasirlərin, teatr və kino xadimlərinin əsərlərində yaşayır. Onların professional, ideyabədii səviyyəsi yüksəlmüşdür, yeni həyatın tarixi yürüşünü hərtərəfli, bütün çalarları ilə tərənnüm edən, əsl istedad bəhrəsi olan əsərlərin sayı getdikcə artır.

Cabbarlı bizim müasirimizdir, indi də bizimlə, bütün ölkəmizlə birlikdə addımlayır."

* * *

Heydər Əliyev hesab edirdi ki, rəssam, heykəltəraş, bir sözlə, incəsənət ustası öz istəyini yerinə yetirmək istəyirsə, – əgər bu istək doğrudan da yeni bir əsərin yaranmasına kömək edəcəksə, – bunu etmək lazımdır. Bir dövlət adamı olaraq sənətkarlara köməklik etməyi lazım bilən Heydər Əliyev, o

vaxt bu işləri gördü və bunu həyatında məşğul olduğu çoxsaylı əməllərin ən dəyərlilərindən biri hesab edirdi.

Azərbaycan ədəbiyyatının, Azərbaycan milli şürurunun inkişafında böyük xidmətləri olan C.Cabbarlinin yaratdığı əsərlər neçə-neçə nəsilləri tərbiyə etmişdir. C.Cabbarlinin abidəsi 1981-ci ildə Azərbaycan Respublikasının başçısının təşəbbüsü sayəsində qoyuldu, ədibin yaşadığı binada ev muzeyini də 1981-ci ildə Heydər Əliyev yaratdı. Ulu öndər bu işi ilə hər zaman fəxr edirdi.

Heydər Əliyevin hakimiyyətdə olduğu vaxtda - 1998-ci il sentyabrın 16-da Azərbaycan paytaxtinin mərkəzində, İstiqlaliyyət küçəsində, AMEA Rəyasət Heyəti binasının yanında xalqımızın görkəmli elm xadimi, akademik Yusif Məmmədəliyevin abidəsinin açılışı oldu. Abidənin açılışı Yusif Məmmədəliyevin xatirəsini abidələşdirmək məqsədi ilə Heydər Əliyevin qəbul etdiyi qərara əsasən həyata keçmişdi.

Açılış mərasimində çıxış edən Heydər Əliyev Yusif Məmmədəliyevin öz zəkası, biliyi, istedadı, fədakarlığı, elmi ixtiraları ilə, elmi əsərlər yaratmaq, həm də ümumən Azərbaycan elmini təşkil etmək, inkişaf etdirmək sahəsindəki fəaliyyəti ilə Azərbaycan xalqının tarixinə daxil olduğunu qeyd etdi. Azərbaycan elminin görkəmli xadimlərindən biri,



Xalq artisti, bəstəkar Qara Qarayevin 60 illik yubileyində.
4 fevral 1978-ci il.



Zeynəb Xanlarovaya SSRİ xalq artisti adı təqdim olunmuşdur.
4 dekabr 1980-ci il.




SSRİ xalq artisti, Dövlət Mükafatı laureati Rəşid Behbudovun ordenlə təltif olunması mərasimində. 15 may 1980-ci il.



Heydər Əliyev SSRİ Rəssamlıq Akademiyasının Rəyasətinin Bakıda keçirilən zona müşavirəsinin iştirakçıları ilə görüşür. 1 aprel 1981-ci il.



Heydər Əliyev və Zərifə xanım Əliyeva Azərbaycan və Rusiya mədəniyyət xadimlərini qəbul edərkən. 1981-ci il.



Xalq rəssamı Toğrul Nərimanbəyov ilə görüş zamanı. 26 mart 1982-ci il.



SSRİ Büyük Teatrının bir qrup nümayəndəsi Heydər Əliyevin qəbulunda.
4 iyun 1982-ci il.



Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının üzvü
Mikayıl Abdullayevlə. 15 may 1982-ci il.



Üzeyir Hacıbəyov adına Dövlət simfonik orkestrinin 60 illik yubileyində.
17 iyul 1982-ci il.



Heydər Əliyev və xalq rəssamı Tahir Salahov. 21 dekabr 1982-ci il.



Şərq xalça sənəti üzrə Beynəlxalq simpoziumun sərgi salonunda.
Arxada xalçaçı-rəssam Lətif Kərimov. 5 sentyabr 1983-cu il.



Mədəniyyət xadimləri Əliyevlər ailəsinin qonağıdır. 1982-ci il.



Xalq artisti, maestro Niyazi ilə görüş. Oktyabr, 1983-cü il.



Maestro Niyazinin ev muzeyində. Sentyabr 1994-cü il.



Səttar Bəhlulzadənin anadan olmasının 85 illiyinə həsr olunmuş təntənəli mərasimdə. 17 dekabr 1994-cü il.



Mədəniyyətimizin ölməz korifeylərinin “gullələnmiş” heykəlləri işgal altında olan Şuşadan Bakıya gətirilmişdir... İyul, 1995-ci il.



Heydər Əliyev balaca rəssam Əli Cəfərin sərgisində. 30 dekabr 1995-ci il.



Heydər Əliyev SSRİ xalq artisti L.Zikina və bir qrup Rusiya mədəniyyət xadimini qəbul edərkən. 6 aprel, 1997-ci il.



“Xalq sənəti və özünəməşğulluq” I Respublika sərgi-yarmarkasında.
27 fevral 1996-ci il.



Heydər Əliyev və M. Rostropoviç Prezident sarayında. 28 aprel 1997-ci il.



Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın bədii obrazı – “Elegiya” heykəli ilə tanışlıq. Heydər Əliyevin yanında heykəlin müəllifi akademik Ömər Eldarov dayanmışdır. 15 aprel 1997-ci il.



Bakı incəsənət mərkəzində. 15 aprel 1997-ci il.



Ulu öndər tanınmış müsiqiçi M.Rostropoviç və Q.Vişnevskaya ilə təntənəli mərasimdə. 28 aprel 1997-ci il.



Xalq artisti, bəstəkar Tofiq Quliyevin təntənəli yubiley mərasimində. 19 noyabr 1997-ci il.



Heydər Əliyevin məşhur müğənni İosif Kobzonla görüşü. 5 iyun 1997-ci il.



Fəxri xiyabanda, Bülbulun məzarı önündə. 3 dekabr 1997-ci il.




Bülbulun ev muzeyində. 3 dekabr 1997-ci il.



Mədəniyyət xadimləri ilə görüş. Ön planda Heydər Əliyevin yanında xalq artisti Əminə Dilbazi.



Bəstəkar Cövdət Hacıyevə mükafatın təqdim edilməsi.



Ulu öndər Mərkəzi Klinik Xəstəxanada müalicə olunan xalq artisti, bəstəkar Tofiq Quliyevin səhhəti ilə maraqlanır.



Rusyanın Sankt-Peterburq şəhərində böyük Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılış mərasimində. Heydər Əliyev və Rusyanın o zamankı prezidenti Vladimir Putin.



Xalq rəssamı Kamil Əliyevin yaratdığı "Süleyman Dəmirəl" xalçası
Türkiyənin o zamankı dövlət başçısı S.Dəmirələ təqdim olunarkən.



Məşhur rus rəssamı Nikas Safronovun Bakıda, R.Mustafayev adına
Azərbaycan Dövlət İncəsənət Muzeyində fərdi sərgisinin
açılışı zamanı. 15 may 1998-ci il.



Sənət korifeyləri ilə səmimi söhbət zamanı.



Xalq artisti Lütfiyyar İmanova "İstiqlal" ordeninin təqdim olunması.
26 may 1998-ci il.



Azərbaycanın xalq artisti Sara Qədimova ilə Prezident sarayında görüş. “Şöhrət” ordeninin təqdim olunması mərasimində. 21 avqust 1998-ci il.




Bəstəkar Emin Sabitoğluna “Şöhrət” ordeninin təqdim edilməsi. 21 avqust 1998-ci il.



Prezident sarayında xalq artisti Habil Əliyevə “Şöhrət” ordeninin təqdim olunması. 21 avqust 1998-ci il.



Heydər Əliyev M.Rostropoviç və Q.Vişnevskaya ilə.



Akademik Yusif Məmmədəliyevin abidəsinin açılış mərasimində.
16 sentyabr 1998-ci il.



M.Rostropoviçlə görüş zamanı.



Müslüm Maqomayev və yoldaşı Tamara Sinyavskaya ilə birgə.



Müslüm Maqomayev və yoldaşı Tamara Sinyavskaya
Heydər Əliyevin qəbulundan. 28 iyul 1999-cu il.




Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təşəbbüsü ilə gerçəkləşdirilən
“Sədasi bahardır Vətənimizin” adlı konsertdən sonra. 21 aprel 2000-ci il.



Azərbaycan gəncləri günüñə həsr edilmiş
bayram gecəsində. 2 fevral 2000-ci il.



Rusiya estradasının ulduzu Alla Puqaçova ilə. 12 noyabr 2000-ci il.



Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva adına parkın açılış mərasimində. 28 aprel 2000 – ci il.



“Azərbaycanda məcburi köçkünlər: Avtoportret” fotosərgisində.
8 dekabr 2000-ci il.



Xalq artisti Əlibaba Məmmədova ali dövlət mükafatının təqdim olunması. 6 iyul 2001-ci il.



Xalq artisti Rəşid Behbudovun xatırəsinə həsr olunmuş təntənəli gecədə. 13 oktyabr 2001-ci il.



Naxçıvanda, Möminə xatun türbəsinin divarları önündə.

kimyaçı alim Yusif Məmmədəliyevin İkinci Dünya müharibəsi illərində gərgin səylər hesabına aldığı yüksəkoktanlı benzin faşizm üzərində qələbədə mühüm rol oynamışdır. Y.Məmmədəliyev Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidentlərindən biri olmuş, Azərbaycan elminin müxtəlif sahələrinin inkişafı üçün böyük xidmətlər göstərmişdir.

Xatirə abidəsinin müəllifi olan heykəltəraş Akif Əsgərovun işini yüksək qiymətləndirən Heydər Əliyevin fikrini Beynəlxalq Memarlar Assosiasiyası da təsdiqlədi – abidə bu assosiasiyanın diplomuna layiq görülmüşdür.

1998-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin göstərişi ilə respublikamızın azadlığı və suverenliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş mərd mübarizlərin uyuduğu müqəddəs ziyarətgahda – Şəhidlər Xiyabanında şəhidlərin xatırəsinə abidə kompleksi inşa edildi.

Abidə kompleksi layihəsinin müəllifləri Prezidentin məsləhəti və tapşırığı ilə əzəmətli və eyni zamanda sadə, Azərbaycanın istiqlaliyyəti yolunda canlarından keçmiş qəhrəmanların xatırəsinə həsr edilən gözəl bir abidə yaratmağa nail oldular. Vaxtilə dağüstü parkda ucaldılan və xalqımıza qarşı edilən ədalətsizliklərin bir nümunəsi olan, Bakının hər yerində görünən Kirovun heykəlinin yerində

indi xalqımızın müstəqilliyini, azadlığını bir daha nümayiş etdirən, Azərbaycan uğrunda, xalq, millət uğrunda şəhid olmuş insanlara dəyərli bir abidə ucaldılmışdır.

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş Əbədi məşəl abidəsi Prezident Heydər Əliyevin xüsusi qərarı, böyük diqqət və qayğısı sayəsində inşa olunmuşdur. Paytaxtimizin ən yüksək zirvəsində yerləşən, milli ornamentlərlə zəngin olan bu möhtəşəm abidənin hündürlüyü 23 metrdir. XX əsrдə Azərbaycan xalqının verdiyi bütün şəhidlərin müqəddəs xatirəsinə hörmət və ehtiram rəmzi olan abidənin layihə müəllifləri xalq rəssamı, heykəltəraş Ömər Eldarov, respublikamızın tanınmış memarları, Bakı şəhərinin baş memarı Elbəy Qasimzadə, Akif Abdullayev və Niyazi Vəliyevdir.

Əslində isə bu layihə Heydər Əliyevin layihəsi idi. Müəlliflər yalnız onun ideyasını, fikirlərini kağıza salıb icra etmişdilər. Bunu abidənin açılışında iştirak edən layihənin memarı E.Qasimzadə də təsdiq etdi.

Bu abidədə, şəhidlərin xatirəsinə yandırılmış əbədi məşəl Azərbaycanın milli azadlığının və dövlət müstəqilliyinin əbədiliyinin, dönməzliyinin rəmzinə çevrildi. Bu məşəli alovlandıran Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev oldu.

Naxçıvan Muxtar Respublikasının 75 illik yubiley təntənələrində iştirak edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1999-cu il oktyabrın 14-də Naxçıvan şəhərində milli memarlığımızın möhtəşəm abidələrindən biri olan, Şərq memarlığının incilərindən sayılan, XII əsrдə görkəmli memar Əcəmi Naxçıvanının yaratdığı Möminə Xatun türbəsini ziyarət etdi.

Gənc yaşılarından rəsmə həvəsi olan Heydər Əliyev məktəbliyən Haçadağı, Naxçıvanın başqa mənzərəli yerlərini fırça-ya almış, akvarellə gözəl şəkillər çəkmişdir. Uşaq vaxtlarından bu abidənin ətrafını gəzmiş, baxmış, onu sevmişdir. Bu maraqlı tükənməmiş, sönməmiş, sonralar mədəniyyətimizə, incəsənətimizə olan sevgiyə çevrilmiş, milli-mədəni irsimizin qorunub-saxlanması yolunda mühüm tədbirlərin keçirilməsinə yönəlmüşdir.

Qədim Naxçıvan torpağında dahi Azərbaycan memarı Əcəmi Əbübəkr oğlu Naxçıvanının yaradıcılıq dəst-xəttini yaşıdan Möminə Xatun türbəsi XII əsrə aid olub tarixi abidələrimiz içərisində möhtəşəm yer tutur. Bu türbəni Azərbaycan Atabəylər dövlətinin yaradıcılarından biri - Məhəmməd Cahan Pəhləvan 1186-ci ildə Möminə Xatunun şərəfinə tikdirmişdir. Möminə Xatun türbəsi yeraltı sərdabədən və yerüstü kompleksdən ibarətdir. Sərdabədə Atabəylər

dövlətinin banisi Şəmsəddin Eldəniz, ölkənin siyasi həyatında mühüm rol oynamış Möminə Xatun və Məhəmməd Cahan Pəhləvanın özü dəfn olunmuşlar.

Abidənin baştağında kufi xətti ilə həkk olunmuş sözlər memarın insan və zaman haqqında düşüncələridir:

“Biz gedirik, ancaq qalır ruzigar,
Biz gedirik, əsər qalır yadigar.”

Qudrətli Atabəylər dövlətinin əzəmətli memarlıq abidəsi olan, bizə yadigar qalan və tariximizi təsdiq edən Möminə Xatun türbəsini yüksək qiymətləndirən Respublika Prezidenti bu məqbərəni təkcə Əcəmi Naxçıvaninin və onun yaratdığı memarlıq məktəbinin bariz nümunəsi kimi deyil, dövlətçiliyin zənginliyinin və möhkəmliyinin göstəricisi kimi dəyərləndirdi.

Mərasimdə Prezident Heydər Əliyev sərdabədə dəfn olunanların başdaşlarının qiymətli mərmərdən düzəldilməsini tapşırıdı və bu işə lazımı vəsaitin ayrılmamasına sərəncam verdi. Bundan başqa o, Naxçıvan elinin digər bir görkəmli memarlıq abidəsi olan Qarabağlar türbəsinin bərpası üçün layihəsmətanın hazırlanmasına qərar verdi və bu işi Dövlət Neft Şirkətinə həvalə etdi.

Azərbaycan Respublikasının başçısı möhtərəm Heydər Əliyevin Azərbaycan rəssamlığına olan diqqəti və qayğısı

sonsuz idi. O, tez-tez rəssamlarla görüşər, sərgilərdə iştirak edər, yubileylər keçirərdi.

Özünün orjinal, təkrarolunmaz yaradıcılığı, əsərləri ilə Azərbaycan xalqının mədəniyyətini zənginləşdirmiş, yüksəklərə qaldırmış, ona dünya şöhrəti qazandırmış Səttar Bəhlulzadəni yüksək qiymətləndirən Heydər Əliyev rəssamin 85 illiyi münasibətilə yubiley mərasiminin keçirilməsinə sərəncam verdi və bu qərarı bir tərəfdən onun yaradıcılığına yüksək qiymət verdiyi üçün qəbul etdi, digər tərəfdən isə müstəqil Azərbaycan dövlətinin mədəniyyətinə, incəsənətinə, rəssamlığına və onun sənətinə olan hörmət və ehtiramın rəmzi və təzahürü kimi təqdim etdi.

S.Bəhlulzadə ilə şəxsi tanışlığı olan Heydər Əliyev rəssamin yaradıcılığına böyük maraq göstərirdi. Hələ 60-ci illərdən Azərbaycan incəsənətində, rəssamlıq məktəbində özünəməxsus yer tutan S.Bəhlulzadə, yaratdığı əsərlərilə xalqımızın mədəniyyətinin, rəssamlığının yeni, orjinal üsluba malik olduğunu, rəssamlıq məktəbinin professional səviyyəsinin yüksəkdə durduğunu sübuta yetirir. Təsadüfi deyil ki, məhz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1973-cü ildə Səttar Bəhlulzadəyə Dövlət mükafatı verildi.

Azərbaycan təbiətini xüsusi həssashlıqla duyan, onu orijinal yaradıcılıq üslubu və dəst-xətti ilə tərənnüm edən

S.Bəhlulzadə, mənzərə janının yaradıcılarından biridir. O, “Xəzərdə axşam”, “Abşeron motivi”, “Xəzər gözəli”, “Suraxanı atəşgahı” əsərlərində Abşeron mənzərələrini ilhamla qələmə almışdır. S.Bəhlulzadənin əsərləri dünyanın bir çox şəhərlərinin muzeylərində və şəxsi kolleksiyalarda nadir sənət nümunələri kimi saxlanılır.

Heydər Əliyev 1994-cu il dekabrın 17-də Azərbaycan təbiətinin əsrarəngiz gözəlliklərini sonsuz məhəbbətlə sevən və ilhamla tərənnüm edən dünya şöhrətli rəssam Səttar Bəhlulzadənin anadan olmasının 85 illiyi münasibətilə R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində bu böyük sənətkarın zəngin yaradıcılığını əks etdirən sərgidə, sonra isə Respublika sarayında təntənəli yubiley gecəsində iştirak etmişdir.

Yubileyin gedişi zamanı ölkə Prezidenti Azərbaycanın mədəni ictimaiyyətinin qarşısında duran vəzifələri səsləndirərək bildirdi ki, Səttar Bəhlulzadənin əsərlərinin hamısı toplanmalı, onların kataloqu hazırlanmalıdır, görkəmli rəssamin adına bir rəssamlıq mərkəzi açılmalıdır. Rəssamin yaşadığı ev muzeyi qorunub saxlanılmalı, özü də bu muzeydə Səttar Bəhlulzadənin əsərlərindən ibarət daimi ekspozisiya olmalıdır. Rəssamin həm həyatı, həm də yaradıcılığı, əsərləri, mədəni və mənəvi irsi xalqımızın bugünü və gələcəyi üçün

mənəviyyat mənbəyidir, məktəbdır. Xalqımızın estetik tərbiyəsini daha da gücləndirmək üçün Səttar Bəhlulzadənin əsərlərindən istifadə edilməlidir. Ona görə də belə bir mərkəzin, belə bir muzeyin yaranması çox zəruridir.

Qeyd etmək lazımdır ki, Heydər Əliyev Azərbaycan rəssamlıq sənətinin dünyada təbliği işinə də böyük önem verirdi. Belə ki, Azərbaycan Prezidenti Heydər Əliyev Almaniya Federativ Respublikasına rəsmi səfəri zamanı – 1996-ci il iyulun 2-də dövlət başçısının iqamətgahındakı geniş salonda görkəmli Azərbaycan rəssami Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi keçirildi.

Sərginin açılışında Azərbaycan Prezidenti Heydər Əliyev və Almaniya Federativ Respublikasının dövlət başçısı iştirak edirdi.

Prezidentlər qüdrətli sənətkarın 20 əsərinin nümayiş etdirildiyi bu sərgiyə maraqla baxdilar. Səttar Bəhlulzadənin “Quşarmudu”, “Naxçıvan dağları”, “Şahnabat”, “Göygöl mənzərələri” əsərləri prezidentlərlə birlikdə sərgiyə gəlmış Almaniya ictimaiyyəti nümayəndələrinin, incəsənət adamlarının da böyük marağına səbəb oldu.

Prezident Heydər Əliyev vaxtaşırı Azərbaycanın tanınmış rəssamları ilə şəxsi görüşlər keçirir, söhbətləşir,

onların qayğıları ilə tanış olur, lazımı köməkliyini əsirgəmirdi.

1995-ci il mayın 21-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycanın xalq rəssamı, YUNESKO-nun nəzdindəki Beynəlxalq Rəssamlar Federasiyasının vitse-prezidenti, akademik Tahir Salahovu qəbul etdi.

Azərbaycanın xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovun mövzu və janrı etibarilə çox geniş olan yaradıcılığı Azərbaycan rəssamlıq sənətinin inkişafında bütöv bir mərhələ təşkil edir. "Estakada", "Növbədən qayıdanlar", "Neftçi portreti", "Səhər qatarı" və s. kimi tablolarda sadə insanın cismani və mənəvi gözəlliyi tərənnüm olunur. Azərbaycan mədəniyyətinin görkəmli simalarından M.Ə.Sabirin, Ü.Hacıbəyovun, F.Əmirovun, Q.Qarayevin, R.Rzanın portretləri rəssamin sənət qalereyasının incilərindəndir. T.Salahovun Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə həsr etdiyi portret onun yaradıcılığının kamil nümunəsidir. Rəssamin əsərləri dünyının ən nüfuzlu sərgilərində nümayiş etdirilir, muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır.

Görüşdə Azərbaycan təsviri sənətinin bugünkü problemləri, gələcək perspektivləri, qarşıda duran vəzifələr barədə əməmi söhbət oldu. Qeyd olundu ki, Azərbaycan rəssam-

lığıının daha da inkişaf etdirilməsi üçün ciddi tədbirlər görülməlidir.

Azərbaycan Prezidenti Heydər Əliyevin Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov ilə növbəti görüşü 1998-ci il mayın 17-də baş verdi.

Tahir Salahov şəxsən öz adından, Azərbaycanın və Rusyanın bir çox mədəniyyət xadimləri adından dövlətimizin başçısına ən səmimi hörmət, məhəbbət və heyranlıq hissələrini ifadə edərək onu 75 illik yubileyi münasibətilə təbrik etdi və dövlətimizin başçısının portretini ona hədiyyə verdi. Portretdə Heydər Əliyevin təmkinlilik, əminlik və qeyri-adilik kimi keyfiyyətləri əks edilmişdir.

Prezident Heydər Əliyevin Tahir Salahovla böyük, on illərlə hesablanan tarixi münasibətləri heç bir şəraitdə kəsilməmişdi. Rəssamin yaradıcılığına həmişə böyük hörmətlə yanaşan Prezident Heydər Əliyev onu Azərbaycanda da, Moskvada da dəstəkləmişdir. Tahir Salahovun yaradıcılığı Azərbaycanın hüdudlarından kənara çıxmış və o, Azərbaycan milli rəssamı olaraq, bütün dünyada böyük rəngkarlıq, təsviri sənət ustası kimi məşhurdur. Rəssamin Heydər Əliyevlə görüşü zamanı Prezident ona fəal işləməyi, yeni-yeni əsərlər yaratmağı tövsiyə etmişdi.

Heydər Əliyev Azərbaycanın görkəmli firça ustalarının çoxşaxəli yaradıcılığını həmişə yüksək qiymətləndirmiş, onların mədəniyyətin və incəsənətin digər sahələrindəki uğurlarına da dəyər vermişdir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1996-ci il martın 1-də Azərbaycanın xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Nərimanbəyovun müğənni kimi ilk konsertində iştirak etdi.

Xalq rəssamı Toğrul Nərimanbəyovun portret, mənzərə, natürmort janrlarında, illüstrasiya və teatr rəssamlığı sahəsində yaratdığı əsərlər onun yaradıcılıq palitrasının rəngarəngliyini müəyyən edir. “Köhnə Bakı”, “Buzovnada bayram”, “Xanəndələr”, “Səttar Bəhlulzadənin portreti”, “Yazıcı Anar”, “Narlar” əsərləri Azərbaycan rəssamlıq sənətində bədii təfəkkür tərzinin və ifadə üslubunun orjinallığını ilə xüsusi yer tutur. T.Nərimanbəyov son dövrlərdə özünü vokal janrında da sınmış, klassik Avropa və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət musiqi çələngi ilə sənət-sevərlər qarşısına çıxmışdır. Hazırda Parisdə yaşayan T.Nərimanbəyov tez-tez Bakıda olur, Azərbaycanın mədəni-ictimai həyatında yaxından iştirak edir.

Toğrul Nərimanbəyovun Qara Qarayev adına Azərbay-

can Dövlət kamera orkestrinin müşayiəti ilə ifa etdiyi italyan və Azərbaycan bəstəkarlarının mahnıları böyük rəğbatla qarşılandı. Rəssam-müğənninin şirin avazla ifa etdiyi mahnılar onun foyedə nümayiş etdirdiyi iki böyük tablosu ilə – “Azərbaycanın sənət çələngi” və Parisə həsr edilmiş əsəri ilə həmahənglik təşkil edirdi. Prezident Heydər Əliyev Azərbaycan incəsənətinə, o cümlədən musiqisinə həsr etdiyi tablonu yüksək qiymətləndirdi və rəssama yaradıcılıq fəaliyyətində uğurlar arzuladı.

Toğrul Nərimanbəyovun vokal imkanlarının nümayishi, fəslin əvvəlində söylənildiyi kimi, 1998-ci il mayın 12-də Azərbaycan Dövlət Opera və Balet Teatrında keçirildi. Gecədə iştirak edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Türkdilli Ölkələrin Milli Pediatriya Cəmiyyətləri Birliyinin fəxri prezidenti, professor İhsan Doğramacı və xanımı Toğrul Nərimanbəyovun ifasında xarici ölkə və Azərbaycan bəstəkarlarının aria və romanslarını dinlədi. T.Nərimanbəyovu 40 ildən artıq tanıyan Heydər Əliyev rəssamin rəssamlıq sahəsindəki uğurları ilə bərabər, musiqi istedadını da vurğuladı və razılığını bildirdi.

Heydər Əliyev tanınmış firça ustaları O.Sadıqzadənin və E.Şahtaxtinskayanın da yaradıcılıqlarını diqqətlə izləyir,

onların əsərlərini yüksək dəyərləndirirdi. Ulu öndər bu iki rəssamla görüşmiş, əsərlərinə tamaşa etmiş, onları dinləmiş, hər ikisinə ali dövlət mükafatları təqdim etmişdir.

Azərbaycanın xalq rəssamı Oqtay Sadıqzadə illüstrasiyaçı və qrafik rəssam kimi şöhrət tapmışdır. O, həm də yağılı boyalarla işlənmiş əsərlərin müəllifidir. Onun “Nizami dünyası” tablosu, “Astaralı qız”, “Qətran Təbrizi”, “Natəvan”, “Hüseyn Cavid” kimi portretləri müxtəlif muzeylərdə, o cümlədən Moskvadakı Tretyakov qalereyasında saxlanır. Rəssamın Azərbaycan Prezidenti Heydər Əliyevə və ailəsinə bəslədiyi xüsusi hörmət və ehtiram onun yaratdığı “Heydər Əliyevin portreti”, “Zərifə xanımın portreti” kimi əsərlərdə öz əksini tapmışdır.

Azərbaycanın xalq rəssamı Elmira Şahtaxtinskaya plakat və dəzgah rəsmlərinin müəllifidir. O, 70-ci illərdə çəkdiyi “Azərbaycan qədim mədəniyyət diyarıdır” plakat silsiləsində Azərbaycanın orta əsrlərdə yaşamış elm, ədəbiyyat və incəsənət xadimlərinin portretlər qalereyasını yaradmışdır. Mənzərə janrında yaratdığı əsərlərdə Abşeron və Naxçıvanın, Şuşa və Şəkinin, Şamaxı və Gədəbəyin təkrarsız mənzərələri əks olunmuşdur. Onun fərdi sərgiləri dəfələrlə Moskvada, Kaunasda, Bakıda, Naxçıvanda təşkil olunmuş, yaradıcılıq

işləri İngiltərədə, Fransada, Niderlandda, İtaliyada, Yaponiyada, Macaristanda, ərəb ölkələrində nümayiş etdirilmişdir.

Tanınmış firça ustalarının yaradıcılığı ilə yaxından tanış olan və onu yüksək qiymətləndirən ölkə başçısı o zaman xəstəlikdən əziyyət çəkən E.Şahtaxtinskayanın səhhəti ilə maraqlanmış və lazımı köməklik göstərməyə hazır olduğunu bildirmişdi. Bu, prezident Heydər Əliyevin yaradıcı insanlara əvəzsiz qayğısının bariz nümunəsi, təkcə onların keşməkeşli yaradıcılıq yollarında rast gəldikləri çətinliklərin aradan qaldırılması deyil, həm də şəxsi problemlərinin həll olunması yolunda atdığı mühüm addımlarından biri idi.

Heydər Əliyevin xalq rəssamı Oqtay Sadıqzadə ilə növbəti görüşü 1999-cu il mayın 13-də baş verdi. Oqtay Sadıqzadə respublikamızın rəhbəri Heydər Əliyevə onun yenidən ölkəmizin Prezidenti seçilməsi münasibətilə çəkdiyi portretini, habelə xalq rəssamı, mərhum Elmira Şahtaxtinskayanın mənzərə janrında iki əsərini təqdim etdi. Bu sənət əsərlərini yüksək qiymətləndirən Heydər Əliyev Oqtay Sadıqzadənin verdiyi məlumatata əsasən Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin acınaqlı vəziyyətdə olmasını və təmirə ehtiyacı olduğunu öyrəndi. Bu nadir binada unikal muzeyin yerləşdiyini söyləyən Heydər Əliyev

dərhal bu barədə ciddi ölçü götürəcəyini bildirdi, muzeyin ekspozisiyasını bəzəyən sənət incilərinin, o cümlədən O.Sadıqzadənin muzey üçün işlədiyi şairə Natəvanın portretinin və başqa əsərlərin buklet kimi çıxarılmasını tövsiyə etdi. Çünkü onlar həm məzmun nöqtəyi-nəzərindən, həm də rəssamlıq sənəti baxımından çox dəyərlidir.

Yuxarıda söylənildiyi kimi, Azərbaycan Prezidenti Heydər Əliyev xalq rəssamı Maral Rəhmanzadənin anadan olmasının 80 illiyi münasibətilə 1996-ci il avqustun 3-də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində yubiley sərgisində iştirak etdi.

Azərbaycanın xalq rəssamı Maral Rəhmanzadənin yaradıcılığının başlıca mövzusu Azərbaycan qadınının taleyidir. O, "Mənim bacılarım", "Mənim müasirlərim", "Azərbaycan qadınları", "Ordubad gözəli" və başqa əsərlərində Azərbaycan qadınının canlı obrazlarını yaratmışdır. "Naxçıvan silsiləsi"nə daxil olan "İlandağ", "Əlincə qalası", "Aylı gecə" və s. işləri M.Rəhmanzadəyə dərin el məhəbbəti qazandırmışdır. Rəssamin yaradıcılığında təkcə doğma Azərbaycanın deyil, habelə Çexiya, Slovakiya, Türkiyə, İspaniya, Mərakeş, Əlcəzair, İtaliya, Yunanistan, Kuba həyatından da müxtəlif səhnələr eks olunur. Görkəmli sənətkarın əsərləri dünyanın 45-dən artıq

ölkəsində nümayiş etdirilmişdir. M.Rəhmanzadə kitab tərtibatı və illüstrasiya sənətinin ustalarından sayılır. O, Heyran xanımın şeirlərinə, xalq yazıçısı Əzizə Cəfərzadənin "Vətənə qayıt" romanına illüstrasiyaların müəllifidir.

Yubiley sərgisində görkəmli firça ustasının müxtəlif janrlarda çəkdiyi 140-dan çox əsəri nümayiş etdirilirdi. Rəssamin yaradıcılığında doğma təbiətin təsviri, Azərbaycan qadınlarının həyatı və məişəti, əmək mövzusu geniş yer tutur. Maral Rəhmanzadənin sayca 25-ci olan bu sərgisində Xınalıq kəndinə, Neft daşlarına həsr etdiyi silsilə əsərlər daha böyük maraqlı doğurdu.

Onu da qeyd etmək lazımdır ki, yubiley ərafəsində ölkə başçısı Maral Rəhmanzadəni Azərbaycanın yüksək mükafatı olan "Şöhrət" ordeni ilə təltif etmişdir. Rəssamin əməyinə verilən bu yüksək qiymət Azərbaycanın gözəl təbiətini, zəngin neft sənayesini, Azərbaycanın gözəl insanlarını nümayiş etdirən incəsənətimizə, təsviri sənətimizə ölkə başçısının verdiyi qiymət kimi səciyyələnir.

Heydər Əliyev Azərbaycan xalq yaradıcılığının ənənəvi növlərindən olan xalçaçılıq sənətinə xüsusi diqqət yetirir, bu sahədə çalışın ustad sənətkarların, xalçaçı rəssamların yaradıcılığını yüksək qiymətləndirirdi.

Ölkə Prezidentinin xalq rəssamı Kamil Əliyevlə sıx əlaqələri olmuş, onunla dəfələrlə görüşmiş, söhbətlər etmişdir. Bəlkə də bu səbəbdən Kamil Əliyev Azərbaycan Prezidenti Heydər Əliyevin bir neçə xalça-portretini mükəmməl şəkildə işləyə bilmışdır.

Öz ustalığı ilə Azərbaycan dekorativ-tətbiqi sənətini, o cümlədən xalça sənətini yüksəklərə qaldıran Azərbaycanın xalq rəssamı Kamil Əliyevin yaradıcılığı xalq sənəti ilə ayrılmaz tellərlə bağlıdır və Azərbaycan dekorativ sənətində layiqli olaraq aparıcı yerlərdən birini tutur. Bu istedadlı ustad sənətkarın irsi çoxşaxəlidir və təkcə xalçalardan ibarət deyil. Rəssamin çoxsaylı işləri arasında incə zövqlə işlənmiş zərgərlik kompozisiyaları, fil sümüyündən və gümüşdən düzəldilmiş milli xəncərlər, gümüş qab-qacaq nümunələri vardır. Bundan başqa o, basma kəlağayıların, medalların və döş nişanlarının da müəllifidir. Yaradıcılığının çoxşaxəliliyinə baxmayaraq, Kamil Əliyev həmişə xalça sənətinə üstünlük vermişdir ki, bu da həmin sahəni onun yaradıcılıq fəaliyyətinin aparıcı istiqamətinə çevirmişdir.

Bir rəssam olaraq Kamil Əliyev illər boyu Heydər Əliyevin xalça-portretini yaratmağa can atırdı. Heydər Əliyevi gənclik vaxtından tanıyan rəssam, dərindən hörmət

etdiyi bu böyük şəxsiyyətin xalça üzərində obrazını yaratmaq istəyirdi.

1980-ci ildə rəssam Heydər Əliyevin xalça üzərində ilk portretini yaratdı. Portretdə rəssam obrazın canlı, üzünün, baxışlarının ifadəli alınmasına çalışmışdı. Kamil Əliyev müdrik rəhbərin, səriştəli siyasi xadimin surətini həyatı və təbii cizgilər vasitəsilə əks etdtirərək psixoloji baxımdan kamil, bitkin bir obraz yarada bilmışdır.

Görkəmli insanın portretini yaratmağın məsuliyyət tələb etdiyini anlayan xalçaçı rəssam, Heydər Əliyevin səhra generalı formasında portretini yaratmaq, bununla da onun hələ cavın ikən aldığı general rütbəsini yada salmaq niyyətinə düşür. 1998-1999-cu illərdə K.Əliyev görkəmli siyasi xadim Heydər Əliyevin general formasında iki xalça - portretini işlədi. 1999-cu ilin fevralında xalçaların prezentasiyası keçirildi və əsərlər Xalça Muzeyinə verildi.

Başqa bir xalçada isə Heydər Əliyev artıq təntənəli general formasında əks olunmuşdur. Bu xalça "Gülüstan" sarayında nümayiş etdirildi. Prezentasiyada cənab İlham Əliyev də iştirak etmişdi. Bu unikal xalçanın yaradılmasında Kamil Əliyev öz istedadını və təcrübəsini maksimum səviyyədə sərf etmişdir. Dövlət başçısının portreti kompozisiyanın mərkəzində, gözəl

tərtib olunmuş oval formalı xonçada yerləşdirilmişdir. Heydər Əliyevin üz cizgiləri tədricən tünd tonlara keçən açıq tonlu saplarla işlənib. Bu gözəl, əlvan xalçada rəssam uzun və mürəkkəb həyat yaşayan və respublikanın müstəqilliyini möhkəmləndirən müdrik ölkə rəhbərinin xarakterik cizgilərini verə bilmışdır. Kamil Əliyevin bu işində fövqəladə erudisiyaya, yüksək mədəniyyətə malik ziyanlı insan obrazı canlandırılmışdır.

Kamil Əliyevin yaratdığı növbəti portret ulu öndərin 80 illik yubileyi ərəfəsinə təsadüf edir. Heydər Əliyevin obrazı burada daha ciddi traktovkada verilib. Bu xalçada Prezidentin fiquru daha statik quruluşa malikdir. Xalçanın bədii tərtibatında rahatlıq və əmin-amanlıq hissi üstünlük təşkil edir. Bu, daha çox düz, dəqiqlik seçilmiş haşıyə zolaqlarında, düzbucaqlı medalyon-kətbədə və ara sahəni örtən “tirmə” kompozisiyasının ritmik təkrar olunan şaquli zolaqlarında öz əksini tapır.

Həmin xalça 2004-cü ildə tamamlanmışdır; əfsuslar olsun ki, Kamil Əliyev onu yubilyara təqdim edə bilmədi.

Hazırda Heydər Əliyevin portreti olan xalça Kamil Əliyevin ev muzeyində, onun şəxsi kolleksiyasında saxlanılır.

Geniş təfəkkürə, dərin zəkaya malik, Azərbaycan incəsənəti ilə yanaşı, dünya mədəniyyəti ilə də maraqlanan ulu ö-

dər Heydər Əliyev ölkəmizə gələn xarici sənət ustalarına böyük diqqətlə yanaşar, onların yaradıcılığına maraqlı göstərərdi.

Fəslin əvvəlində Nikas Safronovun Bakıdakı sərgisindən danışılmışdı. Lakin bu tanınmış rus rəssamının Azərbaycanla əlaqələri təkcə bununla bitmir. Müasir rus təsviri sənətinin görkəmli nümayəndəsi olan Nikas Safronovun yaradıcılığı rus milli sənət ənənələri ilə Avropa modernizminin sıx vəhdətini təşkil edir. Onun əsərlərində realist cizgilər simvolik çalarlarla tamamlanır, zaman və məkanın vəhdəti irreal bədii obrazlarda təzahür edir. N.Safronovun müasir dünya rəssamlıq sənətində özünəməxsus yer tutması da elə bununla əlaqədardır. O, gah Salvador Dali ənənələrindən bəhrələnir, gah da realist təsviri sənətin qanuna uyğunluqlarına novatorcasına əməl edir və hər iki halda uğur qazanır. N.Safronov portretçilik janrına yeni üslubi xüsusiyyətlər gətirmişdir. Görkəmli sənətçilər, dünya kino, musiqi və teatr ulduzları, nüfuzlu siyaset adamları rəssamin özünəməxsus tərzdə yaratdığı orjinal portretlərin real qəhrəmanlarıdır. N.Safronovun bu sıradan yaratdığı Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin, Zərifə xanım Əliyevanın portretləri xüsusi bədii dəyər kəsb edir.

Nikas Safronovun sərgisinin açılışında iştirak edən Respublika Prezidenti Heydər Əliyev rus sənət ustalarının,

Rusiya rəngkarlığının Azərbaycan təsviri sənətinə göstərdiyi təsirinin böyük əhəmiyyətindən söz açdı. Rəssamlarımız onların təsiri altında Moskvada, Leninqradda rəssamlıq institutlarında və akademiyalarında təhsil almışlar. Buna görə də indi Azərbaycanda gözəl mühit, gözəl şərait mövcuddur və bu sənət anlaşıılır, sevilir. Azərbaycanda rəngkarlığı, öz ustadlarımızın və digər ölkələrin sənətkarlarının əsərlərini yüksək qiymətləndirirlər. Bununla əlaqədar Heydər Əliyev Nikas Safronovun Azərbaycanda açılmış sərgisini xalqımızın estetik səviyyəsini daha da yüksəltmək, adamlarımızı Nikas Safronovun simasında təsviri sənətin yeni nümunələri ilə tanış etmək üçün çox yaxşı imkan sayırdı.

Həmin gün Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev məşhur Rusiya rəssamı Nikas Safronovu Prezident sarayında qəbul etdi. Rəssam dövlətimizin başçısına Naxçıvanda çəkdiyi “İlanlı dağ” əsərini təqdim etdi.

Prezident Heydər Əliyevin Nikas Safronvla növbəti görüşü bir ildən sonra, 1999-cu il iyunun 29-da baş verdi. Rusyalı rəssam bu görüşə Azərbaycanın dilbər güşələri olan Gəncə və Lahica səfərindən sonra gəlmışdı. Azərbaycanın onu riqqətə gətirən zəngin və heyrətamız təbiəti haqqında parlaq təəssüratını bölüşən rəssam qeyd etdi ki, o, burada heç nə ilə müqayisə

olunmaz nadir güşələr görmüşdür. Azərbaycanın təbiətində dünyanın bütün möcüzələrinin olduğunu söyləyən Nikas Safronov özünün bütün asudə vaxtını burada keçirmək, adı bir qonaq yox, Azərbaycanın tamhüquqlu sakini olmaq istəyini bildirdikdə, Heydər Əliyev bunun mümkün olduğunu dedi.

Həmin görüşdə iştirak edən Rusiyanın Ulyanovsk vilayət icra hakimiyyətinin nümayəndəsi, Ulyanovsk vilayətindəki azərbaycanlıların “Nizami” cəmiyyətinin vitse-prezidenti Arif Babayev bildirdi ki, Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də dünyanın hər yerində yaşayan bütün azərbaycanlıların prezidentidir.

Azərbaycan Prezidenti Heydər Əliyev Azərbaycan rəssamlıq məktəbinin layiqli təmsilçisi olan qadın rəssamların yaradıcılığına xüsusi önəm verirdi. Qadınların ailə-məişətlə bağlı olan vəzifələri ilə yanaşı, yaradıcılıqla məşğul olması, özü də yüksək peşəkar səviyyədə məşğul olması ulu öndəri qürrələndirir və ürəyini fəxarət hissi ilə doldururdu. Məhz bu səbəbdən Azərbaycan Prezidenti Heydər Əliyev 1995-ci il fevralın 20-də Səttar Bəhlulzadə adına sərgi salonunda təşkil olunan Azərbaycanın qadın rəssamlarının sərgisinə böyük həvəslə gəldi və bir daha əmin oldu ki, qadınlarımız rəssamlıq sahəsində çox böyük nailiyyətlərə imza atmışlar.

Azərbaycanın qadın rəssamlarının bu qədər rəngarəng, maraqlı, yüksək səviyyəli əsərləri olacağını 10-15 il öncə təsəvvürünə belə gətirməyən Heydər Əliyev, Azərbaycanda qadınların rəssamlıq sahəsində – incəsənətin bu mühüm sahəsində yorulmadan fəaliyyət göstərmələrinə və gözəl əsərlər yaratmağa qabil olmalarına çox sevinirdi. O, belə hesab edirdi ki, bu əsərlər dünyanın bir çox yerində nümayiş etdirilə bilər və Azərbaycan incəsənətinə həmişə şöhrət gətirər.

Azərbaycan Prezidenti Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, o cümlədən incəsənətə göstərdiyi böyük diqqət təkcə peşəkar rəssamlarla məhdudlaşmırıldı. Ölkə başçısı yetişməkdə olan gənc nəslin formalaşmasına da qayğı ilə yanaşırdı. Buna sübut olaraq onun 1995-ci il dekabrın 30-da Səttar Bəhlulzadə adına sərgi salonunda doqquz yaşılı balaca rəssam Əli Cəfərin sərgisinin açılışında iştirakını qeyd etmək olar.

Rəssamlıqda ilk uğurlu addımlarını atan Əli Cəfər ilk fərdi sərgisini 1992-ci ildə keçirmiştir. Fitri istedadada malik Ə.Cəfərin əsərlərindəki dinamiklik və mütənasiblik, ən xırda detalların belə dəqiq verilməsi, ağ-qara rənglərin özünəməxsus harmoniyası üzvi şəkildə bir-birini tamamlayır. Onun tarixi-qəhrəmanlıq mövzularında yaratdığı “Fironlar” və “Babək” rəsmləri, çoxfiqurlu döyüş səhnələri ilə zəngin “Qvardiyaçilar

döyüşdə” əsəri gənc rəssamin tematikasının genişliyindən xəbər verir. 1995-ci ildə Səttar Bəhlulzadə adına rəsm qalereyasında keçirilən fərdi sərgisində Əli Cəfərin 100 işi nümayiş etdirilmişdi.

Doqquz yaşılı bir uşağın bu qədər rəsm əsərləri yaratmasını və artıq özünün fərdi sərgisini açmasını həyatımızda, mədəniyyətimizdə böyük hadisə kimi qiymətləndirən ölkə başçısı rəssamlıq sənətimizdə, rəssamlıq məktəbimizdə yeni bir cığırın açılmış olduğunu qeyd etdi.

Əlinin fitri istedadı və rəssamlığı olan böyük həvəsinin bu əsərlərin, rəsm nümunələrinin yaranmasına səbəb olduğunu bildirən Heydər Əliyev, uşağın özündə fitri istedadından əlavə həvəs, əzmkarlıq və öz istedadını inkişaf etdirmək gücünün olduğunu vurğuladı. Bu güc onun daxilindədir, istedadını hərəkətə gətirir və uşaq olmasına baxmayaraq, maraqlı rəsm nümunələri yaratmasına imkan verir.

Əli Cəfərin fərdi sərgisindən məmənun olan Heydər Əliyev gənc istedadın rəssamlıq potensialının, sənət potensialının daha da inkişaf etməsi üçün, bu rəssam uşağın gələcək inkişafı üçün Mədəniyyət Nazirliyinə, Rəssamlar İttifaqına və başqa müvafiq təşkilatlara lazımı şərait yaratmalarını tövsiyə etdi.

Azərbaycan Prezidenti Heydər Əliyevin tükənməz qayğısı və diqqəti əhalinin bütün təbəqələrini əhatə edirdi.

Yaradıcı potensiala malik əllillər də bu diqqətdən və qayğıdan kənarda qalmamışlar.

1997-ci il noyabrın 6-da Tofiq İsmayılov adına Uşaq yaradıcılığı sarayının rəngkarlıq və tətbiqi sənət sərgisi salonunda əllillərin III Respublika yaradıcılıq sərgi-müsabiqəsi açıldı.

Qeyd edək ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əllillərin yaradıcılıq nümunələrinin təbliği ilə məşğul olur, vaxtaşırı sərgilər keçirir. Əllillərin 1997-ci ilin noyabrndə keçirilmiş III Respublika yaradıcılıq sərgi-müsabiqəsi də nazirliyin təşkil etdiyi belə tədbirlərdən idi. Sərgidə 400 nəfərdən çox əlinin 1400-dək işi nümayiş etdirilmişdir. Eksponatlar arasında sənət aləmində ilk addımlarını atan uşaqların, həmçinin yaşılı nəslin nümayəndələrinin əl işləri mühüm yer tuturdu. Bunlar əsas etibarilə rəngkarlıq əsərlərindən, metal və ağaç üzərində işləmələrdən, xalqımızın qədim sənət növləri olan toxuculuq, xalçaçılıq, bədii tikmə, dulusçuluq məmulatlarından ibarət idi.

Sərginin açılışında iştirak edən Respublika Prezidenti Heydər Əliyev burada nümayiş etdirilən eksponatlardan çox təsirləndi. Bədii nümunələrin yüksək estetik keyfiyyəti onları yaradan insanların fitri istedadından, incəsənətə olan həvəsindən, onların fədakarlığından, çalışqanlığından xəbər verir.

Sərgini seyr edən ölkə başçısı belə bir qənaətə gəldi ki, bu insanlar böyük istedada və böyük imkanlara malikdir. Əgər nəzərə alsaq ki, bu əsərlərin müəllifləri bu və ya başqa cəhətdən fiziki çətinlik keçirirlər, fiziki çatışmazlığa məruz qalıblar, onda bu əsərlərin nə qədər qiymətli və bu insanların nə qədər böyük hörmətə layiq olduğu daha da aşkar olar.

Əllillərin III Respublika yaradıcılıq sərgi-müsabiqəsi göstərdi ki, Azərbaycanda əllillərə, fiziki cəhətdən çatışmazlığı olan insnlara, xüsusən yaradıcı insnlara həqiqətən böyük qayğı göstərilir. Respublika Prezidenti Heydər Əliyev əllillərin ehtiyaclarının təmin edilməsini qeyd etdi və əminliklə bildirdi ki, bundan sonra da birinci növbədə vətənin, torpağın müdafiəsində şikəst, əlil olmuş insnlara və onlarla bərabər fiziki cəhətdən çatışmazlığı olan insanların hamısına qayğı və diqqət ilbəil artırılacaq. Bu, gələcəkdə dövlət proqramlarında daha da mühüm yer tutacaq.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xalqına məhəbbəti təkcə əlil və şikəst insnlara qayğı və hamiliyi ilə tükənmirdi. Ağır müharibə dövrü yaşamış vətənimizin bir milyonadək qədər qaçqın və köckün düşmüş əhalisi, xüsusən də uşaqlar, hər zaman ölkə başçısının diqqət mərkəzində olmuşlar. Azərbaycan xalqının evdən-eşikdən

didərgin düşmüş övladlarının istedadı, düzdüyü çətin vəziyyətə baxmayaraq itməmiş, sönməmiş, əksinə, dövlətimizin qayğısı sayəsində bir qədər də inkişaf etmişdir. Ölkəmizdə mütəmadi olaraq keçirilən uşaq sərgiləri bunun bariz sübutudur. Həmin sərgilərdən seçilmiş ən gözəl əsərlər vaxtaşırı xarici ölkələrdə də nüvəyə etdirilir.

Norvecin paytaxtı Oslodakı Beynəlxalq uşaq incəsənət muzeyində dünyanın bütün ölkələrindən göndərilən uşaq rəsmləri, yaradıcılıq işləri, dekorativ-tətbiqi sənət nümunələri nümayiş etdirilir. Bu nadir muzeyin ekspozisiyasına azərbaycanlı qacqın və məcburi köçkün uşaqlarının da əl işləri daxil edilmişdir. Sərgi Norvec hökumətinin, Norvec Qaçqınlara Yardım Şurasının və Azərbaycan neftinin birgə işlənilməsi layihələrində yaxından iştirak edən "Statoyl" şirkətinin xətti ilə təşkil edilmişdi. Azərbaycan Prezidenti Heydər Əliyev vətən övladlarına orada da, uzaq Norvec torpağında da dəstək oldu.

Norvecdə səfərdə olan ölkə başçısı Heydər Əliyev 1996-ci il aprelin 24-də Oslodakı Beynəlxalq uşaq incəsənət muzeyinə gəldi və muzeydəki əsərlərlə, o cümlədən azərbaycanlı qacqın uşaqlarının əl işləri ilə böyük maraqla tanış oldu. Muzeyin üstün xüsusiyyətlərini qeyd edən Azərbaycan Prezidenti

bildirdi ki, muzey uşaqlara – insanların, cəmiyyətin gələcəyinə, uşaqların öz istedadlarını ifadə edib yaratdıqları rəsmlərin nümayiş etdirilməsinə həsr olunubdur. Heydər Əliyev muzeydə Azərbaycan uşaqlarının rəsmlərinin, əl işlərinin nümayiş etdirilməsini bu muzeyin və Norvecin Azərbaycana olan dostluq münasibətlərinin təzahürü kimi çox yüksək qiymətləndirdi. O, heyranlıqla bildirdi ki, bu muzeydə məhz Azərbaycanda yerlərindən-yurdlarından didərgin düşmüş, Ermənistanın təcavüzü nəticəsində çox əzab-əziyyət çəkmiş qacqın uşaqların rəsmlərinin nümayiş etdirilməsi əlamətdar haldır və azərbaycanlıların hisslerinin çox incə yerlərinə toxunur.

* * *

Ulu öndər Heydər Əliyevin ölkəyə başçılıq etdiyi dövrdə milli mədəniyyətimizin, o cümlədən incəsənətimizin inkişafında keyfiyyət etibarilə yeni bir mərhələ açılmışdır. Həmin dövrdən bu yana incəsənətimiz misilsiz nailiyyətlər qazanmış, yüksək kamillik mərhələsinə qədəm qoymuş və dünya incəsənətinə integrasiya edərək, onun qabaqcıl dəstələrindən birinə çevrilmişdir. Bu işə təkan verən ulu öndərimiz Heydər Əliyevin uzaqqorən siyaseti olub. Dövlətimizin memarı

sayılan Heydər Əliyev respublikaya başçılıq etdiyi dövrdə incəsənətimizin inkişafına diqqət yetirir, incəsənət xadimlərinə qayğı göstərir, gənc istedadlara hamilik edirdi. Bütün bunlar yüksək mənəviyyatın, mədəniyyətin əlamətidir.

Heydər Əliyevin imza atdığı neft kontraktlarının bəhrəsini indi hər bir azərbaycanlı hiss edir. Neft sənayemizin müasir dövrdəki sıçrayışlı inkişafı ölkəmizin çiçəklənməsinə, insanların maddi rifahının yüksəlməsinə, mədəniyyətimizin inkişafına, incəsənət sahəsində yeni-yeni nailiyyətlərin əldə olunmasına gətirib çıxarmışdır.

Azərbaycan incəsənəti milli-mənəvi dəyərlər sisteminin ayrılmaz qolu, ölkəmizin zəngin varidatı və sərvətidir. Bu sərvəti qoruyub saxlamaq, onu təbliğ etmək və dünya mədəniyyəti inciləri sırasına daxil etmək yolunda respublikanın dövlət rəhbərliyi tərəfindən genişmiqyaslı iş aparılır. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyev mədəniyyət və incəsənət məsələlərinə böyük diqqət yetirir. Onun qayğısı nəticəsində mədəniyyətimizə, xalqımızın milli-mənəvi sərvətlərinin qorunmasına, xüsusilə şəhərlərimizin zahiri görkəmini gözəlləşdirən memarlıq abidələrinin bərpasına, teatr və konsert salonlarının, muzey binalarının təmirinə xüsusi diqqət yetirilir.

Ölkəmizdəki abidələrin qorunması istiqamətində görülən işlər, incəsənətimizin geniş vüsət alması, heç şübhəsiz ki, mədəniyyətimizin və incəsənətimizin qayğıkes hamisi, mədəniyyətin daima çiçəklənməsi və təbliğ olunması üçün çalışan Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyəti Dostları Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputati, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Onun rəhbərliyi altında aparılan işin nəticəsidir ki, mədəniyyətimiz və incəsənətimiz xaricdə təmsil olunur, dünyanın bir çox yerlərindən gələn xarici qonaqlar milli-mənəvi sərvətimiz olan mədəniyyət və incəsənət abidələrimizə heyranlıqla dəyər verir.

Fəxr edirik ki, bizim böyük bəstəkarlarımız, müsiqicilərimiz, müğənnilərimiz, mədəniyyət xadimlərimiz var. Məhz onların yaradıcılığı əsrlər boyu Azərbaycan xalqını ruhlandırmış və onu yeni nailiyyatlara, yeni hünərlər səviyyəsinə qaldırmışdır.

Heydər Əliyev

VI FƏSİL

MUSİQİ ALƏMİNDƏN DÜNYAYA BAXIŞ

Dünya tarixi vətənini, xalqını bütün qəlbi ilə sevən, həyatının mənasını yalnız vətəninə, xalqına xidmət etməkdə görən, xalqının liderinə çevrilən, bütün amali ilə xalqının qəlbində və vətənin tarixində əbədi heykəlini yaratmağa nail ola bilən şəxsiyyətlərin şahidi olmuşdur. Bu mənada Azərbaycan xalqının da taleyinə belə bir xoşbəxtlik nəsib olmuşdur ki, Tanrı ona Heydər Əliyev kimi millətini sevən, bütün ömrünü xalqına və vətəninə həsr edən dahi dövlət xadimi, yaradıcı bir şəxsiyyət, milli lider bəxş etmişdir. Haqlı olaraq müstəqil Azərbaycan dövlətinin memarı sayılan ümummilli lider Heydər Əliyev özünün bütün həyat və ictimai-siyasi fəaliyyətini Azərbaycanın inkişafına, xalqımızın rifahına, respublikamızın müstəqil, sivil dövlət

kimi beynəlxalq aləmə integrasiyasına, Azərbaycanın müasir dünyada mədəni bir xalq kimi öz yerini tutmasına həsr etmişdir. Hər bir problemin daxilinə varmaq, onu dərindən bilmək, duymaq, təhlil edib ümumiləşdirmək bacarığı Heydər Əliyevin parlaq şəxsiyyətinə xas olan və onu zəngin erudisiyaya malik bir insan kimi səciyyələndirən xüsusiyyətlər idi. Bu mənada ulu öndərin həyatı və ictimai-siyasi fəaliyyəti əsl tərbiyə məktəbidir.

* * *

Görkəmli dövlət xadimi, uzaqgörən siyasetçi, müdrik insan olan Heydər Əliyevin xalqı və vətəni qarşısında ən böyük xidmətlərindən biri də milli mədəniyyətə, xüsusilə musiqi mədəniyyətinə dəstək olmaqdan, onu inkişaf və təbliğ etməkdən, gələcək nəsillərə çatdırmaqdan ibarət olmuşdur. Onun parlaq siyasi zəkası, müdrikliyi sayəsində musiqi mədəniyyətimiz yeni minilliyyə iri addımlarla qədəm qoyaraq yeni zirvələr fəth etmişdir. Ulu öndərin zəngin musiqi irlərimizə, klassiklərimizə, həmçinin müasir musiqi xadimlərinə xüsusi qayğısı sayəsində musiqi sənətimiz hazırla yeni mədəni inkişaf dövrünü yaşıyır. Ulu öndər deyirdi: “Bəstəkarın ustalığı, onun yüksək professionalizmi ondan ibarət olmalıdır ki, Azərbaycan xalq

musiqisi, milli melodiyalar, Azərbaycan folkloru əsasında toplanmış sərvətlərdən istifadə edərək bütün janrlarda fundamental əsərlər yaratsın”.⁶⁵ Musiqi sənətimizin inkişafı tarixində Heydər Əliyev dövrü bütövlükdə yüksəliş və tərəqqi dövrüdür desək, səhv etmərik. Azərbaycana rəhbərlik etdiyi böyük bir tarixi dövrdə Heydər Əliyev Azərbaycan milli musiqi mədəniyyətinin dünənini, bugünü, gələcəyini, inkişaf imkanlarını ümummədəni kontekstdə qiymətləndirmişdir ki, bu da onun həyata keçirdiyi dövlət mədəniyyət siyasətinin əsas prinsipləri ilə bağlı idi.⁶⁶ Bu mədəni siyasəti respublikanın rəhbəri vəzifəsinə gəldiyi ilk günlərdən, yəni 1969-cu ildən həyata keçirən ulu öndər keçmiş SSRİ-nin bütün respublikalarında ən möhtəşəm opera və konsert salonlarında Azərbaycanın görkəmli bəstəkarlarının səhnə əsərlərinin tamaşaşa qoyulmasına, simfonik və kamera musiqisinin uğurla səsləndirilməsinə bilavasitə nəzarət edir və dəstək olurdu. O, musiqimizin milli-mədəni hüdudlarının daim genişlənməsi, Azərbaycan musiqisinin dünya miqyasında təbliği məsələlərinə ciddi önem verirdi. Ulu öndər Azərbaycan musiqisinin bütövlükdə dünya musiqi mədəniyyətinin bir hissəsi, müasir dövrdə isə layiqli bir

⁶⁵ Heydər Əliyev. Bəstəkarın yüksək borcu və vəzifələri. Azərnəşr, Bakı, 1979, s. 8

⁶⁶ Köçərli İ. Musiqi dolu sətirlər. Bakı, "Səda", 2010, s. 4

təmsilçisi, üzvü olması reallığının qəbul edilməsi uğrunda ideoloji, ictimai-sosial müstəvidə ardıcıl mədəni siyaset həyata keçirirdi. Heydər Əliyevə qədər Azərbaycanın musiqi xadimlərinin nailiyyətləri yalnız onların öz yaradıcılıqları, fəaliyyətləri, imkanları hesabına əldə edilirdi. O, hakimiyyətə gəldikdən sonra uzaqgörənliyi, millətinə sonsuz məhəbbəti sayəsində Azərbaycan musiqisi yalnız keçmiş SSRİ məkanında deyil, həm də bütün dünyada layiq olduğu səviyyədə tanındı və qəbul edildi. Milli dəyərlərimizin gələcək inkişafına geniş perspektivlər, yaradıcı şəxsiyyətlər və istedadlı gənclər üçün geniş üfüqlər açıldı. Milli musiqimizin tərəqqi yollarının genişlənməsi kimi tarixi və mədəni missiyani məhz Heydər Əliyev bir mədəniyyət hamisi, vətənini və millətini sonsuz məhəbbətlə sevən böyük bir vətəndaş kimi həyata keçirdi. Hər bir sahədə yeniliklərin, islahatların aparılmasına böyük önəm verən ümummilli lider musiqiyə, sənətə qayğıını ilk növbədə yeni mədəniyyət evlərinin, mədəniyyət saraylarının, konsert salonlarının tikilməsində, opera və balet sənətinin inkişafına xidmət edən təhsil, mədəniyyət binalarının tikilib istifadəyə verilməsində görürdü. Bunun nəticəsində tezliklə bütün respublika böyük bir tikinti meydanına çevirdi, respublikamızda çoxlu sayda musiqi və mədəniyyət ocaqları meydana gəldi. Bu sırada

hazırda ulu öndərin adını daşıyan Heydər Əliyev Sarayı, Ş.Məmmədova adına Opera Studiyası, Bakı Xoreoqrafiya Məktəbi, Dövlət Mahnı Teatrı, Yaşıl Teatr, bölgələrdə yaranan yeni mədəniyyət evləri, yeni uşaq musiqi və incəsənət məktəbləri, musiqi texnikumları, Azərbaycan Dövlət Filarmoniyasının rekonstruksiyası və həyata keçirilən onlarla bu cür layihələr Heydər Əliyevin musiqi mədəniyyətinin inkişafı sahəsində qayğısının ilkin təzahürü idi.

Onun səyi və dəstəyi ilə neçə-neçə bəstəkarımız SSRİ xalq artisti adına layiq görüldü, SSRİ-nin ən yüksək orden və medalları ilə təltif olundular. Zəmanəmizin üç dahi bəstəkarı – Qara Qarayev, Niyazi, Fikrət Əmirov ən mötəbər fəxri adlardan birinə - Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldülər. Təbii ki, bu fəxri adların verilməsi böyük şəxsiyyət, milli və professional musiqimizin hamisi Heydər Əliyevin təqdimatı və keçmiş dövlət rəhbərlərinin şəxsən ona olan ehtiram və hörməti əsasında mümkün olmuşdur.

“Görkəmlı şəxsiyyətlər xalqımızın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər” - deyən ulu öndər öz çıxışlarında sənət və sənətkarlara çox böyük önəm verir, ictimai həyatımızda onların təntənəli yubiley tədbirlərinin keçirilməsinə xüsusi diqqət ayırdı.

Məhz bu səbəbdən 1978-ci ildə Qara Qarayevin 60 illiyinin qeyd edilməsi haqqında qərar verən Heydər Əliyev bu yubileyin geniş ümumxalq mədəniyyəti bayramı kimi yüksək səviyyədə keçirilməsinə nail oldu. Bu hadisə həm respublikada, ayrı-ayrı bölgələrdəki müxtəlif musiqi ocaqlarında, həm də digər respublika və şəhərlərdə, o cümlədən Moskvanın ən mötəbər mədəniyyət mərkəzlərində – Kreml-də, Moskva Dövlət Konservatoriyasında, Böyük Teatrda Qara Qarayevin əsərlərindən ibarət konsert və tamaşaların təqdimatı ilə qeyd olundu. Qeyd etmək lazımdır ki, ulu öndərin dəstəyi ilə həyata keçirilən bu tədbirlər həm Azərbaycan bəstəkarlıq məktəbinin, həm də milli ifaçılıq sənətinin inkişaf səviyyəsini, əldə etdiyi nailiyyətləri əyani şəkildə nümayiş etdirdi. Yubileylə bağlı tədbirdə Qara Qarayev Heydər Əliyevin mədəniyyət və incəsənətin inkişafı uğrunda xidmətlərini yüksək qiymətləndirərək qeyd etdi ki, “Biz hamımız son illərdə respublikamızın həyatında necə böyük dəyişikliklər baş verdiyini, Heydər Əliyevin daim qayğısı sayəsində xalqımızın mənəvi və yaradıcılıq qüvvələrinin necə coşub-daşdığını yaxşı başa düşür və aydın görürük.”

Belə tədbirlərin mədəni həyatımızda, gənclərin mənəvi – estetik tərbiyəsində, varisliyə, ənənələrə sadıqlik işində böyük

rol oynadığını vurgulayan ümummilli lider onların keçirilməsində məqsədin bir tərəfdən sənət adamlarının xalq, ölkə, dünya qarşısında xidmətlərini nümayiş etdirmək, digər tərəfdən isə müasir nəslin sənət adamlarına bəslədiyi hörmət və ehtiramın ifadə edilməsi olduğunu açıqlayırırdı. Onun dəstəyi və himayəsi ilə keçirilən yubiley tədbirlərindən Ü.Hacıbəyovun, M.Maqomayevin, müasir bəstəkarlardan A.Əlizadənin, P.Bülbüloğnunun əsl sənət bayramına çevrilən yubileylərini qeyd etmək lazımdır. Bu tədbirlərdə ulu öndər şəxsən özü iştirak etmiş, sənətkarlar haqqında dəyərli sözələr söyləmiş, bəzən isə əsl musiqi tənqidçisi kimi mühüm problemlərə toxunaraq, ümumiləşdirmələr etmişdir. Məsələn, onun dahi bəstəkarımız Ü.Hacıbəyovun 110 illiyində etdiyi çıxışda bəstəkarın yalnız musiqi fəaliyyəti deyil, həmçinin ictimai, siyasi, pedaqoji və elmi fəaliyyəti də işıqlandırılmış, hərtərəfli portreti yaradılmışdır. Bəstəkarın əsərlərinə yüksək qiymət verən Heydər Əliyev bu əsərlərin çox böyük tərbiyəvi və ictimai əhəmiyyətə malik olduğunu göstərmişdir. O, haqlı olaraq qeyd edir ki, Üzeyir bəy öz əsərlərini yazarkən yalnız insanların zövq almasına deyil, hər dövr üçün müasir olan, insanları ətalətdən, nadanlıqdan, inkişafa mane olan zərərli adətlərdən, qadın hüquqsuzluğundan azad etmək kimi daha

ali məqsədlərə nail olmaq istəmişdir. Hər dəfə Üzeyir bəyin əsərlərinə tamaşa etdikdən sonra böyük həvəslə bu əsər haqqında əsl musiqi tənqidçisi kimi söz deyən Heydər Əliyev sual edirdi ki, “Üzeyir Hacıbəyovun hansı əsəri şah əsər deyildir? Onun hər bir əsərinin özünəməxsus yeri, məzmunu və mənası vardır”. Ulu öndər bəstəkarın fəaliyyətinin zamandan, ictimai-siyasi sistemdən asılı olmayıaraq vətən, dövlət, millət üçün hər zaman bir örnek olduğunu vurgulayaraq qeyd etmişdir ki, “Üzeyir bəyin yazdığı hər bir əsər, hər bir not vərəqi, onun ictimai-siyasi fəaliyyəti əvvəldən axıra qədər bizim üçün qiymətlidir. Çünkü bunlar hamısı Azərbaycan xalqının dirçəlməsinə, mədəniyyətinin inkişaf etməsinə, xalqımızın özünü tanımasına xidmət etmişdir. Bu xidmətlər heç vaxt unudula bilməz. Bu xidmətlər əvəzsizdir”. Təsadüfi deyil ki, ulu öndərin tövsiyəsi ilə Ü.Hacıbəyovun doğum günü, yəni 18 sentyabr hər il böyük təntənə ilə milli musiqi bayramı kimi qeyd olunur. 1999-cu ildə Heydər Əliyevin böyük dəstəyi ilə təşkil olunan “Musiqinin böyük İpək yolu” başlığı altında Birinci Bakı klassik musiqi Festivalının 18 sentyabra təsadüf etməsi də səbəbsiz deyildi. Bu bayram yenə də məhz Heydər Əliyevin səyi ilə respublikada artıq ənənəyə çevrilmiş “Üzeyir gününü”

təsadüf etmişdi. Gecədə çıkış edən Heydər Əliyev bu tədbiri Üzeyir dühasının təntənəsi kimi dəyərləndirdi.

Böyük bəstəkarlarımız Tofiq Quliyevin, Arif Məlikovun və bir çox başqalarının yubileylərinin təşkil edilməsi və bu tədbirlərdə onun şəxsən iştirak etməsi ümummilli liderin sənət adamlarına daimi qayğı və diqqətinin əyani sübutudur. Zəmanəmizin görkəmli bəstəkarı A.Məlikovun yubileyi münasibətilə keçirilən tədbirdə Heydər Əliyev əsl musiqişunas kimi bəstəkarın yaradıcılığına xas olan cəhətlərdən danışdı, həm də milli bəstəkarlıq məktəbinin tarixi təşəkkül yoluna bir mütəxəssis kimi ekskurs etdi. Onun bu çıxışı bir daha Heydər Əliyevin fenomenal yaddaşa, erudisiyaya, hər bir sahədə öz sözünü demək qabiliyyətinə malik olmaq bacarığından və çoxşaxəli maraq dairəsindən xəbər verir.

Tofiq Quliyevi mahni sənətimizin ağsaqqalı adlandıran Heydər Əliyev bəstəkarın sənətinə hər zaman çox yüksək qiymət vermiş, bədii-estetik təsir gücünə, tez qavranılmasına görə ən çox sevilən janr olan mahni janrında bəstəkarın yüz il də keçsə, yadda qalacaq təkrarsız nümunələr yaratdığını vurğulamışdır: "Hamımız bu dünyadan gedəcəyik. Ancaq Tofiq Quliyevin mahniları, musiqisi daim yaşayacaqdır". "Mən şeirə də, mahniya da çox hissiyyatlı adamam" - deyən

Heydər Əliyev dövlət rəhbəri kimi fəaliyyətə başladığı ilk dövrlərdən mahni janrına insanların qəlbinə tez yol tapan bir janr kimi daha böyük məsuliyyət və qayğı ilə yanaşmayı tövsiyə etmişdir. Onun mahni haqqında söylədiyi fikir və mülahizələr çox maraqlıdır. "Dinləyicilərin xoşuna gələn yaxşı mahni az deyildir. Lakin bununla birlikdə elə mahnilar da vardır ki, nə musiqisi yadda qalır, nə də sözləri. Mahni musiqidə ən kütləvi janrdır. Buna görə də ona daim ciddi fikir verilməlidir. Bütün mahnilar yaxşı olmalıdır, xalqın qəlbinə və şüuruna yol tapmalıdır." Məhz bu xüsusiyyətləri T.Quliyev yaradıcılığında tapan Heydər Əliyev bəstəkarın yaradıcılığının yeni mahni yaznlara hər zaman örnek olduğunu qeyd edərək, onun bütün əsərlərini yüksək qiymətləndirir, lakin "Sənə də qalmaz" mahnisini yaradıcılığının zirvəsi heab edir.

Doğrudan da, mahni yaradıcılığı haqqında dahi rəhbərimizin dediyi həmin ibrətamız fikirlər musiqi həyatımızın ən çətin və aktual problemlərinə istiqamətlənmişdir və çox öncədən deyilmiş bu fikirlər bugündə tam şəkildə səsləşir. Bu gün mahni janrı sahəsində baş verən böhranları sanki öncədən görən Heydər Əliyev bu haqda öz tövsiyələrini vermiş, Bəstəkarlar İttifaqı qarşısında ciddi tələblər qoymuşdu. Heydər Əliyev Bəstəkarlar İttifaqının qurultayındakı çıxışında gənc bəstə-

karlara daha artıq diqqət yetirməyi, onların püxtələşməsinə, kamilləşməsinə kömək etməyi, səhv və qüsurlarını vaxtında göstərməyi məsləhət görürdü. Onun bu barədə çox dəyərli bir fikri bu gün də aktualdır: “Bəzən ayrı-ayrı gənclər nə isə fövqəltəbii bir şey axtarmağa başlayır və elə dolaşib qalırlar ki, müəllifin öz əsərində nə ifadə etmək istədiyini başa düşmək çətin olur. Gənclərin tərbiyəsində İttifaqın rolü xüsusilə böyükdür. Lakin təcrübəli bəstəkarlarımız, ustad sənətkarlarımız da bu işdə az rol oynamamalıdırlar”. Buna görə də, digər janrlara nisbətən mahni haqqında televiziya ekranlarında və radio dalgalarında son illərdə daha çox söhbətlər aparılır, diskussiyalar keçirilir...

Ulu öndər xalq musiqisinin görkəmli nümayəndələrindən öz qayğı və diqqətini heç zaman əsirgəmirdi. Bu sıradə xalq artisti, qədim xalq mahnılarına yeni nəfəs verən Qədir Rüstəmovun 50 illiyi, milli irlimizin zəngin ənənələrini qoruyub yaşıdan gözəl xanəndəmiz Tükəzban İsmayılovanın 75 illiyi, öz sənəti ilə opera ifaçılığında yeni bir səhifə açan Gülxar Həsənovanın 80 illiyi, milli muğamlarımızın klassik ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsində əvəzsiz rolü olan, yaratdığı yeni mahni və təsniflərlə milli musiqimizə yeni rəng qatan Əlibaba Məmmədovun 70 illiyi, muğam və xalq

mahnılarımızın mahir ifaçısı, həm opera səhnəsində, həm də dünyanın müxtəlif konsert salonlarında milli musiqimizi çox böyük uğurla təbliğ edən Canəli Əkbərovun 60 illiyi mümasibəti ilə onun sənətkarlara göstərdiyi diqqət və dəstək bu böyük şəxsiyyətin əsl sənətə, yaradıcı insanlara verdiyi qiymətin təzahürü idi. “İncəsənətə, mədəniyyətə hörmət, qayğı hər bir siyasi rəhbərin borcudur. Mən sənət haqqında, sənətkar haqqında bir qərar qəbul edəndə fikirləşirəm ki, bu qərar xalqın mədəni inkişafına nə dərəcədə təsir göstərə bilər. Mədəniyyətin tərəqqisinə təsiri necə olar. İstərdim ki, xalqın mədəni tərəqqisi yüksək olsun, mədəniyyəti inkişaf etsin. Mən incəsənətin müxtəlif sahələrində çalışan mədəniyyət xadimlərini öz işlərinə görə qiymətləndirməyi üstün tuturam. Sənət adamlarına yaratdıqları heykələ, memarlıq abidəsinə, bəstələdiyi musiqiyə, oynadıqları rollardakı ifa tərzinə görə qiymət vermək lazımdır”- deyən ümummilli liderin təşəbbüsü ilə Aşıq Ələsgərin, C.Qaryagdiovunun, Bülbülün, X.Şuşinskiyin və başqalarının təntənəli yubiley tədbirlərinin keçirilməsi, görkəmli xanəndə və ifaçılara dövlət orden və medalların təqdim edilməsi, fəxri adlar, fərdi təqaüdlər verilməsi də dövlət başçısının sənət adamlarına göstərdiyi qayğının sübutudur.

Elə onu qeyd etmək kifayətdir ki, müstəqilliyimizin ilk

illərində bazar iqtisadiyyatına keçidlə əlaqədar yaranmış sozial problemləri dövlət səviyyəsində müvəffəqiyyətlə həll edən möhtərəm Heydər Əliyev cənabları yaradıcı ziyalıların, xüsusi xidmətləri olan bəstəkar və musiqişünasların əməyini yüksək qiymətləndirmişdir. Onun Prezident təqaüdü təsis etməsini inceşənətimizin inkişafı yolunda tarixi addım kimi dəyərləndirmək olar. Bu yüksək təqaüdlə təltif olunanlar sırasında Tofiq Quliyevin, Cövdət Hacıyevin, Süleyman Ələsgərovun, Hacı Xanməmmədovun, Şəfiqə Axundovanın, Hökumə Nəcəfovanın, Arif Məlikovun, Vasif Adıgözəlovun, Xəyyam Mirzəzadənin, Azər Rzayevin, Ramiz Mustafayevin, Tofiq Bakıxanovun, Aqşin Əlizadənin, Ramiz Mirişlinin, Musa Mirzəyevin, Nəriman Məmmədovun, Elza İbrahimovanın, Oqtay Kazimovun, musiqişünas Elmira Abbasovanın adlarını çəkə bilərik. İqtisadi cəhətdən çətin bir dövrdə dövlət başçısının təsis etdiyi təqaüd yüzlərlə yaradıcı şəxsiyyətə, həmçinin bəstəkarlara, musiqişünaslara dövlət tərəfindən göstərilən çox yüksək maddi və mənəvi qayğıkeşlik, dəstək kimi qiymətləndirildi və dərin minnətdarlıq hissi ilə qarşılandı.

Onu da qeyd edək ki, görkəmli sənət adamlarının xatirələrinin əbədiləşdirilməsi üçün ev muzeylərinin yaradılması, respublikamızın iri şəhərlərində onların adının küçə, məktəb,

mədəniyyət ocaqları, musiqi kollektivlərinə verilməsi də məhz bu dahi şəxsiyyətin adı ilə bağlıdır. Məsələn, 1970-80-ci illərdə Ü.Hacıbəyovun, Bülbülün, Niyazinin ev muzeylərinin yaradılması ilə Heydər Əliyev Azərbaycanın böyük sənətkarlarına, xalqın böyük musiqi xadimlərinə müqəddəs musiqi məbədi yaratmış oldu. Bu, ümummili liderin öz böyük mədəniyyətinə və tarixi şəxsiyyətlərinə münasibətdə əsl vətəndaş sevgisinin bariz nümunəsinə çevrildi. Hər bir muzeyin açılışında şəxsən iştirak edən ulu öndər öz maraqlı nitqi ilə bu sənətkarların elmi-mədəni irsini daha da zənginləşdirirdi. Burada o, əsl musiqişünas kimi bu sənətkarların yaradıcılığına qiymət verərək, onların müfəssəl portertini yaratmağa və onların Azərbaycan musiqi mədəniyyətində oynadıqları rolu açıqlamağa nail olurdu. Yeri gəlmışkən qeyd edək ki, bu görkəmli musiqi xadimlərinin ev muzeyləri onların irsinin yaşamasında, təbliğində, qorunmasında, gələcək nəsillərə çatdırılmasında, öyrənilməsində böyük rol oynamış və oynamışdır.

Xalqımızın mənəvi dünyasının zənginləşməsində, milli musiqimizin bütün dünyada uğurla təbliğ olunmasında böyük xidmətləri olan sənətkarları da dövlət başçımız diqqətdən kənarda qoymamış, onları müstəqil Azərbaycanın yeni təsis edilmiş “Şöhrət” ordeni ilə təltif etmişdi. Bu sıradə müğən-

nilərdən Fidan Qasımovanın, Sara Qədimovanın, Zeynəb Xanlarovanın adlarını qeyd etmək lazımdır. Onun Azərbaycan bəstəkarlarının və musiqişünaslarının əməyini təqdir etməsi, onların yaradıcılığını yüksək fəxri adlar və mükafatlarla dəyərləndirməsi bilavasitə musiqiçilərin ali qurumu olan Bəstəkarlar İttifaqının fəaliyyətinə verdiyi qiymətin bariz təzahürüdür. Elə 1995-2003-cü illər ərzində Prezident Heydər Əliyevin fərmanı ilə görkəmli bəstəkarlarımız Tofiq Quliyev, Arif Məlikov, Müslüm Maqomayev ən yüksək mükafat – “İstiqlal” ordeni ilə, Azərbaycan Respublikasının xalq artistləri Cövdət Hacıyev, Süleyman Ələsgərov, Hacı Xanməmmədov, Vasif Adıgözəlov, Xəyyam Mirzəzadə, Azər Rzayev, Ramiz Mustafayev, Tofiq Bakıxanov, Aqşin Əlizadə, Musa Mirzəyev, Ramiz Mirişli isə “Şöhrət” ordeni ilə təltif olunmuşlar. Şəfiqə Axundova, Oqtay Zülfüqarov, Emin Sabitoğlu Azərbaycan Respublikasının xalq artisti, Siyavuş Kərimi və Həsənağa Qurbanov isə əməkdar incəsənət xadimi kimi fəxri adlara layiq görülmüşlər. Bu faktlar bir daňa sübut edir ki, Heydər Əliyev respublikamıza 30 ildən artıq rəhbərliyi dövründə bəstəkarlarımızın yaradıcılıq fəaliyyəti ilə daim maraqlanmış, onların ugurlarına və nailiyyətlərinə yüksək qiymət vermişdir. Əlbəttə, bütün bunlar Heydər Əliyevin

qayğıkeşliyinin və Azərbaycan musiqisini qəlbən sevdiyinin bariz nəticəsidir. Təbii ki, bu təltiflər, bu mükafatlar bəstəkarlarımızın yaradıcılığı üçün ilham mənbəyi olaraq onları yeni-yeni yaradıcılıq ugurlarına səsləyir.

Musiqiyə insanlar arasında ünsiyyət, körpü yaradan ən mühüm vasitə kimi baxan ümummilli lider Azərbaycanda müxtəlif dövlətlərin mədəniyyət günlərinin keçirilməsinə, o cümlədən, başqa respublikalarda Azərbaycan günlərinin keçirilməsinə, musiqi xadimlərimizin başqa ölkələrdə çıxışlarına böyük önəm verirdi. Vaxtının məhdud olmasına baxmayaraq, o, bu tədbirlərin hamısında iştirak etməyə çalışır, incəsənət ustalarının çıxışlarına böyük maraqla qulaq asır, hər dəfə konsert qurtardıqdan sonra səhnə arxasında musiqi xadimləri ilə görüşüb onlara minnətdarlığını bildirir və konsertdən aldığı təəssüratlarını onlarla bölüşürdü. Bu konsertlərə mühüm siyasi əhəmiyyət verən dövlət başçısı musiqinin ictimai həyatda oynadığı rolu qeyd edərək vurgulayırdı ki, “Musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz... İncəsənət bizi yaxınlaşdırır, incəsənət bizi birləşdirir, incəsənət bizi dostlaşdırır”. Onun

rəhbərlik etdiyi dövrlərdə respublikamızda postsovət məkanı respublikalarının musiqi kollektivlərinin çıxışları, görkəmli bəstəkar, dirijor və ifaçıların konsertlərindən ibarət tədbirlər həyata keçirilmişdir. Bu mənada ən yaddaqalan tədbirlərdən 1972-ci ildə Azərbaycanda keçirilən Rusiya ədəbiyyatı və incəsənəti günlərində Böyük Teatrın, Moskva Dövlət Filarmoniyasının solistlərinin, beynəlxalq müsabiqələr laureatlarının, dövlət simfonik orkestrinin və xor kapellasının, zəmanəmizin dahi bəstəkarı D.Şostakoviçin Bakıdakı konsertlərini qeyd etmək lazımdır. Bu konsertlər əsl musiqi, dostluq, qardaşlıq, həmrəylik bayramına çevrilmişdi desək, səhv etmərik. Bu konsertlərdə Heydər Əliyev şəxsən özü D.Şostakoviçlə görüşmüş, Azərbaycan Dövlət Filarmoniyasında onun 15-ci simfoniyasını dinləmiş, dahi bəstəkara uğurlar diləmiş və D.Şostakoviç Azərbaycan SSR Xalq artisti fəxri adı ilə təltif etmişdi. Sonrakı illərdə də məşhur musiqi kollektivlərinin, dirijor və ifaçıların, D.Kabalevskinin, T.Xrennikovun və digər görkəmli bəstəkarların respublikamıza yaradıcılıq səfərləri Azərbaycanla Rusiya arasında böyük musiqi dostluğunun əsl parlaq nümunəsinə çevrildi. Bu səfərlər zamanı D.Şostakoviç, D.Kabalevskini, T.Xrennikovu və başqalarını ulu öndər qəbul etmiş, onlarla səmimi

söhbət aparmış, onları Azərbaycan bəstəkarları, Bəstəkarlar İttifaqı ilə daha sıx əməkdaşlıq etməyə çağırmışdır. O illərdə vaxtaşırı keçirilən Zaqafqaziya musiqi festivalları, gənc ifaçıların müsabiqələri, Zaqafqaziya bəstəkar və musiqişünaslarının dəfələrlə birgə keçirilən yaradıcılıq tədbirləri Azərbaycanın Zaqafqaziyada bir növ mədəniyyət mərkəzinə çevrildiyini nümayiş etdirmiş, burada mədəni əməkdaşlığın inkişafına möhkəm zəmin yaratmışdı. Digər tərəfdən, həmin illər Azərbaycan ifaçılarının, musiqi kollektivlərinin dəfələrlə Orta Asiya, Ukrayna, Belarus, Moldova, Baltikyanı respublikalarına, Türkiyə, İran, Hindistan, Pakistana konsert səfərləri ilə, bəstəkar və ifaçılarımızın Avropa ölkələrinə səfərləri ilə, onların əsərlərinin çox böyük uğurla səslənməsi, böyük rəfbət qazanması ilə də yadda qalmışdır.

Xalqımızın mədəni həyatının rəngarəng olması, musiqi mədəniyyətimizin inkişafı, mənəvi dünyamızı daha da zənginləşdirmək məqsədi ilə görkəmli sənət adamlarının respublikamıza cəlb olunması və onların əməyinin qiymətləndirilməsi Heydər Əliyevin həyata keçirdiyi mədəni siyasetin əsas prinsiplərindən idi. Onun bu sahədə gördüyü ən önemli işlərdən biri də dünya şöhrəti musiqiçi, həmyerlimiz Mstislav Rostropoviçin öz doğma vətəninə - Bakıya gəlməsi və 70 illik

yubileyinin təntənəli şəkildə Bakıda qeyd olunması idi. Heydər Əliyevin şəxsi dəvəti ilə həyata keçirilən bu təşəbbüs Azərbaycanın musiqi həyatında əlamətdar hadisə kimi tarixə düşmüşdür. Heydər Əliyev fərəh hissi ilə deyirdi: "Mstislav Rostropoviçin yaradıcılığı dünya, ümumibəşər mədəniyyətinin ən parlaq tərkib hissəsinə çəvrilmişdir. Fəxr edirik ki, belə görkəmlı incəsənət, mədəniyyət xadımı, XX əsrin görkəmlı vətəndaşı bizim həmyerlimizdir, bakılıdır".⁶⁷ Bu nadir istedad sahibi ilə görüşlər, "Rostropoviç" həftəsinin keçirilməsi, böyük sənətkarla musiqisevərlərin bilavasitə ünsiyətdə, təmasda olması hamının qəlbində silinməz iz buraxmışdır. Bu hadisədən sonra M.Rostropoviçin Bakıya səfərləri ənənəvi hal almış, onun ustad sinifləri (master-klassları), konsertləri bütün musiqicilər üçün əsl sənət nümunəsinə, sənət məktəbinə çəvrilmişdir. Zəmanəmizin ən böyük musiqicilərindən birinin ölkəmizdə gənc musiqicilərlə məşğul olması, musiqi kadrlarının hazırlanmasına kömək etməsi onu təkcə musiqici kimi deyil, həm də azadlığın və demokratianın müdafiəçisi, xeyriyyəçi kimi təmsil edirdi. Onun təfsiri ilə Azərbaycan bəstəkarlarının simfonik əsərlərinin Ü.Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında səslən-

dirilməsi, həmçinin xarici ölkələrdə də bəstəkarlarımızın əsərlərinin ifa olunması Azərbaycan professional musiqisinin müasir dövrdə dünya miqyasında tanınması və təbliği sahəsində xüsusi əhəmiyyət kəsb etmişdir. Mənəvi dünyamıza min bir rəng gətirən bu sənətkarın fəaliyyəti dövlətimizin başçısı Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmiş və o, müstəqil Azərbaycanın yeni təsis edilmiş yüksək dövlət mükafatı olan "Şöhrət" ordeni ilə təltif edilmişdi. Bu, dövlət başçısının musiqicilərə, əsl sənət və sənətkara göstərdiyi qayğı və diqqətin ali nümunəsi idi.

Milli musiqi mədəniyyətimizin inkişafına təkan verən hadisələr sırasında Azərbaycan peşəkar vokal məktəbinin banisi Bülbülün xatirəsinə həsr olunmuş beynəlxalq müsabiqənin keçirilməsinin də böyük əhəmiyyəti vardır. Gənc istedadların üzə çıxarılması üçün çox önemli olan bu tədbirə dünya şöhrətli ifaçılar da dəvət olunmuşdu. Respublikada böyük rezonans yaratmış bu tədbir də təbii ki, Heydər Əliyev tərəfindən dəstəklənmiş, onun xeyir-duası ilə gerçəkləşmişdi. Artıq ənənəyə çəvrilmiş Bülbül adına beynəlxalq müsabiqənin münsiflər heyətinin sədri, SSRİ xalq artisti İrina Arxivovanın respublikamıza gəlməsini, onun gənc istedadların təlim və tərbiyəsinə həsr olunmuş fəaliyyətini Heydər Əliyev yüksək

⁶⁷ Heydər Əliyev. Mədəni irsimizin keşiyində. II – kitab, Bakı, 2001, s. 213

qiymətləndirmiş, bunun həm də Azərbaycan-Rusiya mədəni əlaqələrinin möhkəmlənməsi və inkişaf etdirilməsi yolunda vacib bir mərhələ olduğunu vurğulamışdır. Heydər Əliyev gənc istedadların, gənc ifaçıların sənətinə daim diqqət və qayğıkeşliklə yanaşmış, onların yaradıcılıq fəaliyyətini inkişaf etdirməkdə əlindən gələni əsirgəməmişdir. Ulu öndər gənc istedadlara qayğını xalqın gələcəyinə qayğı kimi qiymətləndirirdi. “İstedad qayğı istəyir. Qayğı olmayanda bəzən istedad özünə yol tapa bilmir, yaxud da ki, onun yolu çətin olur. Bilin ki, indi həyatımız nə qədər çətin olsa, dövlət işləri başımızı nə qədər qarışdırsa da, biz istedadlara daim qayğı göstərəcəyik. Buna əmin ola bilərsiniz”, - deyən Heydər Əliyevin gənc, istedadlı musiqiçilərə maddi və mənəvi himayəsi sayəsində bir çox istedadlar aşkara çıxarılmış və sənətdə özlərinə layiqli yol tapa bilmışlər. Ötən əsrin 70-ci illərində, o vaxt hələ gənc olan indiki görkəmli sənət adamlarına Azərbaycanın əməkdar, sonra isə xalq artisti fəxri adlarını verməklə, dövlət başçısı onları yeni nailiyyətlərə ruhlandırmış, gənc istedadlar qarşısında yeni yaradıcılıq imkanları açmışdır.

Xalq artisti F.Bədəlbəyli də ulu öndərin gənc yaşılarından dəstək olduğu sənətkarlardandır. Dövlət başçısının

böyük qayğısı sayəsində görkəmli pianoçu çox erkən olaraq öz istedadını bütün dünyaya nümayiş etdirə bilmüşdür. Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”, “Gənc istedadlar fondu”nın yaradılması və kitaba daxil olan gənclərə maddi kömək məqsədi ilə Prezident təqaüdünün təsis edilməsi barədə “Azərbaycanda gənc isedadlara dövlət qayğısı” fərmanının imzalanması analoqu olmayan bir qayığının təzahürü idi. Heydər Əliyevin sayəsində adı “Qızıl kitab”a düşmüş ilk gənc müğənni - 15 yaşlı Surxay Əsgərovun yaradıcılıq gecəsində ulu öndərin söylədiyi sözləri yada salmaq yerinə düşərdi. O, demişdi: “Bəzən Azərbaycanın ulduzlarının - çox görkəmli müğənnilərinin, artistlərinin, bəstəkarlarının fəaliyyətindən fərəhlənərək düşünürəm: görəsən, bundan sonra belə dünyaya gələcəkmi? Hər dəfə də özüm-özümə cavab verirəm ki, mütləq gələcək, çünki xalqımız keçmişdə də əsrlər boyu belə istedadlar yetişdirib, indi də yetişdirir və bundan sonra da yetişdirəcəkdir. Buna heç şübhə etmirəm”.⁶⁸ Əlavə edək ki, “Qızıl kitab”的 səhifələri bu illər ərzində bir çox istedadlı gəncin adı ilə daha da zənginləşmişdir.

⁶⁸ Heydər Əliyev. Mənəvi irsimizin keşiyində. II – kitab, Bakı, 2001, s. 298

Müstəqillik əldə etmiş respublikamızda Heydər Əliyev yeni mədəniyyət siyasətinin formalaşmasına və bu siyasətin müvəffəqiyyətlə həllinə nail oldu. Bu, milli mədəniyyətimizin inkişafına, mədəni əlaqələrin genişlənməsinə təminat verən özülün yaradılması istiqamətində atılan mühüm addımlar idi. Hər şeydən öncə dövlət başçısı müstəqillik dövrünün labüd olaraq irəli çəkdiyi özünüdərk meyarlarına arxalanaraq, Azərbaycan mədəniyyət və incəsənətinə milli-mənəvi dəyər nöqtəyi-nəzərindən yanaşma prinsipinin əsasını qoydu. Azərbaycan musiqi mədəniyyətinin, bəstəkarlıq və ifaçılıq məktəbinin bəşər musiqi mədəniyyətinin ayrılmaz tərkib hissəsi kimi beynəlxalq aləmə tanılmasında da Heydər Əliyevin rolu əvəzsizdir. Musiqini çox böyük bir vasitə, musiqi dilini hamının başa düşdüyü bir dil hesab edən Heydər Əliyev məhz musiqi vasitəsi ilə xalqımızın ulu, qədim tarixə, böyük istedada, hər sahədə potensial imkanlara malik olduğunu sübuta yetirməyə çalışırdı. Buna görə də o, bəstəkarlarımızın musiqi əsərlərinin xarici ölkələrdə yayılmasına, Azərbaycan musiqisinin dünyada layiqli və yüksək səviyyədə təbliğinə, musiqi təhsilinin inkişafına xüsusi önəm verirdi. Bu sahədə onun gördüyü işlər bu gün öz gözəl bəhrəsini verir. Belə ki, onun səyi ilə Azərbaycan Avropa

Şurasına üzv oldu, Avropa Şurasının mədəniyyət komitəsi ilə, YUNESKO-nun Ümumdünya İrs Mərkəzi, Mədəni İrs şöbəsi və Mədəniyyətlərarası Dialoq şöbəsi ilə əlaqələr genişləndi, milli bəstəkarlıq məktəbi iki böyük beynəlxalq təşkilata - Beynəlxalq Müasir Musiqi Cəmiyyətinə və Asiya Bəstəkarlar Liqasına üzv seçildi, Türk Mədəniyyəti və İncəsənəti Birgə İnkişafı Üzrə Beynəlxalq Təşkilatı yaradıldı. Milli Konservatoriyanın yaradılması isə bir daha milli musiqimizə ulu öndərin böyük məhəbbətinin parlaq ifadəsi idi.

Təbiətcə musiqi vurgunu olan, incə və həssas musiqi duyumuna, əsərləri düzgün dəyərləndirmək və rəy bildirmək bacarığına, zövqünə malik olan, Azərbaycan, rus, Şərq və Qərb musiqisinin ən gözəl nümunələrinə yaxşı bələd olan, şəxsi həyatında da, ailəsində də musiqidən ayrılmayan, musiqi və musiqiçilər haqqında peşəkar musiqişunas kimi çox maraqlı fikirlər söyləyən, bununla da musiqi elmini müxtəlif istiqamətlərdə şaxələndirməyə qadir olan, bir sözə, sənət və sənətkarlara qiymət verməyi bacaran Heydər Əliyevin həyat və fəaliyyətini musiqi sənətindən ayrı təsəvvür etmək mümkün deyil. Vaxtının məhdud olmasına baxmayaraq, indi onun öz adını daşıyan sarayda, R.Behbudov adına Mahnı Teatrında, İncəsənət Muzeyində və digər mötəbər ünvanlarda, konsert

salonlarında vaxtaşırı Azərbaycana gələn sənət adamlarının və ya yerli musiqi xadimlərinin xalq, yaxud simfonik musiqi konsertlərini, Opera və Balet teatrının tamaşalarını ailə üzvləri ilə birgə böyük maraqla izləyən ümummilli liderimiz əsl sənət vurğunu kimi bu konsert və tamaşalardan böyük həzz aldığını gizlətmir, öz təəssüratları ilə bölüşür və hər dəfə səhnəarxası söhbətlərdə sənətkarları xoş sözlərlə qiymətləndirməyi bacarırdı. Onun musiqiyə bu cür aludə olması yəqin ki, ailəsinin bütün üzvlərinin də bu və ya digər cəhətdən musiqi ilə bağlı olmasından irəli gəlirdi. Onun həyat yoldaşı Zərifə zanım ixtisasca həkim-oftalmoloq olsa da, pianoda gözəl çala biliirdi, imkan tapanda ailə bir yerə yiğisar və Zərifə xanımın müşayiəti ilə Heydər Əliyev özü xalq və bəstəkar mahnlarını böyük məharətlə ifa edərdi. Ərəbşünas-alim olan qızı Sevil xanım isə bir-birindən gözəl səslənən mahnilar müəllifidir. Onun mahnları bu gün ən dəyərli sənətkarlarımızın repertuarını bəzəyir.

Azərbaycan bəstəkarları ulu öndərə öz hörmət və ehtiramlarını onun xatirəsinə bir-birindən sanballı əsərlər həsr etməklə ifadə etmişlər. Azərbaycan musiqisində Heydər Əliyev obrazının yaradılmasının əsasında xalqın ona olan sonsuz məhəbbəti, sənətkar inamı və sevgisi dayanır. Bu

əsərlərin janr və mövzu dairəsi olduqca geniş və rəngarəngdir. Bu sıraya simfoniyalar, simfonik poemalar, kamera-instrumental əsərlər, kantata və oratoriyalar, mahnı və romanslar, instrumental pyeslər və külli miqdarda mahnilar daxildir. Əsərlərin belə rəngarəng palitrası Heydər Əliyev şəxsiyyətinin tarixi dəyəri, fəaliyyətinin çoxşaxəli olması ilə bağlıdır. Bu əsərlər arasında Cövdət Hacıyevin 8 sayılı "Onu zaman seçib", Arif Məlikovun 8 sayılı "Əbədiyyət" simfoniyalarını, Vasif Adıgözəlovun "Azərbaycan" kantatasını, Aqşin Əlizadənin simfonik orkestr və xor üçün "Ana torpaq" poemasını, Tofiq Bakıxanovun "Qayıdış" və "Xatırə poeması" simfonik əsərlərini, M.Rostropoviçin violonçel üçün "İthaf" pyesini, Musa Mirzəyevin "Azadlığın baharı" kantatasını, Firəngiz Əlizadənin kamera orkestri üçün "İthaf" pyesini, Fərhad Bədəlbəylinin "Elegiya" pyesini, Ramiz Mustafayevin "Mənim müasirim" oratoriyasını, Faiq Sütəddinovun "Elegiya" instrumental kompozisiyasını, Vasif Allahverdiyevin "Heydər Əliyev - ömür yolu" simfonik poemasını, Fidan və Xuraman Qasimovaşların "Liderə ithaf" romansını, Sərdar Fərəcovun "Böyük vətəndaş haqqında oda"sını, Həsənağa Qurbanovun "Dahilər dühəsi" poemasını, Ramiz Mirişlinin "Məşəl kimi yanın urək", "Heydər ata" odalarını, İlyas

Mirzəyevin “Üç dənizin əfsanəsi” simfoniyasını, Arif Mirzəyevin violino və orqan üçün “Dahi Prezidentə xatırə” əsərini, Müslüm Maqomayevin “Azərbaycan”, Rauf Hacıyevin “Azərbaycan”, Nəriman Məmmədovun “Müstəqil Vətənim”, “Sənsən xilaskarımız”, “Qələbəyə gedən yollar”, “Ellər oğlu”, “Naxçıvanım”, “Heydər baba”, “Yeni Azərbaycan”, Şəfiqə Axundovanın “Vətən oğlu”, İlham Abdullayevin “Cənab Prezident”, Lalə Cəfərovanın “Zəfər marşı”, “Bakı-Ceyhan”, Nailə Mirməmmədlinin “Azərbaycan - möhtəşəm diyar”, “Azərbaycan bayrağı”, “Azərbaycan səs salacaq”, Hikmət Mirməmmədlinin “Ey ana Vətən”, “Azərbaycan”, Rəşad Həşimovun “Yaşa Prezidentim, yaşa” mahnlarını, bunlardan başqa, Eldar Mansurovun, Aygün Səmədzadənin, Sevda Məmmədovanın, İsa Məlikovun, Niyməddin Musayevin, Xanım İsmayıllıqızının, Tünzalə Ağayevanın, Aynur Nəbiyevanın, Zamiq Əliyevin və başqlarının xalq arasında geniş yayılmış mahnlarının adını çəkə bilərik. Müxtəlif mövzularda bəstələnmiş əsərlərin ümummilli liderə həsr edilməsi onun vətən, millət qarşısındaki tarixi xidmətlərinə bəstəkarlar tərəfindən verilən yüksək qiymətlə, müstəqil dövlət qurması ilə, bütün həyatını vətəninə həsr etməsilə, Azərbaycanı dünyaya tanıtması ilə bağlıdır; Heydər Əliyev

adının Azərbaycan, müstəqillik, milli tərəqqi, vətən kimi anlayışlarla sinonimləşməsi ilə, ümummilli liderə əbədi ümumxalq məhəbbətinin tərənnümü ilə bağlıdır.

Bu əsərlərin janr və mövzunu ifadəetmə cəhətləri fərqli olsa da, onları bir araya gətirən əsas amil Azərbaycan, Vətən, xalq, müstəqillik və Heydər Əliyev anlayışlarının bir-birindən ayrı mövcud olmamasıdır.

* * *

Fərəhləndirici haldır ki, Heydər Əliyev ənənələri bu gün onun layiqli varisi, dövlət başçımız, cənab Prezident İlham Əliyev tərəfindən şərəflə davam etdirilir. 2007-ci ildə cənab İlham Əliyevin “Azərbaycan Bəstəkarlar İttifaqı üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” sərəncamı musiqi aləmində böyük əks-sədaya səbəb oldu. Həmin sərəncamda öz əksini tapan məsələlər – Azərbaycan Bəstəkarlar İttifaqı üçün müvafiq binanın ayrılması və onun əsaslı təmir olunması, yaradıcılıq evinin tikilməsi, bəstəkarların əsərlərinin nəşri və elektron daşıyıcılar vasitəsi ilə yayımlanmasının təmin olunması, gənc və yaşlı bəstəkarlara təqaüdlərin verilməsi haqqında maddələr ulu öndərin ənənələrinin davaminin bariz nümunəsi kimi qarşılandı.

Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilən, mədəni gələcəyə doğru aparən əksər layihələr ulu öndərin bizə irs qoyduğu milli mədəni siyasetin davamıdır. Bu yol mədəniyyətdəki unutqanlığı dəf edərək, milli-mənəvi dəyərlərimizin dirçəldilməsi və yenidən dərk olunmasına xidmət edir. Çünkü mədəniyyətin inkişaf səviyyəsi tariximizin, əsrlərlə ilmə-ilmə ələ etdiklərimizin qayğıkeşliklə qorunmasının əyani sübutudur. Mehriban xanım Əliyevanın başçılığı altında həyata keçirilən möhtəşəm layihələr - “Muğam - irs”, “Muğam – Dəstgah”, “Muğam - Ensiklopediya”, “Muğam - İnternet”, “Muğam - Antologiya”, “Muğam dünyası”, “Muğam mərkəzi”, həmçinin incəsənət xadimlərinə göstərilən böyük qayğı Heydər Əliyev ənənələrinin davam etdirilməsinin bariz nümunəsidir.

“Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti” mövzusu dərin araşdırımlar tələb edən elmi-tədqiqat mövzusudur. Bu mövzu müxtəlif aspektlərdən öyrənilməlidir. Ulu öndərin gəlişi ilə xalqımızın həyatında yeni tarixi dövrün başlanması, xalqın yeni yaradıcılıq və mədəni əlaqələr epoxa-

sına, yeni intibah mərhələsinə qədəm qoyması öyrənilməli, ümummilli liderimizin hər bir sahəyə aid elmi fikirləri, mülahizələri, çıxışları daha ətraflı tədqiq edilməlidir. Hazırkı nəşrdə bu geniş mövzunun yalnız bir hissəsi işıqlandırılmışdır; tədqiqatlarımızın daha da təkmilləşdirilməsi, dərinləşdirilməsi, daha sanballı nəşrlərin işıq üzü görməsi bu gün qarşımızda duran əsas vəzifələrdəndir.

Fikirlərimizi ulu öndər Heydər Əliyevin müdrik kəlamları ilə bitirmək istərdik: “Xalqını, onun ədəbiyyatını, mədəniyyətini, incəsənətini, dilini sevən hər bir şəxs, harada olursa olsun, xalqının ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin, dilinin inkişafına, millətinin tərəqqisinə çalışmalıdır”. Bütün ömrünü Azərbaycan xalqının tərəqqisinə həsr edən ulu öndərin həyat səlnaməsi hər birimiz üçün örnek, nümunə olmuş və olacaqdır.

**Professor Timuçin Əfəndiyevin “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı monoqrafiyası haqqında
RƏY**

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük və şərəfli adı, misilsiz dəyərə malik əməlləri əbədi olaraq tariximizə daxil olmuşdur.

80 illik ömründə mən Azərbaycanda və xaricdə dəfələrlə böyük alımlar, məşhur ədiblər, mədəniyyət xadimləri, dövlət adamları, bəzi ölkələrin başçıları ilə görüşüb həmsöhbət olmuşam. Onlardan çox şey öyrənmişəm. Amma bu gün bütün varlığımla məmnun-məmnun etiraf edirəm ki, həyatın ən müxtəlif sahələrinə dair biliyinin zənginliyi, maraq dairəsinin vüsəti, yaddaşının itiliyi, Ana dilimizdə və rusca nitqlərinin rəvanlığı baxımından Heydər Əliyevə bərabər olan ikinci bir şəxsiyyəti mən təsəvvürümə gətirə bilmirəm. Onun bir dövlət başçısı kimi həm daxili, həm də xarici siyasetdə irəliyə atdığı hər bir addım ilk növbədə doğma Azərbaycanın, başı bələlər çəkmiş xalqımızın mənafeyi kimi ali bir məqsədə xidmət etmişdir. Onunla çoxsaylı mənəvi temaslar nəticəsində bühlurlaşmış qənaətim budur ki, XX əsrə XXI əsrin, ikinci minilliklə üçüncü minilliyin qovuşوغunda Heydər Əliyev doğma Azərbaycanımızın həqiqətən də böyük tarixi şansı olmuşdur. Onun bizə yadigar qoyub getdiyi nəzəri irs

milli sərvətimizdir və biz bu qiymətli irsi zaman-zaman öyrənməli, dövlətçiliyimizə və həyatımıza tətbiq etməliyik. Bu istiqamətdə bir sox dəyərli əsərlər yazılıb. Akademik Ramiz Mehdiyev tərəfindən Heydər Əliyev irsinin tədqiq metodologiyası və araşdırımaların strategiyası işlənib hazırlanmışdır.

Əməkdar incəsənət xadimi, professor T.Əfəndiyevin monoqrafik səciyyəli yeni kitabı da bu istiqamətdə aparılmış məraqlı tədqiqatlardan biridir. Kitabda ulu öndərin ədəbiyyata, milli mədəniyyətimizin estetik problemlərinə, teatr, kino, rəssamlıq və musiqi sənətimizə dair görüşləri müvafiq fəsillərdə araşdırılır.

Kitabın məntiqi əsaslar üzərində qurulmuş strukturu və vahid konsepsiyası var. Heydər Əliyev bədii ədəbiyyatdan ideoloji və dövlətçilik məqsədləri ilə istifadə edir, tez-tez yazıçılarla görüşür, görkəmli çağdaş sənətkarların və klassiklərimizin yubileylərini geniş miqyasda keçirir, əsərlərini nəşr etdirirdi. O, “Kitabi-Dədə Qorqud” eposunun 1300, dahi Füzulinin 500 illiyini ümumtürk ədəbi-mədəni hadisəsi kimi bayram edərək bütün dünya türklərini bu böyük tədbirlərin ətrafına toplaya bilmışdı. Kitabın ədəbiyyata həsr olunmuş fəslində bu məsələlər konseptual şəkildə qoyulur və tarixilik prinsipi əsasında dəyərləndirilir.

Kitabda belə bir fikir qırmızı xətt kimi keçir ki, Heydər Əliyev milli mədəniyyətimizin böyük hamisi idi. O, hələ DKT-nin sədri olarkən Azərbaycan yazıçılarına, kino və teatr xadimlərinə qayğı ilə yanaşmış, 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dövrdən isə, respublikada ədəbi-mədəni həyatın milli dəyərlər kontekstində qurulmasına başçılıq etmişdir. R.Rza, M.İbrahimov, S.Rəhimov, S.Rüstəm, R.Behbudov, Q.Qarayev, F.Əmirov kimi ədəbiyyat və sənət xadimlərinin o zamankı SSRİ-nin ən ali mükafatı – Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif edilməsi birinci növbədə məhz Heydər Əliyevin təşəbbüsü və nüfuzu sayəsində mümkün olmuşdur.

T.Əfəndiyevin kitabında Heydər Əliyevin çoxşaxəli EStetik görüşləri nəzəri problemlər işığında araştırılır. Əsərdə irəli sürünlən müddəalar tutumlu, aydın və konseptual səciyyəyə malikdir. Belə hesab edirəm ki, professor Timuçin Əfəndiyevin “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” monoqrafiyası ümummilli liderimizin, bu dünya şöhrətli tarixi şəxsiyyətin zəngin mənəvi irlisinin təbliği işinə mühüm faydalar verəcəkdir.

BƏKİR NƏBİYEV

*AMEA-nın Nizami adına Ədəbiyyat
Institutunun direktoru, akademik*

Professor Timuçin Əfəndiyevin “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı monoqrafiyası haqqında

RƏY

Azərbaycan mədəniyyətinin ən böyük nailiyyətləri görkəmli dövlət xadimi, mütəfəkkir, maarifçi və sözün əsl mənasında böyük ziyanı Heydər Əliyevin adı ilə bağlıdır. Məhz buna görə də Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrü mədəniyyətimizin tarixində yeni intibah dövrü adlandırmaq olar.

Heydər Əliyev ensiklopedik təfəkkürlü, dərin erudisiyalı müdrik şəxsiyyət idi. Azərbaycanın milli-mənəvi və əxlaqi dəyərlərinin ümumbəşəri ideyalarla zənginləşdirilməsində onun misilsiz xidmətləri olmuşdur. O, Azərbaycan xalqının qəhrəmanlıqlarla dolu tarixi keçmişinə, zəngin mənəvi dəyərlərinə, maddi-mənəvi irlinə, incəsənətinə qayğı ilə yanaşmışdır. Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisi olmuşdur. O, xalqın mənəviyyatını zənginləşdirən, onu bütün dünyada tanıdan milli mədəniyyətimizin hərtərəfli inkişafını, yüksəlişini daim izləmiş, ona yardım etməyi özünün ən ümdə vəzifəsi kimi qəbul etmişdir.

Heydər Əliyev demişdir: “Ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyətimizin ən böyük və fərqləndirici xüsusiyy-

yətlərindən biri də odur ki, zaman-zaman istedadlı insanlar mədəniyyətimizdə yeni yollar, yeni cığırlar açırlar, yeni formalar meydana gətirirlər”.

Müasir ədəbiyyatımızın, incəsənətimizin və mədəniyyətimizin bəşəri arenada öz nadir inciləri ilə dünyani heyran qoyması, ölkəmizin şöhrətini qaldırması, xalqımızın qədim mədəniyyətə malik olması bu müdrik fikri təsdiq edir.

Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükünü daşıyan fenomenə çevrilmişdir. Bu fenomeni bu böyük insanın öz millətinə, vətəninə həsr olunan, hər səhifəsi son yarımsərlik tariximizin canlı salnaməsi olan ömür kitabı, 30 ildən artıq bir müddətdə Azərbaycana rəhbərlik fəaliyyəti, xalqın ona ümid və nicat mənbəyi kimi baxması, öz həqiqi liderinə olan böyük sevgisi və inamı yaratmışdır.

Bu gün Heydər Əliyev şəxsiyyətini dəyərləndirmək cəhdində olmaq tarixə, zamana, gələcəyə qiymət vermək iddiası qədər çətindir. Çünkü Heydər Əliyev şəxsiyyəti fərdi-subyektiv ölçülərə, bütövlükdə tarixə, zamana sığmır. Özünün böyük həyatı ilə zamanın çərçivəsinə sığmayan bir insan sözə heç vaxt sığa bilməz. Çünkü bu tarixi şəxsiyyətin fəaliyyətinin hər səhifəsi, hər mərhələsi son əlli illik Azərbaycan tarixinin

mərhələləri ilə üst-üstə düşür, bəzən hətta indi arxada qalmış o tarixin bütövlükdə dərkini şərtləndirir.

Müstəqil Azərbaycan dövlətinin hər bir atributu Heydər Əliyevin adıyla, onun yorulmaz fəaliyyəti ilə bağlıdır.

Ümummilli liderin elmə, təhsilə, mədəniyyətə, teatra qayğısı hər birimizə yaxşı məlumdur. Bir dövlət başçısı kimi Heydər Əliyev daim sənətkara qayğı göstərir, istedadları tapıb üzə çıxarıır, onları dəstəkləyir, yeni yaradıcılıq uğurlarına ruhlandırırırdı.

Heydər Əliyevin incəsənət xadimləri ilə hər bir görüşü əlamətdar hadisəyə çevrilirdi. Belə görüşlərdən hədsiz mənəvi zövq alan Heydər Əliyev deyirdi: “Xalqımızın incəsənət, mədəniyyət sahəsində nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftخار mənbəyidir. Mən bununla daim fəxr etmişəm”.

Bu gün dahi liderin xatırəsinə onlarca sanballı kitablar həsr olunur, Heydər Əliyev irsi öyrənilir və təbliğ edilir, gələcək nəsillərə ötürülür.

Professor Timuçin Əfəndiyevin ərsəyə gətirdiyi “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı kitab da bu qəbilədəndir. Kitabda ulu öndərin ədəbiyyatla bağlı fikirlərini və mədəniyyətin müxtəlif sahələri ilə bağlı görüşlərini əks etdirən altı fəsil vardır.

Bu fəsillər qoyulan problemlərin səciyyəsi baxımından mənqi surətdə biri digərini tamamlayır və monoqrafik xarakter daşıyır.

Kitabın ümumi pafosunu belə bir cəhət müəyyənləşdirir ki, Heydər Əliyev istər ədəbiyyat, istərsə də çoxcəhətli mədəniyyət problemlərini həll edərkən onlara sırf dövlətçilik mənafeləri baxımından yanaşmış və milli ideologiyamızın - azərbaycancılığın nəzəri səviyyəsinə müraciət etmişdir. Məhz bu səbəbdən də kitabın müəllifi bu nöqtəyi-nəzəri metodoloji başlangıç kimi götürərək, incəsənət problemlərini ictimai-tarixi kontekstdə həll etməyə çalışıb. Kitab, əsasən, ümummilli liderin mədəniyyət haqqında fikirlərinə istinadən yazılmışdır.

“Müstəqil dövlətimiz üçün taleyüklü məsələlərin həyata keçirilməsi tariximizin bir çox qaranlıq səhifələrini açmaqla kimliyimizi tam müəyyən etməyi, milli kökləri ilə bağlı yeni təfəkkürlü gənc nəsil yetişdirilməsini zəruri edir. Keçid dövrünün çətinliklərinə, ağır proseslərinə baxmayaraq, biz öz tarixi keçmişimizin çox dəyərli səhifələrini qısa bir müddətdə aça bilmiş və xalqa göstərməyə nail olmuşuq. Xalqımızın hər bir övladı öz tarixi keçmişini, varisi olduğu mədəni irsi daha dərindən öyrənərək böyük qurur hissi duymağa başlayır və söz-

süz ki, bununla fəxr edir”. Ulu öndərin bu fikirlərini əsas götürən müəllif sübut edir ki, tarixilik və müasirliyin üzvi vəhdəti Heydər Əliyevin sənət konsepsiyası üçün başlıca şərtidir.

Kitabda Heydər Əliyevin mədəni irs nəzəriyyəsi müxtəlif rakurslardan diqqəti cəlb edir. Uzun illər kulturologiya, ədəbiyyat və mədəniyyət yönümlü araşdırırmalar aparmış T.Əfəndiyevin bu kitabının nəşri Heydər Əliyev irsinin tədqiqi və təbliği sahəsində faydalı olacaqdır.

Rəna MƏMMƏDOVA
AMEA-nın müxbir üzvü,
sənətşünaslıq doktoru, professor

**Timuçin Əfəndiyev
HEYDƏR ƏLİYEV VƏ
MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZ
Bakı – 2011**

Yığılmağa verilib: 03.03.2011

Çapa imzalanıb: 02.04.2011

Formatı: 70x100 1/16

Həcmi: 21 ç.v.

Sayı: 500

*ADMİU-nun mətbəəsində hazır diapozitivlərdən
istifadə olunmaqla offset üsulu ilə çap olunmuşdur.*

Ünvan: H.Zərdabi küç., 39 a